



*VAHİD NOVRUZOV*

**İNKİŞAF VƏ TƏRƏQQİNİN  
HEYDƏR ƏLİYEV  
MODELİ**

YOL  
N 84


VAHİD NOVRUZOV

İNKİŞAF VƏ TƏRƏQQİNİN  
**HEYDƏR ƏLİYEV**  
**MODELİ**

233044



AZERNƏŞR  
BAKİ – 2004



# R EDAKTORDAN

*Rəyçilər:*

Asaf NADİROV,

Azərbaycan Milli Elmlər Akademiyasının  
akademiki, əməkdar elm xadimi  
**Həsən ALLAHVERDİYEV,**  
iqtisad elmləri doktoru, professor

*Redaktor:*

Sakir YAQUBOV,  
Azərbaycan Respublikasının  
əməkdar mədəniyyət işçisi

N 75 NOVRUZOV Vahid Tapdıq oğlu  
İnkişaf və tərəqqinin Heydər Əliyev modeli.  
- B., Azərnəşr, 2004. - 288 səh.

Iqtisad elmləri doktoru, professor Vahid Novruzov dövlət müstəqilliğimizin banisi və yeni Azərbaycan quruculuğunu memarı, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və uğurla həyata keçirdiyi iqtisadi inkişaf siyasetini ardıcıl şəkildə tədqiq edən və bu məvzuda müxtalif səviyyəli elmi məclislərdə məruzalərlə, elmi nəşrlərdə və dövri mətbuat sahifələrində analitik-publisistik məqalələrlə müntəzəm çıxış edən alimlərimizdəndir. Onun təqdim olunan bu kitabında müstəqillik tariximizin siyasi və dövlət quruculuğu prosesləri fonsunda Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının, bütövlükdə isə Heydər Əliyevin müstəqil Azərbaycan quruculuğu siyasetinin düzgünlüyü, həyatiliyi, alternativsizliyi və yaşarlılığı elmi-nəzəri mühəhizlərlə və praktik nüeticalərdən doğan faktlarla əsaslandırılır.

Məqalələr toplusu səciyyəsi daşıyan bu kitab geniş oxucu kütibsi üçün nəzərdə tutulmuşdur.

N 75 9020502010  
M-651(07)2004 qrifli nəşr

© V.T.NOVRUZOV, 2004

"Bu gün Azərbaycan – bunu təkcə biz deyil, bütün beynəlxalq maliyyə qurumları və eyni zamanda, bütün dünya iqtisadiyyəti etiraf edir, – regionda aparıcı ölkədir. Artıq regionda Azərbaycan güc mərkəzinə çevrilibdir və başqa ölkələr üçün də örnək ola bilər" – 2004-cü ilin son günlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi və hər bürümüzdə qanuni iftixar hissi doğuran bu sözər bizi istərmiş geriye - dövlət müstəqilliyimizin ilk illərinə boylanmağa məcbur edir; o illərə ki, Azərbaycan regionda, postsovət məkanunda on geridə qalmış ölkə idi; iqtisadiyyatı dağlılış, ərazisi işğal edilmiş, daxildə vətəndaş qarşılurmazı baş vermişdi. O vaxt - iddiası ilə bacarığı kəskin təzad təşkil edən siyasi qruplaşmaların, dirnəqarasi liderlərin hakimiyyət ehtirasları məngənəsində boğulan və başının üstünü alan fəlakətdən - müstəqil bir dövlət kimi dönyanın siyasi xəritəsindən silinmək təhlükəsindən respublikani xilas etmək üçün ölkəyə müdrik rəhbər, xalqa həqiqi ümummilli lider gərəkdi. Yalnız O, yalnız Onun siyasi iradəsi, rəhbər qətiyyəti, idarəetmə məharəti və təşkilatlılıq bacarığı, nəhayət, Vətən və xalq namənə misilsiz fədakarlılığı milləti saysız-hesabsız bələdlərdən hifz edə, dövlətçiliyi qoruyub saxlaya, müstəqilliyimizi sarsılmaz və dönməz edə bilər, cəmi on ilin ərzində respublikani superdövlətlərin geostrateji maraqlarının kəsişdiyi bir regionda inamlı güc mərkəzinə çevirəcəkdir.

Həmin rəhbər, həmin lider – Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iyundan ölkədə siyasi rəhbərliyə qayıt-

di, dünya analitikləri tərəfindən "keçid dövrünün Heydər Əliyev islahatları" kimi dəyərləndirilən dövlət quruculuğu və sosial-iqtisadi inkişaf konsepsiyası sayəsində qısa müddət ərzində özünən şah əsərini – hamınıza əmanət olan müstəqil Azərbaycan Respublikasını qurdı, yaratdı və onu dünya birliliyinə tamhüquqlu üzvəmə, "imzalar içində imzası olan" məmələkətə çevirdi.

Yetmiş ildən artıq müddət ərzində totalitar bir rejim şəraitində, nəhəng imperiyanın milli ucqarlarından biri kimi mövcud olmuş, müstəqilliyinin ilk illərində naşı siyasətbazlarının səlih bütün hakimiyət-idarəetmə strukturları dağdırılıb sıradan çıxarılmış, iqtisadiyyatı tənəzzül həddində çatdırılmış, ərazisinin beşədə bir hissəsi işgal altına düşmüş, əhalisinin 1 milyon nəfərdən çoxu ata-baba yurdlarından, doğma ev-eşiklərindən didərgin salınaraq qaçın və məcburi köçkünlə taleyini yaşamaya məcbur edilmiş bir respublikani siyasi-hərbi qeyri-müəyyənlilikdən əmin-amanlıq və sabitliyə, sosial-iqtisadi tənəzzüldən dinamik inkişafşa, tərəqqi və yüksəlmiş qovuşdurən Heydər Əliyev siyaseti – onun demokratik hüquqi dövlət quruculuğu və sosial-iqtisadi inkişaf konsepsiyası hansı prinsiplərə söykənirdi, hansı nöqtədən başlanıb hansı nöqtədə bitirdi, 1995-ci ildən başlayaraq, ölkədə sistemli şəkildə həyata keçirilən institusional və iqtisadi islahatların uğurunu təmin edən cəhətlər hansılar idi, islahatların konkret nəticələri, təzahürləri nədən ibarətdir - bu və onlara digər sualların yerli-yataqlı, dəqiq cavabı Heydər Əliyev dühasının əzəmətini, Heydər Əliyevin tarix və millət qarşısında xidmətlərinin məqyaslarını dərk edə bilməklə yanaşı, həm də həyatın özü qədər əbədi olan bir suala: "Həradan gəlib hara gedirik" – sualına aydınlıq götirmək üçün çox

vacibdir və bu şərəfli missiyani yerinə yetirmək məsuliyyəti, ən əvvəl, elmi araşdırmaçıların üzərinə düşür.

Şübhəsiz ki, son illərdə respublikamızda bu istiqamətdə az iş görəlməmişdir – Azərbaycanda müstəqil dövlət quruculuğunun ayrı-ayrı aspektləri dünya təcrübəsi kontekstindən tədqiqata cəlb edilmiş, siyasi-politoloji, hüquqi, iqtisadi baxımdan təhlil olunmuş, ümumiləşdirmələr aparılmış, gələcək fəaliyyət üçün yekun nəticələr çıxarılmışdır. Eyni zamanda, dövri nəşrlərin səhifələrində də elmi-praktik və publisistik səciyyə daşıyan yüzlərlə məqalə dərc olunmuş, ölkədə gedən siyasi, sosial-iqtisadi və mədəni quruculuq proseslərinin konkret təzahürlərinə münasibət bildirilmişdir. Lakin görülən işlər, Heydər Əliyevin hənzərsiz titanik fəaliyyəti və bu fəaliyyətin cahanşümül nəticələri baxımdan, əslində, döryada bir damla təsirini bağışlayır; həm də nəzərə almaq lazımdır ki, Heydər Əliyev müəsir Azərbaycanın, yeni Azərbaycanın tarixini yazar bir şəxsiyyət olmuşdur – tarix isə yalnız illər keçəndən, baş verən və baş verənlər tarixilik səciyyəsi kəsb edəndən sonra həqiqi qiymətini almışdır.

Respublikanın tanınmış iqtisadçı alimlərinin olan professor Vahid Novruzov son on il ərzindəki elmi fəaliyyətini bütünliklə Heydər Əliyev siyasətinin, inkişaf və tərəqqimizin Heydər Əliyev modelinin ayrı-ayrı elementlərinin tədqiqinə həsr edən, bu mövzuda ardıcıl olaraq müxtəlif səviyyəli elmi məclislərdə və nəşrlərdə çıxış edən istedadlı tədqiqatçılarımızdandır. Onun hələ 1998-ci ildə bir qrup həmkarı ilə yazıb nəşr etdirdiyi "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" monoqrafiyası özünün elmi siqlətinə görə ölkə ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilmiş, ölkədə gedən quruculuq işləri-

nin, aparılan radikal islahatların mahiyyətini anlamaya baxımdan sanballı elmi mənbə rolunu oynamışdır. Müəllifin təqdim olunan yeni kitabı son beş il ərzində yazılmış və Rusiyada çıxan "Vestnik Mejparlamentskoy Assamblei SNQ", "Audit seqodnya" məcmuələrindən tutmuş, respublikamızın "Dirçəliş - XXI əsr", "İqtisadiyyat və audit" jurnalları, "Azərbaycan", "Xalq qəzeti" və "Respublika" qəzetləri kimi müxtəlif profilli nəşrlərində dərc eddirilmiş məqalələrin toplusudur. Lakin bu, monoqrafiq nəşr olmama da, mövzusu və müəllif qayası dəqiq müəyyən olmuş bir kitabdır. Azərbaycan Respublikasının ictimai-siyasi və iqtisadi hayatının konkret məsələlərinə həsr olmuş məqalələr bir toplu halında Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının mahiyyəti, onun reallaşdırılmasının yolları, konkret nəticələri və ölkənin sabahı üçün təminatlı uğur faktoru olması barədə bitkin tədqiqat səciyyəsi daşıyır.

Sərti olaraq üç bölmə üzrə qruplaşdırılmış məqalələrin bir qismi daha çox publisistik ruhda olub, sosial-siyasi və iqtisadi proseslərə kompleks yanaşmanın təzahürüdür; digər qism yazılar surətə sosial-iqtisadi inkişafə, müəyyən zaman kəsiyi ərzində ölkədə bu istiqamətdə aparılmış işlərin konkret nəticələrinə və perspektivlərinə həsr olmuşdur; üçüncü qism məqalələrin tədqiqat obyekti isə nisbətən daha konkretdir – bazar iqtisadiyyatı şəraitində maliyyə vəsaitlərindən istifadə üzərində nəzarətin, o cümlədən korrupsiyaya qarşı mübarizə məqsədilə nəzarətin təşkili və bu prosesdə auditin yeri və rolü. Lakin belə qruplaşma da kitabda toplanmış materialların tematik baxımdan "gohumluğunu" istisna etmir və müəllifin həzi məqamlarda publisistik pəfəsələ ifadə etdiyi fikirlərin elmi-praktik əsaslarını üzvi vəhdətdə tamamlayır.

...Publisistikada "reportaj" deyilən bir janr mövcuddur və mahiyyəti baş verən hadisələrin qaynarlığında özünü bürüzo verən halları və faktları şərh vermədən, olduğu kimi, əlüstü oxucuya çatdırmaqdır. Elmin də əlifbasının fakt və halların tədqiqi, ümumiləşdirmələr aparıb nəticələr çıxarılmazı olduğunu nəzərə alsaq, demək olar ki, "reportaj" elm üçün də əvəzsiz mənbədir. İş elə götirib ki, bu kitabda toplanmış məqalələrin mütləq əksoriyyətinin ilk oxucu-redaktoru olmuşam; etiraf edim ki, redakta prosesində onların elmi-ictimai şəhəriyyəti barədə bir o qədər də düşünənməmiş, diqqəti daha çox fikrin ifadə formasına yönəltmişəm. Həmin məqalələri indi artıq tematik bir toplu, irihəcmli kitab halında təzədən, sistemli şəkildə oxuyanda isə onlar mənə, belə demək mümkünsə, hadisə yerindən reportaj təsirini bağışladı. Amma publisistikadan fərqli olaraq, bu "elmi reportaj"larda fakt və hadisələr sadəcə olaraq qeydiyyata alınmayıb, nəyin necə və niyə baş verdiyinin səbəbləri elmi təhlil süzgəcindən keçirilməklə təqdim olunub, zəruri ümumiləşdirmələr aparılıb, dəyərli nəticələr çıxarılb və perspektiv üçün diqqətəlayiq tövsiyələr verilib. Bütövlükdə isə müəllif bu kitaba daxil edilmiş məqalələrində, bir növ salnaməçi kimi, həm də içində yaşadığınız və sürətlə dəyişən Azərbaycan reallığının dolğun manzərəsini yaradıb, sabah-birisığın tariximizin, həyatımızın həmin dövrünə müraciət etmək istəyən araşdırıcılar üçün ilkin məxsəz rolunu oynayacaq qıymətli faktoloji materialları və analitik səciyyəli qənaətlərini toplayıb. Bir də bu kitab hamiya və hər kəsə anlaşıqlı şəkildə, dəlilsübutlarla izah edir ki, yeni Azərbaycan quruculuğunun müasir mərhələsində Heydər Əliyev siyaseti – sabahumuzun təminatlı uğur faktoru ölkədə niyə davam etdirilməlidir və bu

---

*siyasetin layiqli davamçisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bugünkü məqsədyöntü səyləri Vətənə, xalqa tərəqqi və yüksəliş yollarında daha nələri bəxş edəcəkdir.*

*Və bütün bunlara görə da qəti əminəm: professor Vahid Novruzovun yeni kitabı illər keçəndən sonra da öz sanbalını, siqlatını və əhəmiyyətini qoruyub saxlayacaqdır...*

*Şakir YAQUBOV,  
"İqtisadiyyat və audit" jurnalının  
mosul redaktoru,  
Azərbaycan Respublikasının  
əməkdar mədəniyyət işçisi*

# I.

---

**"Azərbaycan dünyaya  
günəş kimi doğacaq".**

*Heydər ƏLİYEV,  
Azərbaycan xalqının  
ümummilli lideri*

**"Bizim məqsədimiz  
iqtisadi cəhətdən güclü  
və siyasi cəhətdən müstəqil  
Azərbaycan dövləti qurmaqdır".**

*İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının  
Prezidenti*

## AZƏRBAYCAN ZAMAN QOVUŞUĞUNDΑ

Möhtərəm oxucu! Cəmi bir neçə gündən sonra biz sizinlə yeni ilə, yeni əsrlə və geniş anlamda yeni minilliyyə qədəm qoyuruq.

Bu, əslində, insan cəmiyyətinin çox az nəsillərinə qismət olan mühüm tarixi bir hadisədir və bu qismət payına görə "İqtisadiyyat və audit" jurnalının redaksiya heyəti adından sizin hər birləşməni təşvirk edir, yeni - 2001-ci ildə və təsəffüz-ifadə tərzinə hələ uyğunlaşmadığımız XXI əsrə bol-bol xoş günlər, uğurlar və cansağlığı arzulayırıq.

Doğma mənşəkətimiz Azərbaycana isə, galin, hamlıqla nəinki XXI əsrə, həm də XXII, XXIII, ... XXX əsrə, bir sözlə, həşər tarixinin tam üçünə minilliyyə dövründə tərəqqi, inkişaf və sülh arzulayaq.

Lakin galin təhsəlməyək... Minilliklər qovuşmadık qalan bu bir neçə gündə bitən ikinci minilliyyə, bitən XX əsrdə və bitən 2000-ci ilə fikrən nəzər salaq.

Görün əsrlər arxasından ikinci minilliyyin nə qədər tarixi hadisələri boylanır. Bünüyətini bir-bir saymaq olarmı? Cox çatın! Çünkü Vətənimizin tarix sahnaməsinin sahifələrini bəzəyən, biza sevinc və kədər gətirən hadisələrin sayı onlara yox, yüzlər yox, minlərlə, on minlərlədir. Xalqımızın da zənginliyi, böyükliyi elə bundadır.

Fikir verin, xalqımızın xoşbəxtliyi yox, böyükliyü, zənginliyi! Çünkü bu tarixi zaman kəsiyimdə Azərbaycan xalqı heç də həmişə xoşbəxtliyi, halal haqqına nəsib olmayıb, əksinə, əsrlər boyu öz müqəddərəti, tərəqqisi, yaşarlılığı, mülki-mənəvi bütövlüyü uğrunda mübarizə aparıb, çarpışıb. Lakin heç bir vaxt digər xalqlara və ölkələrə qarşı müharibə aparmayıb, haqsız savaşa başlamayıb! Heç zaman Azərbaycan müharibə təşəbbüskarı olmayıb. Lakin onu dəfələrlə buna sövq edib, günahsız qurbanlar vermək məcburiyyətində qoyublar. Bütün bunla-

ra baxmayaraq, Azərbaycan xalqını öz sülhsevər məramından döndərə bilməyiblər.

Bitən minilliyyin bizdən ötrü başlıca xüsusiyyəti də bundan ibarətdir!

İkinci minilliyyin sonuncu əsri xalqımızın milli azadlıq mübarizəsi, dövlət müstəqilliyinə yetişmək əzmi ilə əlamətdar olub. Azərbaycan cəmiyyətinin zəkəsi, əzmi və iradəsi ilə qurulan, lakin təsəffüflər ki, cəmi 23 ay yaşıyan Xalq Cümhuriyyəti Şərəfin bütün məzəlum xalqlarının qəlbində istiqlala yetmək naməsi ümidi çırğıçı yandırıdı. Birinci Respublikanın Azərbaycan məqyasları ilə möhdudlaşmayan əsas tarixi əhəmiyyəti və missiyası də məhz budur!

Təxminən 70 il çəkən sovet hakimiyəti dövrü - İkinci Respublika bizi iqtisadiyyatda, elmdə, təhsildə, mədəniyyətdə məqyashlı inkişaf mərhələsinə çıxardı, mənəviyyatımıza, vətənsevərliyinə yeni cəalarlar baxış etdi. Biz İttifaq dövləti tərkibində ola-ola, hakim mülklərin arasındakı təsirinə məruz qala-qala özgürülüyümüzü, dilimizi, dinimizi-imamımızı, başlıcası isə, azadlıq, istiqlal ruhumuzu qoruyub saxladıq və xalqın çoxərlik arzuları məhz 20-ci yüzilliyin sonuncu on illiyinə əvvəlindən çin oldu: Üçüncü Respublika - müstəqil Azərbaycan Respublikası siyasi höyətə vəsiqə aldı, dövlətimiz dünya birliliyinin tamhüquqlu üzvü olmaq imkanı əldə etdi.

XX əsr - uzun və keşməkeşli tariximizin ən şərəfli, ən ləyqətlə dövrüdür. Bu əsrə biz AZAD olduq, müstəqilliyini dənməz və əbadi etməyə körpə uşaqdan tutmuş ağbirçək-ağsaqqallara qədər hamimizin müsəlləh əsgər olduğu AZƏRBAYCAN RESPUBLİKASINA qovuşduq!

BMT-nin, ATƏT-in və onlarda digər nüfuzlu beynəlxalq və regional qurumun tribunasından müqəddəs "Azərbaycan" kələməsinin qürurla səsləndiyi, müstəqilliyimizin 130-dan çox dövlət tərəfindən diplomatik səviyyədə tanındığı bir dövrdə biz rəsmi şəkildə Avropa xalqları ailəsinə də üzv olduq; bu mühüm tarixi-siyasi hadisə isə bitən 2000-ci ildə baş verdi.

İkinci minilliyyin sonuncu əsrinin sonuncu ili tariximizdə Avropa Şurasına üzv qəbul edilməyimizlə əlamətdar oldu!

Tarixi şəxsiyyətlər yaradır, tarixçilər isə onu qələmə alırlar. Birən minilliyyin, birən əsrin və birən 2000-ci ilin bütün tarixi hadisələri ŞƏXSİYYƏTLƏRİN zəkasının və əməli fəaliyyətinin möhsuludur. Azərbaycan üçün tarix yazan və adları tarix salnamasında düşən bütün şəxsiyyətlər gələcək nəsillər tərəfindən mütləq xatırlanacaqlar.

Bəzə şəxsiyyətlərin bəziləri onları tarixə salan fəaliyyət müdafiələrinin qışlığı, bəziləri əməllərinin qeyri-ardiciliyi və ziddiyyətliliyi, bəziləri də başqa bir xalqın iradəsini və maraqlarını eks etdirən üsul-idarənin tələbləri qarşısında mütilik nümayiş etdirmələri ilə xatırlanacaqlar.

Lakin bütün bu şəxsiyyətlərdən yalnız biri - öz xalqına rəhbərlik etdiyi dövrün uzunmüddətliyinə, zaman və dövr müxtəlifliyinə, bir-birinə tamamıla zidd olan ictimai-siyasi sistemlər şəraitində xalqına eyni müdriklik və sədəqətə xidmətini, on nəhayət isə özünün rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilən iqtisadi, sosial və siyasi tədbirlərin möhtəşəmliliyinə, əzəmətinə və xəlqiliyinə görə sələflərinin hamisində fərqlənen, on uca, ali mövqəde dayanan Heydər Əliyev canabları birmənali şəkildə XİLASKAR və QURUCU simvolu kimi əslər boyu qəlbələrdə yaşayacaqdır!

Heydər Əliyev və Azərbaycan birliyinin on ənənəvi məziyyətlərindən biri də onun öz xalqına və ölkəsinə bir rəhbər-əğül kimi göstərdiyi xidmətlərin mahiyyətinin stratejiliyi, kompleksliyi və mətinliyi, təkcə öz dövrünün tələbləri baxımından zəruri, gərəkli olması yox, həm də gələcək nəsillərin bütöv, yetkin, sivil və demokratik cəmiyyətdə, xalqın layiq olduğu bir şəraitdə yaşamasını təmin etməyə yönəlməsidir. Heydər Əliyevi öz xalqına sevdirən, ölkəmizin dostlarını sevindirən, düşmənlərimizi isə onların öz təbiətindən irəli gələn bədxalıq sisində bölgən, bu böyük insanı təkcə Azərbaycanda yox, narahat dünəyimizin miqyaslı bir bölgəsində sabitliyin və sülhün dayağı

və təminatçısı edən digər onlarda keyfiyyətləri milli sərvətimiz, azərbaycanlılığımızın bariz ifadəsidir.

Yeni minilliyyə, yeni əsrlə və yeni ilə Heydər Əliyevlə birlikdə qədəm qoymağımız tarixi şansımız, gələcəyə olan ümidişərimizin göyərəcəyinə sonsuz inamımız deməkdir!

Zaman qovuşlığında LİDERİMİZƏ və XALQIMIZA on xoş arzularla bu qeydləri tamamlayıram...

DEKABR 2000-ci IL

## AZƏRBAYCAN: AVROPA ŞURASINDAN AVROPA İTTİFAQINA DOĞRU

Yeni cəmiyyət quruculuğuna keçid vəzifələrinin həll edildiyi müasir şəraitdə Azərbaycan Respublikasının xarici siyasetinin əsas istiqamətlərindən biri beynəlxalq iqtisadi və siyasi strukturlara üzv olmaqla, dünyanın ictimai-siyasi həyatına daha dərindən integrasiya olunmaqdır. 2000-ci il iyunun 28-də Azərbaycanın Avropa Şurasına qəbul olunması məhz bu istiqamətdə atılmış növbəti addımı, çox mühüm tarixi əhəmiyyətə malik ictimai-siyasi hadisədir. Azərbaycanın Avropa Şurasına qəbul olunması, hər şeydən öncə, möhtəşəm Prezidentimiz Heydər Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin yeritdiyi ardıcıl, məqsədöyənlü daxili və xarici siyasetə, dünya və Avropa integrasiya məkanında Azərbaycanın geosiyasi çöküşinə və iqtisadi potensialına verilmiş çox yüksək qiymətin rəsmi ifadəsidir.

Fikrimizə, qıtə dövlətlərinin Azərbaycanı Avropa Şurasının üzvü kimi əməkdaşlığın bütün sahələri üzrə etibarlı tərəfdəş qismində qəbul etmələri ölkəmizin sosial-siyasi, iqtisadi və mənəvi inkişafı ilə bağlı bir sıra vacib problemlərin həlli üçün möhkəm zəmin yaradır.

Sübħəsiz ki, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilat bu birliyə daxil olan ölkələrin iqtisadi və siyasi həyatına

nüfuz etmək barədə Azərbaycanın təşəbbüslerini bundan sonra daha qətiyyətlə dəstəkləyəcək və respublikamızın sivil bir ölkə kimi sürətli inkişaf etməsinə xüsusi maraq göstərəcəkdir.

Azərbaycanın Avropa Şurasında təmsil olunması Ermenistan-Azərbaycan münaqışasının sülh yolu ilə ədalətli həlli, ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğunun uğurla davam etdirilməsi, sosial yönümlü bazar iqtisadiyyatının bər-qərar olması, insan və vətəndaş hüquq və azadlıqlarının tam şəkildə reallaşması üçün geniş imkanlar açacaqdır. Bu inam Avropa Şurasının özünüň mahiyyətindən, onun məqsəd və vəzifələrindən irəli gəlir.

AŞ Nizamnaməsinin 1-ci maddəsinin "a" bəndində əsasən, Avropa Şurasının məqsədi üzv dövlətlərin ideya və prinsiplərinin müdafiəsi və həyata keçirilməsi üçün onlar arasında sıx əlaqələr yaratmaq, Avropanın demokratik və təhlükəsiz əraziyə çevrilməsinə kömək etmək, plüralist demokratiya və insan hüquqlarının müdafiəsi və möhkəmləndirilməsi, vahid mədəniyyətin formallaşması üçün Avropa özünüňdərkini möhkəmləndirməkdən və inkişaf etdirməkdən, üzv dövlətlərin iqtisadi və sosial tərəqqisinə yardım etməkdən ibarətdir.

Konkret olaraq, iqtisadi sahədə Avropa Şurası:

- ✓ Avropa dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmış metod və vasitələrin hazırlanması və tək-lif olunmasının təşəbbuskarı kimi çıxış edir;
- ✓ üzv dövlətlərin hökumətlərinin iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmış təşəbbüslerini müdafiə edir;
- ✓ üzv dövlətlərin hökumətlərini iqtisadi sahədə əməkdaşlı-hıga sövq edir, bu sahədə təşəbbuskarlıq göstərməyən dövlətləri tənqid edir.

Bu baxımdan yanaşdıqda, Avropa Şurasında üzvlüyün Azərbaycan Respublikasının iqtisadiyyatı üçün açdığı imkanların real mənzərəsini təsəvvür etmək çətin deyildir:

1) Üzv dövlətlərin və beynəlxalq maliyyə təşkilatlarının maliyyə yardımı və kredit ayrılmazı sahəsində Azərbaycana "Ümumavropa evi"nin tam hüquqlu üzvü kimi yanaşmaları;

2) Azərbaycanda makroiqtisadi islahatların həyata keçiril-məsənə və ixrac potensialının artırılmasına zəmin yaradan struktur siyasətinin aparılması üçün güzəştli şərtlərlə kredit alınması;

3) Azərbaycana texniki və humanitar yardımın artırılması;

4) Dövlət məmurlarının qabaqcıl ölkələrin idarəetmə struk-turlarında təcrübə mübadiləsi və regional qurumların məq-sədli proqramlarında iştirak etmək yolu ilə kadrlar hazırlığı;

5) İqtisadiyyatın hüquqi bazasının təkmilləşdirilməsi istiqā-matında hərtərəfli yardımının alınması;

6) Özəlləşdirmə prosesinin səmərəliliyinin yüksəlməsinə və sahibkarlığın inkişafına dair müxtəlif proqramlarda iştirak et-mək.

Eyni zamanda, bir məsələ də tamamilə aydındır: Avropa Şurasına daxil olmamızla yaranan bu obyektiv inkişaf vasi-tələri yalnız o zaman işə düşə bilər ki, ölkəmizdə həyata keçirilən demokratik islahatlar, o cümlədən bazar iqtisadiyyatına kecid dənməz olsun, daha ardıcıl şəkildə və sivil normalara uyğun aparılsın. Bu isə, ilk növbədə, bizim özümüzdən asılıdır.

Başqa sözlə, ictimai münasibətlərin sivil normalara uyğun yenidən qurulması, iqtisadi islahatların sürətləndirilməsi, özəlləşdirmənin miqyasının genişləndirilməsi, maliyyə-kredit, vergi və bank fəaliyyətində şəffaflığın təmin olunması və bu is-tiqamətdə qazanılan uğurların möhkəmləndirilməsi Azərbay-canın beynəlxalq nüfuzunu artırmaq və dünya birliyinə in-teqrasiya yolunda inamlı dəf etdiyimiz növbəti səddi keçmək hesabına Avropa Şərasi çərçivəsində qarşımızda açılan pers-pektivlərdən maksimum dərəcədə bəhərlənməyimiz üçün əsas şərtlərdəndir.

Bütün bunlar Azərbaycanda sosial-iqtisadi inkişafın yüksək sürətinin təmin edilməsinə, demokratik dövlət quruculuğunun uğurla həyata keçirilməsinə, ölkəmizin Avropada özünüň mövcud zəngin resurslarına və coğrafi reallığına uyğun möv-qə qazanmasına gətirib çıxara bilər, daha geniş anlamda isə

beynəlxalq aləmdə ölkəmizin öz mövqelərini möhkəmləndirəcəsinə, Avropana daha çox integrasiya etməsinə, iqtisadi cəhətdən qızıl dövlətləri ilə əməkdaşlığı genişləndirməsinə, özünməxsusluğunu qoruyub saxlamaqla Avropana sivilizasiyasından yüksək səmərə ilə faydalanaşmasına, son nəticədə də dövlətçilik məziiyyətləri baxımından çox mühüm əhəmiyyət kəsb edən yenil bir zirvəni aşması - Avropanın İttifaqına üzv qəbul olunması üçün möhkəm zəmin hazırlanmasına imkan verərdi.

YANVAR 2001-ci IL

## DÖNMƏZ, SARSILMAZ VƏ ƏBƏDİ!

Azərbaycan Respublikasının və Azərbaycan xalqının müasir tarixində çox mühüm yer tutan əlamətdar hadisədən - 1991-ci il oktyabr ayının 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya aktının qəbul olunmasından, başqa sözə, Azərbaycan tarixinin yeni, müstəqil inkişaf dövrünün başlanmasından 10 il keçir.

İllər keçidkən bu tarixi hadisənin ölkəmizin inkişafında xüsusi yer tutduğu, silinməz iz qoyduğu daha aydın görünür. Məhz müstəqilliyimizin dönməz edilməsi uğrunda aparılan gərgin mübarizə yoluna bir daha nəzər yetirək, bu mübarizənin nə qədər çətin və ağır olduğunu təsəvvür etmək mümkündür.

XX əsrin son on illiyində Azərbaycanın yenidən dövlət müstəqilliyini bərpa etməsi, onun dünya ictimaliyəti tərəfindən suveren dövlət kimi tanınması, beynəlxalq qurumlarda digər dövlətlərlə ciyin-ciyinə, bərabər hüquqlara malik üzv olaraq fəal iştirak etməsi ölkə Prezidenti möhtəşəm Heydər Əliyevin rəhbərliyi ilə respublikada demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilən hüquqi, siyasi və iqtisadi islahatların uğurlu nəticəsidir.

XX əsrin 80-ci illərinin axırlarında Azərbaycan cəmiyyətini ciddi böhran hürümüşdü, idarəetmə səviyyəsi aşağı düşməşdi, respublikada nizam-intizam pozulmuşdu, özbaşınlıq baş alıb

gedirdi, xalqımızın əməyi ilə yaradılmış böyük iqtisadi-intellektual potensial daha da inkişaf etmək əvəzinə, tənəzzülə uğramğa başlamışdı.

1991-1993-cü illərdə isə ölkədə əslində heç bir idarəetmə yox idi, iqtisadiyyatda hərc-mərclik hökm süründü, bir-birinə zidd qorarlar qəbul edilməsi xalqın sərvətinin dağıdılmasına və israfçılığa olverişli şərait yaradırdı. Ölkə daxilində torpaqlar itirilir, yeni-yeni ərazilər düşmən tapdağı altına düşür, Dağlıq Qarabağdan və erməni silahlı birləşmələrinin işgal etdiyi digər bölgələrdən azərbaycanlı əhalilə zorla qovulur, Naxçıvan məcburən blokada şəraitində yaşamaqda davam edir, ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsi üçün əməli tədbirlər həyata keçirilmirdi. Bunun əvəzində hakimiyyət davası, orduda satqınlıq və fərəarilik baş alıb gedirdi. Həmin illərdə bazar münasibətlərinə keçilməsinin zəruriliyi barədə çoxsaylı bəyanatlar verilməsinə baxmayaraq, heç bir əməli iş görülmərdü, düşünülmüş islahatlar aparılmırıldı.

Ümumiyyətlə, XX əsrin 90-cı illərinin əvvəlləri Azərbaycanda iqtisadi tənəzzülün sürətlənməsi ilə səciyyələnir. İstehsal həcminin azalması və inflasiya sürətinin yüksək olması iqtisadi böhranın, səbətsiz maliyyə siyasetinin nəticəsi kimi, cəmiyyətdə sosial-iqtisadi və siyasi gərginliyin şiddətlənməsinə zəmin yaradırdı.

İstehsalın böhranı dövlət bütçəsində ciddi uyğunsuzluqların əmələ gəlməsinə və iqtisadi qanunlara tamamilə əks olan nəticələrə götürib çıxarmışdı.

Vergilərin toplanması işində yol verilən nöqsanlar, vergi normalarının inflasiya nəticəsində eroziyaya məruz qalması və digər səbsəblər ucbatından dövlət bütçəsinin goliri koskin azalmışdı.

Dövlət müəssisələrinə və kənd təsərrüfatına böyük məbləğdə kredit verilməsi, bu vəsaitdən səmərəsiz və nəzarətsiz istifadə edilməsi və ya kommersiya strukturlarına axıdlıb inflasiyaya qurban verilməsi iqtisadi vəziyyəti daha da gərginləşdirirdi.

Bununla yanaşı, Azərbaycanın xarici ticarətinin göstəriciləri getdikcə pişləşir və tədiyə balansında arzuolunmaz uyğun-suzluqlar açıq-aşkar güclənirdi.

İqtisadi böhran, istehsalın kəskin surətdə azalması və məhsuldarlığının aşağı düşməsi əmtəə təklifinin azalmasına və qiymətlərin artmasına gətirib çıxmışdı.

Pul-kredit siyasetində yol verilən ciddi nöqsanlar da iqtisadi böhranın dərinleşməsinə zəmin yaradan əsas amillərdən biri idi. Əslində 1993-cü il qədərki dövrə bu sahədə aparılan işləri heç pul-kredit siyaseti adlandırmadıq da düzgün olmazdı. Bu, daha çox bank rəhbərlərinin arzu və istəyi naməni həyata keçirilən və heç kim tərəfindən ciddi nəzarət edilməyən, "kredit alveri"nə və "şapka"ya şərait yaradan inzibati və pərakəndə tədbirlər məcmusu idi.

Azərbaycanda baş verən iqtisadi böhranın acı nəticələrdən biri milli valyutamız - manatın dəyərinin ağlagalmaz sürətlə aşağı düşməsi idi. Hesablaşma hesablarında olan vəsaitlərin nağdlaşdırılması və ya əmtəəyə çevriləsi nağd manatla həyata keçirilən əməliyyatlardan qat-qat ucuz reallaşdırıldı.

Maliyyə-vergi və pul-kredit siyasetində yol verilən ciddi nöqsanlar, uzun müddət səmərəsiz kredit siyaseti yeridilməsi, təyinatsız və nəzarətsiz kreditin istifadəsi son nəticədə kredit resurslarının qiymətdən düşməsinə, inflasiyanın artmasına və pulun emissiyasına səbəb olmuşdu. Bölгü sistemində olan hərə-mərclik maliyyə-valyuta hesablarının pozulmasına və əhalinin yüksək vəsaitinin dağılmasına gətirib çıxmışdı.

Bu dövrə ölkə iqtisadiyyat üçün ən kəskin tənəzzül 1992-ci ildə baş vermiş, iqtisadi fəallıq, istehsal və investisiya qoyuluşu arzuolunmaz bir vəziyyətə gəlib çatmışdı.

İqtisadi tənəzzül və vergi sistemindəki çatışmazlıqlar ÜDM-də dövlət bütçəsi gəlirinin xüsusi çöküşinin azalmasına gətirib çıxmışdı. Bir faktı göstərmək kifayətdir ki, 1993-cü ildə ÜDM-in həməni həmin göstəricinin 1988-ci ildəki səviyyəsinin comi 60 faizi təşkil etmişdi.

Bütün bunların mənətiqi nəticəsi kimi, xalqımızın inam və tələbi ilə 1993-cü ilin yanında ölkənin ali hakimiyətində zəruri və əsaslı dəyişikliklər baş verdi, Azərbaycan xalqının siyasi dəhəsi Heydər Əliyev yenidən respublika rəhbərliyinə götirildi. Həmin vaxtdan etibarən ölkə daxilində hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl islahatlar həyata keçirilmiş, dünyanın on iri neft şirkətləri ilə "Ösrin müqaviləsi" adlı mühüm əhəmiyyət kəsb etmiş kontraktları imzalanmış və onların icrası bu günə kimi davam etdirilmişdir.

1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın ietimai-siyasi həyatında sabitlik yaratmağa imkan vermişdir.

Eyni zamanda, həyata keçirilən fəal xarici siyaset beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsinə, bir çox dövlətlərlə yüksək səviyyədə əlaqələrin qurulmasına, ölkənin siyasi imicinin yaxşı mənada dəyişməsinə səbəb olmuş və onun xarici iqtisadi əlaqələrinin genişlənməsinə, iqtisadiyyata güclü investisiya axımının cəlb olunmasına zəmin yaratmışdır. Bazar iqtisadiyyatı istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrini möhkəmləndirmiş, onların ölkəmizə maliyyə maraqlarını artırılmışdır.

Heç şübhəsiz ki, cəmiyyətin demokratik inkişaf yolu ilə irəliləməsi, dövlətimizin beynəlxalq aləmdə tanınması, azad bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi və iqtisadi islahatların keçirilməsi, o cümlədən özəlləşdirmənin geniş vüsət alması, MDB məkanında misli olmayan aqrar islahatların aparılması, xarici investisiyalarmıq iqtisadiyyatımıza sürətli axımı və Azərbaycanın dünyada neft mərkəzlərindən birinə çevriləməsi müdrik dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyətə qayıdışından sonrakı dövrə ölkədə aparılan məqsədyönlü siyasetin, ardıcıl fəaliyyətin mənətiqi nəticəsidir.

Tənəzzülün sürətini azaltmaq sahəsində Prezident çox böyük səy görmüş, nəticədə ölkə iqtisadiyyatına 1994-cü ildə əvvəlki ildəkinə nisbətən 1,89 dəfə çox investisiya cəlb olun-

muşdur ki, bunun da 48 faizini xarici investisiyalar təşkil etmişdir. 1996-ci ildə bütün maliyyə mənbələri hesabına Azərbaycan iqtisadiyyatının inkişafına 2,6 trilyon manat məbləğində kapital qoyulmuşdur ki, bu da 1995-ci ilə müqayisədə 74 faiz çoxdur.

Iqtisadiyyatın müasir dövrün tələblərinə uyğun, bazar münasibətləri əsasında yenidən qurulması, özəlləşdirmə və sahibkarlığın inkişaf etdirilmesi, yeni iqtisadi infrastrukturun, vergi və maliyyə strukturlarının yaradılması, torpaq və aqrar islahatlarının aparılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin, elmin, səhiyyənin inkişaf etdirilməsi məqsədilə zəruri hüquqi baza yaradılmış, mühüm qanunlar qəbul olunmuşdur.

Ölkədə bazar münasibətlərinin təşəkkülü və səmərəli təsərrüfat sisteminin formalasdırılması üçün vacib qanunların və digər normativ sənədlərin qəbul olunması, qiymətlərin, xarici ticarətin, valyuta ehtiyatlarından istifadənin liberallaşdırılması sahəsində atılan radikal addımlar inflasiyanın səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salmış, budeç kəsirini minimuma endirmişdir. Qeyd olunan amillərin təsiri nəticəsində tənəzzülün dərinleşməsi prosesi dayandırılmış, ilkin dövr üçün müəyyən sabitlik, bunun ardınca isə artım meyli əldə edilmişdir.

Ötən dövr ərzində aparılan islahatlar nəticəsində sonayedə, energetikada, nəqliyyat və rabitədə, kənd təsərrüfatında, ticarətdə makrostruktur dəyişiklikləri edilmiş, durğunluq və gerilik faktları tədricən aradan qaldırılmış, milli valyutanın möhkəmənməsi təmin olunmuşdur.

Xüsusi qeyd edilməlidir ki, məhz son illərdə Azərbaycan iqtisadiyyatına xarici investisiyaların çəlb olunması, beynəlxalq maliyyə layihələrində respublikamızın inkişafı üçün müəyyən vəsaitlərin ayrılması nəzərdə tutulmuş və həmin tədbirlər uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin əzəqqörən və çox səmərəli xarici və daxili siyaseti, müdrük rəhbərliyi sayəsində ölkəmiz qısa bir müddət ərzində

böhran vəziyyətindən qurtularaq dünyanın əksər qabaqcıl dövlətləri ilə əməkdaşlıq, dostluq əlaqələri yaratmış və onlara faydalı birgə layihələrin həyata keçirilməsi ilə möşğuldur.

Ölkətə, respublikamızın müstəqil inkişafı yolunda hələ gərəlosi işlər çoxdur və onların yerinə yetirilməsi zoruridir. Lakin müstəqilliyyimizin 10 illik yubileyi günlərində xüsusi qeyd etmək istərdik ki, həmin tədbirlərin mütləq və lazımi səviyyədə həyata keçirilməsinə əsaslı zəmin yaradılmışdır, müstəqilliyyimizin dönməzliyi qəti təsbit olunmuşdur və bu, həm dünya ictimaiyyətində, həm də ölkə daxilində böyük inam və hörmətlə qarşılanır, birmənali şəkildə dəstəklənir.

Bir sözə, müstəqilliyyimiz günbəğün dönməz, sarsılmaz və əbədi olur!

OKTYABR 2001-ci İL

## DÖVLƏT QURUCULUĞUNUN ETİBARLI SABAHINA TƏMİNAT

Taleyin hökmü ilə artıq ikinci dəfə avqust ayı  
Azərbaycan üçün tarixi inkişafın  
həlliəci dönüş anına çevrilir

1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nin plenumu keçirildi və cəmi üç həftə əvvəl respublikanın şəhəri rəhbəri vəzifəsinə seçilmiş 46 yaşı Heydər Əliyev həmin plenumdaçı program səciyyəli məruzəsində maddi və mənəvi tənəzzül içərisində olan Azərbaycan cəmiyyətinin tərəqqiya dönüş, keyfiyyətə irəliyə, milli özünüdürkə, soykökə qayıdış mərhələsinin aydın konturlarını bəyan etdi, özünün siyasi-təşkilatlıq fəaliyyətinin bütün sonrakı illərini, coşğun enerjisini, bilik və bacarığını, idarəcilik məharətini həmin məruzədə əksini tapan və xalqımız üçün taleyülü olən strateji problemlərin həllinə, Azərbaycanın gələcək dövlət müstəqilliyyinin möhkəm təməlinin qoymulmasına həsr etdi.

---

Həmin unudulmaz avqust gündündən 34 il ötəndən sonra, arṭiq Azərbaycanda siyasi rəhbərliyə növbəti qayıdışı zamanı ikinci prezidentlik dövrünü başa vurmaqdə olan Heydər Əliyev daha bir tarixi qərarını verdi: özünün səhəti ilə əlaqədar dövlətçilik kursunun, postsovet məkanında "keçid dövrünün Əliyev islahatları" kimi xarakterizə olunan və sosial-siyasi tərəqqiyə, ən çox da iqtisadiyyatın bazar prinsipləri osasında qurulmasına, azad sahibkarlığın və vətəndaş təşəbbüskarlığının inkişafına yönəlmış islahatların göləcək təleyi ilə bağlı Azərbaycan cəmiyyətində yaranmış təbii narahatlıq hissələrini nəzərə alaraq, uzun müddət üçün müyyənələşdirdiyi strateji daxili və xarici siyaset kursunun qanuni varisini nişan verdi, alternativsiz layiqli davamçısının və yeni Azərbaycan quruculuğunun göləcək etibarlı təminatçısının adını elan etdi - millət vəkili, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA sədrinin müavini və büro üzvü, ARDNŞ-nin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin başçısı, 42 yaşı İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq vermək barədə Milli Məclisə müraciət ünvanladı, parlamentin yekdil qərarından sonra isə müvafiq fərman imzalayaraq, bununla da müstəqil Azərbaycanın çağdaş tarixində yeni bir sahifə açmış oldu.

Heydər Əliyevin bu tarixi seçimini şərtləndirən başlıca amil İlham Əliyevin təkcə Azərbaycan cəmiyyəti tərəfindən deyil, həm də beynəlxalq aləmdə yetkin siyasetçi, mahir diplomat, bacarıqlı təşkilatçı, yüksək dərəcədə savadlı və erudiyyalı gənc mütəxəssis, milli-dövlətçilik ideyalarına son dərəcə sədاقətlə vətəndaş kimi qəbul edilməsi ilə yanaşı, düşüncə və omullarına görə yeni təsəkkür sahibi, əsl XXI əsr adamı olmasıdır. ABŞ-da nəşr olunan "The West" qəzetinin "Political" əlavəsində qeyd olunduğu kimi, "İlham Əliyevin hakim partiyasının yüksək postlarından birini tutması, millət vəkili və neft strategiyası üzrə mütəxəssis olması, üstəlik, Avropanın siyasi dai-

---

rələrində qəbul olunması onun adını Heydər Əliyevdən sonra gələn adlar sırasında birinci yerə çıxarı...". Almaniyanın çox nüfuzlu "Züddöye Tsaytung" qəzetiinin isə təbərinə deyilsə, "İlham Əliyevin kommunist məktəbinə keçməməsi, konsernativ stereotipləri özündə birləşdirməməsi, liberal ruhlu demokrat və qloballaşmaya meylli olması" ölkəmizin göləcəkdə də inamlı inkişaf etməsi, beynəlxalq integrasiya və qloballaşma proseslərinə aktiv şəkildə qoşulması, Heydər Əliyev iqtidarinin yeritdiyi tarazlı xarici siyaset kursu və özünün geosiyasi strateji mövqeyi hesabına Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsinin hegemon dövləti olmaq missiyasını Azərbaycanın bundan sonra da inamlı qoruyub saxlaması üçün son dərəcə zəruri olan şərtlərdəndir və məhz bu şərtlər Heydər Əliyevin növbəti avqust qərarının yeganə düzgün qərar, mühüm tarixi-siyasi əhəmiyyətə malik qərar olduğunu sübuta yetirir.

Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunması ilə İlham Əliyev bu gün ölkəmizə maraqlı göstərən bütün beynəlxalq siyasi dairələrin əsas müzakirə hədəfinə, dünyanın kütləvi informasiya vasitələrinin çoxsaylı şərhlərinin baş qəhrəmanına çevrilmişdir və burada təcəcüblü bir şey də yoxdur: təkcə ölkəmizdə deyil, bütün regionda həyatı maraqları olan irili-xirdali dövlətlərin hamisi Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərə həssaslıqla yanaşır, respublikamızda siyasi-iqtisadi sabitliyin qorunub saxlanmasına, demokratik quruculuq işlərinin və geniş miqyashi islahatların sürətinin səngiməməsinə böyük əhəmiyyət verirlər. Bu mənada İlham Əliyevlə bağlı təyinata, onun siyasi-dövlətçilik keyfiyyətlərinə biganə qalmaq, sadəcə, mümkünzsüzdür. Lakin bu da bir faktdır ki, 4 avqust təyinatından xeyli əvvəl də təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarlarda da İlham Əliyev fenomeni, iqtidar partiyasının ikinci şəxsi, millət vəkili və AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı qismində onun təqdirəlayıq siyasi əhəmiyyəti və diplomatik məharəti, Milli Olimpiya Komitəsinin

prezidenti kimi ölkənin qeyd-şərtsiz ən nüfuzlu idman xadimi olması, saysız-hesabsız xeyriyyəçilik əməlləri barədə çox danışılır, çox yazılırdı və cılız hissələrlə yaşıyan müxalıfları - İlham Əliyevin siyasi opponentlərini çıxmış şərtilə, hamı bunu təbii qarşılıyırıdı: çünki bütün sağlam düşüncə sahibləri birmənalı şəkildə qəbul edirdilər ki, çağdaş Azərbaycanın ictimai-siyasi həyatında İlham Əliyev faktoru - özgün uğur faktoru mövcuddur, İlham Əliyevin yüksək şəxsi-mənəvi və iş keyfiyyətləri, Azərbaycan naminə çoxchəhərli fəaliyyəti günün reallığıdır, dənilməz faktdır, bunu isə görəməzliyə vurmaq, sadəcə, mümkün deyildir.

Bu faktları bir daha yada salaq.

Yeni Azərbaycan Partiyası yaradıldığı ilk gündən onun sıralarında olan İlham Əliyevə partiyadaşları yüksək etimad göstərib onu partiya sədrinin müavini, daha sonra isə birinci müavini vəzifəsinə seçəndən bəri hakim partianın sıralarında sözün əsl mənasında nəzərəçarpan canlanma yaranmış, ölkədə baş verən siyasi-iqtisadi və sosial-mədəni proseslərə YAP-in təsiri güclənmiş, cavanların YAP-a axını başlanmış, bütün Azərbaycan cəmiyyətində iqtidat partiyasının əsl hakim partiya, təkcə bu günün deyil, həm də goləcəyin partiyası olmasına inam qoṭı şəkildə formalışmış, proporsional sistem üzrə seçki siyahısına məhz İlham Əliyev başlılıq edərkən bu partiya parlament seçkilərində son dərəcə uğurlu nəticəyə nail olmuşdur.

İlham Əliyev 1995-ci ildən Milli Məclisin deputatı, 2001-ci ilin yanvarından isə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısıdır. Əgər deputatlıq fəaliyyətinin ilk beş ilində İl.Əliyev daha çox Milli Məclisin sessiya və daimi komissiya iclaslarında qanun yaradıcılığı prosesinin iştirakçılarından biri və deputatı olduğu Qaradağ seçki dairəsi seçicilərinin, ilk onca də bu ərazidə məskunlaşmış qaçqın və məcburi köçkünlərin doğma yurd hösrəti, sosial-məsiş problemləri ilə bağlı məsələlərin əməli həlli ilə

müntəzəm məşğul olan millət vəkili missiyalarını vicdanlı şəkildə yerinə yetirməklə kifayətlənirdi, AŞPA-da o, milli mənafələrimizin qızığın müdafiəçisi olan həqiqi vətənpərvər kimi ad çıxarmışdır: məhz onun ardıcıl söyləri hesabına ən müxtəlisf təməyülli siyasi partiyaların və bitəroflərin təmsilçilərin-dən ibarət olan Azərbaycan parlamentarlarının nümayəndə heyəti Strasburqdə vahid komanda kimi çıxış edərək, bu və ya digər məsələlərin müzakirəsində ardıcıl surətdə dövlətimizin maraqlarını, xalqımızın həyatı mənafələrini fədakarcasına müdafiə etmiş, Azərbaycanın Avropa ailəsinə integrasiyasını sürətləndirirən qararların qəbul edilməsinə nail olmuşdur; məhz İlham Əliyevin söyləri və AŞPA-daki nüfuzu hesabına Ermənistan tərəfinin əlində olan azərbaycanlı əsirlərin və girovların qaytarılması, qondarma "DQR"-in narkobiznes mərkəzinə çevriləməsi və narkobiznesdən, bu ərazidə narkotik bitkilər plan-tasiyalarının salınmasından əldə edilən golirlərin terror məqsədilə istifadə edilməsi, Qarabağda qədim tarixa malik maddi mədəniyyət abidələrinin dağıdılması kimi mühüm məsələlərə dair Avropa Şurasında 30-dan çox sənəd yayılmış, bu sənədlərin mənətiqi sayəsində və İlham Əliyevin təşəbbüsü ilə AŞ Ermənistani işgalçı dövlət kimi tanımış, bu dövlətin Azərbaycana qarşı işgalçılıq siyaseti yeritməsini rəsmən təsdiqləmişdir. Bu ilin əvvəllərində isə İlham Əliyevin AŞPA sədrinin müavini və büro üzvü seçilməsi onun bu nüfuzlu beynəlxalq təşkilatda bütün Avropa naminə göstərdiyi yüksək səviyyəli siyasi fəaliyyətin Avropa parlamentarları tərəfindən təqdir olunmasının parlaq ifadəsinə çevrilmişdir.

İlham Əliyev 1997-ci ilin iyulundan Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edir. Məhz bu illərdə MOK beynəlxalq Olimpiya hərəkatının ən faal dəstələrindən biri kimi tanınmış, Azərbaycan idmanına sanki ikinci nəfəs gəlməsidir;indi ölkəmizin təmsilçiləri istənilən yarışda adlı-sanlı rəqiblərlə başa-baş mübarizə aparmaq, dünya idmanı salnaməsinə parlaq səhifələr yazmaq səviyyəsinə qədər ucalmışlar. Bu gün

Beynəlxalq Olimpiya Komitəsinin prezidentindən tutmuş on nüfuzlu beynəlxalq və regional idman federasiyalarının rəhbərlərinə, dünyanın adlı-sənli idman mütəxəssislərinə və atletlərinə qədər - hamı Azərbaycana gəlməyi, İlham Əliyevlə və onun başçılıq etdiyi ali idman qurumunun təşkilatçılığı ilə aparılan işlərlə şəxsən tanış olmayı, müxtəlif idman növləri üzrə dünya və Avropa səviyyəli yarışların Azərbaycan paytaxtında keçirilməsinə dəstək verməyi və bu yarışların iştirakçısı olmayı özlorino şərəf sayırlar.

Müstəqilliyimizin ilk beş il ərzində bərbad vəziyyətdə olan Azərbaycan idmanı 1997-2003-cü illərdə hər birimizdən ötrü milli qurur və istixar rəmzinə dönmüşdür: son beş il ərzində idmançılarımız müxtəlif miqyaslı yarışlardan Vətənə üst-üstə 800-dən çox medal, o cümlədən 300 qızıl medal götirmişlər; Sidney olimpiadasında üç idmanımız fəxri kürsüyə qalxmış, iki atletimiz adını həmisişlik olaraq Olimpiya oyunları salnaməsinə həkk etmiş, ümumilikdə yığma komandamız 199 ölkə idmançıları arasında 34-cü olmuşdur; nəhayət, təkcə 2002-ci ildə beynəlxalq yarışlarda təmsilçilərimiz 175 medal, o cümlədən Olimpiya idman növlərində 63 medal və 2004-cü ilin Afina olimpiadasında 2 lisenziya qazanmışlar. Qadınlardan ibarət voleybol, həndbol və otüstü xokkey komandalarımız, bədii gimnastika ilə məşğul olan atletlərimiz, şahmatçılarımız ciddi uğurlar əldə etmişlər, tarixdə ilk dəfə Azərbaycan nümayəndləri boks və ağır atletika üzrə dünya çempionatlarının qalibi zirvəsinə yüksəlmışlər.

Ötən ilin noyabrında Milli Olimpiya Komitəsinin 10 illiyi ilə əlaqədar keçirilən təntənəli mərasim zamanı möhtəşəm Prezidentimiz Heydər Əliyev demişdir: "İndi inamlı demək olar ki, Azərbaycan idmanı dünya idmanı sıralarında öz layiqli yeri tutmuşdur". Bu mötəbər dəyərləndirmə təkcə yarış meydانlarında qazanılan uğurlarla bağlı deyildir. Son bir neçə ildə MOK-un və şəxsən onun prezidenti İlham Əliyevin məqsəd-yönlü fəaliyyəti sayəsində Azərbaycan Respublikası həm də

özünün müasir əzəmətli idman qurğuları ilə tanınan bir ölkəyə çevrilmişdir. Bakıda, Qaradağ rayonunda, Maştağa qəsəbəsində fəaliyyət göstərən yeni idman sarayları və kompleksləri, 2002-ci ildə Naxçıvanda, Göncə və Şəkidə istifadəyə verilmiş Olimpiya idman qurğuları, dünya və Avropa standartları səviyyəsində qurulmuş respublika stadionu, İ.Qayıbov adına stadion, Şəmkir şəhər stadionu, Bərdədə, Lənkəranda, Şamaxıda, Qubada və digər bölgələrdə inşası davam edən və ya tikintisi planlaşdırılan daha neçə-neçə idman-sağlımlı obyekti... Bunnar da Azərbaycanın şərksiz idman lideri olan İlham Əliyevin "Övvəl təminat, sonra tələbat" principini söykənən iş metodunun, şəxsi təşəbbüs və söylərinin sevindirici bəhrəsi, böyükədə olan nəslə sağlam, fiziki cəhətdən mətin görmək arzularının gerçək ifadəsidir.

Sadalananlardan öncə isə son 9 ildə İlham Əliyev mühüm dövlət postunda çalışıb - ARDNŞ-nin birinci vitse-prezidenti olub, Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi istiqamətində çox dəyərli, dövlətimiz və xalqımız üçün həyati əhəmiyyətli işlər görüb.

Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının bel sütnü olan Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi - 1994-cü il sentyabrın 20-də imzalanmış və beynəlxalq aləmdə dərhal "Ösrin müqaviləsi" kimi dəyərləndirilmiş ilk neft sazişinin layihəsinin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tam uyğun bir tərzdə işləniləb hazırlanması İlham Əliyevin birbaşa rəhbərliyi və iştirakı ilə müsbət həllini tapmışdır. Xarici tərəfdəşərlərə aparılmış çoxsaylı danışqlar, məsləhətləşmə və görüşlər zamanı İlham Əliyevin qətiyyəti və səriştəliyi Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzalaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündə iştirakçıların sərdi payını qəti şəkildə müəyyənləşdirməyə imkan yaratmışdır. Çox-çox sonralar İlham Əliyev "Ösrin müqaviləsi"nin imzalanmağa hazırlanması prosesində rəhbər tutduğu prinsiplərin mahiyyəti barədə be-

la demişdi: "Azərbaycan yeni müstəqil dövlətdir, müstəqil həyatda ilk addımlarını atır... Təbii ki, biz neft kimi bir sərvətə malik olduğumuzdan həm beynəlxalq neft şirkətlərinin (bu, çox müsbət haldır), həm də mənafeləri Azərbaycanda kəsişən bir çox dövlətlərin güclü maraq obyektinə çevrildik. Bize belə güclü diqqət və karbohidrogen ehtiyatlarının istər hasilatı, istərsə də nəql olunması baxımından hansısa rəqabət, əlbəttə, müəyyən qədər problemlər yarada bilərdi. Ona görə də mən həmişə demişəm: biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq zonası olsun".

Azərbaycanın yeni neft strategiyasının reallaşdırılması istiqamətində tarixi əhəmiyyətə malik olan ixrac boru kəmərlərinin (BTC ilə yanaşı, həm də Bakı-Tbilisi-Örzurum qaz kəmərinin) niyyətdən əmələ çevrilməsində də İlham Əliyevin əvəzsiz xidmətləri vardır.

Adını çökdürümüz "Züddöye Tsaytung" (Almaniya) qəzetiinin yazdığı kimi, Qərb dünyasında formalaşmış təsəvvürlərə görə, "İlham Əliyev Azərbaycanın neft strategiyasını müəyyənləşdirən iki adamdan biridir. O, neft şirkətlərinin, konsorsiumların Azərbaycana gəlməsinə, nəhəng neft müqavilələrinin bağlanmasına və işlənməsinə şəxşən rəhbərlik edib. Oğul Əliyev Xəzər regionundakı Qərb neft şirkətlərinin əsas himayəçilərindən biri sayılır. Qərbin siyasi dairələri də bu amili xüsusişə nəzərə alır və İlham Əliyevi Qərb şirkətlərinin maraqlarının təmsilçisi simasında görür". Amma cəni zamanda İlham Əliyev bütün məsələlərdə olduğu kimi, neft strategiyasının həyata keçirilməsində də ən əvvəl Azərbaycanın millidövlətçilik maraqlarının ifadəçisi, neft müqavilələrinin Azərbaycanın iqtisadi və siyasi maraqlarına xidmət etməsinin təminatçısıdır.

Məlum olduğu kimi, "Ösrin müqaviləsi" imzalandıqdan dərhal sonra meydana çıxan və həlli vacib olan məsələlərdən biri Xəzərin Azərbaycan sektorunda çıxarılaçq neftin hansı marşrutla dünya bazarlarına nəql edilməsi idi. Bu məsələnin həlli ilə

bağlı aparılan gərgin əsaliyyət nəticəsində, nəhayət ki, beynəlxalq konsorsiumun üzvləri arasında ümumi razılıq əldə olunmuş və Azərbaycan tərəfinin ilk gündən üstünlük verdiyi ixrac marşrutunun - ildə 50-60 milyon ton həcmində neft ixrac etməyə imkan verən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin 2002-ci ildə çəkilişinə başlanılmışdır. Xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürçüstan və Türkiye Respublikası arasında 1999-cu il noyabrın 18-də İstanbulun "Çırağan" sarayındə imzalanmış saziş Azərbaycan rəhbərliyinin siyasi iradəsinin mənəvi-hüquqi qələbəsi olmaqla, həm də Azərbaycan Prezidentinin və dövlətinin layiqli elçisi İlham Əliyevin 1994-cü ildən bəri xarici tərəfdəşlərlə apardığı gərgin işin məntiqi nəticəsi idi. "Biz bu sazişi bir il, yaxud iki il əvvəl də imzala bilərdik. Anma bizim məqsədimiz ondan ibarət idi ki, Bakı-Ceyhan neft kəməri barədə sazişi nəyin bahasına olursa olsun yox, məhz Azərbaycanın iqtisadi və siyasi maraqlarına uyğun şəkildə imzalayaq. Mən hesab edirəm ki, biz buna nail olmuşuq" - 1999-cu ilin sonunda İlham Əliyev belə demişdi və bu kəlmələrdə ifadə olunan başlıca prinsip 1994-cü ilin payızından bəri "Ösrin müqaviləsi"ndəki və sonrakı 22 neft müqaviləsindəki xarici tərəfdəşlərlə əməkdaşlıq istiqamətində onun apardığı gərgin işlərin mayasını təşkil etmişdir.

"Ösrin müqaviləsi"ndən sonra Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi ilə bağlı imzalanmış yeni-yeni neft sazişlərində təmsil olunan ölkələrin coğrafiyasının rəngarəngliyinə də İlham Əliyev daim dövlətimizin milli-siyasi maraqları baxımından yanaşmışdır. Hələ 1998-ci ildə ABŞ-a səfəri zamanı o, Kaliforniyadakı görüşlərindən birində belə deyirdi: "Layihələrimizdə təmsil olunmuş ölkələrin coğrafiyasına nəzər yetirək. Bu da bizim ümumi siyasetimizin bir hissəsidir. Müxtəlif ölkələrdən, qitələrdən şirkətləri dəvət etməklə biz həmin ölkələrlə əlaqələrimizi genişləndiririk. Onlar ölkəmizdəki reallıqları görür və bizim haqqımızda həqiqəti öz ölkələrinə çatdırırlar ...".

İllaham Əliyev səriştəli iqtisadçı kimi, haqq olaraq, neft sektorunu inkişaf etdirməyi ölkə iqtisadiyyatının digər sahələrinin də inkişafını təmin etməyin, sosial-iqtisadi sahədə ölkənin qarşısında duran cari və perspektiv vəzifələri əlaqələndirməyin başlıca şərti sayır. "Azərbaycanın dövlət bütçesinin mədaxil hissəsinin 42 faizindən çoxu neft sahəsinin payına düşür. Bundan əlavə, əmək qabiliyyəti əhalinin toxumının 20 faizi də bu sahədə çalışır. Yeni neft müqavilələri əmək bazارının canlanmasına nəzərəçarpacıq dərəcədə təsir göstərəcəkmi?" - əcnəbi jurnalistlərdən birinin bu sualına İlham Əliyevin cavabı onun qlobal iqtisadi proseslərdən məharətlə baş çıxardığma, ölkənin sosial-iqtisadi inkişafında mövcud olan problemlərin həlli yollarını aydın təsvir və təsdiq etdiyi parlaq misaldır. "Biz bu problemi neft sektoru çərçivəsində uğurla həll edirik. İmzaladığımız neft müqavilələrinin hər birində xarici şirkətlərə yerli mütəxəssisləri cəlb etmək barədə şərt qoyan xüsusi bənd var. Özü də bu, mərhələ-mərhələ edilir. İndi neft şirkətlərində işləyənlərin 20-30 faizini bizim mütəxəssislər təşkil edir və gələcəkdə bu rəqəm 90 faizdək artacaqdır. Bununla da biz, bir tərəfdən, özümüzə ciddi kadrları potensialı hazırlayıraq, digər tərəfdən isə adamlarımızı yüksək maaşlı işlə təmin edirik; onlardan bəziləri ayda bir neçə min dollar maaş alır. Birinci müqavilənin imzalandığı vaxtdan - 1994-cü ildən ötən illər ərzində Azərbaycanın neft sektorunda 10 mindən artıq yeni iş yeri açılmışdır. Təbii ki, bunlar yüksək maaşlı iş yerləridir. Bundan əlavə, xaricə kadrlar hazırlanmasının xüsusi programı var, hər il xaricə çoxlu sayıda mütəxəssis göndəririk, onlar xarici neft şirkətlərində işləyir və staj keçirlər. O ki qaldı iqtisadiyyatın digər sektorlarına, əlbəttə, işsizlik problemi mövcuddur. Biz bunu da məhz neft sahəsinin genişləndirilməsi vasitəsilə həll etmək ümidiñdəyik, çünki indi Azərbaycanda bu sahə bütün iqtisadiyyatın inkişafının təkanverici qüvvəsidir. Biz Neft Fondu yaratmışq və xarici tərəfdaşlarla birgə çıxarılan neftin satışından götürülən vəsaiti burada cəmləşdiririk... Bu

fonddan müxtəlif məqsədlərlə, eləcə də yeni iş yerləri, yeni infrastruktur, yeni sənaye yaradılması üçün istifadə ediləcəkdir".

Eyni zamanda, İlham Əliyev döñə-döñə qeyd edir ki, neft sərvətlərinin görə arxayınlaşmasına hüquqımız yoxdur. Çünkü bu gün sənayenin başqa sektorlarına investisiya yönəltmək hələ olduqca çətindir, əsas etibarla kapitalın özü neftin olduğu, mənşət və digər golirlərin olduğu yerə qaçır. Lakin o da var ki, bizdə neft sahəsinə sormaya qoymuş əcnəbi investor bizim qanunvericiliklə möhkəm müdafiə edilmişdir - bizdə hər bir müqavilə qanun qüvvəsinə malikdir, parlamentdə ratifikasiya edilir və sonra da prezident fərmanı ilə təsdiqlənir. Yəni biz neft sahəsində əcnəbi sormayıçılıra ideal dərəcədə əlverişli şərait yaratmışq. Deməli, biz iqtisadiyyatımızın başqa sektorlarında da bu cür sinanmış yolla getməli, qeyri-neft sektoruna investisiya axımını bu yolla təmin etməliyik...

Neft strategiyasının ölkə iqtisadiyyatındaki yeri və rolü ilə bağlı bu cür yanaşma İlham Əliyevin bütövlükdə ölkənin iqtisadi inkişafında gedən proseslərdən kifayət qədər məlumatlı olmasına və həmin prosesləri peşəkarasına, səriştəliliklə qiymətləndirmək bacarığına dəlalət edir.

Yeni təyinatdan - dövlətin ali məqam iyerarxiyasında ikinci şöxs statusu aldıqdan sonra İlham Əliyevin jurnalistlərə verdiyi ilk müsahibədə toxunduğu əsas məsələ Nazirlər Kabinetinin birinci dərəcəli vəzifəsi ilə, yəni höyətə keçirilməsinə hökumətin birbaşa məsuliyyət daşıdığı iqtisadi siyasetlə bağlı olmuşdur: "Azərbaycan iqtisadiyyatında böyük uğurlar əldə edilib, ciddi nailiyyətlərimiz var. Azərbaycanda iqtisadi islahatlar höyətə keçirilir və bunun nəticəsində ölkəmiz əsaslı şəkildə inkişaf edir. Hesab edirəm ki, qazandığımız təcrübəni və mövcud potensialı daha da genişləndirmək lazımdır... Bizim əsas məqsədimiz yaranmış iqtisadi sabitliyi qoruyub saxlamaq və bu istiqamətdə irəliləməkdir". Prezident Heydər Əliyevin müəyyənənəşdirdiyi iqtisadi siyaset xəttinin nəyə əsaslandığını

və hansı zərurətdən yarandığını, hansı istiqamətləri əhatə etdiyini, hansı mərhələlərdən keçməklə reallaşdırıldıqını, bu gün mövcud olan iqtisadi sabitliyin nəyin bahasına əldə edildiyini, iqtisadi inkişaf strategiyamızın perspektivlərinin Azərbaycan xalqına və dövlətinə nələr və etdiyini İlham Əliyev kifayət qədər yaxşı bilir; çünki on ildən bəri bu istiqamətdə carayın edən proseslərin, gecəli-gündüzlü aparılan gərgin işlərin həm canlı şahidi, həm də birbaşa iştirakçısıdır.

Ösra bərabər on il ərzində yeni Azərbaycan quruculuğunun şah damarlarından olan iqtisadiyyatda yaradılmış inddi ki artım sürətini, sosial-iqtisadi inkişafda əldə olunmuş heyratımız nailiyyətləri bila-bila görməzliyə vuranlara, vaxtilə Azərbaycanı müstəqil dövlət olmaq etibarı ilə dünyanın siyasi xəritəsində silinmək təhlükəsi ilə üz-üzə qoyduqlarına görə abrina kor olmağı bacarmayanlara bəzi məqamları bir daha xatırlatmağı lazım bilirik. Bu, həm də qarşısındaki prezident seçimlərində seçicilərin Heydər Əliyev siyasetinə yenidən niyə səs verəcəklərinə cavabdır, son 10 ildə haradan golib hara getdiyimizi aydın təsvür etmək üçün bir vasitədir.

Statistikadan məlumdur ki, möhtəşəm Heydər Əliyevin gərgin səyləri bahasına XX əsrin 70-ci illəri və 80-ci illərinin əvvəllərində Azərbaycanın sosial-iqtisadi inkişafında əldə edilmiş yüksək mövqelər sonradan tədricən itirilmiş, 1989-cu ildən etibarən isə iqtisadiyyatda istehsal həcmi artan sürətlə aşağı düşməyə başlamışdı. 1991-ci ilin oktyabrında özünün dövlət müstəqilliyini elan edərkən respublikamız əslində siyasi-hərbi böhranla yanaşı, həm də dərin sosial-iqtisadi böhranla üz-üzə qalmışdı. Ölkənin ictimai-siyasi həyatında baş verən mürəkkəb proseslər, iqtisadiyyatda idarəetmə və istehsal intizamının pozulması, Azərbaycanın məcburi cəlb olunduğu müharibə və bunun nəticəsində ayrı-ayrı bölgələrin bir-birinin aradınca Ermənistanın silahlı qüvvələri tərəfindən zəbt edilməsi, qəçqin və məcburi köçkünlər ordusunun gündən-günə artması, müxtəlisf şəxslərə və siyasi qruplaşmalara tabe olan silah-

lı dəstələrin hakimiyət uğrunda mübarizəyə cəlb edilməsi, separatçılıq meyllərinin güclənməsi, dövlət çevrilişinə cəhdərin bir-birini əvəzləməsi iqtisadi inkişafə ciddi zərər vurmış, məhsul istehsalını kəskin surətdə azaltmış, əhalinin rifahının nəzərəçarpacaq dərəcədə pişəşməsinə səbəb olmuşdu. Nəticədə 1993-cü ildə ÜDM-in həcmi həmin göstəricinin 1988-ci ildəki səviyyəsinin cəmi 60 faizini təşkil etmişdi. 1992-1994-cü illər ərzində real daxili məcmu məhsul ildə orta hesabla 20 faiz, milli gəlir 50 faiz azalmışdı; 1991-ci ildən etibarən hər il dövlət bütçəsi böyük kəsirlə formalasdığından, yalnız Milli Bankın yeni kreditləri hesabına maliyyəlsədirilirdi. Elə 1993-cü ildə bütçə kəsiri 23,8 milyon manat təşkil etmişdi ki, bu da ÜDM-in 14,4 faizində bərabər idi; həmin il idxlə və ixracın həcmi 50 faizdən çox azalmış, tədiyyə balansında mənfi saldo 23 milyon dollar təşkil etmişdi. 1990-ci illə müqayisədə isə üç ildə ÜDM-in real həcmi iki dəfə azalmış, sənaye istehsalı 63 faiz, kənd təsərrüfatı istehsalı 47 faiz aşağı düşmüş, sürtüli inflasiya prosesi nəticəsində əhalinin hayat səviyyəsi 3,6 dəfə aşağı enmişdi.

Keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında əvvəller mövcud olmuş iqtisadi əlaqələrin qırılması, bunun ucbatından da xammal və komplektləyiçi məməkulatlarla təchizatda yaranan ciddi problemlər, ənənəvi satış bazarlarının əldən çıxmazı, idarəetmədə yol verilən naşılıq və məsuliyyətsizlik, sahədaxılı zəruri struktur dəyişikliklərinin aparılmaması sənaye-nin də acınacaqlı hala düşməsinə görüb çıxarmış, sənaye məhsullarının istehsal həcminin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmuşdu. Belə ki, 1988-ci ilə nisbatən 1993-cü ildə metallurgiyada polad 32,5 faiz, polad borular 24,2 faiz, maşınqayırmada neftçixarma avadanlığı 30,6 faiz, nasos qurğuları 21,6 faiz, elektrik motorları 19,1 faiz, transformatorlar 11 faiz, tikinti materialları sənayesində dəmir-beton məməkulatları 30 faiz, kərpic 50,4 faiz, kırəmid 55,4 faiz, kimya sənayesində gübrə 10 faiz, kükürd turşusu 16,7 faiz, kaus-

tik soda 20,8 faiz, sulfanol 16,3 faiz, məşətdə işlədilən cihaz və məmulatlardan kondisionerlər 42,5 faiz, ventilatorlar 25 faiz, yuyucu vasitələr 47,6 faiz, sabun 26,3 faiz, emal üçün yararlı ağac 8,1 faiz az istehsal edilmişdi.

Respublika əhalisinin möşgullüğündən və arzاق məhsulları ilə təchizatında illər boyu aparıcı sahələrdən biri olmuş kənd təsərrüfatı tənəzzül girdabında boğulurdu. 1988-1993-cü illərdə xalis maddi məhsulun tərkibində kənd təsərrüfatı bölməsinin payı 30 faizdən 17 faiza qədər azalmış, mühüm kənd təsərrüfatı bitkilərinin istehsalı əhəmiyyətli dərəcədə aşağı düşmüşdü. O cümlədən 1988-ci ilə nisbatən 1993-cü ildə taxıl istehsalı 1.417 min tondan 1.143 min tona, pambıq istehsalı 616 min tondan 283 min tona, tütün istehsalı 57 min tondan 47 min tona, üzüm istehsalı 1.254 min tondan 410 min tona, yaşıł çay yarpağı istehsalı 35 min tondan 24 min tona enmişdi. Heyvandarlıqda vəziyyət daha dözlülməz idir: bütövlükdə respublika üzrə 1992-ci ildə ət istehsalı 26 faiz, süd və yumurta istehsalı 20 faizə qədər, 1993-cü ildə isə ət və süd istehsalı daha 30 faiz, yumurta istehsalı 56 faiz azalmışdı.

1993-cü ilin iyundan xalqın təkidi tələbi ilə ikinci dəfə respublikada siyasi rəhbərliyə qayıtdığı ilk gündən möhtəşəm Heydər Əliyev Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və cəmiyyət həyatında baş verən bütün köklü dəyişikliklərin təşkilatçısı və ilhamvericisi oldu. Müdirlik rəhbərliyinin gərgin əməyi, səriştisi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyaseti nəticəsində tarixən qısa zaman əsasında dövlət müstəqilliyimizin dönməz xarakter alması təmin olundu, demokratik hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyuldu, siyasi sabitlik, bunun ardınca isə makroiqtisadi sabitlik bərəqərar olundu və genişmiyyətli radikal islahatların müvəffəqiyətlə həyata keçirilməsi sayəsində artıq 1996-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatının inkişaf və yüksəlik dövrü başlandı.

Aparılan məqsədyönlü işlərin, həyata keçirilən düşünülmüş

islahatların nəticəsi olaraq, 1996-2002-ci illərdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfədən çox artmış, ölkənin strateji valyuta ehtiyatları çoxalaraq bir milyard üç yüz milyon dollara çatmışdır. Son 10 ildə Azərbaycanda ÜDM istehsali 18,3 dəfə artaraq, 2002-ci ildə 29,6 trilyon manat olmuşdur. Ötən il ümumi daxili məhsulun 59,8 faizi maddi istehsal sahəsində, 32,9 faizi xidmət sahəsində, 7,3 faizi isə iqtisadiyyatın digər sahələrində yaradılmışdır. On il ərzində (1993-2002-ci illərdə) adambaşına ÜDM istehsali 222,1 min manatdan 3,7 milyon manata (756,3 ABŞ dolları) çatmış və ya 16,6 dəfə artmış, bu göstəriciya görə Azərbaycan Respublikası MDB ölkələri arasında Rusiya, Ukrayna, Belarus və Qazaxistandan sonra beşinci yerdə çıxmışdır.

Iqtisadiyyatın inkişafında özəl sektorun rolü və yeri ildən-ildə genişlənmiş, 2002-ci ildə qeyri-dövlət bölməsinin müəssisə və təşkilatları tərəfindən istehsal olunmuş məhsulun ÜDM-dəki xüsusi çəkisi 73 faizə qalxmış və ya 2,4 dəfə artmışdır. Sənayedə isə həmin göstərici 1993-cü ilə nisbatən 10,7 dəfə artaraq, 5,5 faizdən 53,7 faizə çatmışdır. Bu gün əhaliyə göstərilən pullu xidmətlərin 75 faizi, sərnişin daşınmasının 85 faizi, yük daşınmasının 57 faizi, xarici ticarət dövriyyəsinin 59 faizi, o cümlədən ixracın 53 və idxlərin 70 faizi özəl bölmənin payına düşür. Hazırda bu sektorda işləyənlərin sayı 2,5 milyon nəfərdən çoxdur ki, bu da bütövlükdə ölkə iqtisadiyyatındaki möşgulların 67,7 faizi deməkdir.

1993-cü ilin ikinci yarısından etibarən respublikamızda ictimai-siyasi sabitliyin tədricən bərəqərar edilməsi yerli və xarici investorlar üçün yeni imkanlar açmış, Azərbaycana xarici investisiyaların axımı ildən-ilə artaraq 2002-ci ildə maksimal həddə çatmışdır: həmin il ölkə iqtisadiyyatına 2,2 milyard dollar investisiya qoyulmuşdur. Bu illər ərzində fəaliyyət göstərən müştərək və tam xarici investisiyalar müəssisələr tərəfindən Azərbaycan iqtisadiyyatına (neft sənayesi istisna olmaqla) 1,6 milyard dollar həcmində vəsait yönəldilmişdir.

Hazırda Azərbaycan MDB məkanında adambaşına ən çox xarici investisiya qoyulan ölkədir: adambaşına xarici investisiyanın həcmi 211 dolları ötüb keçir ki, bu da MDB dövlətlərində ən yüksək göstəricidir.

1995-ci ildən indiyədək ölkəmizin iqtisadiyyatına ümumilikdə 9 milyard ABŞ dolları həcmində xarici investisiya qoyulmuşdur ki, bunun da 6 milyard dolları və ya 67 faizi neft sektoruna, qalan hissəsi isə digər sahələrə yönəldilmişdir. Əton il bütün maliyyə mənbələri hesabına ölkənin iqtisadi və sosial sahələrinin inkişafına 103 trilyon manat həcmində investisiya yönəldilmiş, ümumi investisiya qoyuluşu 2001-ci ilə müqayisədə 1,8 dəfədən çox, tikinti-quraşdırma işlərinin həcmi isə 2,7 dəfə artmışdır. Bu, MDB dövlətləri arasında ən yüksək göstəricidir.

Dövlətimizin apardığı ardıcıl və məqsədyönlü iqtisadi siyaset və neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində hazırda Azərbaycanda 14 dövlətin 33 aparıcı şirkəti neft müqavilələrinin həyata keçirilməsi ilə möşguldür. Son on ilin ən yadda qalan hadisəsi - 1994-cü ilin sentyabrında imzallanmış "Ösrin müqaviləsi" artıq əməli bəhrəsini vermişkədər. 2002-ci ildə Azərbaycanda hasil edilmiş neftin həcmi 15,3 milyon tona çatdırılmışdır ki, bu da son 24 ildə əldə edilmiş rekord göstəricidir. "Ösrin kontraktı"na daxil olan "Çıraq-1" platformasında gündəlik neft hasilatı artıq 19 min tona çatdırılmışdır. "Azəri" yatağının Mərkəzi, Qərb və Şərqi hissələrinin işlənilməsi üçün nəzərdə tutulan platformaların inşası sürətləndirilmiş və 2004-cü ilin sonundan başlayaraq ardıcılıqla istifadəyə veriləcəkdir: "Mərkəzi Azəri" platformasında 2005-ci ilin yanvarında, "Qərbi Azəri"də 2006-ci ilin aprelinde, "Şərqi Azəri"də 2007-ci ilin fevralında, "Günoşlı" yatağının dərinlikdə yerləşən hissəsində isə 2008-ci ilin iyulunda neft hasil olunacaqdır. Beləliklə, 2009-cu ildə təkən həmin yataqlardan neft hasilatının həcmi gündə 1 milyon barrel, yaxud ildə 50 milyon tona çatacaqdır. Bu isə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin layihə gücü ilə işləməsini təmin edəcəkdir.

Bütün MDB məkanında nümunə göstərilən agrar islahatlar ölkə iqtisadiyyatının ikinci ən mühüm sahəsi olan kənd təsərrüfatının da milli iqtisadiyyatımızdakı rolunun əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Hazırda agrar bölmənin orta illik artımı 10 faizdən çoxdur. 1996-ci ildən başlayaraq, respublikamızın kənd təsərrüfatında dinamik inkişaf müşahidə edilir və son illərdə bu sahədə rekord göstəricilər əldə edilmişdən başlanılmışdır. Məsələn, 2002-ci ildə qarğıdalı da daxil olmaqla 2.193,8 min ton taxil istehsal olunmuşdur ki, bu da 1995-ci ilin müqayisədə 2,4 dəfə çoxdur.

2003-cü ilin avqustına olan vəziyyətə görə, respublikada 1959 kənd təsərrüfatı müəssisəsi, o cümlədən 1022 kollektiv müəssisə, 157 kənd təsərrüfatı istehsalı kooperativi və s. fəaliyyət göstərir. Bundan əlavə, kənd təsərrüfatına xidmət göstərən 25 agroservis müəssisəsi də yaradılmışdır. Torpağın özəlləşdirilməsi nəticəsində 3,3 milyon nəfər kənd əhalisi və ya orta hesabla 857,6 min ailə (98,1 faiz) fərdi torpaq payına sahib olmuş, orta hesabla hər bir ailəyə 1,6 hektar torpaq sahəsi verilmişdir.

Ölkə iqtisadiyyatının dinamik inkişafına təsir göstərən amillər arasında iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşması, iqtisadi islahatların düzgün həyata keçirilməsi və yeni mülkiyyət münasibətlərinin yaranması da az rol oynamamışdır. Özəlləşdirmə prosesi başlanandan bəri ölkəmizdə ümumi dəyəri 549,8 milyard manat olan kiçik müəssisə və obyekti, o cümlədən 711 sənaye, 120 kənd təsərrüfatı müəssisəsi, 351 tikinti təşkilatı, 2911 ticarət, 814 iaşa və 964 məsiət xidməti müəssisəsi, 576 yanacaqdoldurma məntəqəsi, 16,5 min nəqliyyat müəssisəsi və nəqliyyat vasitələri, 92 kommunal təsərrüfatı obyekti və avadanlıq özəlləşdirilmiş, 1486 dövlət müəssisəsi sahmdar cəmiyyətinə çevrilmişdir. Hazırda özəlləşdirmənin ikinci Dövlət Programının - orta və iri müəssisələrin özəlləşdirilməsinin həyata keçirilməsi istiqamətində səmərəli iş aparılır, Azərbaycan Respublikası Prezidentinin müvafiq sa-

rancamları ilə islahatların yeni mərhələsinin möhkəm təməl qoyulur.

Son illər respublika iqtisadiyyatının dünya iqtisadiyyatına integrasiyası sahəsində də çox iş görülmüşdür. Statistik məlumatlara görə, 2002-ci ildə ölkəmiz 128 xarici dövlətlə idxlə-ixrac əməliyyatları aparmışdır. Həmin il Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət dövriyyəsi 3833,1 milyon dollar olmuş və 1993-cü illə müqayisədə 2,8 dəfə artmışdır.

Ölkə iqtisadiyyatında aparılan ardıcıl və səmərəli islahatlar respublikamızın maliyyə vəziyyətini də ildən-ilə yaxşılaşdırılmış, nəticədə dövlət bütçəsinin gölərləri xeyli artmışdır. O cümlədən 2002-ci ildə Azərbaycanın dövlət bütçəsinin bütün mənbələrdən daxil olan gölərlərinin həcmi 1993-cü ilə nisbatən rekord səviyyədə, yəni 85 dəfə artaraq, 4,6 trilyon manata çatmış, xərcləri isə 72 dəfə artaraq, 4,7 trilyon manat təşkil etmişdir. Büdcə kasırının ümumi daxili məhsuldağı xüsusi çöküşü də 90-ci illərin əvvəlindəki 11-14 faizdən 2002-ci ildə 0,4 faiza düşmüşdür. İllik inflasiyanın səviyyəsi 90-ci illərin əvvəlindəki 1600-1800 faizdən 2002-ci ildə 1-2 faizə enmişdir.

Dövlət bütçəsinin xərclərində əhalinin sosial müdafiəsi ilə bağlı xərclərin payı da ilə bələ çoxalmış və bu artım yenə davam etməkdədir. Müqayisə üçün deyək ki, əgər 1993-cü ildə həmin məqsədlərə bütçədən cəmi 5,5 milyard manat və ya ümumi büdcə xərclərinin 8,5 faizi qədər vəsait xərclənmışsa, 2002-ci ildə həmin xərclərin həcmi 951,2 milyard manata çatmış və büdcə xərclərinin 20,4 faizini təşkil etmişdir. Bu isə o deməkdir ki, müqayisə edildən dövrədə respublikamızda əhalinin sosial müdafiəsi və sosial təminatı üçün bütçədən ayrılan vəsaitlərin ümumi həcmi 172,9 dəfə, büdcə xərclərinin dəxili xüsusi çöküşü isə 2,4 dəfə artmışdır.

1996-2002-ci illərdə əhalinin ümumi gölərləri 2,6 dəfə, pul gölərlərinin həcmi isə 3,2 dəfə artmışdır. Halbuki bu dövrə ölkəmizdə istehlak mallarının və xidmətlərin qiymətləri ca-

mi 19,8 faiz çoxalmışdır. 2002-ci ildə ölkə əhalisinin hər bir nəfərinə düşən orta aylıq pul gölərlərinin məbləği 219,1 manat təşkil etmişdir ki, bu da 1990-ci illə müqayisədə 18,8 dəfə çoxdur.

Bütün bunlar ölkəmizin iqtisadi və hərbi qüdrətinin artmasına, dövlət müstəqilliyinin qorunub saxlanması, ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə zəmin yaradan və ona xidmət edən ən mühüm vasitələrdən biri olub, möhtəşəm Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının və onun həyata keçirilməsinə yönəlmış taktiki gedişlərin düzgünlüyü müraciət nəticəsi kimi qiymətləndirilməlidir. İdarəetmə sistemində aparılan köklü islahatlar, o cümlədən dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, yeni bazar infrastrukturlarının yaradılması, azad sahibkarlığın inkişafına mane olan sünii məncələrin aradan qaldırılmasına yönəldilmiş səmərəli tədbirlərin ardıcılıqla həyata keçirilməsi - inzibati nəzarət və yoxlamaların minimuma endirilməsi müqabilində milli audit sisteminin təşəkkülü və formallaşması, auditin hər üç qolunun (dövlət auditü, kənar audit və daxili audit) ahəngdar inkişafı üçün maksimum şəraitin yaradılması məhiyyət etibarı ilə cəmiyyətdə iqtisadi demokratianın genişlənməsinə, maliyyə şəffaflığının bərqərar olmasına xidmət edir, bu isə iqtisadiyyatda bazar münasibətlərinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır.

Sosial-iqtisadi inkişafda əldə edilmiş bu uğurları davam etdirmək və artırmaq üçün bu gün Azərbaycan xalqının İlham Əliyev səviyyəli ikinci bir namizədi yoxdur. Azərbaycanın siyasi dövəsi, dünya məqyaslı siyasetçi və müdrik dövlət xadimi möhtəşəm Heydər Əliyevin siyasi və mənəvi varisi olmaq etibarı ilə İlham Əliyevin topladığı zəngin həyat təcrübəsi, malik olduğu biliklər və idarəetmə-təşkilatçılıq qabiliyyəti, in-diyyədək çalışdığı iş sahələrində nümayiş etdirdiyi, hər bir dövlət adamina örnək ola biləsi iş keyfiyyətləri və şəxsi məsuliyyəti belə düşünmək üçün tam əsas verir ki, Heydər Əli-

yevin 34. il övvəl - isti avqust gündündə bəyan etdiyi, Azərbaycan Respublikasının və xalqının tərəqqisinə və daha xoş goləcəyinə yönəlmış, müstəqilliyimizin son 10 ili ərzində yeni tarixi şəraitdə də uğurla davam etdirilmiş və Azərbaycanı dünya birliyinin tamhüquqlu üzvləri sırasına daxil etməyə imkan yaratmış əzəmətli quruculuq programı İlham Əliyevin parləq zəkası, siyasi bacarığı və dövləti idarəciliyi məharəti sayəsində yeni keyfiyyət səviyyəsinə qaldırılacaq, dövlətimizin və xalqımızın ümidi sahabənin etibarlı təminat olacaqdır.

*"Bizim məqsədimiz iqtisadi cəhətdən güclü və siyasi cəhətdən müstəqil Azərbaycan dövləti qurmagdır" - Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevin bəyan etdiyi və həyatının mənəniş saydıgi on böyük program, on ülvə niyyət budur. Elə isə gəlin, möhtərəm Heydər Əliyev siyasetinin alternativsiz davamçısı olan yeni Baş nazirimiz, bu ülvə niyyətin, bu müqəddəs amalın gerçəkləşməsində yardımçı olaq!..*

AVQUST 2003-cü il

## HEYDƏR ƏLİYEVİN İQTİSADI İNKİŞAF STRATEGİYASI AZƏRBAYCANIN TƏMİNATLI ÜĞUR FAKTORUDUR

Ölkə Konstitusiyasının tələblərinə uyğun olaraq, Azərbaycan cəmiyyəti yenidən növbəti beş illik müddət üçün xalqın adından və xalq naməni qərarlar qəbul etmək səlahiyyətinə malik ali məqam sahibini - dövlət başçısını seçməlidir. Son dərəcə ağır, məsuliyyətli və tarixi bir missiyani - ölkə prezidenti vəzifələrini öhdəsinə götürmək niyyətinə düşən namizədlərin sayının çoxluğuna baxmayaraq, Azərbaycan xalqının mütləq əksəriyyəti üçün "Oktyabrın 15-də kimə səs verməli?" suali əsildə mövcud deyildir: xalq öz qəti seçimini müdafiə seçki kampaniyasının startından xeyli qabaq - hələ 1993-cü ilin iyun

ayında edərək, o vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik edən möhtərəm Heydər Əliyevi ölkənin siyasi rəhbərliyinə qaytarılmış, böyük uzaqqorənliliklə özünü və dövlətinin taleyini dünya miqyaslı bu müdrik siyasetçiyə etibar etmişdir. Dövlət müstəqilliyimizin banisi və yeni Azərbaycan quruculuğunu memarı, dünya azərbaycanlılarının şərksiz лидleri olan ənənəvî Heydər Əliyev təkcə rəsmi qeydə alınma baxımından deyil, həm də seçki marafonunun yekununda birincisi olmaq imkanları baxımından növbəti prezident seçkilərində də namizədlərin siyahısına başçılıq edir, xalqımızın mütləq əksəriyyəti isə yenidən özünü vəzifə rəhbərino yekdiliklə səs vermək əzmində olduğunu seçkiqabağı kampaniya günlərində bir daha qətiyyətli nümayiş etdirir.

Seçici auditoriyasının bu qətiyyət və əzmkarlığı nədən qaynaqlanır? Siyasi rəqiblərinin kəmfürsətliyinə və bədxahlarının elementar əxlaq normalarına uyğun gəlməyən çoxsaylı antide-mokratik gedişlərinə baxmayaraq, əvvəlki iki seçkidə olduğu kimi, qarşidakı seçkilərdə də möhtərəm Heydər Əliyevin namizədiyinin alternativsizliyini təmin edən amillər hansıdır?

Bu suallar ətrafında mülahizə yürüdərək geniş təhlil vermək, Azərbaycanın dövlət başçısı kürsüsündə ənənəvî Heydər Əliyevin son on ildəki çoxşaxəli, titanik fəaliyyətinin bütün məqamlarına işiq salmaq qisa bir çıxış çərçivəsində yerinə yetirilməsi mümkün olan iş deyildir; ona görə də biz, elmi-araşdırma fəaliyyətimizin profilinə uyğun olaraq, yalnız bir məsələdən - müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişaf konsepsiyasının formalasdırılması və reallaşdırılması istiqamətində möhtərəm prezidentin gördüyü miqyaslı tədbirlər, onların əməli nəticələri barədə qisaca bəhs edəcəyik. Və təbii ki, bu da analitik təhlil süzgəcindən keçən nəzəri mülahizələr deyil, konkret faktlara və statistik rəqəmlərə söykənən, bir növ icmal-hesabat xarakteri daşıyan xatırlatma olacaqdır. Hər yeni seçki özüyündə həm də hesabat anı - bəyan edilmiş proq-

ramlar və onların həyata keçirilməsi barədə cəmiyyətin məcmu halında məlumatlandırılması, görəlmüş işlər, onların nəticələrinə qiymət verilməsi məqamı olduğu üçün son 10 ildəki inkişaf prosesinin hansı mərhələlərdən keçdiyini, hər bir mərhələnin hansı özgün xüsusiyyətlərə malik olduğunu bilmək və nəzərə almaq, səbəb-nəticə qarşılıqlı əlaqəsi prizmasından dəyərləndirmək çox vacibdir. Başqa sözlə, iqtisadi inkişafın bu gündə mərhələsinə obyektiv qiymət vermək üçün isnad nöqtəsi vəziyyətini göz önündə tutturmak, malik olduğumuz bazanın inkişaf və tərəqqi üçün nə dərəcədə əsas verdiyini düzgün anlamaq gərkdir.

\*\*\*

Azərbaycan Respublikasının siyasi tarixinin son 34 il əməkdar Heydər Əliyevin adı ilə bağdır. Sovet hakimiyəti illərində cənab Heydər Əliyev taxminən 14 il əvvəl yaxın bir müddət ərzində respublikaya rəhbərlik etmiş və həmin dövrdə onun fəaliyyətinin mühüm istiqamətlərindən birini iqtisadiyyatın səmərəli şəkildə təşkil və idarə edilməsi əsasında respublika şəhərinin maddi və mədəni həyat səviyyəsinin getdikən yüksəldiləri problemi təşkil etmişdir. Məlum olduğu kimi, bu mühüm həyatı problemin həlli naməmə hər bir tarixi dövrdə müəyyən işlər görülsə də, XX əsrin 70-ci illərinin əvvəllərinədək Azərbaycanın iqtisadi və sosial inkişafında lazımi dönüş yaradılmış, respublikanın malik olduğu iqtisadi, elmi-texniki və humanitar potensialdan tam dolğun və səmərəli şəkildə istifadə edilmişdir, bu isə istər-istəməz sosial-iqtisadi inkişafın ümumi səviyyəsinin vaxtı orta İttifaq göstəricilərindən aşağı olması ilə nəticələnmədir. Ağır iqtisadi və sosial şəraitdə respublikada rəhbərliyi gələn möhtərem Heydər Əliyev həmin vaxt üçün mövcud olan vəziyyəti siyasi əzaqqorılıklı düzgün qiymətləndirmiş, iqtisadiyyatda, sosial-mədəni və mənəvi sahələrdə əsaslı dəyişikliklərin həyata keçirilməsini, iqtisadiyyatın təşkili və inkişafı sahəsində dönüş yaradılmasını

başlıca vəzifə kimi müəyyənləşdirərək, çox qısa zaman kəsivində bütün əsas göstəricilər üzrə Azərbaycanın keçmiş SSRİ-də öncül mövqelərə çıxmasını təmin etmişdir. O cümlədən respublika iqtisadiyyatında ənənəvi geriliyin qısa müddədə aradan qaldırılması, iqtisadiyyatın maddi-texniki bazasının və maliyyə təminatının möhkəmləndirilmesi, bunun da əsasında iqtisadi proseslərin dinamik inkişafının təmin edilməsi son dərəcədə gərgin və ardıcıl işin, düzgün və səmərəli idarəetmənin nəticəsi kimi meydana çıxmışdır.

Maddi istehsalın bütün sahələrində, xüsusən sənayedə, kənd təsərrüfatında, tikintidə və digər sahələrdə aparılan dərin struktur-keyfiyyət dəyişiklikləri təkcə iqtisadiyyatda deyil, sosial sferada da nəzərəçarpacəq yüksəlişin əldə olunmasına zəmin yaratmışdır. Nəticədə 1970-ci illə müqayisədə 1982-ci ilde məcməi ietimai məhsul 2,32 dəfə, milli gəlir istehsalı 2,3 dəfə, bütün sənaye məhsulları 2,2 dəfə, ümumi kənd təsərrüfatı məhsulları 2,25 dəfə, o cümlədən bitkiçilik məhsulları 2,66 dəfə və heyvandarlıq məhsulları 1,62 dəfə, əsaslı vəsait qeyri-məhsulları 1,86 dəfə, xalq təsərrüfatı üzrə mənfəət, müqayisəli qiymətlərlə 2,74 dəfə, adambaşına real gəlir 1,51 dəfə, şəhər və qıllıqçuların orta aylıq əmək haqqı 1,41 dəfə artmışdır. 1970-1982-ci illər ərzində adambaşına milli gəlinin artım sürtü 1961-1970-ci illərdəkina nisbətən 2,7 dəfə, sosial siğorta və sosial təminat 2 dəfədən də çox, pərakəndə ticarət dövriyyəsi 79 faiz, mənzil tikintisinin həcmi şəhər yerlərində 13,4 milyon kvadratmetr artmış, kənd yerlərində ümumi sahəsi 4,8 milyon kvadratmetr olan yaşayış evləri, çoxlu məktəb, məktəbəqpədər uşaq tərbiyə müəssisəsi, bütün respublikada isə 220-dən çox yeni sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir, respublikada ümumi ticarət sahəsi 2 dəfə genişlənmiş, əhaliyə göstərilən xidmətlərin həcmi 1975-ci ildəki 72,2 milyon manatlıqdan 1982-ci ildə 133,3 milyon manatlıqşa çatmışdır.

Bütövlükdə, 1970-1982-ci illər Azərbaycan Respublikası

üçün böyük quruculuq illeri, iqtisadi inkişafla yanaşı, sosial sferanın da inkişafına böyük qayğı illeri olmuşdur.

Lakin möhtərəm Heydər Əliyev SSRİ rəhbərliyinə irəli çəkiləndən sonra Azərbaycanın sosial-iqtisadi inkişafında əldə edilmiş yüksək mövqelər nəinki möhkəmləndirilmiş, əksinə, tədricən itirilmiş, 1989-cu ildən etibarən isə iqtisadiyyatda istehsal həcmi artan sürətlə aşağı düşməyə başlamışdı. 1991-ci ilin oktyabrında özünün dövlət müstəqilliyini elan edərkən respublikamız əslində siyasi-hərbi böhranla yanaşı, həm də dərin sosial-iqtisadi böhranla üz-üzə qalmışdı. Ölkənin içtimai-siyasi həyatında baş verən mürəkkəb proseslər, iqtisadiyyatda idarəetmə və istehsal intizamının pozulması, Azərbaycanın məcburi cəlb olunduğu müharibə və bunun nəticəsində ayrı-ayrı bölgələrin bir-birinin ardınca Ermanistannı silahlı qüvvələri tərəfindən zəbt edilməsi, qazqın və məcburi köcküknlər ordusunun gündən-güna artması, müxtalif şəxslər və siyasi qruplaşmalara tabe olan silahlı dəstələrin hakimiyət uğrunda mübarizəyə cəlb edilməsi, separatçılıq meyllərinin güclənməsi, dövlət çevrilişinə cəhdlərin bir-birini avzəlməsi iqtisadi inkişafə ciddi zərba vurmaş, məhsul istehsalını kəskin surətdə azaltmış, əhalinin risahının nəzərəçarpacaq dərəcədə pişəşməsinə səbəb olmuşdu. Natiətdə 1993-cü ildə ÜDM-in həcmi həmin göstəriyemin 1988-ci ildəki səviyyəsinin cəmi 60 faizini təşkil etmişdi. 1992-1994-cü illər ərzində real daxili məcmu məhsul ildə orta hesabla 20 faiz, milli gəlir 50 faiz azalmışdı; 1991-ci ildən etibarən hər il dövlət bütçəsi böyük kəsirlər formalasdığından, yalnız Milli Bankın yem kreditləri hesabına maliyyələşdirilirdi. Elə 1993-cü ildə bütçə kəsiri 23,8 milyon manat təşkil etmişdi ki, bu da ÜDM-in 14,4 faizinə bərabər idi; həmin il idxlə və ixracın həcmi 50 faizdən çox azalmış, tədiyyə balansında manfi saldo 23 milyon dollar təşkil etmişdi. 1990-ci ilə müqayisədə isə üç ildə ÜDM-in real həcmi iki dəfə azalmış, sənaye istehsalı 63 faiz, kənd tə-

sərrüfatı istehsalı 47 faiz aşağı düşmüş, sürətli inflyasiya prosesi nəticəsində əhalinin həyat səviyyəsi 3,6 dəfə aşağı enmişdi.

Keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında əvvələr mövcud olmuş iqtisadi əlaqələrin qırılması, bunun ucbatından da xammal və komplektləyiçi məmələtlərlə təchizatda yaranan ciddi problemlər, ənənəvi satış bazarlarının əldən çıxmazı, idarəetmədə yol verilən naşılıq və masuliyətsizlik, sahədaxili zəruri struktur dəyişikliklərinin aparılmaması sənayenin də acınacaqlı hala düşməsinə gətirib çıxarmış, sənaye məhsullarının istehsal həcmimin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmuşdu. Belə ki, 1988-ci ilə nisbətən 1993-cü ildə metallurgiyada polad 32,5 faiz, polad borular 24,2 faiz, maşınqayırımda neftçixarma avadanlığı 30,6 faiz, nasos qurğuları 21,6 faiz, elektrik motorları 19,1 faiz, transformatorlar 11 faiz, tikinti materialları sənayesində dəmir-beton məmələtləri 30 faiz, kərpic 50,4 faiz, kirəmid 55,4 faiz, kimya sənayesində gübərə 10 faiz, kükürd turşusu 16,7 faiz, kauistik soda 20,8 faiz, sulfanol 16,3 faiz, məişətdə işlədilən cihaz və məmələtlərdən kondisionerlər 42,5 faiz, ventilyatorlar 25 faiz, yuyucu vasitələr 47,6 faiz, sabun 26,3 faiz, emal üçün yararlı ağaç 8,1 faiz az istehsal edilmişdi.

Respublika əhalisinin məşğulluğunda və ərzaq məhsulları ilə təchizatında illər boyu aparıcı sahələrdən biri olmuş kənd təsərrüfatı tənəzzül girdəbində boğulurdu. 1988-1993-cü illərdə xalis maddi məhsulun tərkibində kənd təsərrüfatı bölməsinin payı 30 faizdən 17 faiza qədər azalmış, mühüm kənd təsərrüfatı bitkilərinin istehsalı əhəmiyyətli dərəcədə aşağı düşmüştü. O cümlədən 1988-ci ilə nisbətən 1993-cü ildə taxıl istehsalı 1.417 min tondan 1.143 min tona, pambıq istehsalı 616 min tondan 283 min tona, tütün istehsalı 57 min tondan 47 min tona, üzüm istehsalı 1.254 min tondan 410 min tona, yaşılı çay yarpağı istehsalı 35 min tondan 24 min tona enmiş-

di. Heyvandarlıqda vəziyyət daha dözülməz idi: bütövlükdə respublika üzrə 1992-ci ildə ət istehsalı 26 faiz, süd və yumurta istehsalı 20 faizə qədər, 1993-cü ildə isə ət və süd istehsalı daha 30 faiz, yumurta istehsalı 56 faiz azalmışdı.

1993-cü ilin iyumunda xalqın təkidi tələbi ilə ikinci dəfə respublikada siyasi rəhbərliyə qayıdan möhtəşəm Heydər Əliyev yeni tarixi şəraitdə iki mühüm vəzifənin - Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsinin aradan qaldırılması, dövlət müstəqilliyimizin qorunub saxlanması, dönməz və əbədi edilməsi, habelə dünyəvi, demokratik dövlət quruculuğunuñ höyətə keçirilməsi vəzifələrinin həlli istiqamətində cəhənəmül işlərə başladı. Müdirlik rəhbərliyimizin gərgin əməyi, sənətəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqqorən daxili və xarici siyaseti nəticəsində tarixən qısa zaman kəsiyində dövlət müstəqilliyimizin dönməz xarakter alması təmin olundu, demokratik hüquqi dövlət quruculuğunuñ möhkəm təməli qeydləndi, siyasi sabitlik, bunun ardınca isə makroiqtisadi sabitlik bərqrar olundu.

"Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat və sahibkarlıq yoldudur" - deyən möhtəşəm Heydər Əliyevin iqtisadi siyaset strategiyası sabitləşdirilmiş, islahatlaşdırılmış, dünya iqtisadi integrasiyasına qoşulma, sosial-iqtisadi inkişaf və xalqın rifahının yüksəldilməsi kimi başlıca istiqamətləri şəhət etmiş, cəmiyyət höyatının bütün sahələrinə dair düşünülmüş, genişmiyyətli radikal islahatların müvəffəqiyətlə höyətə keçirilməsi sayəsində artıq 1996-ci ildən başlayaraq yeni Azərbaycan quruculuğunuñ, o cümlədən milli iqtisadiyyatın sürətli inkişaf və yüksəliş dövrü başlanmışdır.

Ösrə bərabər on il ərzində yeni Azərbaycan quruculuğunuñ şah damarlarından olan iqtisadiyyatda yaradılmış indiki artım sürətini, sosial-iqtisadi inkişafda əldə olunmuş heyətamız nailiyyətləri bili-bilə görəməliyə vuranlara, vaxtı Azərbaycanı müstəqil dövlət olmaq etibarı ilə dünyənin siyasi xə-

ritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoyduqlarına görə abrına kor olmayı bacarmayanlara bəzi faktları bir daha xətirlatmağı lazımlı bilirik.

Heydər Əliyev iqtidarı tərəfindən aparılan məqsədyönlü işlərin, höyətə keçirilən düşünülmüş islahatların məntiqi nəticəsi olaraq, 1996-2002-ci illərdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfədən çox artmış, ölkənin strateji valyuta ehtiyatları çoxalaraq bir milyard üç yüz milyon dollara çatmışdır. Son 10 ildə Azərbaycanda ÜDM istehsalı 18,3 dəfə artaraq, 2002-ci ildə 29,6 trilyon manat olmuşdur. Ötən il ümumi daxili məhsulun 59,8 faizi maddi istehsal sahəsində, 32,9 faizi xidmət sahəsində, 7,3 faizi isə iqtisadiyyatın digər sahələrində yaradılmışdır. On il ərzində (1993-2002-ci illərdə) adambaşına ÜDM istehsalı 222,1 min manatdan 3,7 milyon manata (756,3 ABŞ dolları) çatmış və ya 16,6 dəfə artmış, bu göstəriciyə görə Azərbaycan Respublikası MDB ölkələri arasında Rusiya, Ukrayna, Belarus və Qazaxistandan sonra beşinci yerdə çıxmışdır.

Iqtisadiyyatın inkişafında özəl sektorun rolu və yeri ildən-ildə genişlənmiş, 2002-ci ildə qeyri-dövlət bölməsinin müəssisəsi və təşkilatları tərəfindən istehsal olunmuş məhsulun ÜDM-dəki xüsusi çəkisi 73 faizə qalınmış və ya 2,4 dəfə artmışdır. Sənayedə isə həmin göstərici 1993-cü ilə nisbətən 10,7 dəfə artaraq, 5,5 faizdən 53,7 faizə çatmışdır. Bu gün əhaliyə göstərilən pullu xidmətlərin 75 faizi, sənayenin daşınmasının 85 faizi, yük daşınmasının 57 faizi, xarici ticarət dövriyyəsinin 59 faizi, o cümlədən ixracın 53 və idxlərin 70 faizi özəl bölmənin payına düşür. Hazırda bu sektorda işləyənlərin sayı 2,5 milyon nəfərdən çoxdur ki, bu da bütövlükdə ölkə iqtisadiyyatındaki möşgulların 67,7 faizi deməkdir.

1993-cü ilin ikinci yarısından etibarən respublikamızda ictimai-siyasi sabitliyin tədricən bərqrar edilməsi yerli və xarici investorlar üçün yeni imkanlar açmış, Azərbaycana xarici investisiyaların axını ildən-ildə artaraq 2002-ci ildə maksimal

həddə çatmışdır: həmin il ölkə iqtisadiyyatına 2,2 milyard dollar investisiya qoyulmuşdur. Bu illər ərzində fəaliyyət göstərən müştərək və tam xarici investisiyalar müəssisələr tərəfindən Azərbaycan iqtisadiyyatına (neft sənayesi istisna olmaqla) 1,6 milyard dollar həcmində vəsait yönəldilmişdir. Hazırda Azərbaycan MDB məkanında adambaşına on çox xarici investisiya qoyulan ölkədir: adambaşına xarici investisiyanın həcmi 211 dolları ötüb keçir ki, bu da MDB dövlətlərində on yüksək göstəricidir.

1995-ci ildən indiyadək ölkəmizin iqtisadiyyatına ümumiyyətkdə 9 milyard ABŞ dolları həcmində xarici investisiya qoyulmuşdur ki, bunun da 6 milyard dolları və ya 67 faizi neft sektoruna, qalan hissəsi isə digər sahələrə yönəldilmişdir. Əton il bütün malixəyə mənbələri hesabına ölkənin iqtisadi və sosial sahələrinin inkişafına 103 trilyon manat həcmində investisiya yönəldilmiş, ümumi investisiya qoyuluşu 2001-ci ilə müqayisədə 1,8 dəfədən çox, tikinti-quradırma işlərinin həcmi isə 2,7 dəfə artmışdır. Bu, MDB dövlətləri arasında on yüksək göstəricidir.

Dövlətimizin apardığı ardıcıl və məqsədyönlü iqtisadi siyaset və neft stratejiyasının uğurla hayata keçirilməsi nticəsində, hazırda Azərbaycanda 14 dövlətin 33 aparıcı şirkəti neft müqavilələrinin hayata keçirilməsi ilə möşğuldur. Son on ilin on yaddaqalan hadisəsi - 1994-cü ilin sentyabrında imzalanan "Ösrin müqaviləsi" artıq əməli bəhrəsini verməkdədir. 2002-ci ildə Azərbaycanda hasil edilmiş neftin həcmi 15,3 milyon tona çatdırılmışdır ki, bu da son 24 ildə əldə edilmiş rekord göstəricidir. "Ösrin kontraktı"na daxil olan "Çıraq-1" platformasında gündəlik neft hasilatı artıq 19 min tona çatdırılmışdır. "Azəri" yatağının Mərkəzi, Qərb və Şərqi hissələrinin işlənilməsi üçün nəzərdə tutulan platformaların inşası sürtənləndirilmiş və 2004-cü ilin sonundan başlayaraq ardıcılıqla istifadəyə veriləcəkdir. "Günəşli" yatağının dərinlikdə yerlə-

şon hissəsində isə 2008-ci ilin iyulunda neft hasil olunacaqdır. Beləliklə, 2009-cu ildə təkcə "Ösrin kontraktı" üzrə neft hasilatının həcmi gündə 1 milyon barrel, yaxud ildə 50 milyon tona çatacaq və bu da Bakı-Tbilisi-Ceyhan boru kəmərinin layihə gücü ilə işləməsini təmin edəcəkdir.

Bütün MDB məkanında nümunə göstərilən agrar islahatlar ölkə iqtisadiyyatının ikinci on mühüm sahəsi olan kənd təsərrüfatının da milli iqtisadiyyatımızdakı rolunun əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Hazırda agrar bölgənin orta illik artımı 10 faizdən çoxdur. 1996-ci ildən başlayaraq, respublikamızın kənd təsərrüfatında dinamik inkişaf müşahidə edilir və son illərdə bu sahədə rekord göstəricilər əldə edilməyə başlanılmışdır. Məsələn, 2002-ci ildə qarğıdalı da daxil olmaqla 2.193,8 min ton taxıl istehsal olunmuşdur ki, bu da 1995-ci illə müqayisədə 2,4 dəfə çoxdur.

2003-cü ilin əvvəlinə olan vəziyyətə görə, respublikada 1959 kənd təsərrüfatı müəssisəsi, o cümlədən 1022 kollektiv müəssisə, 157 kənd təsərrüfatı istehsalı kooperativi və s. fəaliyyət göstərir. Torpağın özəlləşdirilməsi nticəsində 3,3 milyon nəfər kənd əhalisi və ya orta hesabla 857,6 min ailə (98,1 faiz) fərdi torpaq payına sahib olmuş, orta hesabla hər bir ailəyə 1,6 hektar torpaq sahəsi verilmişdir.

Ölkə iqtisadiyyatının dinamik inkişafına təsir göstərən amillər arasında iqtisadiyyatın bazar prinsipləri əsasında formalşması, iqtisadi islahatların düzgün hayata keçirilməsi və yeni mülkiyyət münasibətlərinin yaranması da az rol oynamamışdır. Özəlləşdirmə prosesi başlanandan bəri ölkəmizdə ümumi dəyəri 549,8 milyard manat olan kiçik müəssisə və obyektlər, o cümlədən 711 sənaye, 120 kənd təsərrüfatı müəssisəsi, 351 tikinti təşkilatı, 2911 ticarət, 814 iaşa və 964 məişət xidməti müəssisəsi, 576 yanacaqdoldurma məntəqəsi, 16,5 min nəqliyyat müəssisəsi və nəqliyyat vasitələri, 92 kommunal təsərrüfatlı obyektlər və avadanlıq özəlləşdirilmiş, 1486 dövlət

müəssisəsi sahmdar cəmiyyətinə çevrilmişdir. Hazırda özəlləşdirmənin ikinci Dövlət Programının - orta və iri müəssisələrin özəlləşdirilməsinin həyata keçirilməsi istiqamətində səmərəli iş aparılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə islahatların yeni mərhələsinin möhkəm təməli qoyulur.

Son illər respublika iqtisadiyyatının dünya iqtisadiyyatına integrasiyası sahəsində də çox iş görülmüşdür. Statistik məlumatlara görə, 2002-ci ildə ölkəmiz 128 xarici dövlətlə idarixrac əməliyyatları aparmışdır. Həmin il Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət dövriyyəsi 3833,1 milyon dollar olmuş və 1993-cü ilə müqayisədə 2,8 dəfə artmışdır.

Ölkə iqtisadiyyatında aparılan ardıcıl və səmərəli islahatlar respublikamızın maliyyə vəziyyətini də ildən-ilə yaxşılaşdırılmış, nəticədə dövlət bütçesinin gölərləri xeyli artmışdır. O cümlədən 2002-ci ildə Azərbaycanın dövlət bütçesinin bütün mənbələrdən daxil olan gölərlərinin həcmi 1993-cü ilə nisbəton rekord səviyyədə, yəni 85 dəfə artaraq, 4,6 trilyon manat çatmış, xərcləri isə 72 dəfə artaraq, 4,7 trilyon manat təşkil etmişdir. Bütənən kasının ümumi daxili məhsuldarlı xüsusi çökəsi də 90-ci illərin əvvəlindəki 11-14 faizdən 2002-ci ildə 0,4 faiza düşmüşdür. Həlik inflyasiyanın səviyyəsi 90-ci illərin əvvəlindəki 1600-1800 faizdən 2002-ci ildə 1-2 faiza enmişdir.

Dövlət bütçesinin xərclərində əhalinin sosial müdafiəsi ilə bağlı xərclərin payı da ilə ilə çoxalmış və bu artım yenə davam etməkdədir. Müqayisə üçün deyək ki, əgər 1993-cü ildə həmin məqsədlərə bütçədən cəmi 5,5 milyard manat və ya ümumi bütən xərclərinin 8,5 faizi qədər vəsait xərclənmişdi, 2002-ci ildə həmin xərclərin həcmi 951,2 milyard manata çatmış və bütən xərclərinin 20,4 faizini təşkil etmişdir. Bu isə o deməkdir ki, müqayisə edilən dövrədə respublikamızda əhalinin sosial müdafiəsi və sosial təminatı üçün bütçədən

ayırılan vəsaitlərin ümumi həcmi 172,9 dəfə, bütən xərclərinin dəxili xüsusi çökəsi isə 2,4 dəfə artmışdır.

1996-2002-ci illərdə əhalinin ümumi gölərləri 2,6 dəfə, pul gölərlərinin həcmi isə 3,2 dəfə artmışdır. Halbuki bu dövrdə ölkəmizdə istehlak mallarının və xidmətlərin qiymətləri cəmi 19,8 faiz çoxalmışdır. 2002-ci ildə ölkə əhalisinin hər bir nəfərinə düşən orta aylıq pul gölərlərinin məbləği 219,1 manat təşkil etmişdir ki, bu da 1990-ci illə müqayisədə 18,8 dəfə çoxdur.

Bütün bunlar ölkəmizin iqtisadi və hərbi qüdrətinin artmasına, dövlət müstəqilliyyinin qorunub saxlanması, ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə zəmin yaradan və ona xidmət edən ən mühüm vasitələrdən biri olub, möhtəşəm Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının və onun həyata keçirilməsinə yönəlmış taktiki gedişlərin düzgünlüğünün müsbət nəticəsi kimi qiymətləndirilməlidir. İdarəetmə sisteminde aparılan köklü islahatlar, o cümlədən dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, yeni bazar infrastrukturlarının yaradılması, azad sahibkarlığın hər vəsitə ilə genişləndirilməsi, onun sürətli inkişafını longidən sünə maneşlərin qətiyyətlə aradan qaldırılmasına yönəldilmiş səmərəli tədbirlərin ardıcılıqla həyata keçirilməsi mahiyət etibarı ilə cəmiyyətdə iqtisadi demokratiyənin genişlənməsinə, maliyyə şəffaflığının bərpətar olmasına xidmət edir, bu isə iqtisadiyyatda bazar münasibətlərinin dərinləşməsində əhəmiyyətli rol oynayır.

\*\*\*

Taleyin hökmü ilə artıq ikinci dəfə avqust ayı Azərbaycan üçün tarixi inkişafın həlliəcə döñüş anına çevrilir.

1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nin plenumu keçirildi və cəmi üç həftə əvvəl respublikanın siyasi rəhbəri vəzifəsinə seçilmiş 46 yaşlı Heydər Əliyev həmin plenumdaçı program səciyyəli məruzəsində maddi və mənəvi tənəzzül içə-

risində olan Azərbaycan cəmiyyətinin tərəqqiyyət döniş, keyfiyyətə irəliyi, milli özünüdördəkə, soykökə qayıdış mərhələsinin aydın konturlarını bayan etdi, özünün siyasi-təşkilatlılıq fəaliyyətinin bütün sonrakı illərini, coşğun enerjisini, bılık və bacarığını, idarəciliğ məharətini həmin məruzadə əksini tapan və xalqımız üçün tələyülkəl olan strateji problemlərin həllinə. Azərbaycanın gələcək dövlət müstəqilliyinin möhkəm təməlinin qeyd olmasına həsr etdi.

Həmin unudulmaz avqust gündündən 34 il ötəndən sonra, ar-raq Azərbaycanda siyasi rəhbərliyə növbəti qayıdış zamanı ikinci prezidentlik dövrünü başa vurmaqdə olan möhtəşəm Heydər Əliyev daha bir tarixi qərarını verdi: özünün səhhəti ilə əlaqədar dövlətçilik kursunun, postsovet məkanında "keçid dövrünün Əliyev islahatları" kimi xarakterizə olunan və sosial-siyasi tərəqqiyyət, on çox da iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasına, azad sahibkarlığın və vətəndaş təşəbbüs-karlığının inkişafına yönəlmış islahatların gələcək tələyi ilə bağlı Azərbaycan cəmiyyətində yaranmış təbii narahatlıq hissələrini nəzərə alaraq, uzun müddət üçün müəyyənləşdirdiyi strateji daxili və xarici siyaset kursunun qanunu varisini nişan verdi, alternativsiz layiqli davamçısının və yeni Azərbaycan quruculuğunu gələcək etibarlı təminatçısının adını elan etdi - millət vəkili, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA sədrinin müavini və büro üzvü, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin başçısı, 42 yaşı İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq vermək barədə Milli Məclisə müraciət ünvanladı, parlamentin yekdil qərarından sonra isə müvafiq fərman imzalayaraq, bununla da müstəqil Azərbaycanın çağdaş tarixində yeni bir sahifə açmış oldu.

Bu gün Azərbaycanda iqtisadiyyatın intensiv inkişafının to-

min edilməsi, dövlət bütçəsi mədaxilinin neft sektorundan asılılığının azaldılması, sənayenin, kənd təsərrüfatının, iqtisadiyyatın digər sahələrinin sistemli inkişafı, xalq təsərrüfatının bütün sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və vətəndaş təşəbbüs-karlığına hərtərəfli stimullar yaradılması üçün ardıcıl tədbirlər görülür. Əldə edilmiş nailiyyətlərin möhkəmlənməsi və dinamik iqtisadi inkişafın təmin olunması üçün görüləməli işlər də az deyildir.

Qarşıda duran vəzifələrin tam həcmində həllinə nail olmaq, habelə müstəqilliyimizin son 10 ili ərzində cəmiyyət həyatının bütün sahələrində, o cümlədən sosial-iqtisadi inkişafda əldə edilmiş möhtəşəm uğurları davam etdirmək və artırmaq missiyaşı bu gün Azərbaycan xalqının güvənliliyinə və ümidi yeri olan İlham Əliyev cənablarının öhdəsinə düsmüşdür. Azərbaycanın siyasi dəhəsi, dünya miqyaslı siyasetçi və müdrik dövlət xadımı möhtəşəm Heydər Əliyevin siyasi və mənəvi varisi olmaq etibarı ilə cənab İlham Əliyevin topladığı zəngin həyat təcrübəsi, malik olduğu bılıklar və idarəetmə-təşkilatlılıq qabiliyyəti, inkişafda çalışdığı iş sahələrində nümayiş etdirdiyi, hər bir dövlət adamina örnək ola biləsi iş keyfiyyətləri belə düşünmək üçün tam əsas verir ki, Heydər Əliyevin 34 il əvvəl - isti avqust gündündə bayan etdiyi, Azərbaycan Respublikasının və xalqının tərəqqisini və daha xoş gələcəyinə yönəlmış, müstəqilliyimizin son 10 ili ərzində, yeni tarixi şəraitdə də uğurla davam etdirilmiş və Azərbaycanı dünya birliyinin tamhüquqlu üzvləri sırasına daxil etməyə imkan yaratmış əzəmətli quruculuq programı cənab İlham Əliyevin parlaq zəkəsi, siyasi bacarığı və dövlət idarəciliyi məharəti sayesində yeni keyfiyyət saviyyəsinə qaldırılacaq, dövlətimizin və xalqımızın ümidi sahabına etibarlı təminat olacaqdır.

SENTYABR 2003-cü IL

## PREZİDENTİN YÜZ GÜNÜ

və ya müstəqil Azərbaycan Respublikasının inkişafında  
yeni mərhələnin startına bir nəzər

*Prezidentin 100 günü... Sivil dünya təcrübəsində, demokratik dövrlərə əsaslanan cəmiyyətlərdə rəmzi mənə daşıyan bəls bir məfhum-meyar da var. Dövlətin yeni seçilmiş başçısının öz səlahiyyətlərini yerinə yetirməyə başladığı gündən sonrakı bu zaman kəsiyi dünənki namizədin seçkiqabığı təhlükə kampaniyası dövründə dövlət quruculuğunu ilə bağlı verdiyi vədlərə, həyan etdiyi prinsiplərə nə dərəcədə sadıq qaldığım, əməli fəaliyyətdən həmin vədləri, prinsipləri reallaşdırmaq üçün konkret olaraq nələr etdiyini və ya nələri etməyə həzirlaşdıığını aşkarlayan özgün bir meyardır, ölçü vahididir. Hərçənd tarixin miqyasları, dövlət idarəetməsinin spesifikasiyi, Konstitusiya ilə yeni dövlət başçısına verilmiş səlahiyyət müddətinin gün və ayla deyil, il ilə, daha doğrusu, bir neçə il ilə hesablandığını nəzərə alsaq, yüz günün orzində hansısa global keyfiyyət dəyişikliyinə ümidi etmək, daha dəqiqi, tələb formasında hansısa şərtlər irəli sürmək bir o qədər məntiqi olmaz. Bununla bəls, yüz günün özü də kifayət edər ki, yeni prezidentin, necə deyərlər, baxışlarının qəti olaraq hansı səmtə yönəldiyini, prezidentliyinin qarşidakı dövründə dövləti, xalqı hanstı istiqamətə aparacağıının konturlarını müşayiətləşdirəsən.*

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konstitusiyaya və Qurani-Şərifə and içib dövlət başçısı səlahiyyətlərini icra etməyə başladığı vaxtdan 100 gün keçir. Geniş yayılmış dünya təcrübəsinə əsaslanaraq, bu rəmzi prezidentlik dövrünü təhlil etmək və qiymətləndirmək məqamı yetmişmişdir. Nədən başlamalı? Nələrə diqqət yetirməli? Nələri önsə çəkməli və necə qiymətləndirməli?

Bu suallara cavab verməzdən öncə, belə bir məqamı xatırlatmaq zəruridir ki, Azərbaycanın yeni Prezidentinin ali dövlət vəzifəsindəki fəaliyyətinin ilk 100 gününün təxminən üçdə iki hissəsi artıq tarixə dönmüş 2003-cü ilə təsadüf edib. Analitiklər və müstəqil ekspertlər isə çağdaş tariximizin həmin ilini qiymətləndirərkən yekdilliklə iki mühüm hadisəni qeyd etmişlər; birincisi, on yüksək dünya və Avropa standartlarına cavab verən Seçki Məcəlləsinin qəbul edilməsi və onun əsasında tam şəffaflıq və demokratiya şəraitində, çoxalternativli əsasda, seçicilərin görünməmiş siyasi fəallığı ilə prezident seçkilərinin keçirilməsi; ikincisi, 35 ilə yaxın müddət ərzində Azərbaycana rəhbərlik etmiş, keçmiş SSRİ-nin sosial-iqtisadi və mədəni-mənəvi inkişaf baxımından geridə qalmış respublikalarından biri olan bu diyarı dünya birliliyinin tamhüquqlu üzvüne, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun ən apariçı, özünün geosiyasi mövqeyi və lətvəqəldövlətlərin geostateji maraqları baxımından dünya siyasetində xüsusi çəkiyə malik bir dövlətə çevirməyə münvəffəq olmuş, dövlət və xalq naməni şəxsi fədakarlılığı sayəsində, sözün həqiqi mənasında, ümummilli lider zirvəsinə yüksəlmış cənab Heydər Əliyevin dünyasını dəyişmişdi. Zənnimizə, Azərbaycanın yeni dövlət başçısının prezidentlik fəaliyyətinin 100 gününə qiymət verərkən, 2003-cü ilin qeyd etdiyimiz iki başlıca hadisəsindən çıxış etmək və həm də cənab Heydər Əliyevin vəfatı faktını hökmən, həlliəcisi amil kimi nəzərə almaq lazımdır. Bu, realığın elə bir mühüm faktıdır ki, ona göz yummaq, sadəcə, mümkün deyildir və həm insanı baxımdan, həm də minillər boyu tapındığımız milli-mənəvi dəyərlər baxımından düzgün olmazdır.

Cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar Azərbaycanda rəsmən yeddi gənlük matəm elan olunsa da, bütün ölkə, xalq əslində İsləm-Şəriət qayda-qanunlarına uyğun olaraq, böyük öndərə qırx gün yas saxlamış, həmin müddət ərzində

Fəxri xiyabana - yurdumuzun baş ziyarətgahına çevrilmiş bu məkana insan axımının ardi-arası bir an belə kəsilməmişdir; həm də təkcə Azərbaycan Respublikasının vətəndaşları deyil, uzaq-yaxın əllərdə yaşayan yüz minlərlə soydaşımız, xariçi ölkələrin siyasi və dövlət xadimləri, elm və sənət nümayəndələri və sadəcə, sırvı insanlar cənab Heydər Əliyevin məzari üstünlərə gəlib bu böyük şəxsiyyətə, onun ruhuna ehtiramını bildirməyi özlərinə müqəddəs bərc saymışlar.

Bu insanlardan biri və birincisi cənab İlham Əliyev olmuşdur. Qırıq gün çəkən ümumxalq hüzn mərasimlərində o, təkcə Azərbaycan Respublikasının Prezidenti kimi yox, həm də əvəzsiz ata itkisi ilə üzləşən oğul kimi iştirak etmişdir. Eyni zamanda, o, təkcə ata itkisi ilə üzləşməmişdi, həm də uzun illər üçün, əsləküsəs da prezidentliyinin ilk dövrləri üçün çox gərkəli müdrik məsləhətçisini itirmişdi. Təbii ki, prezidentliyinin yüz gününün üçədbir hissəsindən çoxunu əhatə edən hüzün günləri cənab İlham Əliyevin fəaliyyətinə, nəzərdə tutduğun planların gerçikləşdirilməsinə müəyyən dərəcədə təsir göstərmişdir. Heydər Əliyevin dünyasını dəyişməsi faktı ölkədə elə bir atmosfer, xalqda elə bir şahval-ruhiyyə yaratmışdı ki, dövlət başçısı özünün fəaliyyətində, hansısa sahədə radikal dəyişikliklər etməklə bağlı niyyətlərində bu amili nəzərə almağa bilməzdi.

Bütün bunlara baxmayaraq, zəmmimizcə, ekstremal, gözlänilməz həyatı situasiyada da 42 yaşlı Prezident özünü praqmatik düşüncə tərzinə malik uzaqqorən siyasetçi və rəhbər, demokratik idarəetmə metodlarına kifayət qədər bələd olan dövlət xadimi kimi göstərə bilmış, bir qədər aşağıda söhbət açacağımız ayrı-ayrı məqamlarda isə həm də qiblədiləcək şəxsi insani keyfiyyətlər nümayiş etdirmişdir.

Bələliklə, cənab İlham Əliyevin prezidentliyinin ilk yüz günlənə təsadüf edən və fikrimizcə, xüsusu qeyd edilməyə layiq olan bir neçə məqama diqqət yetirək.

## BİRİNCİ MƏQAM - 31 oktyabr

2003-cü il oktyabrın 31-i Azərbaycan Respublikasının son 35 illik tarixində cənab Heydər Əliyevin adı ilə bağlı olan siyasi erənmə rəsmən bitməsi və yeni seçilmiş prezident cənab İlham Əliyevin ali dövlət vəzifəsində fəaliyyətə başlamasının ilk günü kimi tarixə düşdü. Şüar, təbliğat, kütłəni əla almaq namənə deyilmiş hər bir sözü mütləq həqiqət kimi, mahiyyətinə varmadan qəbul etməyə vərdiş eləyən obivatəldən fərqli olaraq, hər bir düşüncəli Azərbaycan vətəndaşı kimi, uzaq-yaxın ölkələrin dövlət başçılarından tutmuş, dünyada gedən prosesləri peşəkar gözü ilə izləyib dəyərləndirən və siyasi natiolər çıxaran analitiklər qədər - hamıñ həmin gün bir sual düşündürdü: görəsan, seçkiqabağı təbliğat kampaniyası dövründə gələcək fəaliyyətinin başlıca prinsipi kimi təkidlə eyni bir fikri təkrarlayan - prezident seçiləcəyi təqdirdə ölkədə Heydər Əliyevin siyasetini davam etdirəcəyini bəyan edən, hər kəlməsi, hər addımı ilə bu siyasetə sədəqətini nümayiş etdirən insan məhz bu gün, ali dövləti vəzifənin icrasına başlamaq üçün xalqın qarşısında and içdiyi gün həmin dəyişməz vədinə sadıq qaldığını yenidən, artıq daha təbliğat kampaniyasının şəhəri kimi deyil, prezidentlik fəaliyyətinin ali məramı kimi təsdiqləyəcəkmi?

Öslində, belə yanaşmada qeyri-adı heç nə yoxdur: axı seçkiqabağı kampaniya seçkini udmağa xidmət edir, seçicilərin səsini almaq namənə həmin dövrədə çox şeyi vəd etmək olar; vəzifə səlahiyyətlərinin icrası isə tamam ayrı situasiyadır və bu zaman vaxtilə dilo götürülmüş boyanatları "unudub", fəaliyyət prinsiplərini real şəraiti uyğun tərzdə qurmaq da istisnaliq təşkil etmir...

Cənab İlham Əliyev şəkkəklərin bu təbii şübhəsinə son qoydu, axın-axın seçki məntəqələrinə gəlib Heydər Əliyev siyasetinin davam etdirilməsinə səs verməklə, ölkənin və özlərinin

gələcək tələyini yeni əsrin yeni liderinə etibar edən milyonların imamına işq tutdu - andiçmə mərasimindəki nitqinin elə ilk cümləsində dədi ki, **Heydər Əliyevin siyasetini davam etdirəcəyəm, bu vəzifənin öhdəsindən layiqinca gələcəyəm...**

Program xarakterli həmin nitqin konseptual əsasını bəla bir fikir təşkil etdi ki, "oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasetinə səs veribdir. Sülhə, əmin-amamlığa, tərəqqiya, inkişaf, quruculuğa, sabitliyə səs veribdir. Bu siyaset Azərbaycanda alternativ yoxdur". Bu, o demək idi ki, cənab İlham Əliyev Azərbaycanın müstəqil bir dövlət olaraq inkişafının və tərəqqisinin yegənə yoluన məhz Heydər Əliyev siyasi kursunun - beynəlxalq münasibələrdə sülhə, əmin-amamlığa, ölkə daxilində isə sabitliyə və quruculuğa üstünlük verən siyasi kursun davam etdirilməsinə görür.

Biz burada cənab İlham Əliyevin həmin nitqində konkret fəaliyyət programının müddəbatları kimi səsləndirilmiş ayrı-ayrı cəhətləri sadalamağa, xatırlatmağa ehtiyac duymuruz. Təkcə bir detali - zəahirən çox kicik, nəzərə çarpılmayan detallı qeyd etməyi lazımlı bilirik. Taxminən yarımı saat çəkən çıxışına Heydər Əliyev siyasetini davam etdirəcəyi barədə bəyanatla başlayıb, daim həmin siyasetə sadıq qalacağı. Heydər Əliyevin əsəri olan müasir Azərbaycanı "gülələndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik". Heydər Əliyevin yolu ilə "yeni qələbələrə doğru gedəcəyik" - andi ilə tamamlanan oğul Əliyev atə Əliyevin layıqli davamçısı olduğunu həm də natiqlik möharəti ilə nəzərə çarpdırıldı; indi həmin nitqin (yazılı çıxış-məruzənin yox, şifahi nitqin!) mətninə yenidən nəzər salıb, filoloji təhlilə cəlb etsəniz, orada birən qüsür da tapma yacqsınız. Cümələr yerli-yrəmdə, fikirlər aydın və sohñ, abzasdan-abzasə keçidlər mənTİqi, kompozisiya bitkin... Bu, Heydər Əliyev üslubudur, siyaset tarixində, dövlətçiliyimiz tarixində təkcə bənzərsiz dövlət adamı kimi deyil, həm də na-

tiqlik sənətində an uca zirvələrə qalxmaga müvəffəq olmuş, Azərbaycan dilinin azəmətini, zənginliyini hər bir çıxış, nitqi ilə nümayiş etdirmiş, sözün geniş mənasında dilçi-mütəxəssislərə də daim nümunə göstərmüş Heydər Əliyev üslubu.

Heydər Əliyev məktəbinin yetirməsindən ayrılmış gözələmək də doğru olmazdı!

## **İKİNCİ MƏQAM -**

**17 noyabr**

Prezident seçkilərindən sonra respublika hökumətinin Nəzirlər Kabinetində keçirilən ilk iclası cənab İlham Əliyevin hələ seçkiqabağı tövliyat kampaniyası dövründə prezidentliyə namizəd kimi xüsusi önəm verdiyi, bu və digər məqamlarına dəfələrlə aydınlıq göstərdiyi iqtisadi-sosial inkişaf vəzifələrinin dəqiqləşdirilməsi, bu istiqamətdə aparılan işlərin sürətləndirilməsi və səmərəsinin artırılması üzrə tədbirlərin konkretləşdirilməsi baxımından nəzərəçarpan əməli addımlardan biri oldu.

İclasda çıxış edən cənab İlham Əliyev yeni Azərbaycan quruluşunun son 10 ili ərzində ölkədə aparılmış məqsədyönlü işlahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində ciddi uğurların qazanıldığını, bütün əsas göstəricilər üzrə əldə edilmiş nəticələrin Azərbaycanı "çox sürətli inkişaf edən, dinamik şəkildə inkişaf edən ölkə"yə çevirdiyini, bütün bunların isə Heydər Əliyevin işləyib hazırladığı və təkidlə reallaşdırıldığı iqtisadi inkişaf strategiyasının həyatlılığını, düzgünlüyünü, Azərbaycan Respublikasının daha hərtərəfli inkişafına möhkəm təminat yaratdıığım diqqətə çatdıraraq, bir daha bəyan etdi ki, **Heydər Əliyev siyasetinə Azərbaycanda alternativ yoxdur və Azərbaycanın gələcək inkişafı üçün bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da bu siyaset davam etdirilməlidir.**

Hökumət üzvləri qarşısında çıxış edərkən, cənab İlham Əliyev nəinki iqtisadi-sosial həyatda gedən proseslərdən, ayri-

ayrı sahələrdə işlərin real vəziyyətindən kifayat qədər məlumatlı olduğunu, həm də qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün nə etmək, nələr xüsusi diqqət yetirmək lazımlığını, reallaşdırmanın üsul və metodlarını aydın təsəvvür edən əsl dövlət xadimi və təsərrüfatçı olduğunu nümayış etdi.

Cənab İlham Əliyev dedi ki:

✓ bu gün də, gələcəkdə də neftdən əldə olunan gəlirlərdən səmərəli istifadə edərək, Azərbaycanı hərtərəfli inkişaf etdirməli, xalqımız üçün gözəl şərait yaratmalyıq;

✓ Dövlət Neft Fonduun əsas məqsədi neftdən əldə olunan gəlirləri çox etibarlı şəkildə saxlamaq, onları artırmaq, gələcək nəsillər üçün gözəl iqtisadi baza yaratmaq, eyni zamanda Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli layihələrdə iştirak etmək, onları maliyyələşdirmək olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, Neft Fonduun vəsaitləri hansı məqsədlərə xərclənir. Ona görə də dövlət bütçəsi formalasdırılınca Fonduun vəsaitlərini ümumi xərclərin içərisində ayrıca maddə ilə göstərmək lazımdır;

✓ Bakı-Tbilisi-Ceyhan istifadəyə veriləndən, Azərbaycanda neft hasilatı ildə 50 milyon tona çatandan sonra əldə olunan faiz və gəlirlərin hesabına müxtəlif sosial-iqtisadi proqramlar, ilk növbədə, infrastrukturun inkişaf etdirilməsi üçün proqramlar həyata keçirilməli və bunlar inididən hazırlanmalıdır;

✓ Azərbaycanda elektrik enerjisinin verilməsi ilə bağlı, ümumiyyətlə, heç bir problem qalmamalı, gələcəkdə respublikanın özü lazımı qədər elektrik enerjisi ixrac etmək qüdrətinə malik olmalıdır. Bunun üçün: "Şimal-2" elektrik stansiyası, Sumqayıt şəhərində yeni elektrik stansiyası tikilməlidir;

✓ əhalini tam şəkildə təbii qazla təmin etmək, elektrik stansiyalarına qazın verilməsini tam şəkildə təmin etmək üçün mövcud qaz anbarları təmir olunmalı, gələcəkdə qaz anbarla-

rinin tutumu 3 milyard kubmetrə çatdırılmalıdır;

✓ Bakı-Qazax-Gürcüstan istiqamətində magistralın layihəsi uğurla həyata keçirilir. Eyni zamanda Bakı-Qusar-Rusya sərhədi, Bakı-Astara-İran sərhədi istiqamətlərində də yolların tikilməsi zəruridir;

✓ sosial məsələlərə böyük diqqət göstərməliyik, Azərbaycan vətəndaşları daha yaxşı yaşamlıdırular və bununla bağlı gələcək üçün də tədbirlər plannız var və həyata keçiriləcəkdir;

✓ qəçqınların və məcburi köçkünlərin həyat səviyyəsi yaxşılaşdırılmalıdır, görüləcək tədbirlərin nəticəsində ölkədə bircə əadir şəhərciyi də qalmamalı, ləğv edilmiş əadir şəhərciklərinin avşarına yeni, müasir standartlara cavab verən evlər tikilməli, qəsəbələr salınmalıdır;

✓ yoxsulluğun aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülməlidir;

✓ issızlık probleminin həlli diqqət mərkəzində durmalıdır. Beş ilə Azərbaycanda 600 min iş yerinin açılması seçkiqabağı vəd deyildir: buna həm dövlət, həm də ən əvvəl, özəl sektor tərəfindən görüləcək tədbirlərin nəticəsində, xüsusi program əsasında nail olunacaqdır;

✓ bütün gələcək planlarımızı həyata keçirmək üçün Azərbaycanda, ilk növbədə, maliyyə intizamı olmalıdır. Müəssisələr arasında ödəməmələr yeni borclar yaradır: xüsusi yanacaq-energetika kompleksində özünü çox köskin şəkildə bürüza verən bu problem həll olunmalıdır;

✓ sahibkarlığa kömək davam etdirilməli və bu, bizim strateji məqsədimiz olaraq qalmalıdır;

✓ regional proqramlar həyata keçirilməli, Azərbaycanın hər bir regionu inkişaf etməlidir;

✓ kənd təsərrüfatında islahatların ikinci mərhələsi başlanmalıdır. Aqrar sektorda texniki servis mərkəzləri yaradılmalı, fermərlər texnika ilə daha böyük höcmədə təmin olunmalı, toxuculuq bazası inkişaf etməli, ölkənin müxtəlif bölgələrində

yeni, müasir dünya standartlarına cavab verən emal müəssisələrinin yaradılması praktikası genişləndirilməli və bu, həmdə regionlarda işsizlik probleminin aradan qaldırılması məqsədlərinə xidmət etməlidir. Yerli istehsalın inkişaf etməsi, idxlərin azaldılması və Azərbaycanın öz daxili bazarını ölkəmizdə istehsal olunan məhsullarla təmin etməsi başlıca məqsədimiz olmalıdır.

Nəhayət, rəhbər və idarəetmə məsuliyyəti, şəxsi məsuliyyət və şəxsi nümunə, adamlarla işləməyi bacarmaq zərurəti barədə:

✓ hər bir nazir, hər bir komitə rəhbəri öz sahəsinə aid olan problemləri, əzif yerləri yaxşı bilməli, özünün fəaliyyət sahəsinə aid olan problemlərin aradan qaldırılması üçün görülməli işlərin maksimum dərəcədə geniş programını hazırlanmalı və bu program HÖKMƏN həyata keçirilməlidir;

✓ hökumətin hər bir üzvünün, dövlət və hakimiyət idarəetməsi ilə məşğul olan hər bir vəzifəli şəxsin goləcək fəaliyyəti nöticələrdən asılı olmalı, bütün sahələrdə real, səmərəli nöticə olmalıdır; hamı öz işinə məsuliyyətlə yanaşmalı, vəzifə bərcunu viedanla verinə yetirməlidir.

Və bu da "müləyim prezident"in rəhbər qətiyyəti, xalqa münasibətinin dəyişməz, müqəddəs kredosu: **İllik növbədə, həmi insanlara böyük diqqətlə yanaşmalıdır. Biz Azərbaycan xalqı üçün işləyirik; xalq bizə etimad göstərib və biz də bu etimadı doğrultmalyıq!**

... Hökumət iclasında boyan edilənlər və boyan edilməyənlər bir həftə sonra imzalanmış "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" prezident fərmanında yerli-yataqlı, konkret icra müddətləri və ieraçılardır göstərilməklə, əks etdirilərək, normativ hüquqi sonad qüvvəsinə alı və bununla da ölkədə sosial-iqtisadi inkişafın yeni keyfiyyət mərhələsinin startı verildi. 2004-2008-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı-

nin Dövlət Programının təsdiqlənməsi, "Azərbaycan torpaqlarının Ermənistən silahlı qüvvələri tərəfindən işğalı nöticəsində didərgin düşməş, Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində, eləcə də Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial, mənzil-məşəf vəziyyətinin yaxşılaşdırılması və məşğulluluğunun təmin edilməsi tədbirləri haqqında" 2004-cü il 4 fevral tarixli sərəncamla üst-üstə 3860 məcburi köçkünlərin ailsinin yerləşdirilməsi üçün yeni qassabələrin salınmasına xeyir-dua verilməsi, Bakıda Biznes Mərkəzinin açılması və yerli sahibkarlarla görüş... bu istiqamətdə yeni Prezidentin atdığı növbəti konkrət addımlar oldu...

Hər şey tamış və eyni zamanda, yenidir, deyilmə! Elədir ki, var: Oğul özünün dahi Atasının yolu ilə gedir!..

## ÜÇÜNCÜ MƏQAM - 10 dekabr

Oktyabrın 31-dəki rəsmi andıçımadan sonra Azərbaycan Prezidenti onlarcə xarici ölkədən gələn, beynəlxalq və regional qurumları təmsil edən ən müxtəlif səviyyəli nüfuz sahibləri - siyasetçilər və dövlət xadimləri ilə neçə-neçə görüş keçirdi, dünyada baş verən irili-xirdəli müxtəlif içümai-siyasi məsələlərə rəsmi münasibat bildirdi - təbrik məktubları və telearşamlar göndərdi, mətbuat üçün açıqlamalar verdi, bu və ya digər dövlətə hadisəyə Azərbaycan Respublikasının prioritet kimi baxdığını, xüsusi önəm verdiyini açıq mətnlə, yaxud diplomatik tərzdə nəzərə çarpdırdı; amma bununla belə, yeni Prezidentin hər addımdında, hər sözündə mənə axtaran analitiklər, siyasi icmalçılardır (elə ölkənin özündə də siyasi proseslərə bigənə qalmayan sadə vətəndaşlar) üçün heç də az məraq kəsb etməyən bir məsələ təxminən ayyarım açıq qaldı: cənab İlham Əliyevin ilk xarici səfəri hansı ölkəyə olacaq, həmin

səfər ərzində hansı məsələ əsas müzakirə hədəfinə dənəcək və bu, Azərbaycanın geostrateji maraqları və gələcək inkişafı baxımından nə dərəcədə önmə kəsb edəcək?

Uzun illər ərzində populyar olmayan və cəni zamanda, son dərəcə düşünlümüş olan qərarlar qəbul etmək keyfiyyəti ilə təkcə yaxın-uzaq xaricdəki həmkarlarını, siyasi proqnozlaşdırma üzrə ixtisaslaşan müstəqil ekspertləri deyil, komandasının üzvlərini də yaxşı mənada heyrətləndirmək qabiliyyəti ilə seçilən Böyük Atanın əlindən su içdiyini növbəti dəfə təsdiqləyərək, cənab İlham Əliyev ilk xarici səfərini dünya siyasetinin formalasdırıldıq bitərəf İsvəçrəyə etdi, özü də bilavasitə bu ölkənin dövlət və hökumət nümayəndləri, yaxud Azərbaycanda iqtisadi maraqları olan iş adamları ilə danışıqlar aparmadı, qarşılıqlı maraqları ifadə edən hansısa rəsmi sənədi imzalamaq üçün yox, Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirak etmək üçün.

Prezidentin bu addiminin əhəmiyyətini dərk etmək üçün Cenevrə sammitinin mahiyyətinə diqqət yetirmək lazımdır. Mahiyyət isə, BMT-nin baş katibi Koфи Annanın sözləri ilə deşək, bundan ibarətdir ki, müasir dövrdə vətəndaş cəmiyyətinin, iqtisadiyyatın inkişafında, yoxsulluğun azaldılmasında və əsəriyyətin qarşısında duran digər qlobal sosial problemlərin həlliində informasiya-kommunikasiya texnologiyaları mühüm rol oynayır və bu, dünyanın gələcəyi üçün çox vacib sahədir; Azərbaycan Respublikası da bu istiqamətdə inkişaf edir, ölkədə vətəndaş cəmiyyətinin əsasları möhkəmləndirilir, ictimai həyatın rəngarəng sahələrində yeni texnologiyalar tətbiq olunur, qapılarını dünyaya və xarici kapitalın üzüñə geniş açan ölkəmizdə beynəlxalq əhəmiyyətə malik irimiqyashi layihələr həyata keçirilir və onlar da, öz növbəsində, yeni texnologiyaların tətbiq olunmasını tələb edir.

Cenevrə sammitində iştirak etmək - müstəqil Azərbaycanın beynəlxalq imicinə yeni çalarlar qatmaq, qloballaşan dünya proseslərində iştiraka hazır olduğumuzu və həmin proseslərdə ardıcıl iştirak etdiyimizi geniş ictimaiyyətə çatdırmaq imkanı demək idi; dövlətimizin başçısı da bu fürsətdən istifadə edərək, Dünya Sammitinin tribunasından sözünü dedi, yeni informasiya cəmiyyətini məhz yeni nəşlin yaratdığını, Azərbaycan əhalisinin də 70 faizinin yaşı 35-dən aşağı olan insanlar təşkil etdiyini və bu insanların fəal surətdə informasiya və kompüter texnologiyaları layihələrini həyata keçirməklə məşğul olduğunu, informasiya texnologiyalarının strukturunun qurulması sahəsində Azərbaycanın regionda aparıcı ölkəyə çevriləmək imkanlarına malik olduğunu samimə iştirakçılarının nəzarən çatdırıdı, onların diqqətini bu istiqamətdə aparılan genişmiqyashi layihələrlə yanaşı, on ağırılı problemimizə - torpaqlarımızın 20 faizinin Ermənistən tərəfindən işğal olunması faktına da çəlb etdi...

Bu məqamlar Azərbaycan Prezidentinin BMT-nin baş katibi Koфи Annanla, Estonia, Rumınıya, İran, Makedoniya və Qırğızistan prezidentləri, Bangladeşin baş naziri, BMT-nin qəçqınlarının işləri üzrə ali komissarı və Cenevrədəki bölməsinin baş direktoru ilə görüşlərində, digər rəsmi və qeyri-rəsmi tömaslarında da mühüm yer tutdu. Buradaca Azərbaycanın yeni Prezidenti ilə Ermənistən prezidenti arasında Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətdə gələcək ikitərəfli görüşlər üçün mühüm əhəmiyyət kəsb edən tanışlıq görüşü baş tutdu.

... Cənab İlham Əliyevin İsvəçrə səfəri Azərbaycanı, onun xoşbəxt gələcəklə bağlı planlarını və ağırılı problemlərini bir daha dünya ictimaiyyətinə çatdırmaq imkanı idi və dövlətimizin başçısı bu imkandan maksimum dərəcədə səmərə ilə yararlandı.

## DÖRDÜNCÜ MƏQAM -

15 dekabr

Çağdaş dünyamızın siyaset nəhənglərinin "Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət" (Core Buş), "heyrotamız insan, ağıllı, dəqiq, bacarıqlı rəhbər, əsl siyasatçı" (Vladimir Putin), "qeyri-adı şəxsiyyət" (Jaq Şirak), "Azərbaycanın böyük lideri" (Tomi Bleyer), "Azərbaycanın tarixində əbadi yer tutmuş böyük dövlət xadimi" (Gerhard Şröder), "nadir dövlət adamı və Azərbaycanın lideri" (Əhməd Necdet Sezər), "təc-rübəli və məşhur siyaset xadimi" (Seyid Məhəmməd Xətəmi), "görkəmlü siyasi xadim, çox dərin zakaya və heyranedici cəzibə qüvvəsinə malik insan" (Nursultan Nazarbayev), "beynəlxalq şəxsiyyəti dövlət xadimi və tarixi əhəmiyyətli milli lider" (Zbiqnev Bjezincki) kimi dəyərləndirdikləri Heydər Əliyevin vəfatı xəbəri aydın səmada şimşək təsiri bağışladı, bu ölüm töbii olduğu qədər də gözlənilməz oldu. Cünki özünün bütün şüurlu həyatını xalqa, Vətənə xidmət işinə həsr etmiş bu dahi şəxsiyyət son 35 ilde Azərbaycan əməmiyyətinin ictimai-siyasi həyatına ölçüyəgəlməz təsirinə görə hələ sağlığında əbədiyyaşarlıq haqqı qazanmışdı. "Heydər - xalq", "Xalq - Heydər" sözbirləşmələri sinonim məhiyyəti kəsb etmişdi. Azərbaycanın bundan sonraki uzun tarixində də Heydər Əliyevin ən aparıcı sima olaraq qalacağı hissi düşüncələrə hakim kəsilmişdi.

Amma töbötin əbədi, dəyişməz qanunları öz bildiyini elədi və bu böyük insami canından da artıq sevdiyi xalqından cismən ayırdı.

Xaos içərisində olan, vətəndaş müharibəsi girdabında çabalayan, dağılmaq və müstəqil bir dövlət olaraq dönyanın siyasi xəritəsində silinmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan Respublikasını on ilin ərzində regionun ən aparıcı dövlətinə, dünya birliyinin tamhüquqlu üzvlərindən birinə və siyasi nüfuz sahibinə çevirməyə müvəffəq olmuş cənab Heydər

Əliyevin vəfatı faktı da xalqın six birliyini mümkün edən qüdrətli bir amılə çevrildi. Bu ölüm, Rusiya prezidenti V.V.Putinin sözləri ilə desək, "Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itki" olmaqla, əslində, cənab Heydər Əliyevin uzun, mənəh ömrünün dövlət və vətəndaşa misilsiz xidmətinin davamı oldu. Dövlət və xalq namına addimbaşı fədakarlıq göstərən bu böyük insan ömrünün sonu üçün Azərbaycan əməmiyyətində davamlı siyasi sabitlik formalaşdırmağa, özündən sonra da müükəmməl işləyə bilən dövlət mexanizmi yaratmağa müvəffəq oldu, Azərbaycan Respublikası kimi şah əsərimi xalqa əmanət qoyaraq, əbədilik azərbaycanlıların və Azərbaycansevərlərin qəlbini köcdü. ABŞ dövlət kətibinin müavini Riçard Armitacın obraklı fikri ilə söyləsək, "Heydər Əliyevin yoxluğu ilə dünya sankı bir qədər də kiçildi".

Bu gün artıq hamiya gün kimi aydınlaşdır ki, müstəqil Azərbaycan dövləti hər yeni uğurunu qazandıqca, böyük öndərin başlığı və tamamlamağa macəl tapmadığı əhəng layihələr reallaşdıqca, biz Heydər Əliyev zirvəsinin nə qədər uzaq və əlçatmaz olduğunu bir daha yəqin edəcəyik.

Cənab Heydər Əliyevin yoxluğunu töbüt ki, hamidən çox onun ailə üzvləri, Azərbaycan tarixinin bu məsuliyyətli dönməndə xalqa rəhbərlik etmək, Heydər Əliyevin formalaşdırıldığı daxili və xarici siyaset xəttini davam və inkişaf etdirmək missiyasını öhdəsinə götürməş cənab İlham Əliyev hiss edəcək. Yəqin elə buna görədir ki, o, yeni Azərbaycanın memarı və qurucusu olmuş cənab Heydər Əliyevin ruhu qarşısında övladlıq və prezidentlik borecunu müstəsna bir formada yerinə yetirdi; dünya praktikasında misli-bərabəri olmayan, dövlət başçıları üçün səciyyəvi sayılmayan bir tərzdə, hər cür təhlükəsizlik qaydalarının və diplomatik etiket normallarının əksinə olaraq, iki milyonluq şəhərin küçələri ilə, ümummilli liderə özünün ehtiramını bildirmək üçün yol boyunca düzülmüş yüz minlərlə insanların arasından keçməklə, yeddi

kilometrdək məsafəni piyada qət edib atası və uzun illər arzında Azərbaycan dövlətinin başçısı olmuş bir insanın cənəzəsini Fəxri xiyabana qədər müşayiət etdi. Bu, adı insan, sırvı vətəndaş və atasını itmiş övlad üçün nə qədər təbii olan bir hərəkət idi, dövlət başçısı üçün bir o qədər görünməmiş, riskli addım idi və sözün əsl mənasında, örnək olası şəxsi fədakarlıq nümunəsi idi. Bu hərəkəti ilə cənab İlham Əliyev sanki həm də hər bir soydaşı, hər bir Azərbaycan vətəndaşı yolunda, lazımları təhlükə altında qoymağa da hazır olduğunu nümayiş etdirdi.

... Yanvarın 29-da Lənkəran şəhərində baş vermiş və nə qədər faciəli olsa da, əslində ölkə niyyətləri baxımdan məhəlli bir qazaya ölkə Prezidentinin operativ, qayğılı reaksiyası - qəza ilə əlaqədar dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalaması, dərhal hadisə yerinə baş çəkməsi, faciəyə düşür olmuş insanlarla görüşməsi, axtarış-xilasetmə üzrə operativ tədbirlərin görülməsi və zərərçəkənlərə maddi-mənəvi yardım göstərilməsi ilə bağlı konkret göstəriş və tövsiyələr verməsi insan və vətəndaş namına fədakarlığın, xırda məmurların məsuliyyətsizliyinə dövlətin şərık çıxmışının bariz nümunəsi oldu.

Yeri gəlməşkən, Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərinə görə cənab Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar Milli Məclisin müräciəti və ölkə ietimaiyyəti nümayəndələrinin çoxsaylı təklifləri nəzərə alınmaraq, dövlət səviyyəsində cənab Heydər Əliyevin adına və şəxsiyyətinə layiq tədbirlərin görülməsi nəzərdə tutulur. Bu məsələyə də Azərbaycan Prezidentinin özgün, ulu öndərimiz üçün səciiyyəvi olan münasibəti vardır: "Görüləcək tədbirlər Heydər Əliyevin adına layiq olmalıdır... Amma bu tədbirlərin kütləvi xarakter almasının da tərəfdarı deyiləm".

Azərbaycana QURTULUŞ gününü bəxş edən cənab Heydər Əliyev də şəxsiyyəti ilə bağlı əndəzəsiz qiymətləndirmələ-

ri, fetişizmi heç vaxt xoşlamazdı, çünki 70 il ərzində təsiri altında olduğumuz kommunist ideologiyasının siyasi və dövlət xadimlərinə münasibətdə yol verdiyi bu cür halların neçə böyük fəsadlar tərətdiyimi gözəri ilə çox görmüşdə...

## BEŞİNCİ MƏQAM - 31 dekabr

2003-cü ilin 31 dekabrında Dünya azərbaycanlılarının həmrəyliyi günüünü və qarşılardan gələn Yeni ili daha 160 soydaşımız öz evində-əsiyində, doğmalarının, azzızlərinin əhatəsində keçirdi. Onların özləri və yaxınları neçə illərdi ki, həsratla həmin günü gözləyirdilər. Nə vaxtsa atdıqları qanunazidd addım, qanunların alihiyə bilərəkden və ya bilməyərəkden göstərdikləri saygısızlıq onları məhbus həyatını yaşamağa məcbur etmişdi. Təməlini ümummilli liderimizin qoyduğu humanist anəncəyə uyğun olaraq, yənə əlamətdər günlər əraflasında dövlət başçısı azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin əvvəl olunması haqqında fərمان imzaladı; sonradan Avropa Şurası Nazirlər Komitəsi tərəfindən "cəsarəti addım" kimi dəyrəldəndirilmiş həmin fərmanın əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 160 şəxs cəzənin çəkilməmiş hissəsindən azad edildi. 3 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azadıldı, ölüm cəzasına məhkum edilmiş və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 1 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olundu. 2003-cü il 29 dekabr tarixlə əvvəl fərmanı cənab İlham Əliyevin imzaladığı bu təpki ilk fərman idi, bunadək verilmiş 10 əvvəl fərmanını isə onun solşəfi, ümummilli liderimiz cənab Heydər Əliyev imzalamışdı. Həmin fərmanlar və onun təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya haqqında qanunlarla minlərlə soydaşımız məhbəs həyatına bir-dəfəlik vəfa demiş, cəmiyyət namına şəaliyyət göstərmək və azad yaşamaq imkanı qazanmışdı. 1998-ci ildə isə bütün Şərq-

də ilk dəfə bizim respublikamızda ölüm hökmü ləğv olunmuşdu.

Cənab İlham Əliyevin imzaladığı əvvəl fərمانı həm Azərbaycan cəmiyyəti, həm də hüquq müdafiəsi təşkilatları üçün nə qədər gözlənilən idisə, bu fərmanla yenidən azad yaşamaq imkanı qazananların özləri üçün bir o qədər gözlənilməz idi: keçmiş daxili işlər naziri İlham Həmidov, 1994-cü ilin Gəncə hadisələrində təqsirkar bilinən İnterpolun Azərbaycan Milli Bürosunun sabiq rəisi L.Sofixanov, 1995-ci ilin mart hadisələrində ittirakına görə ağır dövləti cinayətlərdə ittiham olunmuş "omon"çular... azadlıq çıxandan sonra bəyan etdilər ki, dövlət başçısı tarafından belə mərhəmətli addimin məhz indi atılacağına ümidi baslanırdılar.

Oktyabrın 31-dəki audiçəmə mərasimindən sonra jurnalistlərə görüşündə cənab İlham Əliyev demişdi: "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığı doğru irəliliyişi gərsün və onu hiss edəsin".

Gözlənilməz ad-soyadlarla zəngin olan 29 dekabr tarixli əvvəl fərmani Prezidentin bu istiqamətdə atdığı addimlardan biri oldu.

## *ALTINCI MƏHQAM -*

*12 yanvar*

Yanvarın 12-də rəsmi qəzetlərdə ölkə Prezidentinin iki fərmani dərc olundu. Azərbaycan ictimaiyyətinin "Mənəvi dəyərlərimizə böyük qayğı", "Ödəbiyyata diqqətin yeni təzahürü" və s. kimi epitetlərlə dəyərləndirdiyi bu fərmanlardan biri Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında, digəri isə Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında idi.

1976-1987-ci illərdə bilavasitə cənab Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı sayəsində çap edilmiş 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası Azərbaycan tarixində bi-

lik və məlumatların bütün sahələrini əhatə edən universal xarakterli ilk fundamental əsər kimi nə qədər böyük elmi və mədəni əhəmiyyətə malik olsa da, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə əlaqədar olaraq, yeni dövrün tələblərinə cavab verən, xalqımızın həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən yeni ensiklopediyanın hazırlanıb latin qrafikasında nəşr edilməsi zərurəti meydana çıxmışdır. Dövlət əhəmiyyətli bu mühüm işin vacibliyini nəzərə alaraq, ölkə başçısı 2004-2008-ci illərdə çoxçildi Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında qərar qəbul etmiş, "Azərbaycan Ensiklopediyası" nəşriyyat-poliqrafiya birliliyinin AMEA-nın təbeqətiyinə verilməsini, MEA-nın prezidentinin Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru təyin edilməsini zəruri saymış, 3 ay ərzində Milli Ensiklopediyanın sözlük layihələrinin hazırlanıb geniş müzakirəyə çıxarılması, bu ilin sonuna qədər ensiklopediyanın "Azərbaycan Respublikası" adlanan 1-ci cildinin hazırlanıb latin qrafikasında nəşr olunması, onun mətninin elektron daşıyıcıları və Internet vasitələri ilə yayılmasını mühüm bir vəzifə kimi qarşıya qoymuşdur.

Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayığının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latin qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi seçkiqabağı kampaniya dövründə seçicilərlə görüşlər zamanı mədəniyyət xadimlərinin prezidentliyə namizəd cənab İlham Əliyevdən xahiş etdikləri çox vacib məsələlərdən biri idi. Prezidentliyinin heç 100 günü tamam olmamış cənab İlham Əliyev bu xahişin də icrası üçün "yaşıl işıq" yandırmışdır: elə 2004-cü ildə

dövlət vəsaiti hesabına 240 adda kitabın - lügət və ensiklopediyaların, Azərbaycan xalq ədəbiyyatı incilərinin, klassik və müasir Azərbaycan ədəbiyyatı, habelə dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə çap edilməsi barədə fərman vermişdir. Bu proses sonrakı dörd ildə də ardıcıl şəkildə davam etdiriləcək, həmçinin yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və Internet vasitələri ilə yayılması, latın qrafikasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın yaradılması zəruri sayılmışdır.

Azərbaycana rəhbərlik etdiyi bütün illər ərzində həm də doğma mədəniyyətin həqiqi təsəssübəsi və himayədarı, mədəniyyət və inəssənət xadimlərinin böyük dostu və qayğıkeş hamisi kimi yaddaşlara köçən cənab Heydər Əliyevin bu nəcib xüsənləti işi yeni azəməti ilə ölkə Prezidentinin fəaliyyətində əks olunur, necə deyərlər, "Ot kökü üstə bitər" - həqiqəti konkret əməldə ifadəsini tapır.

## YEDDİNCİ MƏQAM - 22-24 yanvar

Üstündən təxminən on il keçəndə hamının yaxşı yadındır; fəlakət böhəran anında xalqının dadına yetən, 1993-cü ilin oktyabrında onun mütləq səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab Heydər Əliyev xaricə ilk rəsmi səfərini Azərbaycanda siyasi maraqları olmayan, lakin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi dönya, o cümlədən Avropa siyasetini təsir etmək qüdrətini və imkanlarına malik olan Fransa etdi, bu dövlətin rəsmi dairələrindən Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində lazımı dəstək alıb Vətənə qayıtdı.

Cənab İlham Əliyev də müdrik atası kimi hərəkət edərək, yaxın-uzaq ölkələrin dövlət və hökumət başçılarının çoxsaylı müraciətləri arasında Fransa prezidentinin dəvətinə üstünlük

verdi və bu məqamda, on il əvvəl olduğu kimi, Fransanın Cənubi Qafqaz regionunda heç bir siyasi maraq güdmədiyi, Azərbaycanda osasən iqtisadi maraqları olduğunu, başhectisi isə Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun hömsədri olduğunu və bu ölkənin Azərbaycanla münasibətlərinin yeni keyfiyyət müstəvisinə keçməsi fonunda işğal edilmiş torpaqlarımızın sülh yolu ilə, ədalətli prinsiplər əsasında azad olunması namına öz ölkəsindəki çoxsaylı erməni diasporuna, bütövlükda isə Ermənistən Respublikasına təsir edə biləcəyini nəzərə alaraq, Fransaya səfərə üstünlük verdi.

Fransada cənab İlham Əliyev bu ölkənin dövlət və hökumət təmsilçiləri, o cümlədən president Jak Şirak, işgüzər dairələrin nümayəndələri ilə çoxsaylı görüşlər keçirdi, hər iki torəf üçün qarşıqliq maraq kəsb edən bir neçə məsələyə dair hökumətlərarası sazişlərin imzalanması mərasimində iştirak etdi, Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətli olan faydalı damışqlar apardı, kütüvə informasiya vasitələrinə müsahibələr verdi. Bütün bu görüş, damışq və müsahibələrdə iki mühüm amil daim öndə durdu: Qarabağ münaqişəsi və onun ədalətli çözümü, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi; başqa sözü, prezidentliyinin ilk günündə etibarən xüsusi əmək verdiyi məsələlər. Torpaqlarımızın azad edilməsi uğrunda mübarizənin möğləyi, səbəbləri aydındır - bu, bizim üçün taleyülü əhəmiyyətə malik olan məsələdir, xarici iqtisadi əlaqələr, iqtisadiyyat isə... Oktyabrın 31-də cənab İlham Əliyev həmin məsələyə bu cür aydınlıq gətirmişdir: "Hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkammız olacaqdır". O cümlədən dövlətçilik maraqlarımıza uyğun, ədalətli şəkildə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də!

Fransa səfəri başa çatdı, onun yekunlarının qarşısız, obyektiv təhlili göstərir ki, bu səfərlər bağlı nəzərdə tutulmuş niyyətlər arzu olunan məticələrin əldə edilməsinə tam təminat verir.

Elə Ermənistanın Azərbaycan torpaqlarını işgal etməsi faktının Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında bir daha rəsmi sənədlərdə əksini tapması, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəcisi Pyer Qartonun işgal olunmuş rayonlarımızdan 5-nin azad olunması və əvəzində Bakı-Naxçıvan-Yerevan dəmiryol marşrutunun işə salınması barədə nəzərdən keçirilməyə layiq olan pozitiv təklif irəli sürməsi bunun ilk müjdələri kimi diqqəti cəlb edir.

Düşünürük ki, Heydər Əliyev siyasi məktəbinin on layiqli yetirməsi olan cənab İlham Əliyev diplomatik-siyasi mübarizə cəbhəsində də BÖYÜK MÜƏLLİMİNİN dərslərini əla mənim-sədiyini hələ çox nümayiş etdirəcəkdir.

\*\*\*

*"Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı prezident olacağam" – 2003-cü il oktyabrın 31-də cənab İlham Əliyev belə demişdi. Bu gün – prezidentliyinin 100 günlünün tamamunda da hamiya gün kimi aydınndır ki, o, həqiqətən yaxşı prezident olacaqdır, cənab Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan möhtəşəm Prezidentimizin rəhbərliyi altında özünüň müəyyən etdiyi yolla gedəcək, Heydər Əliyevin siyaseti qarsıdağı illərdə də yaşayacaq və Azərbaycan xalqına yeni qələbələr göstirəcəkdir!*

8-10 FEBRAL 2004-cü II.

## II.

**"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur".**

*Heydər ƏLİYEV,  
Azərbaycan xalqının  
ümummilli lideri*

**"Azərbaycanda bütün məsələləri həll etmək üçün, ilk növbədə, iqtisadiyyat güclü olmalıdır".**

*İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının  
Prezidenti*

# HEYDƏR ƏLİYEVİN İQTİSADI İNKİŞAF KONSEPSİYASI FƏALİYYƏTDƏDİR

(2001-ci ilin yekunları  
və 2002-ci ilə bir nəzər)

Təqvimin sonuncu vərəqi də qeyrildi və üçüncü minilliyin ilk ili arxada qaldı. Bütün başarıyyat üçün çox vacib tarixi hadisələrlə zəngin olan 2001-ci il bizim üçün yanvar ayında Azərbaycanın tam hüquqlu üzv kimi Avropana ailəsinə, Avropa Şurasına rəsmən qəbul edilməsi və Avropa Şurasının Strasburq (Fransa) şəhərindəki iqtamətgahı önündə Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılması ilə müstəqilliğin tarixinin növbəti səhifəsinə dönmərək, Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümünün dövlət səviyyəsində bütün ölkə məşyəsində və çoxsaylı diaspor təşkilatları səviyyəsində bütün dünyada ən əziz, müqəddəs bir bayram kimi qeyd olunmuşla yadda qaldı. Dövlət müstəqilliyimizin abidi, sərsizməz və dənməz olduğunu nümayiş etdirən bayram təntənləri yaxın-uzaq ellərdəki bütün Azərbaycan sevətlərə və bədxahflarımıza bir da-ha göstərdi ki, on il tarixi baxımdan böyük bir müddət olmasa da, müstəqilliyimizin bu qısa dövrü ərzində Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulmuş və onun təsisatları yaradılmışdır; Azərbaycan iqtisadi islahatlar apararaq, bazar iqtisadiyyatını inkişaf etdirir və ölkəmiz artıq intensiv inkişaf dövrünü yaşayır.

Başa çatan 2001-ci ilə gəldikdə isə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Yeni il təbrikində deyildiyi kimi, 2001-ci il də Azərbaycan xalqı üçün çox uğurlu il olmuşdur: "Bu ildə Azərbaycan öz dövlət müstəqilliyini daha da möhkəmləndirmiş, ölkəmizdəki ictimai-siyasi sabitlik davam etmiş, Azərbaycanda hüquqi, demokratik, dünyəvi quruculuq prosesi uğurla həyata keçirilmiş, ölkəmizin

bütün sahələrində islahatlar, siyasi, iqtisadi, hüquqi, sosial islahatlar ardıcıl surətdə həyata keçirilib və keçirilməkdədir".

On il əvvəl - müstəqillik yoluna qədəm qoyarkən Azərbaycan Respublikasının qarşısında dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək; demokratik, hüquqi, dünyəvi dövlət qurmaq; gizli-əşkar havadalarına arxalananan təcavüzkar Ermənistanın silahlı müdaxiləsinə məruz qalmış ölkənin ərazi bütövlüyünü təmin etmək; Dağlıq Qarabağ probleminin ədalətli, milli maraqlarınıza uyğun həllinə nail olmaq; əhalinin təhlükəsizliyini təmin etmək; milli istehsalın inkişafı bazasında xalqın rəfahını müntəzəm olaraq yükseltmək; dövlətin iqtisadi maraqlarını qorumaqla və onun iqtisadi təhlükəsizliyini təmin etməklə dünya iqtisadi integrasiyasına qoşulmaq və s. kimi həlli vacib çox çətin vəzifələr dururdu. Bunun üçün isə, ilk növbədə, ölkənin milli maraqlarından irəli gələn daxili və xarici siyasetinin elmi cəhətdən əsaslandırılmış strateji xəttini işləyib hazırlanmaq, Azərbaycanın bütün təbii, iqtisadi, texniki, humanitar və mənəvi potensialını bu xəttin ardıcıl şəkildə həyata keçirilməsinə yönəlmək gərək idi. Başlıcası isə, təleyküdü bu vəzifələri həyata keçirmək üçün Azərbaycana Heydər Əliyev inqiyashi siyasi döha, müdrik rəhbər gərəkdir!

Sadalanan istiqamətlərdə işlərə biz nədən başladıq, hansı yolları keçdiq, hansı çətinliklərlə üzüsdiq, hansı maneşləri dəf etdik və on illik zaman əsidiyinin sonunda nəyə nail oldug? Dövlət müstəqilliyimizin onuncu ildönümünün bayram edildiyi ərafədə və ondan sonrakı günlərdə geniş oxucu kütləsinin mühakiməsinə verilən rəsmi dövlət nəşrlərində, statistik məcmüələrdə, elmi-nəzəri və praktik səciyyə daşıyan çoxsaylı tədqiqatlarda bu sualların cavabı kifayət qədər tam dolğunluğu ilə əksini tapmışdır. Bununla bərabər keçilmiş yolda bəzi məqamların yenidən xatırlatmaq, Heydər Əliyevin dövlət quruculuğu strategiyasının və onun tərkib hissəsi olan iqtisadi inkişaf konsepsiyasının əsas müddəalarını bir daha yada salmaq yerinə düşərdi...

## ***İqtisadi inkişafın əsas istiqamətləri***

Azərbaycanda siyasi rəhbərliyə qayıdışından təxminən bir il sonra - ölkənin vətəndaş müharibəsi və xaos girdabından salamat çıxarıb, dövlətçiliyimizin qorunub saxlanması üçün ilk müqəddəm şərait təmin etməyə nail olandan sonra Heydər Əliyev demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yolidür. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdür".

Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf konsepsiyasının özüini üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil edirdi: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmış, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadiyyatın dirçəlişinə nail olmaq gərəkdi.

Hər bir mərhələyə uyğun olaraq İsləmmiş məqsədli kompleks programların uğurla həyata keçirilməsi artıq 1996-ci ilda müşahidə olunan iqtisadi sabitlik, 1997-ci ildən etibarən isə sosial-iqtisadi inkişafda müsbət meyllərin özünü bürüza verməsi ilə nəticələndi.

Bazar islahatlarının ardıcıl və sistemli şəkildə aparılmasına əsaslanan Heydər Əliyev iqtisadi siyasetində öncül yeri dövlət mülkiyyətinin özəlləşdirilməsi tutur. Dövlət başçımızın fikrincə, "respublikada bazar iqtisadiyyatına sərbəst iqtisadiyyata keçmək üçün mülkiyyət forması dəyişməlidir, özəlləşdirmə getməlidir". Çünkü dövlət mülkiyyətinin özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqrar olması deməkdir, iqtisadiyyatımızın dünya iqtisadi sistemini qovuşması, formasiya dəyişikliyi, insanların şüurunda, həyat tərzində, idarəetmədə çevriliş deməkdir. Heydər Əliyev anlamında özəlləşdirmənin sosial-iqtisadi məqsədi hər bir vətən-

daşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək və əhalinin həyat seviyyəsini yükseltmək, iqtisadi məqsədi isə sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaqdır. Özəlləşdirmənin səmərəsinə nail olmaq üçün isə bu proses iki əsas princip əsasında həyata keçirilməlidir: birincisi, dövlət əmlakının özəlləşdirilməsində sosial ədalətin qorunması; ikincisi, özəlləşdirmənin optimallı müddədə aparılması.

Bu gün özəlləşdirmə iqtisadiyyatın demək olar ki, bütün sahələrim əhəmətli etmişdir. Bu isə öz növbəsində, müstəqil Azərbaycanda bazar iqtisadiyyatının sürətlə inkişaf etməsinə, ölkənin xarici iqtisadi əlaqələrinin dərinlaşmasına və iqtisadi səmərəyinin yüksəldiləsimə zəmin yaratmışdır.

Kənd təsərrüfatı iqtisadiyyatımızın böyük bir hissəsini təşkil edir. Azərbaycanda ümumi daxili məhsulun dördə bir hissəsi bu sahədə yaradılır və əmək qabiliyyətli əhalinin üçdə bir hissəsindən çoxu burada çalışır. Ağrar sahə ölkənin ixracatında əhəmiyyətli paya malikdir. Respublika iqtisadiyyatının vəzifəsi, əhalimizin ərzaqla, kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi əsasən kənd təsərrüfatı işlərindən, istehsaldan əldə olunan məhsullardan çox asılıdır.

Iqtisadiyyatımızın bazar münasibətinə keçirildiyi indiki şəraitdə Heydər Əliyev aqrar sahədə islahatlarını digər sahələrə misbatən dəha tez aparılmasını dəfələrlə məsləhət görmüş, bu məqsədin reallaşması üçün çoxlu əmək və vaxt sərf etmişdir. Son bir neçə il ərzində onun rəhbərliyi altında aqrar sahədə mülkiyyət formasının dəyişdirilməsi və idarəetmənin təkmilləşdirilməsi üzrə bir sira ciddi tədbirlər hazırlanmış və uğurla həyata keçirilmişdir.

Heydər Əliyevin iqtisadi məntiqi kənd təsərrüfatını iqtisadiyyatın digər sahələri üçün baza hesab etməklə, kənd təsərrüfatının strukturunun təkmilləşdirilməsi, Azərbaycanın xammal ixrac edən ölkədən son məhsul istehsal və ixrac edən ölkəyə çevriləməsi üçün yolların dəqiqləşdirilməsini əsas sayır.

Kənd təsərrüfatına belə üstünlük verilməsi bu sahənin təbiə-

tına dərindən bələd olmaqdan, buradakı zəngin milli sərvətlərimizi layiqince qiymətləndirməkdən və onlardan səmərəli istifadənin əhəmiyyətini başa düşməkdən, aqrar bölmənin təkcə iqtisadi deyil, həm də sosial dəyərini dəqiq müəyyənləşdirməkdən irəli gəlir.

Heydər Əliyev iqtisadi baxışının ana xəttini islahatların, o cümlədən kənd təsərrüfatında aqrar islahatların sosial yönümüzün gücləndirilməsi təşkil edir. Ölkə başçısının fikrincə, birinin varlanması digorının kasıblaşmasına götrib çıxarmamalıdır. Yəni islahatlar xalqımızın ümumi rıfahının yüksəldilməsi üçün həyata keçirilməlidir. Heydər Əliyev göstərir ki, öks təqdirde, islahatlar səmərəsiz ola bilər və xalq da bunu qəbul etməz.

Ölkədə aqrar islahatın həyata keçirilməsi üçün yaradılan hüquqi baza, görülən işlər, əldə olunmuş mürşət nəticələr, bu iş adamların psixoloji cəhətdən hazırlanması, yaradılmış daxili sabitlik və xarici ölkələrlə formalşamışa başlayan hərəkətləri xoş münasibətlər bunu söyləməyə əsas verir ki, Azərbaycan kəndində yeni sahibkarlar və mülkiyyətçilər əmələ gəlmış, milli iqtisadiyyatın formalşamasında aqrar bölmə yenə də aparıcı sahələrdən birinə çevrilmişdir.

Iqtisadiyyatın inkişafı iqtisadi münasibətlərin tərkib hissəsi olan maliyyə münasibətlərinin səviyyəsindən çox asılıdır. Başqa sözə, güclü maliyyə-bank sisteminin yaradılması iqtisadi sistemin gücləndirilməsində müstəsnə əhəmiyyətə malikdir.

Ümumiyyətlə, Heydər Əliyev siyasetinin strateji məqsədi ondan ibarətdir ki, Azərbaycanın maliyyə sistemi müasir beynəlxalq standartlara tam müvafiq olsun, dünya maliyyə mərkəzləri və bankları ilə əlaqə yarada bilsin.

Sosial yönülü bazar iqtisadiyyatına keçid şəraitində cənə zamanda sərt bütçə və pul-kredit siyaseti yeridilmişdir. Nəticədə milli valyutamızın - manatın məzənnəsi Amerika dolları ilə nisbətdə xeyli möhkəmlənmiş və sabitləşmiş, inflasiya kəskin surətdə azalmışdır.

Dünya iqtisadiyyatına integrasiya və Azərbaycanın digər öl-

kələrlə əməkdaşlığı Heydər Əliyevin iqtisadi strategiyasının əsas istiqamətlərindəndir. Bu mənada onun belə bir fikri diqqətəlayiqdir ki, ölkələrin iqtisadi sahədə bir-biri ilə düzgün qurulmuş ikitaraflı əməkdaşlığı, bir tərəfdən, bu əlaqələrdə iştirak edən hər bir dövlət üçün mənşətildir, digər tərəfdən, iqtisadi integrasiya bütövlükdə dünya iqtisadiyyatının inkişafının yegane yoluudur.

Heydər Əliyevin iqtisadi strategiyası Azərbaycan Respublikasının xarici iqtisadi siyasetinin əsas prinsiplərinin və xarici iqtisadi əlaqələrin inkişafının milli iqtisadi maraqların gözənləməsinə təminat verən dövlət programı əsasında həyata keçirilir.

Bu programda bir tərəfdən, xarici investisiyaların cəlb edilməsi, onların Azərbaycan Respublikasının ərazisində ümum-dövlət siyasetinə uyğun yerləşdirilməsi tələb olunursa, digər tərəfdən də, respublikanın ixracat potensialının inkişaf etdirilməsi, milli ixracatçıların əlaqələndirilməsi və onların maraqlarının müdafiə olunması ön plana çəkilir.

Bələ bir sistemli yanaşmanın konkret həlli yolları kimi, dünya mal və xidmət bazarlarının konyunkturasının təhlilini aparmaq və inkişaf təməyülünü proqnozlaşdırmaq, xarici dövlətlər və beynəlxalq təşkilatlarla valyuta-kredit münasibətlərinin tənzimlənməsi mexanizmini təkmilləşdirmək, ixrac layihələrini kreditləşdirmək və sigortalaməq, Azərbaycan Respublikasının xarici ödəniş-borc münasibətlərini və valyuta daxiləlmalarını tənzimləmək, sənaye və elm tutumlu məhsulların ixracını dövlət tərəfindən stimullaşdırmaq, daxili bazarın müdafiəsini təmin etmək, xarici ticarət fəaliyyətinin ayrı-ayrı növlərini - sərhədyanı ticarət, azad iqtisadi zona və s. inkişaf etdirmək, xarici ticarət və tədiyyə balanslarının proqnozunu işləyib hazırlamaq, xarici dövlətlərdə, beynəlxalq iqtisadi-ticarət və əməkdaşlıq təşkilatlarında Azərbaycan Respublikasının ticarət nümayəndəliklərini yaratmaq, sərgilər və iqtisadi-ticarət yarmarkaları təşkil etmək, xarici iqtisadi əlaqələr üzrə informasiya sistemini yaratmaq, xarici iqtisadi əlaqələrə dair məlumat-izahat və reklam işi aparmaq, xarici iqtisadi fəaliyyət sahəsində mütəxəssislər hazırla-

maq, bəzi müəssisələrin idarə olunmasını xarici şirkətlərə vermək, dünya maliyyə mərkəzləri ilə fəal əməkdaşlıq etmək müəyən olunmuşdur.

Heydər Əliyev Azərbaycanda neft sənayesinin inkişafına həmişə xüsusi diqqət yetirmiş, sahənin problemlərinin həllinə böyük qayğı göstərmişdir. Ölkə iqtisadiyyatının bu əsas sahəsinə həsr olunmuş çoxsaylı çıxış və müsahibələrdə o, neft sənayesinin inkişafına təminat verən tədbirlər kompleksini açıqlamış və onların həyata keçirilməsi üçün şərait yaratmışdır.

Son dərəcə ağır şəraitdə xalqın təkidi ilə siyasi rəhbərliyə gələn Heydər Əliyev respublikada hökm sürən və getdikcə dərinləşməkdə olan iqtisadi və sosial böhranın qarşısını almaq üçün qısa müddədə bir sira mühüm yenidənqurma işləri ilə yanaşı, təsirli tədbirlər görməli oldu. Azərbaycanda müvəffəqiyətə həyata keçirilən iqtisadi islahatlar sistemində ölkəmizin və hətta bütün dünyamızın tarixi sərvəti hesab edilən neft-qaz sənayesinin inkişafına dair ağıllı sosial-iqtisadi siyaset Azərbaycan iqtisadiyyatının dirçəldilməsinin barometri kimi qiymətləndirilməlidir.

Heydər Əliyevin iqtisadi konsepsiyasının mühüm istiqamətlərindən biri də ölkə iqtisadiyyatının mövcud potensialının dağılımasına qarşı kompleks tədbirlərin işləniləb hazırlanması və onların tətbiqi yolu ilə cəmiyyətdə sağlam sosial-iqtisadi, mənvi-psixoloji və siyasi mühitin formalasdırılmasına nail olmuşdur.

2001-ci ildə sonlarında "Korruptionaya qarşı mübarizə haqqında" qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması və birinci oxunuşda qəbul edilməsi Heydər Əliyevin korrupsiya və iqtisadi cinayətkarlığa qarşı amansız və ardıcıl mübariz olduğunu nəinki Azərbaycanda, beynəlxalq aləmdə də bir daha sübut etmişdir.

Heydər Əliyev iqtisadiyyatın sosial yönümlü olmasını daim tövsiyə etmişdir. Son dövrlərdə bu, real nəticələrini göstərməyə başlamışdır.

Ölkədə real ödənclər konsepsiyası elan edilmiş və onun həyata keçiriləsi üçün əməli tədbirlər görülmüşdür. Respublikada bütçə təşkilatlarında işləyən vətəndaşların əmək haqqının artırılması daim diqqət mərkəzində olmuşdur. 1996-ci il-dən başlayaraq, ölkə prezidenti bütçədən maliyyələşdirilən ayrı-ayrı sahələrin işçilərinin əmək haqlarının artırılması barədə onlara fərman və sərəncam vermişdir.

Lakin vəziyyətin belə müsbət dəyişməsi özü-özünə olmamış, ölkə Prezidenti Heydər Əliyev tərəfindən çox böyük əmək sərf olunmuş, əhalinin sosial müdafiəsini təmin etmək məqsədilə bir sıra qanun, fərman və sərəncamlar imzalanmış, onun birbaşa rəhbərliyi ilə kompleks tədbirlər işləniləb hazırlanmış və həyata keçirilmişdir.

Konstitusiyamızın təməl prinsiplərindən biri olan sosial ədalət prinsipinin, eləcə də Konstitusiyada təsbit edilən əmək hüququnun, istirahət hüququnun, sosial təminat hüququnun, azad sahibkarlıq hüququnun həyata keçirilməsi bazar münasibətlərinə kecid şəraitində çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan əmək və sosial müdafiə sahəsində siyasetin həyata keçirilməsi məqsədilə respublikada qanunvericilik bazasının yaradılması üzrə məqsədyönlü iş aparılmışdır.

Nəticədə bazar iqtisadiyyatı yoluనa şəhər, islahatları uğurla, ardıcıl həyata keçirən Azərbaycan Respublikası bu gün sosial-iqtisadi inkişafın möhkəm təməlini yaratmaqla, güclü iqtisadi yüksəlşin astanasında dayanmışdır.

### *2001 – struktur islahatları ili*

2001-ci ildə Azərbaycanın iqtisadi inkişafının sadalanan əsas istiqamətləri üzrə normativ hüquqi və təşkilati tədbirlərin görülməsi diqqət mərkəzində olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli fərmanı ilə qüvvəyə minən, ölkəmizdə dövlət əmlakının özülləşdirilməsinin keyfiyyətə yeni mərhələsinin başlanması və bütövlükdə iqtisadi islahatların uğurla həyata keçirilməsi

üçün hüquqi təminat yaradılması demək olan "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa, habelə dövlət başçısının 2000-ci il 10 avqust tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na müvafiq surətdə "İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə", "Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi qaydaları" və "Dövlət əmlakının hərraclar üzrə özəlləşdirilməsi satışı qaydaları" dövlət başçısı tərəfindən təsdiq olunaraq qüvvəyə minmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış müəssisə və obyektlərin "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı" çərçivəsində özəlləşdirilməsi barədə" 2001-ci il 22 mart tarixli, "Dövlət əmlakının bolədiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2001-ci il 11 iyun tarixli və "İnvestisiya müsbəqəsinin keçirilməsi qaydaları"nın təsdiq edilməsi haqqında" 2001-ci il 17 iyul tarixli fərمانları, "Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında", "Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında", "Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında" və "Azneftkimyamaş" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2001-ci il 22 mart tarixli, Mətbuat və İnformasiya Nazirliyinin, Rabitə Nazirliyinin, Milli Elmlər Akademiyasının və "Azərbaycan Hava Yolları" Dövlət Konserninin tabeliyində olan bir sıra müəssisələrin, habelə "Azərkontrakt" Səhmdar Cəmiyyətinin müəssisələrinin, "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin tabeliyində olan müəssisə və təşkilatların, damazlıq quşçuluq təsərrüfatının özəlləşdirilməsi haqqında 2001-ci il 29 mart tarixli, "Kiçik su

elektrik stansiyalarının özəlləşdirilməsi haqqında" 2001-ci il 21 dekabr tarixli, "Azərbaycan alüminiumu" Səhmdar Cəmiyyəti ni idarə etmək hüququna dair mütqavilə"nın təsdiq edilməsi haqqında" 2001-ci il 31 mart tarixli və "Bakielektrikşəbəkə" Səhmdar Cəmiyyəti ni idarə etmək hüququna dair mütqavilə"nın təsdiq edilməsi haqqında" 2001-ci il 7 noyabr tarixli sərəncamları, bu sahəyə dair digər fərman və sərəncamları yeni mülkiyyət münasibətlərinin bərqərar olmasına mühüm rol oynamışdır.

"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının 2001-ci il 8 iyun tarixli Qanunu, "Bolədiyyələrin su təsərrüfatı haqqında" və "Bolədiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli qanuniarı, "Kənd təsərrüfatı məhsulları istehsalçılara müddətli vergi güzəştərinin verilməsi haqqında" Azərbaycan Respublikasının 2001-ci il 27 noyabr tarixli Qanunu, "Dövlət torpaq kadastro, torpaqların monitorinqi və yerqruruluşu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli fərmani, "Azərbaycanda ərzəq təhlükəsizliyi Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli sərəncamı və s. aqrar islahatların dərinləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və əhalinin ərzəqla təminatının yaxşılaşdırılması perspektivləri baxımından mühüm əhəmiyyətə malikdir.

Ötən il maliyyə-vergi, pul-kredit siyaseti, gömrük işi, xarici iqtisadi əlaqələrin inkişafı və s. istiqamətləri əhatə edən bir sıra qanun və məcəllələrdə mühüm döyişiklik və əlavələr edilmiş, "Azərbaycan Respublikasının 2000-ci il dövlət bütçəsinin icrası haqqında", "Azərbaycan Respublikasının 2002-ci il dövlət bütçəsi haqqında", "Dövlət rüsumu haqqında", "Kommersiya sırrı haqqında", "Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə

investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında", "Dövlət sosial siğorta sistemində fərdi uçot haqqında" və digər yeni qanunlar qəbul olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2001-ci il 29 mart tarixli, "Qara və əlvən metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə" 2001-ci il 17 aprel tarixli, "Hökumət zəmanəti ilə alinan kreditlərin qaytarılmasına nəzarətin gücləndirilməsi tədbirləri haqqında" 2001-ci il 11 iyun tarixli, "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar işlahatları nəticəsində ləğv olunmuş və işgal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət bütçəsinə, bütçədənənər dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin sahmlərinin nəzarət zərflə dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi qaydalarının təsdiq edilməsi haqqında" 2001-ci il 11 iyun tarixli, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun təsdiq edilməsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əsasnaməsinə əlavələr edilməsi haqqında" 2001-ci il 19 iyun tarixli, "Girov haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" 2001-ci il 4 iyul tarixli, "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2001-ci il 19 iyul tarixli, "Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 23 noyabr tarixli fərمانları və onlarca sərəncamı iqtisadi münasibətlərin əsasını təşkil edən maliyyə münasibələrinin yeni keyfiyyət müstəvisinə qaldırılması məqsədlərinə xidmət etmişdir.

2001-ci ildə Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi istiqamətində də bir sıra dəyərli addımlar

atılmışdır. Dünyanın 14 ölkəsinin 32 neft şirkəti ilə imzallanmış 21 müqavilə üzrə ölkəmizə 60 milyard ABŞ dolları həcmində investisiya daxil olacaq planlaşdırılır. Ötən il Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına başlamaq üzrə bütün mühəndislik işləri başa çatdırılmış, eyni zamanda Azərbaycanın mühüm strateji sərvəti olan təbii qazın dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Örzurum qaz kəmərinə dair üçtərəfli (Azərbaycan-Gürcüstan-Türkiyə) sazişi imzalanmışdır.

"Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və "Şahdəniz" yatağından təbii qazın ixrac boru kəmərinin layihələrinin həyata keçirilməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 15 may tarixli sərəncamında qeyd olunduğu kimi, hazırkı mərhələdə neft və qaz yataqlarının işlənilməsi və hasil edilmiş neftin və qazın dünya bazarlarına boru kəmərləri vasitəsilə nəqli üzrə layihələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təxirəsalınmaz təşkilatı və digər tədbirlərin həyata keçirilməsini tələb edir. Layihələr üzrə işlərin bu şəkildə aparılması müvafiq sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının öz səlahiyyətləri daxilində aparılan işlərə hərtərəfli kömək göstərilməsi və əlverişli şəraitin yaradılması üzrə daha məqsədyönlü fəaliyyətinin zəruri edir. Bütün bunlar nəzərə alınaraq, "Azəri-Çıraq-Günəşli" yatağının tam miqyaslı işlənilməsi, habelə "Şahdəniz" yatağının işlənilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin və "Şahdəniz" yatağından təbii qazın ixrac boru kəmərinin tikintisi və istismara verilməsi ilə bağlı layihələrin həyata keçirilməsi üzrə geniş tərkibdə komissiya yaradılması məqsədə uyğun sayılmışdır; komissiya Azərbaycan Respublikasının ərazisində aparılan işlərin əlaqələndirilməsini, ortaya çıxan məsələlərin operativ həlliini təmin etməli və lazımı şəraitin yaradılması məqsədilə müvafiq icra hakimiyəti orqanlarına təkliflər vermelidir.

Sadalananlarla yanaşı, iqtisadiyyatın dövlət tənzimlənməsi məsələləri 2001-ci ildə xüsusi diqqət mərkəzində durmuşdur. Ən əvvəl ilin birinci yarısı dövlət idarəetməsində ciddi struktur dəyişiklikləri ilə yadda qalmışdır: dövlət başçısının fərman və sərəncamları ilə bir sıra dövlət strukturları ləğv edilmiş və onların funksiyaları yeni yaradılmış icra orqanlarına tapşırılmışdır. Bu baxımdan Yanacaq və Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin yaradılması, Dövlət Sığorta Nəzarətinin ləğv edilməsi və sığorta bazarının tənzimlənməsi hüququnun Maliyyə Nazirliyinə verilməsi struktur islahatları silsiləsində mühüm vəsile sayılmalıdır.

### Rəqəmlər deyir ki...

İllik məlumatlara görə, ötən ilin on ayı ərzində ölkədə 20,8 trilyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, 2000-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz, müqayisəli qiymətlərlə isə 1,7 trilyon manatlıq çoxdur. Ümumiyyətlə isə, son beş ildə ÜDM-in həcmi 55 faiz artmışdır. ÜDM-in əsas hissəsi - 35,5 faizi sənaye sahələrində, 22,9 faizi sosial və digər xidmət sahələrində, 19,8 faizi kənd təsərrüfatında, 11,5 faizi nəqliyyatda, 7,1 faizi isə ticarət və ictimai iaşədə yaradılıb. Ölkədə adambaşına düşən məhsul istehsalı da 2000-ci ilin on ayı ilə müqayisədə xeyli artaraq 2,6 milyon manatlıq (560,6 dollarlıq) olub.

Sənaye məhsulu istehsalı 4,7 faiz (1996-2001-ci illərdə 20 faiz) çoxalıb. Artım neft və qaz hasilatında 5,6 faiz, maşınqayırma müəssisələrində 29 faiz, tikinti materialları sənayesində 81,7 faiz olub. Ölkədə özəlləşdirməyə cəlb edilən müəssisələrin xüsusi çəkisi ümumi sənaye potensiali ilə müqayisədə hələ az olسا da, onların ümumi istehsalda payı nəzərəçarpacaq dərəcədə böyükdür. Hazırda ümumi sənaye məhsulu istehsalında qeyri-dövlət bölməsinin payı 48,4 faizə çatıb ki, bu da 2000-ci illə müqayisədə 16,7 faiz çoxdur.

Kənddə əsl sahibkarlar zümrosi formalasılır. Onlar məhsul istehsalını artırmaq üçün yeni-yeni yollar axtarır və istədiklərinə də nail olurlar.

Ötən ilin on bir ayı ərzində ölkə üzrə istehsal edilmiş ümumi daxili məhsulda kənd təsərrüfatının payı 4 trilyon 349,1 milyard manat (18,8 faiz) olmuşdur ki, bu da 2000-ci ilin müvafiq dövründəkindən çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2001-ci il dekabrın 1-i vəziyyətinə qarğıdalı da daxil olmaqla 759,8 min hektar taxıl sahəsi biçilmiş və həmin sahələrdən illik çəkidi 2 milyon 15,2 min ton (əvvəlki ilin eyni dövründəkindən 476 min ton çox) məhsul istehsal edilmişdir. Bu da son illər üçün rekord nəticədir.

Ötən dövrədə ölkə üzrə 907,2 min ton tərəvəz, 290,5 min ton bostan məhsulları, 441,7 min ton meyvə və giləmeyvə yiğilib ki, bu da 2000-ci ilin on bir ayı ilə müqayisədə xeyli çoxdur. Son illər kənd təsərrüfatının mühüm sahələrindən sayılan kartofçuluq ciddi inkişaf dövrünü yaşayır. Əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın yüksəldilməsi hesabına 2001-ci ildə 605,3 min ton məhsul istehsal edilib ki, bu da 2000-ci ilə nisbəton 29,3 faiz çoxdur. Xatırladaq ki, bu, kartofçuluq tarixində ən yüksək nəticədir.

Son bir neçə ildə kənd təsərrüfatının digər mühüm sahələrindən sayılan çayçılıq tənəzzülə doğru gedirdi. Hazırda bu sahəyə də marağın artması müşahidə edilməkdədir. Ölkənin çay fabriklarının özəlləşdirilməsi ilə olaqədar emal sənayesi sahələri hərəkətə gətilir və bu da yerli çay istehsalçılarının adı çəkilən sahəyə marağının artmasına səbəb olur. 2001-ci ildə plantasiyalardan 1,3 min ton yaşılı çay yarpağı toplanıb ki, bu da əvvəlki ilə nisbəton 18,2 faiz çoxdur.

Heyvandarlılıqda 2001-ci ilin on bir ayı ərzində diri çəkidi 188,1 min ton at, 1 milyon 18,2 min ton süd və 523,6 min adəd yumurta istehsal edilib. Bu sahələr üzrə əldə edilmiş göstəricilər də 2000-ci ilin müvafiq dövründəkindən çoxdur.

Kənd təsərrüfatında agrar islahatlarının aparılması nəticəsin-

də sovxoş və kolxozlara məxsus kənd təsərrüfatı texnikasının, həyvandarlıq binalarının və torpaq sahələrinin özəlləşdirilməsi davam etdirilmişdir. İndi kənddə ölkə üzrə faktiki olaraq verilmiş və özəlləşdirilmiş əmlakın dəyəri xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulan əmlakin 96,5 faizini təşkil edir.

Tikinti kompleksində bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın və sosial sahənin inkişafına 4,1 trilyon manat həcmində investisiya yönəldilib və 1,4 trilyon manatlıq tikinti-quraşdırma işləri görüлüb. 2000-ci ilin on ayı ilə müqayisədə kapital qoyuluşu 6,7 faiz, tikinti-quraşdırma işlərinin həcmi 4,1 faiz artıb. İstifadə edilmiş vasaitin 3,6 trilyon manatı (88,3 faizi) istehsal təyinatlı obyektlərin tikintisinin davam etdiriləməsinə yönəldilib. Ümumi kapital qoyuluşunda xarici investisiyanın xüsusi çoxası 71,6 faiz olub.

Əhaliyə göstərilən rabitə xidmətində də qeyri-dövlət bölməsinin payı artaraq 63,6 faiza çatıb. 2001-ci ilin əvvəlindən rabitə mülkisələri tərəfindən əhaliyə idarə və təşkilatlara 667,5 milyard manatlıq, yəni 2000-ci ildəkindən 13,1 faiz çox xidmət göstərilib. Ümumiyyətlə, 2001-ci ilin on ayında əhaliyə satılan istehlak mallarının və göstərilən pullu xidmətlərin həcmi 11,9 trilyon manat təşkil edib.

2001-ci ilin 11 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 120 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 3.308.094,0 min ABŞ dolları olub. Bu müddət ərzində 2.007.124,0 min ABŞ dolları dəyərində mal ixrac, 1.300.970,0 min ABŞ dolları dəyərində mal idxlə olunub, ixrac-idxlə əməliyyatları üzrə müsbət saldo 706.154,0 min ABŞ dolları təşkil edib.

2000-ci ilin 11 ayına nisbətən 2001-ci ilin 11 ayında ixrac və idxlə əməliyyatlarının həcmi, müvafiq olaraq, 17,56% (299.812,0 min ABŞ dolları) və 24,46% (255.673,5 min ABŞ dolları) artmışdır.

Azərbaycan Respublikasının ticarət əlaqlarında xüsusi çoxası böyük olan ölkələr aşağıdakılardır:

İtalya: ixrac - 1.093.513,9 min ABŞ dolları (ümumi ixraca nisbətən - 54,48%), idxlə - 23.018,5 min ABŞ dolları (ümumi idxala nisbətən - 1,77%);

ABŞ: ixrac - 13.383,9 min ABŞ dolları (ümumi ixraca nisbətən - 0,67%), idxlə - 219.129,3 min ABŞ dolları (ümumi idxala nisbətən - 16,84%);

Rusiya: ixrac - 65.766,3 min ABŞ dolları (ümumi ixraca nisbətən - 3,28%), idxlə - 138.603,9 min ABŞ dolları (ümumi idxala nisbətən 10,65%);

Türkiyə: ixrac - 64.269,4 min ABŞ dolları (ümumi ixraca nisbətən - 3,20%), idxlə - 135.588,8 min ABŞ dolları (ümumi idxala nisbətən - 10,42%).

Sonrakı yerləri Türkmenistan (ixracda 0,51%, idxləda 8,94%), İsrail (3,18% və 0,46%), Qazaxistan (0,30% və 7,05%), Almaniya (0,59% və 5,16%), Gürcüstan (4,85% və 0,36%), Fransa (3,26% və 1,81%), Böyük Britaniya (1,73% və 3,68%) və İran (0,40% və 3,69%) tuturlar.

Ötən il Azərbaycanın özünün pul-kredit sistemi və onun təşkilə səviyyəsinin dünya standartlarına çatdırılması istiqamətində də uğurlu addımlar atılmışdır.

2001-ci ildə inflasiyanın səviyyəsi daha aşağı olmuş və 11 ay ərzində 0,5 faiz təşkil etmişdir. Milli Bankın proqnozlara görə, ilin yekununda inflasiyanın səviyyəsi 1-1,2 faiz olacaqdır ki, bu da Beynəlxalq Valyuta Fondundan proqnozundan 2 dəfə azdır. İlin yekunlarına görə, Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nisbətən 4,5 faiz dəyişəcəyi proqnozlaşdırılır ki, bu da maliyyə sabitliyinin başlıca göstəricilərindən biridir. Xatırladıq ki, bu, keçmiş Sovet İttifaqı ərazisində on yaxşı nəticələrdəndir.

İlin əvvəlində Milli Bankın valyuta ehtiyatının ümumi həcmi 691 milyon dollar təşkil etmişdir. İlin sonu üçün bu göstəricinin 700 milyona çatacağı proqnozlaşdırılırdı. Ölkənin strateji ehtiyatlarının ümumi həcmi 1 milyard 186 milyon dollardır. Bu il 2005-ci ildə denominasiyanın həyata keçirilmə-

sinin müvafiq konsepsiyasının hazırlanmasına başlanacaqdır. İndi Milli Bank pul kütlösinin yeniləşdirilməsi sahəsində iş aparır. Sifariş edilmiş 931 milyard manatın 28 milyardi respublikaya gətirilərək tədavülə buraxılmışdır.

Dövlət bütçəsinin icrası haqqında ilkin məlumatlara görə, 2001-ci ilin yanvar-oktyabr aylarında bütçənin gölirləri 2.996,6 milyard manat, xərcləri 2.956,8 milyard manat olmuşdur. Büdcə gölirlərinin 75,9 faizi Vergilər Nazirliyi, 21,4 faizi isə Dövlət Gömrük Komitəsi tərəfindən yüksəlmış vergi, rüsum və digər ödəmələrin hesabına yaranmışdır. Dövlət bütçəsinin proqnozlaşdırılmış rəqəmləri ilə müqayisədə 2001-ci ilin on ayında bütçənin gölirləri 92,8 faiz, xərcləri isə 82,4 faiz icra olunmuşdur.

Qeyd etmək lazımdır ki, bütçəyə daxil olmaların və bütçədən xərclənmış vəsaitlərin onların proqnoz rəqəmlərindən, müvafiq olaraq, 7,2 və 17,6 faiz az olmasına baxmayaraq, sosial müdafiə və sosial təminat məqsədlərinə həmin xərc maddəsi üzrə nəzərdə tutuldugundan 3,9 faiz çox vəsait yönəldilmişdir. Ümumiylədə bütçə xərclərinin 59,9 faizini əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil etmişdir. 2001-ci il noyabr ayının 1-nə əhalinin banklarda əmanətlərinin məbləği 523,8 milyard manat olmuş və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 164,4 milyard manat artmışdır. Əmanətlərin 59,3 milyard manatını milli, 464,5 milyard manatını isə xarici valyuta şəklində olan vəsaitlər təşkil edir. Həmin vəsaitlərin 301,5 milyard manatı özü banklarda saxlanılır.

Əhalinin pul gölirləri ilə bağlı vəziyyət də müsbət şəkildə dəyişmişdir. Belə ki, ilin on bir ayı ərzində əhalinin pul gölirləri 17.438,6 milyard manat olmuş və nominal həcm etibarilə 10,2 faiz artmışdır. Adambaşına düşən pul gölirləri 9,3 faiz artraraq 2.183,2 min manata çatmışdır.

Ön yüksək orta aylıq əmək haqqı ölkə iqtisadiyyatının mədənçixarma sənayesində, maliyyə vəsitiçiliyində, icarə, kommersiya, daşınmaz əmlak və tikinti sahələrində çalışan işçilərə məxsus olmuşdur.

2001-ci ilin on bir ayında müəssisə və təşkilatlarda işçilərə 34,8 milyard manatlıq sosial xüsusiyyətli ödəmələr verilmişdir. Sosial ödəmələrin çox hissəsini mədənçixarma və emal sənayesində, habelə maliyyə strukturunda çalışan işçilər almışdır.

"Hökumət nəticələrlə fəxr edə bilər" - ötən ilin sonlarında ölkəmizə gəlmiş Beynəlxalq Valyuta Fondu rəsmilərinin rəyi belə olmuşdur. Rəqəmlər göstərir ki, 2001-ci ilə, Heydər Əliyev iqtisadi strategiyasının hərhləri ilə həqiqətən də fəxr etməyə, öyünməyə dayan!

### **Hər şey insan üçün! Hər şey vətəndaş üçün!**

Əvvəlki illərdə olduğu kimi, 2001-ci ildə də dövlətin siyasetində sosial müdafiə tədbirləri mühüm yer tutmuşdur.

Keçid dövrünün problemlərinə baxmayaraq, son illərdə xalqımızın həyat səviyyəsi durmadan yaxşılaşmış, dövlət bütçəsindən maliyyələşən sahələrdə əmək haqları dəfələrlə artırılmışdır. Ümumiyyətlə, Prezident Heydər Əliyevin iqtisadi siyasetində vətəndaşların sosial müdafiisi öncəli yerlərdən birini tutur. Ötən illər ərzində əhalinin aztəminatlı hissəsinə dövlət yardımının artırılması, kasiblığın aradan qaldırılması, eyni zamanda işgala məruz qalmış ərazilərimizdən məcburən çıxarılmış soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması üçün əsaslı addımlar atılmışdır. Son iki il ərzində bununla əlaqədar olaraq dövlət başçısının verdiyi fərman və sərəncamlar bu yöndə həyata keçirilən siyasetin bariz nümunəsidir.

Bu sıradan ilk öncə "Azərbaycan Respublikasında yoxsuluğun azaldırılması sahəsində Dövlət Proqramının hazırlanması üzrə komissiyanın yaradılması haqqında" 2001-ci il 2 mart tarixli sərəncam qeyd olunmalıdır. Sərəncamın preambulasında deyildiyi kimi, ölkədə həyata keçirilən islahatlar və bunun nəticəsində olda edilən iqtisadi yüksəlik əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi rıfah halının yaxşılaşdırılmasına imkan vermişdir. Belə ki, son beş ildə əhalinin real pul

goliləri 2,3 dəfə artmışdır ki, bu da Müstəqil Dövlətlər Birliyi məkanında ən yüksək göstəricidir. Eyni zamanda, ölkədə yoxsulluq problemi hələlik həll edilməmiş, xüsusilə əhalinin aztəminatlı hissəsinin ən zəruri istehlak məallərinə və xidmətlərə olan ehtiyacının ödənilməsindəki çətinliklər tam aradan qaldırılmışdır. Məhz bunu nəzərə alaraq, Prezident ölkədə yoxsulluğun və aztəminatlı əhalinin rifahının yaxşılaşdırılması sahəsində strategiyanın formalşdırılması və bununla bağlı tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək məqsədi "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması sahəsində Dövlət Programı"nın hazırlanmasını zəruri saymış və bu məqsədlə geniş tərkibli dövlət komissiyası yaradılmışdır.

Eyni zamanda, keçdiyimiz tarixi yoluñ yekunları göstərmişdir ki, müstəqil respublika kimi, Azərbaycanda əhalinin pensiya təminatının səviyyəsini dünya standartlarına uyğun təşkil etməyin, pensiya təminatını bazar iqtisadiyyatının özünməxsus xüsusiyətlərinə uyğunlaşdırmağın vaxtı çoxdan çatmışdır. Bu sahədə müəyyən konsepsiyanın olmaması, bütün siyasi dövlətlərdə mövcud olan pensiya-maliyyə sisteminin idarə edilməsi üzrə avtomatlaşdırılmış sistemin quraşdırılmaması, fərdi uçot sisteminin yaradılmaması əhalinin pensiya təminatında bir çox çətinliklər yaradırdı.

Sadalanan çətinlikləri aradan qaldırmaq, əhalinin sosial müdafiəsini gücləndirmək, vətəndaşların pensiya təminatını yaxşılaşdırmaq, pensiya təminatı sisteminin idarə olunmasını, pensiyanın müəyyən olunması və əhaliyə veriləməsi mexanizmini təkmilləşdirmək məqsədi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyun tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında pensiya islahati konsepsiyası" təsdiq edilmişdir.

Konsepsiya əhalinin pensiya təminatında köklü dəyişikliklərin aparılması istiqamətdə hazırlanmış mühüm sənəd olmaqla, vətəndaşların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədiələşənək mühüm problemlərin həllinə yönəldilmişdir:

✓ vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması;

✓ pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla, əhalinin rifahının yaxşılaşdırılmasında onun roluñun artırılması;

✓ pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yiğilmasının və məqsədyönlü istifadəsinin təmin edilməsi;

✓ pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə, onun səmərəliliyinin artırılması;

✓ sosial sigorta haqları ilə ödənişlər arasındaki əlaqənin uyğunlaşdırılması.

Yuxarıda göstərilən əsas məqsədə nail olmaq və qarşıda duran problemləri həll etmək üçün pensiya islahatının aşağıdakı prinsiplər əsasında həyata keçirilməsi nəzərdə tutulur:

✓ məcburi sosial sigorta haqqının bütün işsətürənlər və işləyənlər tərəfindən ödənilməsi;

✓ vətəndaşların minimum yaşayış səviyyəsini təmin edən pensiyaların müəyyən edilməsi;

✓ vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş sosial təminat hüququnun yerinə yetirilməsi;

✓ sosial təminat sisteminin idarə olunmasında aşkarlığı təmin etmək məqsədiələ ictmai nəzarətin aparılması;

✓ mülkiyyət formasından asılı olmayaraq, pensiya təşkilatlarının fəaliyyətinə bərabər şəraitin yaradılması;

✓ məcburi dövlət sosial sigorta haqları üzrə işsətürənlər və işçilər tərəfindən ödənilən tariflər arasında mütənasibliyin gözlənilməsi.

Mühərbiyin vurduğu yaralari sağaltmağa, Ermənistənən soyqırımı və işgalçılıq siyaseti nəticəsində doğma yurdlarından didərgin düşmüs qacqımların və məcburi köçkünlərin çoxsaylı problemlərini yüngülləşdirmək namına ardıcıl işlər döv-

latin sosial siyasetinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu yönündə əməli addımlar atılması baxımından 2001-ci il də istisnalıq təşkil etməmişdir.

2001-ci il avqustun 15-də dövlət başçısı "Məcburi köçkünlərin ərzaq təminatı haqqında" sərəncam imzalamışdır. Bəzi beynəlxalq humanitar təşkilatların xətti ilə məcburi köçkünlərə yardımın dayandırılması nəticəsində onların ərzaq təminatında yaranmış çətinlikləri nəzərə alan Prezident Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılmışdır ki, 587 min nəfər məcburi köçkünün ərzaq təminatını ödəmək məqsədilə 2001-ci ilin avqust ayından başlayaraq hər ay Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hesabına 906 milyon manat vəsaitin köçürülməsini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə onun hesabına daxil olan vəsait hesabına hər ay zəruri ərzaq məallimin norma üzrə alınmasını və təyinatı üzrə istifadəsini təmin etsin.

Bu sərəncamdan bir həftə sonra dövlət başçısı "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistən ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" tarixi əhəmiyyətə malik fərman vermişdir. Fərmanla Azərbaycan Respublikası Qaçqınları və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılmışdır ki, Goranboy rayonunun Gülüstan ərazisindəki Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndlərində dağıdılmış 1.400 yaşayış evinin bərpasını təmin etsin; Azərbaycan Respublikasının Dövlət Neft Fonduñun hesabından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqınların daimi məskunlaşması üçün ayrılaçq torpaq sahələrində yaşayış evlərinin və qəsəbələrin, mühəndis xətlərinin tikintisi üçün 20,0 milyard manat, Goranboy rayonunun Gülüstan ərazisindəki Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndlərində dağıdılmış 1.400 yaşayış evinin bərpa edilməsi üçün 53 milyard manat, 1995-

ci ildən tıkintisi yarımcıq qalmış 322 evin tıkintısının başa çatdırılması üçün 10 milyard manat məbləğində vəsait ayırlınsın; Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sıfırı əsasında qaçqınların daimi məskunlaşması məqsədilə ayrılaçq torpaq sahələrində yaşayış evlərinin və qəsəbələrinin tikintisi üçün layihə-smetə sənədlərinin hazırlanmasını təmin etsin; Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistən Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikiilərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin avzəsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin.

"Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşməş və qadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qismının həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 sentyabr tarixli fərmanında isə göstərilir ki, Ağdam və Füzuli rayonlarından olan məcburi köçkünlərin bir qismının Ağdam rayonunun Ergi, Xındırıstan, Quzanlı, Ayaq-Qərvənd kəndlərinin və Füzuli rayonunun Haramı ərazisində məskunlaşması məqsədə uyğundur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılır ki, 2001-2002-ci illər ərzində 1300 ailənin məskunlaşdırılması məqsədilə Ağdam rayonunun ərazisində 500 ailəlik, hər birində 150 ailənin yerləşdirilməsi üçün 2 və hər birində 100 ailənin yerləşdirilməsi üçün dəha 2 yaşayış qəsəbəsinin, Füzuli rayonu ərazisində isə 800 ailəlik, hər birində 200 ailənin yerləşdirilməsi üçün 4 yaşayış qəsəbəsinin tikintisi təmin edilməlidir. Eyni zamanda, müəyyən olunmuş qaydada həyatyanı və əkin torpaq sahələrinin ayrılməsi üçün mü-

vəsiq tədbirlər görülməsi nəzərdə tutulur.

Ölkə başçısının bu fərmanı da, göründüyü kimi, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, mühərbiəfsləkətlərinə düçar olmuş insanların sosial vəziyyətinin yüngülləşdirilməsinə xidmət edir.

Vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin ünvanlı müavinətlərlə əvəz olunması səsiyal müdafiə tədbirləri sistemində iraliyə doğru atılmış radikal addım sayılmalıdır. Nəzərdə tutulduğuna görə, güzəştlərin əvəzinin ödənilməsi iki istiqamətdə həyata keçirilicəkdir: dövlət bütçesindən maliyyələşdirilən sahələrdə çalışan və güzəştlərdən məhrum olunan qulluqçuların əmək haqqı 15-30 faiz artırılacaq (bu məqsədə 138,6 milyard manat sərf olunacaq) və əhalinin bəzi gruppular üçün güzəştlər birbaşa ünvanlı müavinətlərlə əvəz olunacaq (buna isə dövlət bütçesindən 145 milyard manat sərf ediləcək).

"Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" ölkə rəhbərinin 2001-ci il 26 dekabr tarixli fərmanı ilə nəzərdə tutulmuşdur ki:

- ✓ Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əllil olanlara, Büyük Vətən mührəbəsi əllillərinə, mühərbiə əllillərinə bərabər tutulanlar 90 min manat, Büyük Vətən mührəbəsi iştirakçılarına 85 min manat, həlak olmuş döyüşçülərin dul arvadlarına 60 min manat, şəhid ailəsi üzvlərinin hər birinə 30 min manat, Çernobil qəzası ailələrinə, 20 Yanvar əllillərinə, səsiyal pensiyaçılara, I və II qrup əllillərə (mühərbiə əllilləri və onlara bərabər tutulanlar istisna olmaqla) 20 min manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məcburi köçkünlərə və məskunlaşmamış qəçinlərə 15 min manat məbləğində aylıq müavinət müəyyən edilsin;

- ✓ Çernobil qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara müalicə üçün

ildə bir dəfə 500 min manat məbləğində vəsait ödənilsin;

- ✓ işləməyən əmək pensiyaçılارının (III qrup əllillərdən başqa) pensiya və müavinətlərinin ümumi məbləğinin minimum həddi (bu fərmanla müəyyən olunan müavinətlər istisna olmaqla) 70 min manata çatdırılsın;

- ✓ nəzərə alının ki, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək ölkənin ali və orta peşə-iqtisadi təhsili müəssisələrinin ödənişli bölmələrinə daxil olan və qanunvericiliyə uyğun olaraq təhsil haqqını ödəməkdən azad edilən şəxslər təhsillorını başa çatdırınamadək təhsil haqqını ödəməkdən azaddırlar.

Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, prezident fərmani ilə müəyyən olunmuş müavinətlərin vətəndaşlara verilməsi mexanizmini 15 gün müddətində hazırlanıb təsdiq etsin və bununla bağlı əhalinin məlumatlandırılması üçün müvafiq tədbirlər görsün; məskunlaşmamış qəçin və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydasını müəyyən etsin; mövcud dövlət səsiyal yardım sisteminin təkmilləşdirilməsi barədə 3 ay müddətində təkliflər hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlin sonunda - 2001-ci il dekabrın 27-də dövlət başçımız "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" daha bir sərəncam imzalanmışdır. Kütləvi informasiya vasitələrinin maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, söz, məlumat və fikir azadlığı üçün daha geniş imkanlar yaradılması məqsədini güdən bu sərəncam mahiyyəti etibarilə həm də KİV işçilərinin, onların ailə üzvlərinin rüfahının yaxşılaşdırılması məqsədlərinə xidmət edir. Bunu sərəncamın ayrı-ayrı müddəalarından da aydın görmək olar.

O cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki:

✓ qəzet kağızı idxlənilə əlavə dəyər vergisinin aradan qaldırılması üçün müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

✓ kütləvi informasiya vəsiti lərinin iqtisadi müstəqilliyinə təminat məqsədilə uzunmüddətli və güzəştli kreditlərin verilməsi imkanlarını araşdırın;

✓ dövlət mətbuat yayımı idarələrinin yayım haqqı tarifini yenidən baxılmasını təmin etsin;

✓ iqtisadi inkişaf və rabitə naziklikləri ilə birlikdə özəl teleradioların yerlərdə yayılmasıyla bağlı müəyyənləşdirilmiş tariflərə yenidən baxın;

✓ özəl mətbəələrin inkişafının stimullaşdırılması üçün tədbirlər görsün.

Sərəncama uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı qəzetlərin dövlət mətbəəsində manesiz çapını, AzərTAc-in informasiyalarının respublikanın özəl qəzetlərinə pulsuz yayılması, dövlət tədbirlərində bütün aparıcı kütləvi informasiya vəsiti lərinin iştirakına şərait yaradılmasını, şəhər (rayon) icra hakimiyyətləri ilə birlikdə mətbuat yayımı sahəsində qarşıya çıxan maneşlərin aradan qaldırılmasıni təmin etməli, kütləvi informasiya vəsiti lərinin rəhbərləri və jurnalist təşkilatları ilə birlikdə müstəqil mətbuatın formallaşdırılması və inkişafında xüsusi xidməti olan redaktorların, aparıcı qəzet redaksiyalarının mükafatlandırılması, istedadlı jurnalistlərə "Prezident təqaüdləri" verilməsi üçün təkliflər verməlidir.

Daha bir məqam isə qəzetlərin 2001-ci il üçün "Azərbaycan" nəşriyyatına borclarının ödənilməsinin 2002-ci il dekabr ayının 31-dək taxirə salınmasıdır.

Prezidentin "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavimətin möbləğinin artırılması barədə" 2001-ci il 18 yanvar tarixli sərəncamı, "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün "Prezident təqaüdü"nün təsis edilməsi haqqında" 2001-ci il 3 sentyabr tarix-

li fərmanı, habelə Azərbaycan Respublikasının ədəbiyyat və incəsənət xadimlərinə fərdi təqaüdlər verilməsi haqqında bir neçə sərəncamı şəhərin müxtəlif təbəqələrinin və qruplarının sosial müdafiəsinə yönəlmüşdür.

2001-ci ildə dövlətin sosial siyasetinin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində də xeyli iş görülmüş, "Sağlamlıq imkanları möhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Psixiatriya yardımı haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qisaldılmış iş vaxtı haqqında", "Ahillərə sosial xidmət haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Məşğulluq haqqında", "Dövlət sosial siğorta sistemində fərdi uçot haqqında" və s. qanunlar qəbul olunmuş, bir sıra qanunlara əlavələr və dəyişikliklər edilmişdir.

### **Bazar halallıq və... nəzarət seviri**

Iqtisadi inkişafın bazisi rolunu oynayan mülkiyyət münasibətlərində baş verən mütərəqqi dəyişikliklər üstqurumun təkmilləşdirilməsini, idarəetmənin və planlaşdırmanın mözmun və məhiyyətə yeni istiqamətdə inkişafını zəruri etmiş, bazar iqtisadiyyatı infrastrukturlarının yaranmasını labüb prosesə çevirmişdir. Son illərdə Azərbaycanda bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, islahatların dünya standartları tələblərinə uyğun gələn mükəmmal hüquqi bazası yaradılmış və ayrı-ayrı sahələrdə uğurlu nəticələr əldə edilmişdir. Fəxrlə qeyd etmək olar ki, müstəqil Azərbaycanda aparılan islahatların bərīz ifadəsi kimi nümunə göstərilməyə layiq olan sahələrdən biri də auditdir.

Ölkə iqtisadiyyatında bazar münasibətlərinin bərəqərə olması və bazar iqtisadiyyatına xas olan qurumların yaranması maliyyə nəzarəti sisteminin köklü surətdə yenidən təşkilini tələb etmiş, bu isə müstəqil maliyyə nəzarəti funksiyasını yeriñə yetirən auditə tələbatı həyati zərurətə çevirmişdir.

Cəmiyyətin demokratikliyinin meyarlarından biri kimi qayı-

mətləndirilən və müstəqil, qarətsiz nəzarət forması sayılan audit Azərbaycanda beynəlxalq standartlar baxımından artıq bərqrər olmuşdur və iqtisadi həyatda öz mövqeyini durmadan möhkəmləndirir. Bu nailiyyətlərin əsasını, hər şədən əvvəl, ölkə prezidentinin bütövlükda iqtisadi sistemin, o cümlədən bazar iqtisadiyyatı infrastrukturunun mühüm zümrəsi olan auditin inkişafı üçün apardığı məqsədyönlü rəhbərlik işi təşkil edir. Bu mənada təkcə bir faktı qeyd etmək kifayət ki, ölkəmizdə Auditorlar Palatasının yaradılması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş, "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu və ölkə parlamenti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" Əsasnamə ilə yanaşı, son illərdə ölkəmizdə qəbul olunmuş 15-dən çox qanun və məcəllədə, habelə Prezidentin 10-dak fərman və sərəncamlarında cəmiyyətin demokratikləşməsində və iqtisadi islahatların beynəlxalq təcrübəyə uyğun aparılmasında auditin oynamalı olduğu rol və qarşısında duran vəzifələr öz hüquqi həllini tapmışdır. Azərbaycan çox nadir ölkələrdəndir ki, auditor təşəkkülünə və inkişafına dövlət buncu qayğı göstərir.

1996-2001-ci illərdə 35 auditor təşkilatına, o cümlədən 4 xərici auditor təşkilatının filial və ya nümayəndəliklərinə, 160-dan çox vətəndaşa auditor fəaliyyəti ilə məşğul olmaq üçün Auditorlar Palatası tərəfindən lisenziya verilmiş, onlara öz işlərinin qurmaqdə zəruri yardım göstərilmişdir.

Respublika orzusunda auditor fəaliyyətinin daha rəvan inkişafını təmin etmək məqsədilə Palata ölkəmizin bir sıra bölgələrində, o cümlədən Naxçıvan MR-də, Gəncə, Sumqayıt və Lənkəran şəhərlərində, habelə Kürdəmir, Zərdab, Şəmkir və Quba rayonlarında auditor təşkilatları təsis etmişdir.

Son vaxtlar ölkəmizdə dövlət auditinin və daxili auditin də təşəkkül tapması istiqamətində ardıcıl işlər görülmüşdür. MDB ölkələri arasında birinci olaraq Azərbaycan Respublikası beynəlxalq Daxili Auditorlar İstututu kimi mötəbər təşkilata üzv

seçilmiş və 1999-cu ildə həmin dünyəvi institutun ölkəmizdə "Audit-Azərbaycan" bölməsi yaradılmışdır. 2000-ci ilin dekabrında "Audit-Azərbaycan" bölməsi "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanunu məvafiq olaraq, ictimai birlik kimi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alılmış, bununla da qurumun təşkilətlanması və hərtərəfli fəaliyyəti üçün daha geniş imkanlar açılmışdır.

Qeyd etmək yerinə düşər ki, dünya təcrübəsinə görə, daxili audit xidmətinin məqsədi nəzarətdən əlavə, maliyyə (mühəsibat) hesabatlarının təhlili və müəssisənin idarə olunması üçün qorarların qəbul edilməsi namənə rəhbərliyə informasiyanın təqdim olunması, passivlərin yetərliliyinin qiymətləndirilməsi, təsərrüfat əməliyyatlarına dair uçotun düzgün tərtib olunmasının yoxlanılması, kənar auditorlarla səmərəli fəaliyyət, vergi və maliyyə məsələləri üzrə tövsiyələr verilməsindən ibarətdir. Daxili audit müstəqil, təminatverici və məşvəratçı fəaliyyətdir, müəssisə və təşkilatın tərkibində müstəqil struktur bölməsi kimi fəaliyyət göstərir, daxili nəzarət orqanı olmaqla, yalnız müəssisənin rəhbərinə və ya direktorlar şurasına təbadır, onların tələb etdiyi məsələləri araşdıraraq, nəticələri haqda yalnız onlara hesabat verir. Daxili audit, ilk önce, maliyyə hesabatını təhrif edən, ödəmə qabiliyyətini aşağı salan, müəssisənin maliyyə vəziyyətini pişləşdirən səbəbləri aşkar edir.

Fərəhli haldirdi ki, aparılan məqsədyönlü izahat-təbliğat işi sayəsində respublikamızda da daxili auditin şəhəriyyətinin dərk olunması istiqamətində nəzərəçarpacaq irəliləyiş hiss olunur və elə bunun nəticəsidir ki, iki ildən bir qədər çox mündərəzində "Audit-Azərbaycan" ictimai birliyinin beynəlxalq sertifikat almış üzvlərinin sayı 62 nəsərə çatmışdır. 2001-ci ildə "Audit-Azərbaycan" birliyi beynəlxalq Daxili Auditorlar İstututunun keçirdiyi üzvlüyün inkişafı müsabiqəsinin yekunlarına əsasən, 60 nəsərdək üzvü olan bölmələr arasında qalib adını qazanmış və xatirə mükafatı ilə təltif olunmuşdur.

2001-ci il Azərbaycanda dövlət auditinin də əmləi fəaliyyətə başlaması istiqamətində atılmış konkret addımlarla əlamətdarlıdır. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Milli Məclisin 2001-ci il 12 iyun tarixli qərarı ilə tanınmış iqtisadçı-alim Namiq Nasrullayev Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilmişdir. Milli Məclisin 2001-ci il 7 dekabr tarixli qərarı ilə Hesablama Palatası sədrinin müavini və qanunda nəzərdə tutulmuş 7 auditordan 4-ü təyin edilmiş, beləliklə də 2002-ci ilin əvvəlindən etibarən Palatanın ölkənin ali dövlət maliyyə nəzarəti orqanı kimi tam dolğun fəaliyyət göstəriləməsi üçün şərait yaranmışdır. Yeri gəlmışkən, Milli Məclisin 7 dekabr tarixli iclasında "Hesablama Palatası haqqında" Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi də müzakirə olunmuş, mövcud qanunda yeddi dəyişiklik edilməsi məqsəd olaraq qanunda nəzarəti qurulmuşdur.

Beləliklə, "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" 2000-ci il 7 dekabr tarixli Qanuna əsasən, Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət bütçə-maliyyə nəzarəti orqanıdır, təşkilati və funksional müstaqilliyə malikdir və aşağıdakı funksiyaları həyata keçirir:

- dövlət bütçəsinin və bütçədənkənar dövlət fondlarının (təsisatlarının) bütçələrinin layihələrinə rəy verir;
- dövlət bütçəsi və bütçədənkənar dövlət fondlarının (təsisatlarının) bütçələrinin gəlir və xərc maddələrinin höcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir;
- dövlət bütçəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verir;
- dövlət bütçəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət bütçəsində müəyyən edildiyi kimi aparılmasını təhlil

edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habələ bütövlükdə bütçə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayıv və Milli Məclisə təqdim edir;

- rübdə bir dəfə dövlət bütçəsinin gəlir və xərclərinin icrası haqqında Milli Məclisə məlumat verir;

- dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət bütçəsinə daxil olmasına nəzarəti həyata keçirir;

- Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət bütçəsi və bütçədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qanun layihələrinin, Milli Məclisə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrinin maliyyə ekspertizasını keçirir;

- dövlət bütçəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət bütçəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edir və Milli Məclisə məlumat verir;

- dövlət bütçəsinin vəsaitlərinin və bütçədənkənar dövlət fondlarının (təsisatlarının) vəsaitlərinin bank hesablamalarında hərəkəti barədə Azərbaycan Respublikasının Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alır, təhlil edir və Azərbaycan Respublikasının Milli Məclisə təkliflər verir;

- aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquq pozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisə təqdim edir;

- digər dövlət nəzarət orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.

Başqa sözlə, özünün fəaliyyət dairəsi etibarilə Hesablama Palatası dövlət bütçəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən və

saitların dövlət bütçəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət bütçəsində vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.

Hesablaşma Palatasının yaradılması Azərbaycanda audit sisteminin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi zorurətini aradan qaldırmamışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" 1998-ci il 29 dekabr tarixli və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində sünə maneşərin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli fərmanları ölkədə sivil sənəd maliyyə nəzarəti sisteminin yaradılmasının elmi-praktik əsasalarını işləyib hazırlamağı aktual vəzifə kimi ön plana çıxarmışdır. Bu vəzifənin uğurlu nəticəsi kimi, Azərbaycan Respublikasında audit sisteminin islahatı ölkədə auditin bazar münasibətlərinə və beynəlxalq təcrübəyə uyğun şəkildə təşkilinə nail olmaqla, ölkə iqtisadiyyatında müvafiq maliyyə şəffaflığını təmin etməli, islahatın əsas vəzifələri isə beynəlxalq audit standartlarına uyğun olaraq dövlət auditinin və daxili auditin qurulması, habelə kənar (müstəqil) auditin təkmilləşdirilməsi; audit sisteminin əsas qolları arasında qarşılıqlı olğanın və əməkdaşlığın yaradılması; dövlət orqanlarına, sahibkarlara və təsərrüfat subyektlərinə maliyyə vəsaitlərinin idarə olunmasının yenidən qurulmasında və onlardan istifadənin səmərəliliyinin artırılmasında məsləhətlər vermek və xidmət göstərmək olmalıdır.

Azərbaycan Respublikasında auditin dünya standartları səviyyəsində təşkili ona yalmız münasibat uşutu kontekstində baxılmasını yox, idarəetmə prosesində nəzarət-analitik infrastruktur elementi kimi qəbul edilməsini tələb edir. Bu manada auditor xidmətinin daha geniş anlamda qəbul edilməsi, buraya sifarişçilərə iqtisadi strategiyaya dair məsləhət və tövsiyə-

lər verməkdən tutmuş optimallaşdırma məsələlərinə qədər əhatəli bir xidmət sahəsinin daxil edilmesi tələb olunur. Başqa sözə, ölkəmizdə elə bir maliyyə nəzarəti sistemi qurulmalıdır ki, onun fəaliyyətinin mühüm istiqamətlərindən biri iqtisadiyyat-maliyyə sahəsində təkcə mövcud durumu göstərmək yox, daha çox bu sahədə inkişafın perspektiv istiqamətlərini aşkara çıxarmaq olmalıdır. Audit sisteminin islahatı həm də auditin münasibat uşutu və vergi sistemi ilə qarşılıqlı əlaqədə inkişafını və tənzimlənməsini tələb edir. Bunu nəzərə alaraq, audit sisteminin beynəlxalq tələblərə uyğun islahatını həyata keçirməklə bərabər, münasibat uşutuna dair mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi, o cümlədən beynəlxalq münasibat uşutu standartlarının respublikada elliklə tətbiqinə nail olunması, habelə vergi orqanları ilə audit sistemi arasında qarşılıqlı əlaqə və koordinasiyanın həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

## *2002 – sosial yönümlü bütçənin əsas istiqamətləri*

2001-ci ilin son günlərində dövlət mətbuatında "Azərbaycan Respublikasının 2002-ci il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə ölkə başçısının fərmanı dərc olunmuşdur.

Obivat düşüncəsi baxımından növbəti, cari sənədlər olan bu Qanun və prezident fərmanı əslinde təkcə qarşidakı il üçün deyil, həm də yaxın perspektiv üçün dövlətin iqtisadi siyasetinin yeni istiqamətlərini və onu reallaşdırmağın yollarını, metodlarını özündə əks etdirən, ölkədə bazar münasibətlərinin təxminən 10 illik təcrübəsinə və dünya iqtisadi məkanında baş verən real prosesləri nəzərdə almaqla, yeniyən tarixi şəraitdə Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının qlobal miqyaslarını növbəti dəfə təsdiqləyən konseptual sənədlərdir.

Qanuna əsasən, 2002-ci ildə dövlət bütçəsinin gölərləri 4 trilyon 780 milyard, xərcləri isə 5 trilyon 130 milyard manat təş-

Büdcə kəsiri 350 milyard manat həddində proqnozlaşdırılır ki, bu da daxili (206 milyard manat) və xarici (144 milyard manat) maliyyələşmə hesabına örtüləcək. İcra hakimiyyəti və müdafiə orqanlarının saxlanması, müvafiq olaraq, 761,3 milyard manat və 608,6 milyard manat, elmə 61,7 milyard, təhsilə 1,08 trilyon, səhiyyə 270,2 milyard, əhalinin sosial müdafiəsinə 690 milyard, sosial təminata 236,1 milyard, investisiyalara 164,7 milyard, mədəniyyət və kütləvi informasiya vəsaitlərinə və s. sahələrə isə 113,5 milyard manat vəsait xərclənəcək.

Büdcənin görilə hissəsi əsasən Vergilər Nazirliyi (3,6 trilyon manat), Dövlət Gömrük Komitəsi (920 milyard manat) və İqtisadi İnnişaf Nazirliyi (10 milyard manat) tərəfindən təmin olunacaq.

"Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki:

✓ Azərbaycan Respublikasının İqtisadi İnnişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qanunun 6-cı maddəsinin 16-cı bəndində nəzərdə tutulan vəsaitin (Dövlət investisiya xərələri) konkret obyektlərin maliyyələşdirilməsinə yönəldilməsini 1 ay ərzində müəyyənənəşdirib təsdiq etsin və onun səmərəli istifadəsinə nəzarəti gücləndirsin. Bu vəsaitin bölgüsü zamanı onun ilk növbədə 2002-ci ilde tikintisi başa çatması nəzərdə tutulan obyektlərin maliyyələşdirilməsinə yönəldilməsini təmin etsin;

✓ ayrı-ayrı nazirliklərdə və dövlət orqanlarında cəmləşən budebdənənəkar vəsaitin formallaşması və istifadəsi istiqamətlərini araşdırın, onların 2003-cü il dövlət büdcəsinin layihəsinə daxil edilməsi üçün zəruri tədbirlər həyata keçirsin və nəticəsi barədə 2002-ci il aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

✓ dövlət müəssisə və təşkilatları tərəfindən hesablaşmalarla qarşılıqlı ödəmələrin aparılmasının və borcların mal ilə örtülməsinin möhdudlaşdırılması istiqamətində təsirli tədbirlər görsün və ödəməmələr probleminin aradan qaldırılması barədə təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

✓ Azərbaycan Respublikasının İqtisadi İnnişaf Nazirliyi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə ölkənin yanacaq-energetika kompleksinin inkişaf strategiyası, bu kompleksdə maliyyə intizamının möhkəmləndirilməsi və qarşılıqlı ödəməmələr probleminin həlli ilə bağlı təkliflərini hazırlayıb 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

✓ Azərbaycan Respublikasının İqtisadi İnnişaf Nazirliyi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi ilə birlikdə yanacaq-enerji cəhətatlardan səmərəli istifadə olunması məqsədilə ölkənin 2002-ci il yanacaq-enerji balansını hazırlayıb 1 ay müddətində təqdim etsin. 2002-ci ildən başlayaraq, hər ilin noyabr ayından gec olmayıaraq, növbəti il üçün ölkənin yanacaq-enerji balansını təsdiq etsin;

✓ hər rüb "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətlərinin sahələr və növlər üzrə yanacaq sərfini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən aldığı müvafiq ödənişləri geniş təhlil etsin, xüsusi monitoringlər keçirsin və müvafiq uçotun aparılmasını təşkil etsin. Ödənilməyən məbləğin isə Dövlət Neft Şirkətinin dövlət büdcəsinə olan borcları ilə avəzələşdirilməsinə həyata keçirsin və hər rüb bu məsələlərin səmərəliliyinin daha da artırılması üçün taxirəsalınmaz tədbirlər görsün, dövlət büdcəsinin icrası ilə birgə bu məlumatları mətbuatda dərc etdirsin;

✓ Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən enerji sektoruna verilən subsidiyaların həcmiminin 2003-cü il dövlət büdcəsi layihəsində müvafiq qaydada əks etdirilməsi

barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

✓ xüsusi maşınçayırma və konversiya sənayesi müəssisələrinin perspektiv inkişafına dair 1 ay müddətində xüsusi program hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

✓ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Abşeronda tikinti daşları istehsalının vəziyyətini tohlil etsin və bu sahənin perspektiv inkişafına dair 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təkliflər təqdim etsin. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə bu sahədə vergi ödənişi problemlərini aradan qaldırmak istiqamətində müvaviq tədbirlər görsün;

✓ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Milli Bankı və digər aidiyyatı dövlət orqanları ilə birlikdə ayrı-ayrı regionların, o cümlədən dağlıq və sərhəd-yani rayonların, habelə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatını inkişaf etdirmək və əhalinin məsələliyiyetini artırmaq məqsədilə həmin regionların iqtisadi inkişaf programlarını və onlarda əmək haqqına tətbiq olunan əmsalların, enerji-dasıyıcılarına güzəştli tariflərin, vergi ödəyicilərinə müddətli tətillərin, istehsalın inkişafına yönəldilən güzəştli kreditlərin tətbiqi barədə təkliflərini hazırlayıb 6 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

✓ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə ölkədə aksizli malın

lar bazarına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə mövcud qaydalarla yenidən baxıb zəruri dəyişikliklər etsin;

✓ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə ölkədə istehsalın inkişafını həvəsləndirmək, yerli istehsal mallarının daxili bazarda rəqabət qabiliyyətini artırmaq məqsədilə gömrük rüsumlarının tətbiqinə əlavə mexanizmini hazırlanıb tətbiq etsin;

✓ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə hökumət zəmanəti ilə alınan kreditlərə xidmətin daha da təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, dövlət borcunun idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə "Dövlət borcu və dövlət qarantiyası haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinə 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

✓ dövlət zəmanəti ilə alınan kreditlərin yalnız Dövlət İnvestisiya Programı çərçivəsində prioritet hesab edilən sahələrə çəlb edilməsi işini təmin etsin, bu kreditlərin səmərəli istifadəsi və vaxtında qaytarılması üçün zəruri tədbirlər görsün;

✓ mühəsibat uçotu sahəsində İslahatların Dövlət Programının və "Mühəsibat uçotu haqqında" yeni Qanunun layihələrini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

✓ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə "Müsadiro edilmiş, sahibsiz qalmış, vərəsələk hüquq əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə"ni 1 ay müddətində təsdiq etsin;

✓ "Elektrik və istilik enerjisinin, təbii qazın və suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və dövlət bütçəsi vəsaitinin baş sərəncamçıları arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi barədə Qaydalar"ı 1 ay müddətində təsdiq etsin;

✓ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə müəssisə və təşkilatlarda kasasa əməliyyatlarının aparılması qaydalarını 2 ay müddətində hazırlayıb təsdiq etsin;

✓ Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə sərnişin nəqliyyatında nağd hesablaşmaların aparılması qaydalarını 1 ay müddətində hazırlayıb təsdiq etsin;

✓ dövlət idarə və müəssisələrinin mülkiyyətində olan mənzil fondunun, o cümlədən yataqxanaların (tədris müəssisələrinin və internat məktəblərinin yataqxanaları istisna olmaqla), yaşayış sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi barədə və mənzil-kommunal təsərrüfatı sistemində islahatların sürətləndirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə 1 ay müddətində təklif təqdim etsin;

✓ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyatlı dövlət orqanları ilə birlikdə 2002-2003-cü tədris ilində etibarən ali və orta ixtisas təhsili müəssisələrinə dövlət hesabına tələbə qəbulunun haqqının müvafiq qərarlar əsasında rəsmiləşdirilməsini təmin etsin;

✓ İqtisadi İnkişaf Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə 2 ay müddətində texniki-peşə məktəblərinin fəaliyyətini təhlil edib, onların yeni şəraitə uyğun profilinin dəyişdirilməsinə və maddi-texniki bazası müasir tələblərə cavab verməyən məktəblərin fəaliyyətinin dayandırılmasına dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər versin;

✓ məktəbdən sonrakı peşə təhsilini əmək bazarının dəyi-

şən tələbinə uyğunlaşdırmaq məqsədilə 2 ay müddətində peşə təhsili sahəsində yeni ixtisas və ixtisaslaşma klassifikatorunu hazırlayıb təsdiq etsin;

✓ Maliyyə Nazirliyi ilə birlikdə ölkədə sigorta bazarının inkişaf etdirilməsi, təkrar sigorta əməliyyatlarının tənzimlənməsi, sigorta xidmətləri üzrə dövlət bütçəsinə daxil olmaların artırılması, sigorta növlərinin tətbiqi ilə bağlı normativ hüquq iktələflərin hazırlanması və sigorta xidməti səviyyəsinin yüksəldilməsinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Bunlardan savayı, Maliyyə Nazirliyinə tapşırılmışdır ki:

✓ dövlət bütçəsindən xərcləri yalnız Dövlət Xəzinədarlığı tərəfindən qəbul edilmiş öhdəliklər çərçivəsində yaranan borçların ödənilməsinə yönəlsin;

✓ 2002-ci il yanvar ayının 1-dən başlayaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduunun gölərlərinin və xərclərinin kassa ierəsinin Dövlət Xəzinədarlığı vasitəsilə həyata keçirilməsini təmin etsin;

✓ ölkənin bütçə sistemində daxil olan bütçələrin qarşılıqlı münasibətlərinin tənzimləyən və onların məlumatlarının bütün səviyyələrdə müqayisəsinə təmin edən "Bütçə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinə və bütçə təsnifatının yeni layihəsinə 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

✓ dövlət bütçəsindən maliyyələşən müəssisə və təşkilatların nəzdində fəaliyyət göstərən təsərrüfat hesablı təşkilatların vəsaitini müvafiq xəzinqə hesablarına cəlb edilməklə bütün maliyyə əməliyyatlarını Dövlət Xəzinədarlığı vasitəsilə həyata keçirsin;

✓ dövlət bütçəsindən maliyyələşən müəssisə və təşkilatlar da mal (iş, xidmət) alqısı üzrə əməliyyatların həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə tenderlərin keçirilməsində şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ilə birlikdə

müvafiq tədbirlər görsün və nəticələri barədə ilə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin;

✓ dövlət zəmanəti ilə alınmış vəsaitlərin xərclənməsi üzərində tam xəzinə nəzarətinin həyata keçirilməsini mərhələlərlə təmin etsin;

✓ İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə bütçədən maliyyəlaşan sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatı prinsiplərinə uyğun xərc normativləri hazırlayıb təsdiq etsin;

✓ Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlilik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi qaydalarını 1 ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

✓ bütçədən maliyyəlaşan idarə və təşkilatların xərclər sметasının və ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi qaydalarını 1 ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetini təqdim etsin.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

✓ dövlət bütçəsində nəzərdə tutulmuş dövlət əmlakının icarəyə verilməsindən daxil olacaq vəsaitin tam həcmində yüksəlməsini təmin etməli, dövlət əmlakının inventarizasiya olunması və daşınmaz dövlət əmlakı reyestri sisteminin yaradılması sahəsində görülən işləri 6 ay müddətində başa çatdırmağa, habelə dövlət əmlakından səmərəli istifadə olunması barədə görülmüş tədbirlərə dair rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

✓ aidiyyatlı təşkilatlarla birlikdə özəlləşdirilən dövlət müəssisələrinin özəlləşdirməqabəgi sağlamlaşdırılması məqsədilə həmin müəssisələrin dövlət vergi və məcburi sosial ödəmələr

üzrə yaranmış borclarının, habelə dövlət müəssisələrinə olan borclarının restrukturizasiyası ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

✓ "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq qaz və su təsərrüfatı müəssisə və obyektlərinin özəlləşdirilməsi və ya uzunmüddətli idarəetməyə verilməsi ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

✓ Azərbaycan Respublikasının sərhədlərindən kənarda yerləşən dövlət əmlakından istifadənin səmərəliliyinin artırılmasına dair təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

✓ ölkədə əlverişli investisiya mühiti yaratmaq məqsədilə təbii inhisarçı təsərrüfat subyektlərinin (elektrik enerjisi, qaz, su, dəmir yolu, hava və dəniz nəqliyyatı, rabitə və digərlərinin) fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsinə və həmin subyektlərin tariflərinə yenidən baxılmasına dair təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

✓ kiçik və orta sahibkarlığın inkişafını sürətləndirmək məqsədilə bu sahəyə dövlət köməyinin əsas istiqamətlərini müəyyənləşdirən Dövlət Proqramının layihəsini və "Lizing fəaliyyəti haqqında" yeni qanun layihəsini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

✓ Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə kiçik və orta sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirən xüsusi bank sisteminin yaradılmasına dair təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

✓ Yanacaq və Energetika Nazirliyi ilə birlikdə əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq

məqsədilə elektroenergetika sənayesinin perspektiv inkişafına dair program hazırlayıb 3 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

✓ ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafına investisiya qoyulşlarına dair üçüllük müddət üçün "Azərbaycan Respublikasının Dövlət İnvəstisiya Programı"ni hazırlayıb 3 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verməli, Nazirlər Kabinetinə isə bu Programı müvafiq orqanlarla müzakirə edib baxılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

✓ iqtisadiyyatın qeyri-neft bölməsinin inkişafını sürətləndirmək məqsədilə bu sahəyə dövlət köməyinin əsas istiqamətlərini müəyyənləşdirən xüsusi proqramlar hazırlanıb 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli;

✓ Maliyyə Nazirliyi ilə birlikdə 2 ay müddətində dövlət ali və orta ixtisas təhsili müəssisələrində pullu kadr hazırlığının həddini və təhsil haqqı məbləğini, habelə dövlət səhiyyə müəssisələrində pullu xidmətlərin yol verilən həddini və bu xidmətlərin qiymətlərini (tariflərini) müəyyənləşdirib təsdiq etməli;

✓ lisenziyalasdırma qaydalarını sadələşdirmək və özəl bölmənin inkişafına mane olan bürokratik əngəlləri aradan qalmaq məqsədilə xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin yeni siyahısının layihəsini və lisenziyalasdırma sisteminin təkmilləşdirilməsinə dair təkliflərini 2 ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verməli;

✓ "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması sahəsində Dövlət Programı"nın hazırlanması ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirməli və bu sahədə görülən işləri sürətləndirməlidir.

Azərbaycan Respublikasının Milli Bankı isə:

✓ ölkədə mövcud olan makroiqtisadi sabitliyin daha da

möhkömləndirilməsi məqsədilə 2002-ci ildə inflasiyanın proqnozlaşdırılmış səviyyədə saxlanılmasını və manatın xarici döñərlə valyutalara nisbətən mövcud məzənnəsinin qorunmasına, habelə ölkənin ödəmə qabiliyyətinə uyğun valyuta cətiyatlarının olmasını təmin etməli;

✓ pul dövriyyəsinin yaxşılaşdırılması, iqtisadi agentlər arasında hesablaşmalarla nağd puldan istifadənin məhdudlaşdırılması, habelə iqtisadiyyatın dollarlaşmasının qarşısının alınması üzrə 2 ay ərzində təkliflər hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

✓ özəl bankların ölkə iqtisadiyyatında, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında rolunun yüksəldilməsi məqsədilə onların nizamnamə kapitallarının artırılması istiqamətində əlavə tədbirlərin görülməsini təmin etməli;

✓ daxili bazarda rəqabət mühitinin inkişaf etdirilməsi üçün xarici bank kapitalının bank bazarına buraxılmasının liberallaşdırılması və nüfuzlu, yüksək reytingli xarici bankların çəlb edilmesi üzrə təşviqədici tədbirlərin həyata keçirilməsini davam etdirməli;

✓ əmanətlərin sigortalanması mexanizmini də özündə əks etdirən "Banklar və bank fəaliyyəti haqqında" Qanunun yeni redaksiyada layihəsinə hazırlayıb 3 ay ərzində müvafiq qaydada Azərbaycan Respublikası Prezidentinə təqdim etməli;

✓ 2002-ci ildə elektron ödəniş sisteminin yaradılması üzrə görülən işlərin xırda ödənişləri əhatə edən ikinci mərhələsinin başa çatdırılması, xırda ödəniş sisteminin vacib elementi olan plastik kartlarla hesablaşmaların inkişafını sürətləndirməlidir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2002-ci ildə əhalinin məşğulluğunun təmin edilməsinə, əlliñin sosial müdafiəsinə və reabilitasiyasına ayrılan vəsaitin məqsədli xərclənməsini nəzərdə tutan proqramları 1 ay müddətində hazırlanıb baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbay-

can Respublikasının Milli Bankına və Azərbaycan Respublikasının Prezidenti yanında Qıymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılmışdır ki, dövlət büdcəsinə əlavə vəsaitin cəlb edilməsi məqsədilə dövlət qismüddətli istiqrazlarının ilkin yerləşdirilməsində bütün hüquqi və fiziki şəxslərin iştirakına bərabər şəraitin yaradılmasını təmin etsinlər.

Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyi dövlət və yerli özünüdarəetmə orqanlarını və elmi təşkilatları cəlb etməklə 3 ay müddətində ölkədə meşələrin bərpası edilməsinə və artırılmasında dair Milli Program hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, dövlət və yerli özünüdarəetmə orqanlarını və elmi təşkilatları cəlb etməklə 2 ay müddətində ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafı dair Milli Program, heyvandarlığın və əkinçiliyin inkişafı ilə əlaqədar olaraq yay-qış olaqlarının və biçənəklərinin səmərəli istifadə olunması, torpaqların dağ yamaclarında eroziyaya uğramasının, dağtəyi və düzən rayonlarda şoranlaşmasının qarşısının alınmasına dair 3 ay müddətində Milli Program hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Yanacaq və Energetika Nazirliyini, "Azəriqaz" Səhmdar Cəmiyyətinə, "Azərenerji" və elektrik enerjisi paylayan digər səhmdar cəmiyyətlərinə, Abşeron Regional Səhmdar Su Cəmiyyətinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, mülkiyyət və təşkilati-hüquqi formasından aslı olmayaraq, elektrik və istilik enerjisinin, qazın və suyun istifadəçiləri tərəfindən bu məhsulların dəyərinin ödənilməsi sahəsində mövcud nöqsanların aradan qaldırılması barədə ciddi tədbirlər görsünlər və həmin məhsulların haqqının yığım səviyyəsinin artırılmasını təmin etsinlər.

Nəhayət, Bakı Şəhər icra Hakimiyyəti ölkənin paytaxtı Bakı şəhərinin təsərrüfat kompleksinin inkişafını və onun modernlaşdırılmasını, habelə sahələrin sosial-iqtisadi tərəqqisini təmin etmək məqsədilə şəhərə xüsusi status verilməsinə dair 3

ay müddətində takliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

*Göründüyü kimi, 2002-ci ildə biz böyük quruculuq işləri, sosial-iqtisadi inkişafda daha ciddi vəzifələr gözləyir. Başhəsatı işa odur ki, əvvəlki illərdə olduğu kimi, nəzərdə tutulan vəzifələrin uğurla yerinə yetirilməsinin son məqsədi Vətənin iqtisadi qüdrətinin artırılması və xalqın rıfah hələmənin daha da yaxşılaşdırılmasıdır. Möhtəşəm Prezidentimizin Azərbaycan xalqına Yeni il təbrikində ifadə olunmuş fikrə şərəf çıxaraq əminliklə bildirmək istəyirik ki, 2002-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi həmin məqsədlərə nail olmayı, bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafının daha da irəli getməsini təmin edəcəkdir.*

YANVAR 2002-ci İL

## **SAHİBKARLIĞIN İNKİŞAFINA DÖVLƏT QAYĞISI HEYDƏR ƏLİYEV İQTİSADI STRATEGIYASININ ÇOX MÜHÜM İSTİQAMƏTLƏRİNDE BİRİDİR**

*Bu ilin aprel-may aylarında Azərbaycan Respublikasının Prezidenti möhtəşəm Heydər Əliyevin yerli sahibkarlar və ölkəmizdə fəaliyyət göstərən xarici iş adamları ilə keçirdiyi görüşlər təkcə məhiyyətinə, mündəricəsinə və şəhəriyyətinə görə deyil, həm də təşkilati formasına görə 2002-ci ilin ən yaddaşalan, əlamətdar ictimal-siyasi hadisələrinəndə birinə çəvrildi.*

*Həmin görüşlər zamanı dövlətimizin başçısı son dərəcə demokratik bir şəraitdə iş adamlarının ürək sözlərini, arzu və təkliflərini dinlədi, ölkədə özəl sektorun, azad sahibkarlığın*

*gələcək inkişaf yolları barədə onlarla səmimi müzakirələr apardı, əvəzsiz tövsiyələrini verdi və qətiyyətlə bəyan etdi ki, bu görüşlərdə qaldırılan problemlərin həlli üçün dövlət səviyyəsində nə lazımdursa, ediləcəkdir.*

...Çox gözləmək lazımlı gəlmədi. Avqust-sentyabr aylarında Azərbaycan Prezidenti yaxın gələcəkdə və daha uzaq perspektivdə ölkədə təkcə azad sahibkarlığın, özəl sektorun deyil, bütövlükdə milli iqtisadiyyatın uğurlu inkişafını şərtləndirən 6 tarixi fərman imzaladı. Bir-biri ilə üzvi şəkildə bağlı olan bu fərمانlar respublikamızda formalasmış siyasi və makroiqtisadi sabitliyin dönməz xarakter aldığı indiki dövrədə sahibkarlığın perspektiv inkişafı baxımından miqyaslı dövlət programı olmaqla, təkcə hər bir sahibkar, iş adamı üçün deyil, həm də iqtisadi sahədə dövlət siyasətinin həyatə keçirilməsinə birbaşa cavabdehlik daşıyan məmurlar və mütəxəssislər üçün, mülkiyyət çoxnövlülüyü şəraitində Azərbaycan iqtisadiyyatının inkişaf meyllərini və xüsusiyyətlərini öyrənən tələbə və magistrantlar, milli iqtisadiyyatda islahatlaşdırma praktikasını tədqiq edən araşdırıcılar və bütövlükdə cəmiyyətin bütün üzvləri üçün daim rəhbər tutulmalı, öyrənilməli və reallaşmasına ardıcıl yardım göstərilməli olan tarixi əhəmiyyətli hüquqi-normativ aktlar kimi geniş təhlil tələb edir.

\*\*\*

Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət kəməyi Heydər Əliyev iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Hələ 1993-cü ildə ölkədə siyasi rəhbərliyə qayıdışından az sonra dövlətimizin başçısı bəyan etmişdi ki, "sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolu-muzdur". Ölkədə ictimai-siyasi sabitliyin hələ kövrək olduğu çağlarda - 1994-cü ilin sentyabrında möhtəşəm Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda beynəlxalq konfransın keçirilməsi, 1995-ci ilin dekabrında Azərbaycan Prezidentinin

Londonnda Adam Smit İnstytutunda təşkil olunmuş dinləmələrdə iştiraki, sonrakı ilin mayında paytaxtımızda Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair beynəlxalq konfransın, iyun ayında isə ölkədə aqrar islahatlarının müzakirəsinə həsr olunmuş müşavirənin keçirilməsi bazar münasibətlərinin formalasması prosesində özəl sektorun təşəkkül tapmasına və inkişafına dövlət başçısının ayırdığı diqqətin parlaq təzahürü idi. Bütün bunların mənətiqi nəticəsi olaraq, 1997-ci il iyunun 24-də respublikamızda sahibkarlığın ardıcıl inkişafına, milli iqtisadiyyatda kiçik və orta sahibkarlığın rolunun gücləndirilməsinə, onun qanunvericilik və normativ hüquqi bazasının, maliyyə-kredit sisteminin formalasdırılmasına, informasiya, kadrlar və elmi-metodiki təminatının yaradılmasına yönəldilmiş ümumdövlət əhəmiyyətli sənəd - "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət kəməyi proqramı (1997-2000-ci illər)" qəbul olundu.

Proqramda nəzərdə tutulmuş və bütövlükdə sahibkarlığın dövlət kəməyinin reallaşdırılmasına yönəlmış tədbirlər kompleksinin ardıcılıqla yerinə yetirilməsi, o cümlədən kiçik və orta sahibkarlığın hüquqi bazasının inkişaf etdirilməsi, özəl sektora maliyyə kəməyi mexanizmlərinin formalasması, sahibkarlıq üçün vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənasəflərinin qorunması mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və əsəssiz yoxlamaları aradan qaldırmaq üçün sərt qaydaların qoyulması, başlıcası da kənd təsərrüfatında misilsiz radikal islahatların aparılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində miqyaslı işlərin həyatə keçirilməsi çox qısa zaman kəsiyində özünüň bəhrəsini verdi. Biz bu gün dərin iftخار hissi ilə deyə bilərik ki, özəl sektor ölkə iqtisadiyyatındaki payına görə artıq hakim mövqeyə yiyələnmişdir. 2001-ci ilin yekunlarına görə, ümumi daxili məhsulda qeyri-dövlət bölməsinin payı 71,0 faiz təşkil etmiş, o cümlədən sənaye istehsalının 48,3

faizi, kənd təsərrüfatı məhsulları istehsalının və ticarətin 99,0 faizi, tikinti işlərinin 76,1 faizi, daxili əmək dövriyyəsinin 98,4 faizi, xarici ticarət dövriyyəsinin 59,0 faizi, ixracın 52,6 faizi, idxlərin isə 69,0 faizi bu bölmənin payına düşmüdü. Dövlət büdcəsi gəlirlərinin 39,6 faizi özəl sektordan daxiləlmalar hesabına formalılmışdır. Hazırda ölkə üzrə əhalinin ümumi məşğulluğunda qeyri-dövlət bölməsinin payı 70,0 faiz təşkil edir. Ötən ilin yekunlarına görə, dövlət qeydiyyatından keçən və özəl sektora aid olan hüquqi şəxs statuslu təsərrüfat-maliyyə strukturlarının sayı 58,6 min, o cümlədən kəndli (fermer) təsərrüfatlarının sayı 34 min ötmüş, hüquqi şəxs yaratmadan sahibkarlıq şəhəriyəti ilə məşğul olan təsərrüfat subyektlərinin sayı 106.873 olmuşdur.

Azərbaycan Prezidentinin yerli və xarici iş adamları ilə görüşləri ölkədə uğurla həyata keçirilən iqtisadi islahatlar programının tərkib hissəsi olmaq etibarilə özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafı sahəsində əldə olunmuş nailiyatları təsdiq etmiş, eyni zamanda bu sahədə mövcud olan problemləri (kiçik və orta sahibkarlığın inkişafı üçün ölkəmizdəki ictimai-siyasi və makroiqtisadi sabitlikdən tam dolğun şəkildə istifadə edilməməsi, sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin sayının respublikamızın mövcud potensialından az olması, özəl sektorun ölkə iqtisadiyyatındaki xüsusi çökisiniin böyük olmasına baxmayaraq, bu bölmənin tərkibində strategi əhəmiyyətli müssəssisələrin azlığı, ölkənin ixrac potensialının gücləndirilməsinə və strukturunun təkmilləşdirilməsinə kiçik və orta sahibkarların təsirinin zəifliyi, sahibkarlığın regional inkişafının real imkanlara uyğun gəlməməsi, habelə sahibkarlığın dövlət tənzimlənməsini həyata keçirən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının özəl sektora lazıminca qayğı göstərməməsi, sahibkarların işinə yerli-yersiz müdaxilə olunması, qanunsuz yoxlamaların aparılması, bürokratiya və korrupsiyaya yol verilməsi və s.) aşkarə çıxarmış, bütün cəmiyyətin diqqətini onların həllinin vacibliyinə yönəltmişdir.

\*\*\*

Ölkə prezidentinin yerli və xarici iş adamları ilə görüşləri göstərdi ki, indiki mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin uğurlu həlli sahibkarlığın inkişafının sürətləndirilməsini, ölkənin sosial-iqtisadi problemlərinin həllində qeyri-dövlət bölməsinin rolunun gücləndirilməsini, onun şəhəriyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə uyğunlaşdırılmasını, sahibkarlığın hüquqi təminatının gücləndirilməsini, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın tezliklə və tam dolğun şəkildə reallaşdırılmasını həyata əzarurətə çevirmişdir. Bu istiqamətdə həyata keçirilməli olan dövlət tədbirlərinin sistemliliyi isə yalnız daha mükəmməl dövlət programı çərçivəsində təmin edilə bilər.

Bu mənada Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Programı (2002-2005-ci illər)" özəl sektorun formalasmasında yeni bir mərhələ kimi qiymətləndirilməlidir. Əgər avvalki Dövlət Programı ölkədə kiçik və orta sahibkarlıq (KOS) sektorunun təşəkkülü ilə əlaqədar tədbirləri shəhər edirdi, indiki program artıq təşəkkül tapmış bu sektorda ölkə iqtisadiyyatının potensialının daha səmərəli şəkildə reallaşdırılması baxımından struktur dəyişikliklərinin həyata keçirilməsinə, ölkə iqtisadiyyatında özəl bölmənin rolunun artırılmasına və onun inkişafının çeşidli mehanizmlərinin yaradılmasına, investisiya şəallığının yüksəldilməsinə, kiçik və orta sahibkarlıq dövlət köməyinin səmərəli formalarının bərqrar olmasına istiqamətlənməsidir.

Altı bölmədən ibarət olan yeni Dövlət Programı 63 tədbiri özündə birləşdirir. Hər bir bölmədə müxtəlif tədbirlər, onların yerinə yetirilməsi müddətləri və yerinə yetirilməsi üzrə konkret icraçılar müəyyənləşdirilmişdir. Dövlət Programının baş icraçısı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi müşəvvər edilmişdir. Bu da onunla əlaqədardır ki, şəhəriyətinə müxtəlif dövlət programlarının hazırlanması ilə başlayan və döv-

lət əmlakının özəlləşdirilməsi, antiühisar siyaseti, investisiya fəaliyyəti, sənaye və xarici ticarət sahəsində müəyyən edilmiş vəzifələri yerinə yetirməklə məşğul olan nazirliyin mövcud təşkilat strukturunu və statusunu, həmçinin dövlət idarəetmə sisteminədəki yeri sahibkarlığın da inkişafı ilə bağlı müxtəlif problemləri daha çəvik və operativ həll etməyə imkan verir, özəl sektorun inkişafına yönəldilmiş əvvəlki programlardan fərqli olaraq, kiçik və orta sahibkarlığın inkişafı sahəsində 2002-2005-ci illəri əhatə edən Dövlət Programının ardıcıl və səmərəli şəkildə yerinə yetiriləcəyinə tam təminat yaradır.

Programın maliyyələşdirilməsinin əsas mənbələri kimi dövlət bütçəsi təxsisatları üzrə ayırmalar, Sahibkarlıqla Kōmək Milli Fonduñun vəsaitləri, əhalinin məşğulluğu üzrə dövlət vəsaitləri, xarici investisiyalar, beynəlxalq və xarici ölkə təşkilatlarının texniki və maliyyə yardımçıları, bələdiyyə vəsaitləri və digər mənbələr nəzərdə tutulmuşdur.

Dövlət Programında KOS sektorunun inkişafının sürətləndirilməsi baxımından əksini tapan əsas məsələlər sırasında sahibkarlığın dövlət tənzimlənməsinin təkmilləşdirilməsi birinci yerdə dayanır. Xüsusi razılıq (lisensiya) tələb olunan fəaliyyət növlərinin siyahısına vaxtaşırı baxılması və lisensiya sisteminin təkmilləşdirilməsi, KOS məhsullarının və xidmətlərinin keyfiyyətinə səmərəli nəzarət sisteminin formallaşması məqsədilə sertifikatlaşma qaydalarının təkmilləşdirilməsi, bu sektorda istehsal olunan məhsul və xidmətlərin standartlaşdırılmasının həyata keçirilməsi sahəsində təşkilati və metodiki yardım tədbirləri Dövlət Programının 1-ci bölməsində əks etdirilmişdir. Eyni zamanda KOS sferasının sərhədlərinin dəqiq müəyyən edilməsi məqsədilə bu bölməyə aid edilən subyektlərin meyarlarının təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Bölmədə həmçinin dövlət sifarişlərinin həyata keçirilməsində KOS subyektlərinin iştirakının təmin edilməsi mexanizminin yaradılması sahəsində tədbirlərin reallaşdırılması üzrə konkret vəzifələr də müəyyən edilmişdir.

KOS-un inkişafının maliyyə və investisiya təminatı məsələlərinə Dövlət Programında daha çox yer ayrılmışdır. Bu məqsədə, ən əvvəl, "Qarşıqli sigortalama cəmiyyətləri haqqında" Azərbaycan Respublikası Qanunu layihəsinin və "Investisiya fəaliyyəti haqqında" Qanunun yeni layihəsinin hazırlanması məqsədə uyğun sayılmışdır. KOS sektorunun əncər sahələrinə investisiya qoyuluşunun stimullaşdırılması, KOS subyektlərinin dövlət investisiya programlarında iştirakı mexanizminin hazırlanması, onların investisiya təklifləri üzrə məlumat bankının yaradılması, kiçik sahibkarlıq subyektləri üçün vergi sisteminin səmərəliyinin artırılması, kredit təminatı sisteminin təkmilləşdirilməsi və bununla bağlı girov mexanizminin tətbiqini nəzərdə tutan tədbirlər də 2-ci bölmədə əhatə olunmuşdur. Dövlət Programı kommersiya banklarının KOS-un investisiya ehtiyaclarına uyğunlaşdırılmasını nəzərdə tutmaqla yanaşı, maliyyələşmənin alternativ formalarının (kredit ittifaqlarının inkişafı) tətbiqinə də geniş imkanlar açır.

Programın "KOS sektorunda struktur dəyişikliklərinə və texnoloji inkişafa kömək" adlı 3-cü bölməsində KOS ilə iri müəssisələr arasında kooperasiya əlaqələrinin genişləndirilməsi məqsədilə kompleks tədbirlər - hüquqi-normativ bazanın inkişafı, müəssisələrin kooperasiya bazasının yaradılması, bu istiqamətdə metodiki materialların hazırlanması və digər tədbirlər müəyyən edilmişdir. Eyni zamanda, ixracönlü sahibkarlığın inkişaf etdirilməsi, KOS subyektlərinin ixrac fəaliyyətinə kömək mexanizmlərinin formallaşdırılması da nəzərdə tutulur.

Dördüncü bölmədə KOS-a texniki kömək və insan amilinin inkişafı üzrə tədbirlər, o cümlədən müasir informasiya texnologiyalarının geniş tətbiqi əsasında sahibkarlığın informasiya təminatının yaxşılaşdırılması məqsədilə "İnternet-biznes" xidmətinin təşkili, informasiya məcmuələrinin nəşri, KOS tədris mərkəzinin yaradılması və müvafiq tədris-metodiki və məsləhət yönümlü tədris vəsaitlərinin hazırlanması, əhalinin dəha geniş

təbəqələrinin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına xidmət edən digər tədbirlərin görülməsi, sahibkarların peşə ittişaflarının formalşdırılması və s. məsələlər öz əksini tapmışdır.

Məlum olduğu kimi, bu gün Azərbaycan iqtisadiyyatının əsas problemlərindən biri regional inkişafdakı qeyri-bərabərlikdir. KOS müəssisələrinin 70 faizinin, xarici investisiyai müəssisələrin isə 98 faizinin Bakı şəhərində və onun ətrafında cəmləşdiyi bir şəraitdə regional iqtisadi inkişafın ümumi səviyyəsinin aşağı olması təbiidir. Bu problemi aradan qaldırmağın səmərəli yollarından biri isə yerlərdə özəl sektorun inkişaf etdirilməsi və bunun üçün müvafiq mexanizmlərin yaradılmasıdır. Dövlət Programının 5-ci bölməsi məhz sahibkarlığın regional inkişafının sürətləndirilməsini nəzərdə tutur. Sahibkarlığın inkişafının bu prioritet istiqamətinin reallaşması baxımından program Azərbaycan Respublikası regionlarının investisiya xəritələrinin hazırlanmasını, regional təşviq mexanizmlərinin müəyyən edilməsini və həyata keçirilməsini, regional infrastrukturun yaradılmasını və inkişafını, yerli icra həkimiyəti və özünüidarəetmə orqanlarının bu sahədə fəaliyyətinin gücləndirilməsini mühüm vəzifələr kimi qarşıya qoyur.

Nəhayət, Dövlət Programında sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi də zəruri vəzifə sayılır. Elə buna görə ayrıca bir bölmədə sahibkarların dövlət qeydiyyatı və fəaliyyət sahəsində onların hüquqlarının qorunmasının etibarlı təminatı mexanizmlərinin yaradılması ilə bağlı məsələlər əhatə olunur. Burada nəzərdə tutulan tədbirlər sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması mexanizmini də təkmilləşdirəcək, sahibkarların hüquqlarının və qanuni mənafətlerinin müdafiəsində KOS-un ictimai strukturlarının rolunun yüksəldilməsi, sahibkarların hüquqi biliklərinin artırılması sahəsində əməli nüvələr əldə olunmasına imkan verəcəkdir.

Dövlət Programının kompleks xarakter daşımışi, burada əksini tapan müddəələrin konkretliyi, reallığı və ünvanlılığı

bələ bir qəti inam yaradır ki, göstərilən vəzifələrin yerinə yekünləşdirilməsi nöticəsində sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə müdaxilə hallarının aradan qaldırılması, azad sahibkarlığın geniş vüsət almaşı, sahibkarlıq fəaliyyətinin struktur, regional və texnoloji baxımdan təkmilləşdirilməsi kimi vacib məsələlər ləp yaxın perspektivdə tam reallaşacaq, ölkənin iqtisadi qüdrəti və adamlarımızın həyat səviyyəsi qat-qat yüksələcəkdir.

\*\*\*

"Azərbaycan Respublikasının Sahibkarlığa Kəmək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" ölkə prezidentinin 2002-ci il 27 avqust tarixli fərmanı kiçik və orta sahibkarlığın inkişafının 2002-2005-ci illəri əhəmiyyətli Dövlət Programında nəzərdə tutulmuş tədbirlərin əməli olaraq həyata keçirilməsi istiqamətində çox dəyərli addimdır və KOS bölməsinin əsas sahələrinə investisiya qoyuluşunun stimullaşdırılmasına geniş imkanlar açır. Bu mühüm sənəd, eyni zamanda, KOS subyektlərinin dövlət investisiya proqramlarında iştirakı mexanizminin hazırlanması, onların investisiya təklifləri üzrə məlumat bankının yaradılması, vergi sisteminin səmərəliyinin artırılması və kredit təminatı qaydasının təkmilləşdirilməsini nəzərdə tutan tədbirləri müəyyənlaşdırır. Adı çəkilən fərman həmçinin KOS-un inkişafının maliyyə təminatı səviyyəsinin yüksəldilməsi məqsədilə kommersiya banklarının sahibkarlığın investisiya ehtiyaclarına uyğunlaşdırılmasını nəzərdə tutmaqla yanaşı, maliyyələşmənin alternativ formalarının (kredit ittişaflarının inkişafı) tətbiqinə əlavəlişli şərait yaradır.

Sahibkarlığa Kəmək Milli Fondu nüvələrinin yeni Əsasnaməsi ilə adı çəkilən quruma əlavə funksiyalar verilmişdir. Belə ki, bundan sonra fond tərəfindən ölkəyə investisiyalar göstirilməsinə üstünlük verən layihələrə dəha çox diqqət yetiriləcəkdir. Bundan başqa, sosial xarakterli reklamların verilməsi, müxtalif məcmüələrin nəşr olunması yolu ilə sahibkarların maarifləndirilməsi tədbirləri də həyata keçiriləcəkdir.

Fondun hüquqları əvvəllər məhdud çərçivədə idi. Hazırda

yeni Əsasnamə ilə bu qurumun hüquqları genişləndirilmişdir. Belə ki, idən belə fond sərbəst şəkildə vəsait çəlb edəcək, qanunvericiliyə uyğun əqdlər bağlayacaq, qiymətli kağızlarla bağlı müvafiq əməliyyatlar aparacaqdır.

Qeyd etmək lazımdır ki, fond sahibkarlıq subyektlərinə verilən vəsaitin təyinatı üzrə istifadəsinə və qaytarılmasına əvvəllər ciddi şəkildə nəzarət edə bilmirdi. İndi isə fonda sahahiyət verilib ki, sahibkar kreditdən təyinatı üzrə istifadə etməkdə, maliyyələşdirməni dayandırsın və qanunvericiliyə uyğun tədbir görsün.

Fondun vəsaiti ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məqsədli proqramlar çərçivəsində özəl sektorun dəstəklənməsinə, idxalı əzəz edən və ixrac yönümlü məhsulların istehsalına, innovasiya yönümlü layihələrə, qədim xalq sənətlərinin inkişafına, xammal və dövriyyə vəsaitlərinin alınmasına, turizm infrastrukturunun inkişafına, KİV-ə maliyyə yardımının həyata keçirilməsinə, sahibkarlıq subyektlərinə mikrokreditlərin verilməsinə yönəldiləcək. (Yeri gəlmışkan, dövlət başçısının 2002-ci il 5 sentyabr tarixli fərmanı ilə kütlövi informasiya vəsaitlərinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə Sahibkarlıq Kəmək Milli Fondundan 3 milyard manat vəsaitin ayrılması KOS-un inkişafı sahəsində nəzərdə tutulan tədbirlərin artıq əməli fəaliyyət müstəvisinə kiçirildiyindən xəbər verir). Fondun vəsaitlərinin regionlarda yerləşdirilməsi zamanı müvəkkil bankların regional strukturu və regional əhatəsi nəzərə alınır.

Prezidentin qeyd olunan fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikası Sahibkarlıq Kəmək Milli Fondu"nun vəsaitinin istifadəsi Qaydaları"na əsasən, kreditlərin verilməsi mexanizmi daha da sadələşdirilmiş və kreditlərin ünvanlılığı dəqiqliyi misələsi kimi təsdiq edilmişdir. Belə ki, kiçik kreditlərin ilk dəfə sahibkarlıq fəaliyyətinə başlayanlara, axtəminatlı ailələrə verilməsi nəzərdə tutulmuşdur; orta həcmli kreditlər öncə qeyri-istehsal sahələrindən istifadə olunur. Buna görə, əməli fəaliyyət məqsədilə fond sahibkarlıq subyektlərinə verilən vəsaitin təyinatı üzrə istifadəsinə və qaytarılmasına əvvəllər ciddi şəkildə nəzarət edə bilmirdi. İndi isə fonda sahahiyət verilib ki, sahibkar kreditdən təyinatı üzrə istifadə etməkdə, maliyyələşdirməni dayandırsın və qanunvericiliyə uyğun tədbir görsün.

ya da əsasən ticarət və xidmət sahələri aid edilir; böyük həcmli kreditlər isə istehsal və emal yönümlü layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur. Qaydalarla görə, sahibkarlar üçün güzəşt müddəti müəyyən edilmişdir. Belə ki, kreditlərin istifadə müddətlərinin ilk 2/3 dövründə güzəşt müddəti tətbiq edilir. Güzəşt müddətində istifadəçilər yalnız borc faizləri ödəyir, əsas borc üzrə isə hər hansı bir ödəniş həyata keçirmirlər. Kredit faizlərinin maksimal həddi 7 faiz, minimal həddi isə 0,5 faiz (kütləvi informasiya vəsaitlərinin inkişafı layihələrinin maliyyələşdirilməsi üçün) müəyyənləşdirilmişdir. Sahibkarların alındıqları kreditlərin dəfə artıfəsində şərait yaratmaq üçün güzəşt müddəti iki dəfə artırılmışdır.

Bu döyişikliklərin məqsədi ölkədə sahibkarlığın inkişafına güclü təkan vermək, onun maliyyə təminatının gücləndirilməsi üçün fondun maliyyə imkanlarının artırılmasına nail olmaq və vəsaitlərin səmərəli yerləşdirilməsini təmin etməkdir.

\*\*\*

Dövlət başçısı ilə görüşlərdə sahibkarlığın geniş vüsət almasına mane olan amillər sırasında fəaliyyət sahələrinin lisenziyalasdırılması sisteminin qeyri-mükəmməliyi və bunun ucbatından bürokratik əngəllerin yaranması, məmər özbaşnalığının, rüvətxorluğun və digər mənfi halların yayılması xüsusü narahatlıqla nəzərə çarpdırılmışdır. Deyimləşdi ki, mövcud qanunvericiliyə görə, ölkədə 75 fəaliyyət sahəsi lisenziyalasdırılır, eyni zamanda həmin sahələrin daxilində fəaliyyət növbəri parçalanır (məsolan, rabitə, dağ-mədən işləri, alkogollu içkilər, tütün məmulatı və s.) və nəticə etibarilə lisenziyalasdırılan sahələrin sayı 240-i ötmüşdür. Həmçinin belə bir cəhətdən diqqət yetirilmişdi ki, lisenziyaların verilməsi və onlara nəzarət 27 mərkəzi və yerli icra hakimiyyəti orqamı, onların idarələri və ya digər qurumları tərəfindən həyata keçirilir, həmdə lisenziyaların bilavasita təsərrüfat funksiyalarını yerinə yetirən mərkəzi icra hakimiyyəti orqanları tərəfindən verilməsi haqlı rəqabətin pozulması, bazara çıxışın məhdudlaşdırılması və digər mənfi hallar ilə nəticələnir.

Azərbaycan Respublikası Prezidentinin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisensiya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2002-ci il 2 sentyabr tarixli fərmanı bütün bu məsələlərdə əsaslı qaya-qanun yaratmaqla, çoxsaylı sahibkarlıq fəaliyyəti ilə sərbəst məşğul olmaq istəyənlər üçün geniş imkanlar açır, onların dövlət orqanlarından, bürokratçı məmurlardan asılılığını minimuma endirir. Fərman bir daha sübut edir ki, ölkə prezidenti sahibkarlıq fəaliyyətində təşəbbüskarlığın, sərbəstliyin hər vasitə ilə genişləndirməsi, iş adamlarının qanuna müvafiq fəaliyyətinin və mənafələrinin müdafiə olunması əzmində hər zaman israfıdır.

Ən əvvəl qeyd etmişdir ki, dövlət başçısının adı çəkilən fərmanı ilə respublika ərazisində xüsusi razılıq (lisensiya) tələb olunan fəaliyyət növlərinin sayı 30-a endirilmiş, lisensiya tələb edilən siyahıda isə yalnız dövlətin strateji maraqları ərzivəsində olan fəaliyyət növləri saxlanılmışdır ki, bu da keçid dövründə ölkə iqtisadiyyatının inkişaf üçün zəruri şəmdir. Xüsusən neft məhsullarının və təbii qazın satışına, etil spirtinin, alkoqollu içkilərin, tütün məməlatının istehsalı, id-xalı və satışına xüsusi razılıqla icazə verilməsi həmin məhsulların dövriyyəsinin dövlət bütçəsinə kifayət qədər təsir etməsi ilə bağlıdır. Lisensiya siyahısına salınmış bir sıra fəaliyyət növləri isə dövlətin təhlükəsizliyinin təminatı (kartoqrafiya fəaliyyəti, informasiya-mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş hüquqi və fiziki şəxslər tərəfindən qeyri-legal yolla informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin işlənilməsi, istehsal, satışı, alınması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması) və ekoloji tarazlığın qorunması (radioaktiv və ionizəşüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması, toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi) zərurətindən irəli gəlmışdır.

Lisenziya verən icra hakimiyyəti orqanlarının siyahısı da əhəmiyyətli dərəcədə ixtisar edilmişdir: idən belə tütün məməlatının, etil (yeşinti) spirtinin və alkoqollu içkilərin satışına nəzarət edəcək şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanlarını, habelə yalnız Naxçıvan Muxtar Respublikasının ərazisində, beş fəaliyyət növü üzrə lisenziya vermək hüququna malik muxtar respublika icra hakimiyyəti orqanlarını nəzərə almasaq, cəmi 17 mərkəzi icra hakimiyyəti orqanı lisenziya vermək hüququna malik olacaqdır; üstəlik, lisenziyalasdırma sahəsində xüsusi solahiyətli orqan kimi yalnız Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müəyyən edilmişdir. Nazirlik dövlət orqanları və təsərrüfat subyektləri tərəfindən lisenziyalasdırma sahəsində qanunvericiliyə riayət edilməsinə nəzarəti həyata keçirməklə yanaşı, lisenziyalasdırma ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətlərini işləyib hazırlayacaq, müvafiq normativ hüquqi aktların layihələrini tərtib edəcək, habelə ölkədə vahid lisenziya reyestestrini aparacaqdır.

Lisenziya verilməsi qaydalarına görə, fəaliyyət növündən asılı olmayaraq, lisenziyalar beş il müddətinə verilir, üstəlik də lisenziya almaq üçün təqdim edilən sənədlər (onların sayı da minimum həddə endirilmişdir) lisenziya verən müvafiq dövlət orqanında qeydə alındığı gündən başlayaraq, 15 gündən gec olmayıaraq lisenziya verilməsi barədə qarar qəbul edilir. Həmçinin lisenziya verən orqan fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq müvafiq rəy alınması üçün aidiyati dövlət orqanlarına müraciət edərsə, həmin müraciətə də çox qısa müddətdə - 5 gün ərzində baxılaraq rəy verilməlidir.

Ümumilikdə isə prezident fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisensiya) verilməsi haqqında Qaydalar"ın bu sahədə əvvəllər mövcud olmuş normativ aktlardan başlıca fərqi ondan ibarətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara təzyiq

göstərmək üçün indiki qaydalar lisenziyalasdırma sistemində heç bir əl yeri qoymamışdır.

\*\*\*

Dövlət başçısının Azərbaycanda sahibkarlığın inkişafına yönəlmış fərمانları arasında "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" 2002-ci il 10 sentyabr tarixli fərman xüsusi yer tutur. Analitiklər tərəfindən "inqilabi mahiyyətli superfərman" kimi dəyərləndirilən bu hüquqi aktın başlıca xüsusiyyəti çox ənənəvi olan belə bir sifrin təsdiqindən ibarətdir ki, ölkədə sahibkarlıq fəaliyyəti və onun yüksəkən xətla inkişafı dövlətin maraqları dairəsində və daimi himayəsindədir. Diqqəti çəkən başqa bir məqam işa fərmanın əhatəliliyi və konkretliyidir. Ölkə prezidentinin yerli sahibkarlar və xarici iş adamları ilə görüşlərində səslənmiş, müəyyən məqamlarına görə beynəlxalq maliyyə qurumlarının tövsiyələri ilə və onların Azərbaycan hökuməti qarşısında qoyduqları tələblərlə uzlaşmadığı üçün nəzərə alınıcayaqna bir əla də böyük ümidi bəslənilməyən təklif və arzuların mühüm hissəsi, stenoqrafik dəqiqliklə, hüquqi ifadəsini və həllini tapmışdır. Üstəlik, adında "sahibkarlıq" kələməsinin işlədilməsinə baxmayaraq, bu fərman təkcə biznes-sektorun, əzəl bölmənin deyil, bütövlükdə ölkə iqtisadiyyatının aktual problemlərinə toxunur və onların həlli yollarına sistemli yanaşma ilə diqqəti cəlb edir.

Fərmandan ilk dəfə olaraq, regional inkişafın təkmilləşdirilməsi və sürətləndiriləcək üzrə konkret tövsiyə və tapşırıqlar verilir. Nəzərə almaq lazımdır ki, bir sira obyektiv və subyektiv səbəblər üzündən bu gün regionlarda biznes mühiti zəif inkişaf etmişdir, normal investisiya mühiti yoxdur, mövcud qanunvericilik bazası işa iri şəhərlərdə və regionlarda sahibkarlığın problemlərinin həllinə yanaşmada differensiallıq imkan vermir. Təbii-iqtisadi və humanitar resursların zənginliyinə baxmayaraq, iqtisadi rayonlarda həmin resursları təsərrüfat

fəaliyyəti dövriyyəsinə cəlb etmək, deyək ki, Bakı-Abşeron zonasında olduğuna nisbətən qat-qat çətindir. Bu işə həm ümumi daxili məhsulun strukturunun formalasmasında və həm də büdcəyə vergi daxil olmalarının artırılmasında regional iqtisadiyyatın potensialından maksimum bəhərəlməyə imkan vermir. Büttövlükdə ölkədə, o cümlədən regionlarda işgüzar fəaliyyəti həvəsləndirmək üçün nəzərdə tutulan güzəştlər, on əvvəl də 2003-cü il yanvarın 1-dən vergi növləri üzrə dərəcələrin sahələr və regionlar üzrə fərqləndirməklə aşağı salınmasına, sadələşdirilmiş vergi sisteminin tətbiqi dairəsinin genişləndirilməsinə, habelə sosial siyorta haqlarının azaldılmasına yönəldilmiş tədbirlər bu məsələdə çox tezliklə müsbət nəticələrin əldə ediləcəyinə böyük ümidi yaradır.

Təbii inhisarçı təsərrüfat subyektlərinin (elektrik enerjisi, qaz, su, dəmir yolu, hava və dəniz nəqliyyatı, rabitə xidməti və s.) tariflərinin təkmilləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinin tövsiyəsi Nazirliyinə verilən tapşırıq hazırlıda bu sahədə mövcud olan əsas problemi - ayrı-ayrı xidmət növlərinə görə özəl sektor qurumlarından fərqli tariflərlə haqq alınmasını aradan qaldırmaq məqsədinə yönəlmüşdür. Fərmanın bu bəndində əksini tapan məsələ ilə birbaşa bağlı olan daha bir məqam işa inhisarçı təsərrüfat subyektlərinin xidmətindən istifadəyə görə əvvəlcədən haqq alınması hallarının qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsinin nəzərdə tutulmasıdır. Bunun fəaliyyətə yenicə başlayan kiçik və orta sahibkarlıq subyektləri üçün əhəmiyyəti xüsusilə böyükdür. Təbii ki, yenicə işa başlayan sahibkarın start kapitalı istehsalın təşkili (xidmətlərin göstərilməsi) ilə bağlı məsrəfləri örtməyə zorla çatır; belə olduqda onun qabaqcadan haqq ödəməklə enerji daşıyıcılarından, nəqliyyat vasitələrindən, rabitənin imkanlarından və s. bəhərəlməsi çox zaman müşkül işə çevrilir, bəzən hətta sahibkar ilk gündən zəruri olmayan borc problemi ilə üz-üzə qalır.

Təşəkkül tapmaqda olan özəl sektor qurumlarına dövlət tərəfindən maliyyə dəstəyinin artırılması barədə müddələlərin da

prezident fərmanında əksini tapması alqışlanmalıdır. 2003-2005-ci illər üzrə Azərbaycan Respublikasının dövlət bütçəsi layihələrində sahibkarlığın inkişafına 250 milyard manat, o cümlədən 2003-cü ildə 50 milyard manat vəsait nəzərdə tutulması barədə verilmiş tapşırıq deyilən fikrə əyani sübutdur (mütəxəssis üçün deyik ki, 1999-2001-ci illərdə dövlət bütçəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaitin ümumi həcmi 37,3 milyard manat olmuş, sahibkarlara isə cəmi 5,4 milyard manat həcmində güzəştli kredit verilmişdir). Prezident Maliyyə Nazirliyinə göstəriş vermişdir ki, cari ilin dövlət bütçəsində kiçik sahibkarlığa investisiya yardım üçün nəzərdə tutulmuş vəsaitin dekabrın sonunacan Sahibkarlığa Kəmək Milli Fonuna köçürülməsini və İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə onun qanunvericiliyə uyğun olaraq sahibkarlara ayrılmاسını təmin etsin.

Bunlardan əlavə, beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ölkədə sahibkarlığın maliyyələşdirilməsi üçün ayrılan kredit xətlərinin tam istifadə olunmasına mane olan amillərin aradan qaldırılması və zəruri hallarda hökumət tərəfindən təminatların verilməsi, sahibkarlıqa maliyyə dəstəyini daha da yaxşılaşdırmaq məqsədilə xarici investorların təsisçiliyi ilə mikrokredit bankının yaradılması istiqamətdən görülən işlərin sürətləndirilməsi və 3 ay müddətində həmin bankın yaradılmasına nail olunması barədə göstərişlər isə adamlarının ilkin kapital problemlərini həll etmək yolunda "yaşlı işç" yandırır.

Ölkədə kreditlər üzrə formalılmış illik faiz dərəcələrini aşağı salmaq məqsədilə mərkəzləşdirilmiş uçot dərəcələri də azaldılacaqdır. Bunun həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyan Milli Bank uçot dərəcələrinin makroiqtisadi vəziyyətdən və inflasiyanın səviyyəsindən asılı olaraq əcəvik tənzimlənməsinə davam etdirməlidir. Həmçinin istehsal yönümlü layihələrin kreditləşdirilməsində, verilən kreditlərin strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisinin artırılmasında kommersiya banklarını maraqlandırmaq məqsədilə təşviqidəci

tədbirlər görmək Milli Bankın qarşısında qoyulmuş mühüm vazifələrindəndir.

Sahibkarlar tərəfindən dövlət bütçəsinə artıq ödənilmiş vergilərin qaytarılması və ya gələcək ödənişlərin hesabına aid ediləsi də məqsədə uyğun sayılmışdır.

"Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" fərmanında özəl sektorun fəaliyyəti ilə birbaşa bağlı olan qanunvericiliyin və normativ hüquqi bazannı təkmilləşdirilməsinə yönəldilmiş çox konkret göstərişlər əksini tapmışdır. Ölkədə daxili bazarın qorunması və ixracın həvəsləndirilməsi siyasətinə təmin edən gömrük rüsumlarının tətbiqi, girov (ipoteka) müqavilələrinin dövlət qeydiyyatının aparılması üçün ölkədə daşınmaz əmlakın vahid dövlət reyestrinin yaradılması, sahibkarlıq fəaliyyəti subjektlərinin dövlət qeydiyyatı prosedurunun sadələşdirilməsi, mülkiyyətçilərin əmlak üzərində mülkiyyət hüquqlarını möhdudlaşdırın, hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün sənəi məncələr yaranan normativ xarakterli aktların dövlət qeydiyyatına alınması hallarına yol verilməməsi və s. üzrə tədbirlər ölkə iqtisadiyyatında özəl sektorun xüsusi çəkisini daha da artırmaqdə, iş adamlarına dəha geniş fəaliyyət meydani, sərbəstlik verilməkdə, dövlət məmərlərindən onların asılılığını minimuma endirməkdə əhəmiyyətli rol oynayaçaqdır.

Prezidentin bu fərmanında diqqəti çəkən daha bir məqam var: dövlət başçısı rəsmən bayan edir ki, Azərbaycan Respublikasında qanuna müvafiq olaraq hər kəsin varidatına, o cümlədən ölkə vətəndaşlarının xaricə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri və investisiyaya yönəltmiş üçün Azərbaycana götürdikləri pul vəsaitlərinin və digər əmlakın toxunulmazlığına tam təminat verilir; yəni hər kəs öz varidatını ızahat vermədən, deklarasiya və ya başqa sənəd təqdim etmədən qanunvericiliklə qadağan olunmayan istənilən fəaliyyət sahələrinə sarbəst yənəldə bilər. Məzmunundan göründüyü kimi, bu

müddəə həm də vaxtilə müxtəlif yollarla ölkədən çıxarılmış, xaricdə bank hesablarına yatırılmış çox iri məbləğdə pul vəsaitlərini vətənə qaytarmağa və həmin vəsaitləri onların sahiblərinin hüquqlarına əsəl xətər yetirmədən Azərbaycan dövlətinin, xalqının mənəfələri namına maliyyə-təsərrüfat dövriyyəsinə cəlb etməyə yönəlmüşdür.

\*\*\*

Sahibkarlığın inkişafına dövlət himayəsindən danışarkən iqtisadiyyatın bu bölməsinin hortərəfli fəaliyyətinə mane olan bürokratik əngəllərin, qanunsuz müdaxilələrin, əsasız yoxlamaların qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Prezidentinin məqsədönlü radikal addimlərindən bəhs etməmək, sadəcə, mümkün deyildir. Hələ ölkə iqtisadiyyatında islahatlaşdırma proseslərinin geniş vüsət almadığı, siyasi-iqtisadi sabitsizlik üzündən bir sira sahələrdə isə bu işlərə hələ başlanmadığı 1993-1995-ci illərdə möhtərəm Heydər Əliyevin qətiyyəti sayəsində prokurorluq və daxili işlər orqanlarının nəzarət-yoxlama funksiyalarının qanunvericilik aktlarında dəyişikliklər etmək və ya konkret instansiyalara şəfahi göstərişlər vermək yolu ilə məhdudlaşdırılması üzrə tədbirlər tədricən nəzarətedici orqanların geniş dairəsini əhatə etmiş, bunun nəticəsi olaraq, mütəraqqi bazar infrastrukturlarının, o cümlədən maliyyə nəzarətinin sivil forması olan audit sisteminin ölkədə formalşması və inkişafı üçün hüdudsuz imkanlar açılmışdır.

Bununla belə, ölkədə sahibkarlıq fəaliyyətinin miqyasları genişləndikcə, milli iqtisadiyyatın xüsusi çökisində özəl sektorun payı artıqca bu sahənin inkişafına mane olan müdaxilələrin qarşısının daha qətiyyətlə alınması, çoxsaylı dövlət orqanlarının bəzən də bir-birini təkrarlayan yoxlamalarının və bu tipli digər nəzarət tədbirlərinin sayının minimuma endirilməsi zərurəti meydana çıxmışdır. Ölkə prezidentinin "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsasız yoxlamaların qadağan edilməsi barədə"

1996-ci il 17 iyun tarixli və "Dövlət nəzarəti sisteminin təkmilləşdiriləməsi və sahibkarlığın inkişafı sahəsində sünə maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli fərmanları, habelə 1997-ci il 24 iyun tarixli fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi programı (1997-2000-ci illər)" bu istiqamətdə atılan çox səmərəli növbəti addımlar olmuşdur.

Lakin dövlətimizin başçısının yerli və xarici iş adamları ilə görüşlərində ayrı-ayrı sahibkarların təssüsü hissi ilə qeyd etdikləri kimi, Azərbaycanda sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısını almaqla bağlı görülən miqyaslı işlərə baxmayaraq, bu sahədə bir sira problemlər hələ də qalmadadır: ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən vergi, gömrük, hüquq-mühafizə və sanitər-epidemioloji xidmət orqanları tərəfindən sahibkarların fəaliyyətinə yerlərsiz müdaxilələr edilir, müxtəlif yoxlamalar aparmaqla onların işinə maneçilik törədirilir, məhkəmələr tərəfindən iqtisadi mübahisələrin həllində süründürməçilik və qeyri-obyektiv qərarların qəbul olunması hallarına rast gəlinir və s. Bütün bunlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan adamlarda haqlı narazılıq doğurur, onların sahibkarlıq təşəbbüsünün reallaşmasına və daxili potensialdan daha dolğun istifadə edilməsinə imkan vermir.

Sahibkarların bu tipli iradlarına ölkə prezidentinin reaksiyası məlumdur: iş adamlarının dilə götirdiyi konkret ünvani məsələlər onun birbaşa göstərişi ilə operativ şəkildə həllini tapmış, təqsirkar şəxslər coşalandırılmış, daha sonra isə sahibkarlığın inkişafı ilə əlaqadər dövlət başçısının imzaladığı və haqqında bəhs etdiyimiz fərmanlarda iş adamlarının qanunvericiliyə uyğun fəaliyyət sərbəstliyinə mane olan halların aradan qaldırılmasına yönəlmış tədbirlər kompleksi də geniş əksini tapmışdır. Lakin sentyabrın 12-də Gəncə şəhərində olimpiya idman kompleksinin açılışında iştirak edərkən möhtərəm Heydər Əliyevin söylədiyi nitqdən aydın oldu ki, ölkə

prezidenti bu istiqamətdə dövlət səviyyəsində görülmüş tədbirlərlə kifayətlənmək niyyətində deyildir və sahibkarların faaliyyətinə müdaxilələrin qarşısını almaq üçün ayrıca bir fərمان imzalaması zəruri sayılır.

"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" dövlət başçısının 2002-ci il 28 sentyabr tarixli fərmanında oksini tapan məsələlər kompleksi həmin zərurətin bariz ifadəsidir.

Prezident fərmanında, bu qəbildən olan digər hüquqi aktlar üçün ənənəvi sayılan direktiv səciyyəli göstəriş və tapşırıqlardan öncə, diqqət çəkən əsas məqam dövlət nəzarəti sisteminde struktur islahatlarına və qanunvericilik bazasının təkmilləşdirilməsinə yönəlmış radikal əhəmiyyətli müddəələrin əksini tapmasıdır.

Ən əvvəl, Daxili İşlər Nazirliyinin İqtisadiyyatda Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv edilmiş və bununla da iqtisadi əməkdaşlığındakı sahələrinə daxili işlər orqanlarının nəzarət səlahiyyətinə xitam verilmişdir ki, bu da polisin əməkdaşlığındakı yerinin və rolunun ölkə qanunvericiliyində təsbit olunmuş normalarına tamamilə uyğundur. Fərmanla həmçinin hüquq-mühafizə orqanlarının (məhkəmənin qərarları əsasında hallar istisna olmaqla) sahibkarlıq subyektlərinə müdaxilələri qadağan edilmişdir.

İkincisi, şəhər və rayon icra hakimiyyətlərinin nəzarət və yoxlama funksiyalarını yerinə yetirən müxtəlif qurumlarının on gün müddətində ləğv edilməsi məqsədə uyğun sayılmışdır. Üçüncüsü, nəqliyyat vasitələrinin və təbii ki, həm də sahibkarlıq aləti kimi çıxış edən, sahibkarlıq subyektlərinə məxsus olan və ya özəl bölməyə xidmət edən nəqliyyat vasitələrinin işinə yersiz müdaxilələrin qarşısını almaq. Dövlət Yol Polisinin işini təkmilləşdirmək məqsədilə DYP-nin şəxsi heyəti 15 faiz, Vergilər Nazirliyinin yoxlama-nəzarət funksiyalarını həyata keçirən və müəsir tələblərə cavab verməyən struktur bölmələri işçilərinin sayı 40 faiz ixtisar olunacaq.

İdarəetmə islahatları monasında diqqətəlayiq sayıla bilən daha bir məqam işə odur ki, dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində yoxlamalar qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yalnız İqtisadi İnkıfaz Nazirliyi nümayəndəsinin iştirakı ilə keçirilə bilər. Bu, bir tərəfdən, dövlətin iqtisadi strategiyasının həyata keçirilməsi sistemində adı çökələn nazirliyin yeri və rolu ilə, digər tərəfdən işə onun sahibkarlığın inkişafına dair yeni Dövlət Programının baş icraçısı kimi müəyyən edilməsi ilə izah olunmalıdır.

Prezident fərmanında vergi qanunvericiliyinin və vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə geniş yer verilmişdir. O cümlədən Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq) və 213-cü (Vergi ödəməkdən yayınma) maddələri üzrə cinayət işləri Vergilər Nazirliyi tərəfindən başlandıqda və həmin cinayətlərin ibtidai istintaqı zamanı Cinayət Məcəlləsinin bilavasitə iqtisadi sahədə cinayətkarlıqla bağlı olan ayrı-ayrı maddələrində (onların ümumi sayı 26-dır) göstərilən cinayətlərin olamətləri aşkar olunduqda, göstərilən işlər üzrə ibtidai istintaqın aparılması Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmişsi məqsədə uyğun sayılmışdır. Bununla yanaşı, nazirliyə tapşırılmışdır ki, vergi nəzarəti işinin qanunvericiliyə uyğun aparılmasını təmin etsin; verginin əvvəlcədən ödənilməsi hallarına yol verməsin; vergi yoxlamalarının qanunvericilikdə nəzərdə tutulmuş vaxtdan uzun müddətə aparılmasına və onun səlahiyyətinə aid olmayan yoxlamaların aparılmasına yol verməsin; soyxır vergi yoxlamalarının sayını azaltsın və bir-birini təkrarlayan əsəssiz yoxlamaların qarşısını alsın; vergi orqanları tərəfindən təsərrüfat subyektlərinin fəaliyyətinin, o cümlədən bank hesabları üzrə əməliyyatlarının qeyri-qanuni surətdə möhdudlaşdırılması hallarının qarşısını alsın. Fərmanda həmçinin vergi orqanlarının vəzifəli şəxslərinin peşə funksiyaları - hərəkətləri (hərəkətsizliyi) ilə bağlı konkret tapşırıqlar verilmiş, müəyyən

edilən tədbirlərin icrası barədə Vergilər Nazırlığının dövlət başçısını mütləmədi məlumatlaşdırması zoruri sayılmışdır.

Dövlət vergi orqanları tərəfindən həyata keçirilən operativ nəzarət funksiyalarını tənzimləyən müvafiq qanunvericilik aktlarının və kiçik sahibkarlıq subyektləri üçün sadələşdirilmiş uçot sistemini müəyyənləşdirən normativ hüquqi aktın layihələrinin hazırlanıb təsdiqlənməsi da sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması baxımından normativ hüquqi bazanın təkmilləşdirilməsinə xidmət edəcəkdir.

Bunlardan əlavə, Ədliyyə Nazırlığına tapşırılmışdır ki, sahibkarların fəaliyyətinə qanunvericiliklə nəzərdə tutulmayan müdaxilə hallarına yol verən ietimai təşkilatlar barəsində qanunvericiliyi uyğun müvafiq tədbirlər görsün.

Fərmandan Rabitə Nazırlığı, Səhiyyə Nazırlığı, İqtisadi İnkişaf Nazırlığı, Dövlət Gəmərük Komitəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və ölkə məhkəmələri qarşısında da konkret vəzifələr qoyulmuşdur.

Ölkə Prezidentinin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanından irəli gələn vəzifələr həm də Azərbaycanda audit sisteminin təkmilləşdirilməsini, auditor xidmətlərinin əhatə dairəsinin genişləndirilməsini və keyfiyyətinin daha da yüksəldilməsini, qeyri-dövlət bölməsinin təsərrüfat subyektlərində daxili nəzarət sisteminin səmərəliyini artırmaq məqsədilə daxili audit xidmətləri şəbəkəsini inkişaf etdirmək üçün daha çox soy göstəriləşməsi, Auditorlar Palatasının dövlət vergi orqanları ilə qarşılıqlı fəaliyyətinin və müntəzəm əlaqəsinin təmin olunmasını, bütövlükdə isə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının dövlət idarəctəmə sisteminde islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" 1998-ci il 29 dekabr tarixli və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində sünü maneşlərin qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli fə-

manlarına uyğun olaraq, Auditorlar Palatasında işlənib hazırlanmış və Palata Şurası tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında audit sisteminin islahatı konsepsiya"nın məqsədönlü şəkildə, ardıcılıqla həyata keçirilməsini tələb edir.

Bütövlükdə isə ölkə prezidentinin sahibkarlığın inkişafına yönəlmış formanlarının uğurla yerinə yetirilməsi üçün əlaqədar orqanların və səlahiyyətli şəxslərin hamilələşəcək şəhərə məqsədlərə xidmət edən istonilən xoş niyyət də eləcə niyyət olaraq qalacaqdır. Yeri gölmüşkən, dövlət başçısının "Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurasının yaradılması haqqında" 2002-ci il 27 avqust tarixli fərmanı ölkədə sahibkarlığın inkişafına yönəlmış tədbirlərin uğuruna ümidi boşlməyə yetirinə təminat verir. Cənubi həmin sahədə dövlət tənzimlənməsinə ali səviyyədə həyata keçirmək məqsədində xidmət edən bu fərmanın əsasən, Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurası yaradılır və vaxtaşırı olaraq bu qurum Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və bu sahəyə dövlət qayğısının istiqamətləri barədə təklişlər hazırlayıb dövlət başçısına təqdim edir; bununla da həm bazar münasibətləri şəraitində sahibkarlığın ümumi iqtisadi proseslərdəki rolunun və əhəmiyyətinin daha da gücləndirilməsinə yardım göstərilir, həm də bu istiqamətdə dövlət tədbirlərinin, ilk onca də ölkə prezidentinin yuxarıda şərh olunan fərmanları ilə müəyyən edilmiş vəzifələrin tam həcmində, uğurla yerinə yetirilməsinə bir növ dövlət nəzarəti həyata keçirilmiş olur.

\*\*\*

**"Bir prezent kim, mən ... iqtisadiyyatda dövlət siyasetini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüs-**

**karlığa şərait yaradılmışdır. Bu, dövlət siyasetimizin əsas principləridir**" - 1996-ci ilin yanında möhtərəm Heydər Əliyev belə demişdi. Azərbaycanda sahibkarlığın yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirən prezident fərمانları bir daha sübut edir ki, dövlət başçısının müəyyənləşdiridiyi iqtisadi siyasetin strateji xətti ölkəmizdə qətiyyatla davam etdirilir. Həm də bilavasitə möhtərəm prezidentin özü tərəfindən və özünün fəal iştirakı ilə.. Başlıcası isə budur ki, sahibkarlığın inkişafı ilə bağlı nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsinin nəticəsi kimi, ölkə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin dairəsi genişlənəcək, milli iqtisadiyyatın strukturunun yenidən qurulmasında, rəqabət potensialının artırılmasında və iqtisadi qloballaşma şəraitinə uyğunlaşmasında kiçik və orta sahibkarlığın rolü güclənəcək, Azərbaycan cəmiyyətinin sosial problemlərinin həllində özəl sektor daha fəal şəkildə iştirak edəcək, istehsal sferasında yeni iş yerləri açılacaq, əhalinin möşgullüğünün strukturunu təkmilləşəcək, ölkənin xarici ticarət fəaliyyətində, ən əvvəl də ixrac prosesində qeyri-dövlət bölməsinin payı artacaq və iqtisadi fəaliyyətin regional strukturu daha sürətlə formalasacaqdır.

**OKTYABR 2002-ci İL**

## **2002: AZƏRBAYCAN TARİXİNİN SAHİBKARLIQ İLİ**

*Azərbaycan müstəqilliyinin 12-ci ili olan 2003-cü ilə təzəcə qədəm qoysaq da, elə inidən dövlətimiz və xalqımız üçün bu ilin ictimai-siyasi baxımdan hansı yeni hadisələrlə olamətdər olacaq, inkişaf və tərəqqi yolundakı irəliləyişimizə hansı yeni töhfələr verəcəyi barədə proqnozlar irəli sürürük. Bu, adı marağdan irəli gələn hövzəsizlik kimi dəyərləndiriləməlidir: dövlət quruculuğunun zaman ölçüləri aya, ilə sügəmir, elmi proqnozlara əsaslanan, bir neçə ili və daha uzun müddəti ehtiva edən konseptual yanaşma dövlət quruculuğu-*

*nun strategiyasından irəli gələn və konkret müddətləri nəzərdə tutan taktiki gedişlərlə həyata keçirilir. Bu mənada bir il sonra boyanmaq və həmin "sonra"ni arzuladığımız, ürəyimizcə olacaq şəkildə görmək həvəsi təbii sayılmalıdır...*

**Nə və necə?**

Azərbaycan müstəqilliyinin bənisi və yeni Azərbaycan quruculuğunun baş memarı olan möhtərəm Heydər Əliyev Dünən ya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibatlaş Azərbaycan xalqına bayram təbrikində yekun vurdugumuz ilin başlıca xüsusiyətlərindən bəhs edərkən deməmişdir: "İftixar hissi ilə deyə bilərik ki, 2002-ci il Azərbaycan xalqı üçün, ölkəmiz üçün uğurlu olmuşdur. Bu ildə Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənmiş, qurduguimus, yaratdıgmız hüquqi, demokratik, dünyovisi dövlət inkişaf etmiş, Azərbaycanda vətəndaş cəmiyyəti bərqrər olmuş, matbuat azadlığı, insan haqlarının qorunması Azərbaycan dövlətinin siyasetinin əsas istiqamətlərindən biri olmuşdur. Azərbaycanda iqtisadiyyat ardıcıl surətdə inkişaf edir. Iqtisadi İslahatlar həyata keçirilir və bunların nəticəsində Azərbaycanda bazar iqtisadiyyatı artıq geniş yer almışdır. Sahibkarlıq fəaliyyəti bütün imkanları əldə etmişdir...". Yaxın golçuk üçün suallı düşüncələrimizə isə dövlətimizin başçısının cavabı belə olmuşdur: "Ölkəmiz ötən ildə böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanda çox xoş əhval-ruhiyyə yaranmış və belə əhval-ruhiyyə ilə biz 2003-cü ili qarsılıyırıq. 2003-cü il Azərbaycan üçün daha uğurlu olacaqdır. Çünkü həm 2002-ci ildə, həm də əvvəlki illərdə görülən işlər, həyata keçirdiyimiz daxili və xarici siyaset Azərbaycanı ilbəl inkişaf etdirir".

Prezidentin son darəcə daqiq, mənalı və yiğcəm iləyicili dəyərləndirməsi, özünəməxsus bir kompas kimi, bizi arxada qalmış ilin aylarına, günlərinə təzədən işiq salmağa, olmuşları xatırlamağa və tohlil süzgəcindən keçirib nəticələr çıxarmağa, ən azı, qarşındaki bir illik dövrün perspektivini aydın təsəvvür etməyə imkan verir..

Heç şübhəsiz, ölkəmiz üçün 2002-ci ilin mühüm siyasi hadisəsi 24 avqust referendumudur. Ölək Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən bu referendum, hər şədən əvvəl, Azərbaycanda demokratianın, hüquqi dövlət quruculuğu prosesinin keyfiyyətə yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirmiş, siyasi proseslərdə xalqın fəal iştirakının parlaq təzahürünə çevrilmişdir. Referendum ilə Konstitusiyada edilən dəyişikliklər qloballaşan dünyada Azərbaycanın öz yerini - layiq olduğu yeri müsyyən etmək, milli qanunvericiliyini qəti şəkildə Avropa standartlarına uyğunlaşdırmaq əzminin ifadəsi olmuşdur. ABŞ konqresinin Azərbaycana qarşı yönəlmış və on ildən bəri hökmətlər səviyyəsində ABŞ-Azərbaycan əməkdaşlığını möhdudlaşdırıran bədənam 907-ci düzəlişinin ilin əvvəlində müvəqqəti olaraq qüvvədən salınması, son payızda isə respublikamızın NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilməsi Heydər Əliyev xarici siyasetinin növbəti uğuru, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun ilbəl artması və dünya dövlətləri ailəsində ölkəmizin bərabərhüquqlu üzv sıfəti tanınmamasının növbəti təsdiqi olmuşdur. Dövlətimizin başçısının yanvar və sentyabr aylarında Rusiya Federasiyasına rəsmi dövlət və işgəzar səfərləri Rusiyamın Azərbaycanı özüne strateji tərəfdən seçməsi, Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda Azərbaycanın geosiyasi mövqeyi və dövlətçilik maraqları baxımından çox mühüm iki məsələdə - Qəbələ RLS-nin statusunun müyyənləşdirilməsi və Xəzərin dibinin bölünməsi məsələlərində qəti anlaşmanın əldə olunması, bunlarla əlaqədar tarixi əhəmiyyətli sazişlərin bağlanması ilə, may ayında isə İran İslam Respublikasına möhtərəm Heydər Əliyevin rəsmi səfəri cənub qonşumuzla uzun illərdən bəri arzulanan səviyyədə olmayan ikitərəfli münasibətlərin yeni keyfiyyət müstəvisinə - qarşılıqlı anlaşma müstəvisinə keçməsi, "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında" müqavilə-

nin imzalanması ilə nəticələnmişdir; Azərbaycan, Türkiyə və Gürcüstən prezidentlərinin Trabzon sammitində, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə və NATO-nun Praha sammitində Azərbaycan Prezidentinin iştirakı tələyüklü problemlərimizin həllində bu regional beynəlxalq qurumlardan daha sanballı dəstək alımcığını ümidişəmizi qat-qat artırıb, yeni əsr üçün Cənubi Qafqaz regionunun inkişafının başlıca istiqamətlərinin müyyənləşdirilməsində Azərbaycanın əhəmiyyətli rol oynadığını, beynəlxalq terrorizmə qarşı əllik mübarizəyə və qloballaşma proseslərinə Azərbaycanın fəal şəkildə qoşulduğunu bir daha nümayiş etdirmişdir.

Bütün bunların və sadalamadığımız digər siyasi hadisələrin tövqündə duran ən əlamətdar hadisə isə 2002-ci il sentyabrın 18-də baş vermişdir - "Ösrin müqaviləsi"nin reallaşması istiqamətində atılmış tarixi əhəmiyyətli ən ciddi addım olan və təkcə Azərbaycanda deyil, bütün dünyada analitiklər və siyasetçilər tərəfindən Heydər Əliyev siyasi iradəsinin parlaq qələbəsi, onun rəhbər qətiyyətinin və siyasetçi əzaqgörənliliyinin təntənəsi sayılan, çox böyük iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi nöqtəyi-nəzərdən Qafqazda sülhün, əmən-amanlığın və təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməl qoyulmuşdur.

ABŞ prezidenti C.Buşun təbliğimə desək, Bakı-Tbilisi-Ceyhan boru kəməri Şərqi-Qərbi enerji dəhlizində mərkəzi komponentdir, regiona yeni sərmayənin cəlb olunması, dünyanın enerji təhlükəsizliyinin gücləndirilməsi, Xəzər hövzəsi ölkələrinin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, bu ölkələrin iqtisadi əməkdaşlığına və dünya iqtisadiyyatına integrasiya olunmasına təkan verəməsi və təkcə region ölkələri-na deyil, həm də dönyanın digər güşələrindəki ölkələrə iqtisadi fayda baxımından misilsiz əhəmiyyətə malik əməkdaşlıq laiyəsidir.

Yeri gəlmmişən, BTC-nin təməl daşının qoyulduğu gün "Ösrin müqaviləsi"nin tam gücü ilə işə salınması istiqamətin-

da daha bir olamətdar addım atılmış və "Azəri-Çıraq-Günəşli" yataqlarının ikinci fazasının tikinti mərhələsinə də start verilmişdir. Bu mərhələdə "Azəri" yatağının şərq və qərb hissələri işlənəcək. Mərkəzi hissəsi "Faza-1" mərhələsinə daxil olan "Azəri" yatağının şərq və qərb platformalarından ilk neftin çıxarılması 2006-ci ilin ortalarına və 2007-ci ilin avqustoruna planlaşdırılır. İkinci faza beynəlxalq konsorsiumun iştirakçılarına 210 milyon ton neft ehtiyatları şəhər edir.

Bakı-Tbilisi-Ceyhan kimi, 2002-ci ildə həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycan üçün cəmi dərəcədə böyük əhəmiyyət kəsb edən və perspektivə hesablanan ikinci müüm hadisə sahibkarlıq dövlət himayəsinin bütün ələrləriyle gündəmə çıxarılması olmuşdur. Burada zahirən rəmzi, mahiyyətə isə daxili bir bağlılıq da vardır: Xəzərin Azərbaycan sektorundakı karbohidrojen ehtiyatlarının işlənməsi, nəqli və hasilatın pay bölgüsü ilə bağlı sazişlərin reallaşdırılması, o cümlədən ixrac nefti və qaz komərlərinin çöküldüşmə dair planların gerçəkləşdirilməsi daha çox xarici ölkələrin özəl şirkətləri ilə işbirliyindən asılı olduğu kimi, bütövlükde Azərbaycan iqtisadiyyatının bu günü və sabahı da əzəl sektorun, sahibkarlığın inkişaf və tərəqqisindən asılıdır.

Bu baxımdan 2002-ci ili daha çox sənətkarlıq in klini  
yərləndirmək və yeni Azərbaycan quruculuğunun növbəti ilin  
sosial-iqtisadi göstəricilərinə ayrıca diqqət yetirmək, zən-  
nimizə, mənşiqi olardı. Yeri gəlmmişkən, 2001-ci ilin sosial-  
iqtisadi yekunları və 2002-ci il üçün proqnoz planları barədə  
ötən ilin övvəllərində "Azərbaycan" qəzetində dərc etdirdiyi-  
miz analitik yazıya qızın içtimai maraq və fəal oxucu reak-  
siyası bu qənaətimizi daha da möhkəmləndirir.

2002 - ilkin yekunlar

Beləliklə, 2002-ci ildə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının ilkin yekunlarına nəzər salaq.

Ən əvvəl, qeyd etmək lazımdır ki, Azərbaycan İqisadının 1996-ci ildən başlanan dinamik inkişafı davam etməkdə

dir. Ölkədə aparılan ardıcıl iqtisadi İslahatlar nəticəsində bər-qorar olmuş makroiqtisadi sabitlik 2002-ci ildə də qorunub saxlanmış və daha da möhkəmləndirilmişdir. Bütövlükda 2002-ci ildə Azərbaycanda bütün makroiqtisadi göstəricilər üz-rə artırm əldə olunub; son illər orta illik səviyyəsi 8-10 faizə çat-an iqtisadi artım cari ildə də davam etmiş və illik artımın 8,5 faizlik proqnozuna qarşı on bir ayda 10,4 faiz təşkil etmiş, yaxud müqayisəli qiymətlərlə 2,4 trilyon manat artaraq 25,3 trilyon manata çatmışdır. Əlavə dəyər məhsul isteh-sali sahələrində 13,1, xidmət sektorunda 6,2, məhsulsa hesablanan vergilər üzrə isə 13,9 faiz çoxalmışdır. ÜDM-in struk-turunda məhsul istehsalı sahələrinin xüsusi çöküsü 2001-ci ilin müvafiq dövründəki 51,9 faizdən 52,4 faizdək yüksəlmış, on bir ayda adambaşına 3,1 milyon manatlıq (647,9 dollarlıq) və ya keçən ildəkindən 9,6 faiz çox ÜDM istehsal edilmişdir. Dekabrın 1-dək sənayedə ÜDM-in çöküsü 34,3 faizə qalxıb ki, bu da 2001-ci ilin müvafiq dövründəkindən 3,3 faiz çoxdur. İstehsalın həcmi yanacaq sənayesi müəssisələrində 2,2 faiz, o cümlədən neft və qaz hasilatında 2,3 faiz, metallurgiyada 2 dəfə, kimya və neft kimyası sənayesində 38, tikinti materialları sənayesində 50,6, yüngül sənayedə 6,2 faiz artmışdır. Sənaye məhsulunun 49,2 faizi qeyri-dövlət bölməsində istehsal olunub ki, bu da əvvəlki ilə nisbatən 10,6 faiz artıqdır. Sözsüz ki, qeyri-dövlət sektorunda istehsalın belə yüksək artımı sahibkarlı-ğın inkişafı üçün Azərbaycanda yaradılan münbit və əlverişli şəraitlə bağlıdır.

Ölverişsiz hava şəraitinə baxmayaraq, kənd təsərrüfatında ötən illərlə müqayisədə xeyli çox məhsul istehsal olunmuşdur. Ən əvvəl qeyd etmək lazımdır ki, 2002-ci ildə ölkədə ilk dəfə olaraq 2 milyon 200 min tona yaxın taxıl əldə edilmiş və bu göstəricini yaxın gələcəkdə ildə 3 milyon tona çatdırmaq üçün yaxşı zəmin yaradılmışdır.

Son iller ölkədə kartofçuluq da sürətlə inkişaf edir. Axırıncı on ildə 180 min tondan artıq kartof istehsal etməyən

Azərbaycanda ötən il 700 min ton kartof istehsal edilmiş, uzun illər kartof idxləçisi olan ölkəmiz ilk dəfə olaraq kartof ixracatçısına çevrilmişdir - 2002-ci ildə Rusiyaya 7 min tondan çox kartof satılmışdır.

Təravəzçilik də intensiv olaraq inkişaf etməkdədir. Bunun nəticəsi kimi, ötən ildə ilk dəfə olaraq uzaq xaricə 4 min ton təzə təravəz ixrac edilmişdir. Dörd-beş il əvvəl isə bu barədə səhbat də gedə bilməzdı.

Kənd təsərrüfatında heyvandarlığın da xüsusi çökisi sürətlə artır. Əvvəllər ölkənin tələbatını ödəmək üçün at məhsullarının mühüm hissəsi xaricdən gətirilirdi. O cümlədən 1996-ci ildə ölkəyə 200 milyon dollarlıq kənd təsərrüfatı məhsulu idxlə olunmuşdu ki, bunun da 100 milyon dollarlığı at məhsulları idi. İndi demək olar ki, ölkədə on çox istifadə olunan qızyun və mal atı idxlə edilmir. Halbuki 1994-cü ildə ölkədə adambığına 12 kilogram at istehsal edildiyi halda, indi bu, 18 kilogramdan çoxdur. Demək olar ki, artıq bu sahədə təklif tələbata cavab verir. Hazırda ölkəyə əsasən qus atı və yumurta idxlə olunur. Ona görə də sahənin inkişafını stimullaşdırmaq üçün dövlət 2002-ci ildən quşçuluğu vergilərdən azad edib.

Bütövlükdə 2002-ci ildə ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları barədə statistika göstərir ki, yola saldığımız cari ildə 197,9 min ton at, 1062,2 min ton süd, 529,3 milyon adəd yumurta, 11,4 min ton yun və 148,3 ton barma istehsal edilmişdir ki, bu da 2001-ci ildəki kənd təsərrüfatı məhsullarından ümumilikdə 4,1 faiz çoxdur. Pul ifadəsində isə kənd təsərrüfatı məhsullarının istehsalı 6,7 trilyon manat keçmişdir.

Xoşagolan haldir ki, Azərbaycanın xaricə kənd təsərrüfatı məhsulları satan ölkəyə çevriləməsi prosesi bu il də davam etmiş və ixracın həcmi dəhədə artmışdır. Müqayisə üçün deyik ki, 1996-ci ildə xarici ölkələrə 15,9 milyon dollarlıq kənd təsərrüfatı məhsulları göndərildiyi halda, ötən il bu göstərici 24,5 milyon dollara qalxmışdır.

Taxıl, kartof, tərəvəz, meyvə, bostan məhsulları istehsalında yənə əsaslı artım vardır. Yalnız üzümçülük və tütün istehsalında azalma qeydə alınmışdır. Pambıqılıqdakı vəziyyətə isə qismən dünya bazarda pambıq mahsili qiymətinin müsbət istiqamətdə dəyişməsi təsir göstərmış və 2002-ci ildə də əkinlərin azalmasına baxmayaraq (61 min ha), pambıq istehsalını əvvəlki ildə olduğu səviyyədə (80,1 min ton) saxlamaq mümkün olmuşdur.

Nefi strategiyasının uğurla reallaşması və ölkədə yaradılan olverişli işgüzar mühit şəraitində iqtisadiyyatın istor neft sektoruna, istərsə də qeyri-neft sektoruna xarici investisiyaların axımı davam etmiş və 2002-ci ilin on bir ayının yekunları üzrə onun həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 90,4 faiz artaraq 9 trilyon manata çatmışdır.

Ötən il ölkənin ixrac potensialı xeyli artmış və proqnoz göstəricisini 300 min ABŞ dölları həcmində qabaqlayaraq, ümumilikdə 2,1 milyard dollara çatmışdır. Ölkəyə xarici kapital axımı da proqnoz göstəricilərinə nisbətən 200 min dollar artaraq 2 milyard dollar olmuşdur. Müsbət haldir ki, birbaşa investisiyalar formasında cəlb edilmiş xarici kapital axımı da proqnoz göstəricisindən 1,2 dəfə çox olmuş və 1,7 milyard dollar təşkil etmişdir.

Yanvar-noyabr aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 trilyon manat investisiya yönəldilmiş və 4,1 trilyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əvvəlki ilə müqayisədə istifadə olunmuş investisiyanın məbləği 90,4 faiz, tikinti-quraşdırma işlərinin həcmi 2,6 dəfə artmışdır. Əsaslı vəsaitin 76,4 faizini və ya 6,9 trilyon manatını xarici sərmayelər təşkil etmiş, bu vəsaitin 8 trilyon manatı, yaxud 89,5 faizi istehsal təyinatlı obyektlərin inşasına sərf olunmuşdur.

İlin əvvəlindən bəri ümumi sahəsi 537,1 min kvadratmetr olan yaşayış sahəsi, 4594 şagird yeri olan ümumtəhsil məktəbləri, 165 çarpayılıq xəstəxana, Naxçıvanda, Gəncədə, Şəkidə

olimpika idman kompleksləri, Azərbaycanın Türkiyədəki safirliyi üçün inzibati bina, etilen-propilen zavodunda ilə 600 ton bitum istehsal edən qurğu, Mingəçevirdə dəmiryol və gəzinti və s. istifadəyə verilmişdir. 2001-ci ilin eyni dövrü ilə müqaviləsi yəsəvə yayış evlərinin tikintisi 39,3 faiz, məktəblərdə şagirdlərinin sayı isə 2,6 dəfə artmışdır. On bir ayda tikinti işlərinin dövlət büdcəsindən də xeyli vəsait yönəldilmiş, o cümlədən inşasının davam etdirilməsi vacib sayılan obyektlər üçün 177,9 milyard manat ayrılmışdır.

2002-ci ilin yanvar-noyabr aylarında 2400-dən çox kiçik müəssisə və obyekt özəlləşdirilmiş və bundan dövlət büdcəsinə 52 milyard manat vəsait daxil olmuşdur. Bütövlükdə özəlləşdirme başlayandan bəri ölkədə 27 mindən çox dövlət müəssisəsi özəlləşdirilmiş və bundan dövlət büdcəsinə 340 milyard manat keçirilmişdir. Həmçinin yanvar-noyabr aylarında İqtisadi İnkışaf Nazirliyi tərəfindən 2300-dək icarə müqaviləsi bağlanmışdır ki, bunlar üzrə dövlət büdcəsinə 11 milyard manat daxil edilmişdir. Bütövlükdə dövlət əmlakının icarəyə verilməsi üzrə 22 mindən çox müqavilə bağlanmışdır ki, bundan da dövlət xəzinəsi 68,5 milyard manat qazanmışdır.

Nəqliyyat xidmətlərinə göldikdə isə deməliyik ki, bu müdaddət 89,6 milyon ton yük və 814,9 milyon nəfər sərnişin daşınmış, 2001-ci ilə nisbətən yük daşınması 5,5 faiz artmış, sərnişin daşınması isə cüzi (0,4 faiz) azalmışdır. Yüklerin 54,3 faizi avtomobil nəqliyyatı, 17,9 faizi dəmir yolu, 16,1 faizi boru kəməri, 11,7 faizi dəniz nəqliyyatı ilə, sərnişinlərin isə 86 faizi avtomobil nəqliyyatı ilə, 12,9 faizi metropolitenlə daşınmışdır. Yük daşınmasının 55,1 faizi, sərnişin daşınmasının isə 85,3 faizi qeyri-dövlət bölməsinə fəaliyyət göstərən nəqliyyat vasitələri ilə həyata keçirilmişdir.

On bir ayda əhaliyə, müəssisə və təşkilatlara 831,4 milyard manatlıq, yaxud əvvəlki ildəkindən 16 faiz çox rəbitə xidməti göstərilmiş, xidmətlərdən əldə edilən gəlirlərin 66,6 faizi qeyri-dövlət bölməsinin payına düşmüşdür.

2002-ci ilin on bir ayında ölkə əhalisinə 14,4 trilyon manatlıq istehlak məalları satılmış və pullu xidmətlərin həcmi 6,8 faiz artaraq 2,4 trilyon manata çatmışdır. Ömtəc dövriyyəsinin 24,7 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatlarının, 39,9 faizi bazar və yarmarkaların, 35,4 faizi isə fiziki şəxslərin payına düşür.

Xarici ticarət əlaqələri də ilboil genişləndir. 2002-ci ilin on ayında xarici ölkələrlə 2946,3 milyon dollar məbləğində ticarət əməliyyatları aparılmış, bu əməliyyatların 55,2 faizini və ya 1625,2 milyon dollarmı Azərbaycandan ixrac olunan məallar, 44,8 faizini (1321,7 milyon dolları) isə idxlə məhsulları təşkil etmişdir. Beləliklə, ticarətin bu sahəsində 304,1 milyon dollar məbləğində müsbət saldo yarammışdır.

Ölkəmiz məalların 60,3 faizi uzaq xarici dövlətlərdən, 29,7 faizi MDB məkanından götürülmüşdür. İxrac etdiyimiz məalların isə 88,3 faizi uzaq xarici ölkələr, qalan MDB-yə göndərilmişdir. İdxal-ixrac əməliyyatlarının 53,7 faizi, o cümlədən idxlənin 66 faizi və ixracın 43,6 faizi qeyri-dövlət bölməsinin fəaliyyətinin bəhrəsidir.

Ölverişli makroiqıtsası şəraitdə Milli Bank 2002-ci il üçün pul-kredit siyasetinin başlıca istiqamətlərinə uyğun olaraq, inflasiyanın məqbul səviyyədə saxlanması, milli valyutanın məzənnəsinin sabitliyinin təmin olunmasına, beynəlxalq normalara uyğun valyuta cəhitiyələrin qorunub saxlanması, ölkədə bank sisteminin daha da möhkəmləndirilməsinə və iqtisadiyyatın pulla təminatının yaxşılaşdırılmasına yönəldilmiş pul-kredit və məzənnə siyaseti yeritmiş və qarşıda qoyulan məqsədlərə nail olmuşdur.

2002-ci ilin yekunları üzrə inflasiyanın həddi proqnoz səviyyəsini (3 faiz) aşmayışdır. Manatın ABŞ dollarına nisbətən məzənnəsinin üzən-tənzimlənən məzənnə rejimində dəyişməsi davam etmişdir. İlin ikinci yarısından başlayaraq, xarici investisiyalar axımının artması və digər amillər nəticəsində valyuta bazarda valyuta təklifinin çoxalması ilə bağlı manatın

məzənnəsinin dəyişməsi tempi sabitləşmişdir. Ümumilikdə mənətin məzənnəsi il ərzində 2,5 faiz ətrafında dəyişmişdir.

Ölkənin strateji valyuta ehtiyatları 1,3 milyard ABŞ dollarını ötmüşdür. Milli Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 110 milyon ABŞ dollarına qədər məbləğin dövlətin xarici öhdəliklərinin ödənilməsinə və Bakı-Tbilisi-Ceyhan layihəsində ARDNŞ-nin payının maliyyələşdiriləsi üçün köçürülməsinə baxmayaraq, ilin sonuna 675 milyon ABŞ dollarından çox səviyyədə gözlənilirdi. Bu isə 80 milyon dollara qədər nisbi artım deməkdir.

Azərbaycan bank sisteminin filial şəbəkəsi sürətlə artmaqdə davam edir. Ötən il filialların ümumi sayı 8 adəd artmış və dekabrın 1-i üçün 216-ya çatmışdır. Kredit qurumlarının sayı isə dəyişməmiş və ölkə üzrə, öncə olduğu kimi, 47 bankın və 46 qeyri-bank kredit qurumunun lisenziyaları qüvvədə olmuşdur. Bir banka düşən orta nizamnamə fondu göstəricisi də dekabrın 1-i vəziyyətində 13,5 milyard manat səviyyəsində qalmışdır.

2002-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyatına kredit qoyuluşları 2504,0 milyard manat olmuş, bütün kredit qoyuluşlarının 1780 milyard manatı qismüddətli kreditlərin, 724,0 milyard manatı isə uzunmüddətli kreditlərin pənyə düşmüşdür. Göstərilən dövrə Azərbaycan iqtisadiyyatına dövlət bankları tərəfindən 1108,5 milyard manat, özəl banklar tərəfindən 997,7 milyard manat, qeyri-bank kredit qurumları tərəfindən isə 397,9 milyard manat kredit yönəldilmişdir.

Bütün bu uğurlar dövlət səviyyəsində aparılan genişmiq-yashlı işlərin, o cümlədən qanun yaradıcılığı fəaliyyətinin nəticəsidir. Təkcə son 1-1,5 il ərzində ölkə parlamenti tərəfindən iqtisadi islahatların hüquqi mexanizminin təkmilləşdirilməsinə yönəlmış "Büdcə sistemi haqqında", "Dövlət rüsumu haqqında", "Dövlət satınalmaları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", ölkədə aparılan agrar islahatların qanunvericilik bazasının möhkəməndirilməsinə, əhalinin sağlamlığının qorunmasına, ətraf mühitin mühafizə-

sinə və s. məqsədlərə xidmət edən "Kənd təsərrüfatı istehsalçılarına müddətli vergi güzəştərinin verilməsi haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Kənd təsərrüfatında siğortanın stimullaşdırılması haqqında", "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında", "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında", "İcbari ekoloji siğorta haqqında", "Çayçılıq haqqında" və s. çox vacib qanunlar qəbul olunmuş, "Özəlləşdirilən dövlət müəssisələrinin, agrar islahati nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borçları haqqında", "Qiymətli kağızlar bazarda investorların hüquqlarının müdafiəsi haqqında", "Statistika haqqında", "Dövlət rüsumu haqqında", "İcarə haqqında", "Torpaq icarəsi haqqında" qanunlara və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əhəmiyyətli dəyişiklik və əlavələr edilmişdir.

Göründüyü kimi, bütövlükdə 2002-ci il iqtisadi sahədə baş verən müsbət irəliliyələrlə yaddaşalan olmuş, on əsası, bu irəliliyələr pərakəndə iqtisadi tədbirlərin nəticəsi kimi yox, məqsədyönlü və sistemli siyasetin bahəsi kimi ortaya çıxmışdır.

... *Önce insan!*

Yola saldığımız ildə həmçinin əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə ölkə prezidentinin konkret ünvanlı, onlara fərman və sərəncam imzalaması ilə yanaşı, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", "Valideynlərin itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Sosial siğorta haqqında", "Dövlət siğorta sistemində fördi uçot haqqında", "Ahillərlə sosial xidmət haqqında", "Əlliyyin qarşısının alınması, əlliərin reabilitasiyası və sosial müdafiəsi haqqında" və s. qanunların tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilmişdir.

Bütün bunlar və digər məqsədyönlü tədbirlər əhalinin maddi-sosial vəziyyətinin yaxşılaşması ilə müşayiət edilmişdir.

Yanvar-noyabr aylarında ölkə əhalisinin pul gölərləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz artaraq 19 trilyon manata çatmış, adambaşına pul gölərləri 10 faiz yüksələrək 2,4 milyon manat olmuşdur. Pul gölərlərinin 77,3 faizi müxtəlif malların alınmasına və xidmətlərə, 4,7 faizi isə vergilərin və üzvlük haqların ödənilməsinə sərf edilmişdir. Əhalinin sərvəcəminde əvvəlki ildəkindən 10,7 faiz çox - 18,2 trilyon manat pul qalmış və bu, həm də camaatın əmanət banklarındakı vəsaitlərinin həcmünün artmasına səbəb olmuşdur. Ümumilikdə noyabrın 1-nə olan məlumatə görə, əhalinin banklardakı əmanətləri 2001-ci ilə müqayisədə 31,8 faiz artaraq 717,7 milyard manata çatmışdır.

ta çatmışdır. Öten il ölkədə əmək haqlarının artım tempi də davam etmişdir. İqtisadiyyatda və sosial sahələrdə çalışan işçilərin orta aylıq maaşı 2001-ci ilin eyni dövründə nisbətən 21,2 faiz çoxalaraq 312,9 min. manat təşkil etmişdir. Hasılat sahəsində, maliyyə vəsiatçılığında, kommersiyada çalışanların əmək haqqı isə ölkə üzrə orta aylıq maaşdan yüksək olmuşdur.

Son iller şahının aztəminatlı təbaqəsinin, xüsusi pensiyaları və əllərin sosial müdafiəsi dövlətin xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən islahatlar öz müsbət nticəsini verməkdədir. İqtisadi çətinliklərə baxmayaraq, pensiyaların möbləğü ildən-ildə artır (məsələn, ötən il bu artım 20 faiz təşkil etmişdir). Onu da nəzərdə almaq lazımdır ki, son on ildə ölkədə pensiya və müavinətlərin ödənilməsində ciddi maliyyə sabitliyinə, mövcud resurslardan istifadədə müəyyən səmərəliliyə nail olumuşdur və dövlətin bu sahədə borecini minimal həddə çatmışdır. Pensiyaçılardan maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə son illərdə dəfələrlə pensiya qanunvericiliyinə pensiyaların möbləğlərinin artırılmasını nəzərdə tutan dəyişikliklər edilmişdir. Bunun nticəsi olaraq, 1997-2002-ci illər ərzində təkər pensiya və müavinətlərin artırılmasına əla-

və olaraq 700 milyard manata qədər vəsait ayrılmış, 2003-cü il-də bu məqsədlə daha 200 milyard manat ödəniləcəyi nəzərdə tutılmışdır.

Erməni daşnaklarının azərbaycanlılara qarşı münasibətdə dövlət siyaseti səviyyəsində həyata keçirdikləri soyqırımı və "etnik təmizləmə" natiqəsində qədim Azərbaycan torpaqlarının daxili ata-baba yurdlarından zorakılıqla qovulmuş, habelə əraziyimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi üzündən dənni yaşayış yerlərini tərk etməyə məcbur olmuş 1 milyonadək qaçqın və köçkünlərin soydaşımızın mənzil-məisət qayğılarını yüngülləşdirmək, onların məskunluğu sahəsində ardıcıl işlər 2002-ci ilədə davam etdirilmişdir. O cümlədən ölkə prezidentinin 2001-ci il 22 avqust tarixli fərmanına əsasən Dövlət Neft Fondundan ayrılmış 82 milyard manat vəsait hesabına Goranboy rayonu ərazisində qaçqınlar üçün hər cür rahatlığı olan 140 evdən ibarət ilk qəsəbə salınmış və ötən il sentyabrın 13-də möhtəşəm Heydər Əliyevin iştirakı ilə həmin qəsəbənin açılış mərasimi keçirilmişdir. Bəzə bir qəsəbənin yaxın vaxtlarda Füzuli rayonunda da istifadə və veriləcəyi nəzərdə tutulur. Biləsuvar rayonu ərazisində salınmış beş çadır şəhərciyimin sakınıları da tezliklə abad və ya, əraşılıqlı evlərdən ibarət qəsəbədə məskunlaşdırılacaqlar. Qaçqın və köçkünlərin məşğulluq problemləri da uğurla həll edilir.

İqtisadiyyatın bazar münasibatlarına transformasiya olduğu bir dövrdə respublikamızın karşısına çıkan en ağır sosial-iqtisadi problem yoxsulluqdur. Yoxsulluq dünyamın bütün ölkələrinin qarşısında bir problemdir, xüsusilə də transformasiya övründə dövlət sektorunun struktur dayışıklılıqları, maliyyə öhranı, özəl sektorun müvafiq səviyyədə inkişaf etməməsi mümilikdə onun artmasına səbəb olur. Bunaqlan əlavə issa Azərbaycan Respublikasında şəhərin əmanətlərinin itirilməsi, arıcı faktorların təsirinin güclənməsi, müharibə şəraiti, dövlət

tərəfindən əhaliyə yardımın hələ ki, kifayət qədər olmaması və ünvanlılığının zəifliyi yoxsulların sayının artmasına gətirib çıxarımış, ümumilikdə, aparılan bütün islahatların yoxsulluq probleminin həll edilməsi məqsədində təbe etdirilməsini şərtləndirmişdir.

2002-ci il oktyabrın 25-də Bakıda Azərbaycan Prezidenti Heydər Əliyevin, Prezidentin İcra Aparatının, Milli Məclisin və Nazirlər Kabinetinin məsul işçilərinin, nazirlərin, komitə sədrərinin, şirkət və konsernlərin rəhbərərinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin diplomatik missiyalarının və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçilərinin, bank, maliyyə və kommersiya strukturları nümayəndərinin iştirakı ilə "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı"nın təqdimatına həsr olunmuş ümummilli konfrans keçirilmişdir. Konfransda çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev demişdir ki, "Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra həyata keçirdiyimiz tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafına, insanların rifah halının yaxşılaşdırılmasına nail olmuşuq. Amma eyni zamanda, yoxsulluq problemi hələ də həll edilməli böyük bir problem kimi bizim gündəliyimizdə durur".

Məlum olduğu kimi, istər iqtisadiyyatda, istər sosial sahədə, istərsə də digər sahələrdə əldə edilmiş nəqliyyatlı möhkömləndirmək, ölkəmizdə yoxsulluğun azaldılması istiqamətində zəruri tədbirləri ardıcıl şəkildə həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli sərəncamına əsasən "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı"nın hazırlanması məqsədilə dövlət komissiyasi yaradılmışdır. Dövlət komissiyası Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə six əməkdaşlıq şəraitində, ölkənin hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə 15 sahə üzrə işçi qruplarının məqsədyönlü fəaliyyəti sayəsində üç illik dövrü - 2003-2005-ci illəri əhatə edən Dövlət Programını hazırlamışdır. Program üzrə qeyd olunan

dövrdə həyata keçiriləcək əsas tədbirlər makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, sahələr və regionlar baxımından iqtisadiyyatın tarazlı şəkildə inkişaf etdirilməsinə, investisiyaların ölkəyə daha geniş şəkildə cəlb edilməsinə, iqtisadiyyatda struktur islahatlarının, o cümlədən özolləşdirmənin sürətləndirilməsinə, sahibkarlığın inkişaf etdirilməsinə, sərbəst və haqlı rəqabətin qorunmasına, yeni iş yerlərinin açılmasına, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsinə yönəlacəkdir. Nəticədə 2005-ci ildə hazırkı dövr ilə müqayisədə orta aylıq real əmək haqqının ən azı 1,8 dəfə artması təmin ediləcəkdir.

Ümumilikdə bu müddət ərzində Dövlət Programında nəzərdə tutulan tədbirlərin reallaşmasına bütün mənbələr hesabına 10 milyard dollar həcmində vəsait qoyulacaqdır. Programın maliyyə yardımçıları qismində Beynəlxalq Valyuta Fondu ilə yanaşı, Dünya Bankı, Asiya Inkişaf Bankı, İslam Inkişaf Bankı, Avropa Birliyi, habelə Azərbaycanda fəaliyyət göstərən bütün donor qurumları çıxış edəcəklər.

1996-ci ildə Dünya Bankı tərəfindən aparılmış sorğuya əsasən Azərbaycanda yoxsulluğun səviyyəsi 61 faiz, 2001-ci ildə isə 47 faiz olmuşdur. Dövlət Programı üçün "isnad nöqtəsi" də ikinci göstərici qəbul edilmişdir.

Adı çəkilən mərasimdə ABŞ-in Azərbaycandakı səfirinin qeyd etdiyi kimi, Azərbaycanda yaradılmış sabitlik və sağlam iqtisadi idarəetmə sistemi "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı"nın da uğurla həyata keçirilsəyinə böyük ümidiyər yaradır.

### BTC və İlham Əliyev

Övvəldə qeyd etdiyimiz kimi, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri tikintisinin təməlinin qoyulması 2002-ci ildə Azərbaycanın içtimai-siyasi və iqtisadi həyatında baş vermiş mühüm hadisələrin fövqündə duran çox böyük tarixi

əhəmiyyətə malik hadisə olmuşdur. Çünkü BTC, Heydər Əliyevin dili ilə desək, əsas məqsədi "Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqlarının xarici şirkətlərlə, onların investisiyalarının cəlb olunması vasitəsilə müştərək işlənməsini təşkil etmək, bunun nəticəsində zəngin yataqlarımızdan neft və qaz hasilatını təmin etmək və təbiiidir ki, bunların hamısını Azərbaycanın milli mənafətlərinin təmin olunmasına yönəltmək" olan neft strategiyasının - mahiyyətə həm də Qafqaz regionunda sülhün, tərəqqinin və əmin-amanlığın təminatçısı sayılan bu strategiyanın reallaşmasının dönməz xarakter almışında sonuncu hədəf idi.

Ümumi uzunluğu 1760 km, buraxılış gücü ildə 50 milyon ton olaraq və yekun dəyari təqribən 2,95 milyard dollar həcmində müəyyənləşdirilən Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin gerçəkləşməsi heç də asan başa gəlməmişdir. "Heydər Əliyev olmasaydı, bu layihə baş tutmadı" - bu, təkcə Türkiyənin "Aksay Holding" şirkəti idarə heyətinin sadri Ərdal Aksoyun fikri deyildir, bu layihəyə az-çox bağlılığı olan bütün şirkətlərin və onların təmsil etdiyi ölkələrin dövlət və hökumət başçılarının, siyasi analitiklərin də yekdil rəyi belədir. 30 il müddətində Azərbaycanın neft sənayesinə 60 milyard dollar həcmində investisiya qoyulmasına və 2010-cu ildən etibarən ölkəmizin dünya bazarına hər il 50 milyon tona qədər xam neft çıxarılmasına imkan verən "Ösrin müqaviləsi"nin və ondan sonra bağlanmış 21 iri neft müqaviləsinin stabil gələcəyinə təminat verən BTC ideyası bilavasitə möhtərəm Heydər Əliyeva məxsusdur və bu ideyanın həyata vəsiqə alması üçün məhz o, ötən 8 il ərzində həm xaricdən, həm də çox təsəssüf ki, Azərbaycanın öz daxilindən saysız-hesabsız təzyiqlərlə rastlaşsa da, heyratamız qətiyyət və siyasi iradə nümayiş etdirmək hesabına öz məqsədində nail olmuşdur. Gürcüstan prezidenti E.Şəhərinin "regionumuzda yeni vərdnadzenin çox dəqiqliklə dediyi kimi, "regionumuzda yeni

neft-qaz kəmərlərinin çəkilməsində prezident Heydər Əliyevin rolü əvəzsizdir. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin bünövrəsinin qoyulması cənab Heydər Əliyevin daha bir qələbəsidir".

BTC ideyasının real konturlar kəsb etməsi uğrunda mübarizə düz 8 il davam etmişdir, boru kəmərinin təməlinin qoyulması mərasimindən dərhal sonra "əhalinin və ətraf mühitin təhlükəsizliyi" şüarı altında ABŞ-da, Böyük Britaniyada, Gürcüstanda, Nəhayət, təccübəli görünüşdə, Azərbaycanın özündə müxtəlif rəng çalarlı siyasetçilərin, qeyri-hökumət təşkilatları təmsilçilərinin, hüquq müdafiəçilərinin populist çıxışları göstərir ki, BTC-yə müqavimət və onun uğrunda mübarizə bundan sonra da davam edəcəkdir. BTC əleyhinə yaranan hələlik sonuncu münaqişəli vəziyyət ötən il noyabrın 30-da dövlətimizin başçısının təkidlə təlobi ilə Gürcüstan prezidentinin iş qarışması nəticəsində aradan qaldırılmış, beləliklə də, 2003-cü ilin artıq mart ayında bütün məşrүt boyunca tikinti işlərinin tam həcmində başlanması və 2004-cü ilin sonunda tamamilə başa çatdırılması, 2005-ci ilin əvvəllərindən isə Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil olunan xam neftin BTC ilə nəqliyyat start verilməsi üçün möhkəm zəmin yaradılmışdır.

Müəllifi Heydər Əliyev olan Azərbaycanın yeni neft strategiyasının və onun ayrılmaz tərkib hissəsi sayılan ixrac boru kəmərlərinin (BTC ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin) niyyətdən əmələ çevrilməsində Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputati İlham Əliyevin bugünkü və gələcək nəsillər naminə əvəzsiz xidmətlərindən söz açmamaq mümkün deyildir.

Bu gün İlham Əliyev fenomenindən, iqtidár partiyasının ikinci şəxsi və millət vəkili kimi siyasi fəaliyyətdən və diplomatik məharətindən, Milli Olimpiya Komitəsinin prezidenti kimi ölkənin qeyd-şartsız ən nüfuzlu idman xadimi olma-

sindan, saysız-hesabsız xeyriyyəçilik əməllərindən haqlı olaraq, özü də təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənardan da çox danışılır, çox yazılır. Burada təəccübü bir şey də yoxdur: çağdaş Azərbaycanın ictimai-siyasi həyatında İlham Əliyev şəxsiyyəti və onun çoxcəhətli fəaliyyəti dənilməz faktdır, faktı görəməliyə vurmaq isə, sadəcə, mümkün deyildir.

Nədir bu faktlar?

İlham Əliyev Yeni Azərbaycan Partiyası sədrinin birinci müavinidir və partiyadaşları yüksək etimad göstərib onu bu vəzifəyə seçdikdən sonra hakim partiyanın sıralarında sözün əsl mənasında nəzərəçarpan canlanma yaranmış, cavanların YAP-a axımı başlanmış, bütün Azərbaycan əməyyətində iqtidar partiyasının əsl hakim partiya, təkcə bu günün deyil, həm də gələcəyin partiyası olmasına qəti inam formalasmış, seçki siyahısına İlham Əliyevin başçılıq etdiyi partiya 2000-ci ilin parlament seçkilərində uğurlu nticəyə nail olmuşdur.

İlham Əliyev 1995-ci ildən Milli Məclisin deputati, 2001-ci ilin yanvarından isə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısıdır. Əgər deputatlıq fəaliyyətinin ilk beş ilində İlham Əliyev daha çox Milli Məclisin sessiya və daimi komissiya iclaslarında qanun yaradılığı prosesinin iştirakçılarından biri və deputati olduğu Qaradağ seçki dairəsi seçicilərinin, ilk onca də bu ərazidə məskunlaşmış qacqın və məcburi köçkünlərin doğma yurd həsrəti, sosial-məişət problemləri ilə bağlı məsələlərin əməli həlli ilə müntəzəm məşğul olan millət vəkili missiyalarını vicdanlı şəkildə yerinə yetirməklə kifayətlənirdi. AŞPA-da o, milli mənafələrimizin qızığın müdafiəçisi olan həqiqi vətənpərvər kimi ad çıxarmışdır: məhz onun ardıcıl söyləri hesabına ən müxtəlisf təməyülli siyasi partiyaların və bitərəflərin təmsilcilərindən ibarət olan Azərbaycan parlamentarlarının nümayəndə heyəti Strasburqdə vahid komanda kimi çıxış edir.

bu və ya digər məsələlərin müzakirəsində dövlətimizin maraqlarını, xalqımızın həyatı mənafələrini müdakarəsına müdafiə edir; məhz İlham Əliyevin söyləri hesabına ötən il AŞPA Ermenistanı işgalçi dövlət kimi rəsmən tanımış, bu dövlətin bəynəlxalq terrorizmlə əlaqəli olmasını, işgal etdiyi Azərbaycan ərazilərində bəynəlxalq hüquq normaları ilə qadağan olunmuş qeyri-qanuni əməllərlə məşğul olduğunu təsdiqləmişdir.

İlham Əliyev 1997-ci ilin iyulundan Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edir. Məhz bu illərdə MOK bəynəlxalq Olimpiya hərəkatının ən fəal iştirakçılarından biri kimi tanılmış, Azərbaycan idmanına sanki ikinci nəfəs gəlmışdır: indi BOK-un və Avropa Olimpiya Komitəsinin prezidentlərindən tutmuş ən nüfuzlu bəynəlxalq və regional idman təşkilatlarının rəhbərlərinə, dönyanın adlı-sanhı idman mütəxəssislərinə və idmançılara qədər - hamı Azərbaycana gəlməyi, İlham Əliyevlə və onun başçılıq etdiyi ali idman qurumuzda aparılan işlərlə şəxson tanış olmayı, müxtəlisf idman növləri üzrə dünya və Avropa səviyyəli yarışların Azərbaycan paytaxtında keçirilməsinə dəstək verməyi və bu yarışların iştirakçı olmağı özlərinə şərəf sayırlar. Müştəqilliyimin ilk beş ili ərzində bərbad vəziyyətdə olan Azərbaycan idmanı 1997-2002-ci illərdə hər birimizdən ötrü milli qürur və iftixar ünvanına dönmüşdür: beş il ərzində idmançılarımız müxtəlisf miqyaslı yarışlardan Vətənə üst-üstə 800-dən çox medal, o cümlədən 300 qızıl medal götürmişlər; Sidney olimpiadasında üç idmanımız fəxri kürsüyə qalxmış, iki atletimiz adını həmişəlik olaraq Olimpiya oyunları salnaməsinə həkk etmiş, ümumilikdə yığma komandamız 197 ölkə idmançıları arasında 34-cü olmuşdur; nəhayət, təkcə 2002-ci ildə bəynəlxalq yarışlarda təmsilçilərimiz 175 medal, o cümlədən Olimpiya idman növlərində 63 medal və 2004-cü ilin Afina olimpiadasına 2 lisenziya qazanmışlar.

"İndi inamla demək olar ki, Azərbaycan idmanı dünya idmanı sıralarında öz layiqli yerini tutmuşdur" - ötən ilin noyabrında, Milli Olimpiya Komitəsinin 10 illiyi ilə əlaqədar keçirilən təntənəli mərasim zamanı möhtərəm Prezidentimiz Heydər Əliyevin bu mötəbər dəyərləndirməsi təkcə yarış meydandaşlarındakı uğurlarla bağlı deyildir. MOK-un və şəxson onun prezidenti İlham Əliyevin məqsədönlü fəaliyyəti sayəsində Azərbaycan Respublikası indi həm də özünün əzəmətli idman qurğuları ilə tanınan bir ölkəyə çevrilmişdir. Bakıda, Qaradağ rayonunda, Maştağa qəsəbəsində fəaliyyət göstərən yeni idman kompleksləri, 2002-ci ildə Naxçıvanda, Gəncə və Şəkidə istifadəyə verilmiş Olimpiya idman kompleksləri, dünya və Avropa standartları səviyyəsində qurulmuş T. Bəhramov adına respublika stadionu, İ.Qayıbov adına stadion, Şəmkir şəhər stadionu, Bərdədə, Lənkəranda, Şamaxıda və digər bölgələrdə inşası davam edən və ya tikintisi planlaşdırılan daha neçə idman-sağlamlıq obyekti... Bunlar da Azərbaycanın şoriksız idman lideri olan MOK prezidentinin "Övvəl təminat, sonra tələbat" prinsipinə söykənən iş metodunun, şəxsi təşəbbüs və səyərinin sevimdirici bəhrəsi, böyükədən olan nəslə sağlam, fiziki cəhətdən mətin görmək arzularının gerçek ifadəsidir.

Sadalananlardan önce isə İlham Əliyev mühüm dövlət postunda çalışır - ARDNŞ-nin birinci vitse-prezidentidir və bu baxımdan çoxcəhətli fəaliyyətində aparıcı olan, lakin analitik təhlili orbitinə yetərinə cəlb edilməyən işlə də - Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi istiqamətində çox məsul, dövlətimiz və xalqımız üçün həyati əhəmiyyətli məsələlərə də məşgül olur. Bu məqamdan isə bəhs edərkən, istor-istəməz dənaha əvvəllər qayıtmaq lazımlı galır.

Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının bel süntunu olan Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi - 1994-cü il sentyabrın 20-də imzalanmış və beynəlxalq aləmdə dərhəl "Ösrin müqaviləsi" kimi dəyərləndirilmiş ilk neft sazişinin necə, hansı mərhələlərdən keçməklə hazırlanlığını indi

çoxları unudub. Halbuki dəfələrlə xatırlatmağa lüzum var ki, möhtərəm Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayğısına qədər bu saziş layihəsi üzrində təxminən bir il "iş aparılmış" və 1993-cü ilin iyundan imzalanmasına AXC-Müsavat hakimiyyəti tərəfindən sanksiya verilmişdi. Ölknin vətəndaş müharibəsi həddində çatlığı, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı həmin ağır günlərdə siyasi hakimiyyət məsuliyyətini öz öhdəsinə götürən möhtərəm Heydər Əliyevin qəbul etdiyi çox məsul və taleyülü qərarlardan biri milli maraqlarımıza əsla uyğun gəlməyən, məhiyyəti etibarı ilə nadir təbii sərvətlərimizin hərraca qoyulmasına rəvac verən həmin saziş layihəsinin imzalanmasını dayandırmak və İslənməyə qaytarmaq barədə oldu. Bundan sonra yənə təxminən bir il ərzində müxtəlif tərkibli nümayəndə heyətləri və ekspertlər səviyyəsində saziş layihəsi üzrində iş getsə də, yalnız 1994-cü ilin mayından - o vaxt ölkə prezidentinin sərəncamı ilə ARDNŞ-nin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1997-ci ildən - birinci vitse-prezidenti) vəzifəsinə təyin olunan İlham Əliyevin layihə üzrində işə cəlb edilməsinən sonra sazişin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tamamilə uyğunlaşdırılmış varımatı real konturlar kəşf etməyə başlandı. Həmin dövrdə İlham Əliyevin birbaşa rəhbərliyi və ya iştirakı ilə aparılmış çoxsaylı damışqlar, məsləhətşəxəmlər, İstanbul və Hyuston (ABŞ) şəhərlərində keçirilmiş intensiv görüşlər Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi realllqlarla uzaqlaşdırmaq hesabına göləcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündə onların fərdi payını qəti şəkildə müəyyənləşdirməyə, beləliklə də sazişin sonradan ölkə parlamenti tərəfindən qanun statusu verilən layihəsin 1994-cü il sentyabrın 20-də imzalanmaq üçün hazır etməyə imkan yaratdı.

Həmin tarixi hadisədən çox-çox sonra İlham Əliyev "Ösrin müqaviləsi"nin imzalanmağa hazırlanması prosesində rəhbər tutduğu prinsiplərin məhiyyəti barədə belə demişdi: "Azərbaycan yeni müstəqil dövlətdir, müstəqil həyatda ilk addımlarını

atır... Təbii ki, biz neft kimi bir sərvətə malik olduğumuzdan həm beynəlxalq neft şirkətlərinin (bu, çox müsbət haldir), həm də mənafeləri Azərbaycanda kəsişən bir çox dövlətlərin güclü maraq obyektiño çevrildik. Bizi belə güclü diqqət və karbon hidrogen cəhiyatlarının istər hasılatı, istərsə də nəql olunması baxımından hansısa rəqabət, əlbəttə, müsəyyan qədər problemlər yarada bilərdi. Ona görə də mən həmişə demişəm: biz istəyirik ki, Azərbaycan rəqabət meydani deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq zonası olsun. Biz baş ağrısı ilə, xoşbəxtlikdən, həslilik qarşılaşmamışq, amma belə bir perspektiv mövcuddur ki, onu da biz heç istəməzdik".

"Ösrin müqaviləsi" imzalandıqdan dərhal sonra meydana çıxan və həlli vacib olan məsələ Xəzərin Azərbaycan sektorunda çıxarılaçaq neftin hansı marşrutla dünya bazarlarına nəql edilməsi idi. Bu məsələ ilə bağlı açıq-əşkar təzyiqlər, hətta şəntaj həddində çatan müxtəlif təkliflər verilsə də, son nəticədə Azərbaycan Prezidentinin ilk gündən üstünlük verdiyi ixrac marşrutu qəbul olundu: beynəlxalq konsorsiumun üzvləri 1997-ci il noyabrın 12-dən etibarən "Çıraq-1" platformasından çıxarılan ilkin neftin Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri vasitəsilə nəql olunması ilə yanaşı, ildə 50-60 milyon ton həcmində neft ixrac etməyə imkan verən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çökilişinə razılıq verdilər. 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentlərinin, habelə ABŞ-in energetika nazirinin Türkiyə paytaxtında imzalandıqları "Ankara bəyannaməsi" əsas ixrac neft kəmərinin Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə çəkilməsinə rəsmi siyasi dəstəyin ifadəsi, 1999-cu il noyabrın 18-də İstanbulun "Çıraqan" sarayındakı imzalanınan "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası

kəsi arasındaki saziş isə Azərbaycan rəhbərliyinin siyasi iradəsinin mənəvi-hüquqi qəlbəsi oldu. Bu, həm də Azərbaycan Prezidentinin və dövlətinin layiqli elçisi olan İlham Əliyevin 1994-cü ildən bəri xarici tərafdaşlarla apardığı gərgin işin möntiqi nəticəsi idi. "Biz bu saziş bir il, yaxud iki il əvvəl də imzalaya bilərdik. Amma bizim məqsədimiz ondan ibarət idi ki, Bakı-Ceyhan neft kəməri barədə saziş nəyin bahasına olursa-olsun yox, məhz Azərbaycanın iqtisadi və siyasi maraqlarına uyğun şəkildə imzalayaq. Mən hesab edirəm ki, biz buna nail olmuşuq" - 1999-cu ilin sonunda ARDNŞ-nin birinci vitse-prezidenti İlham Əliyev belə demişdi və bu kəlmələrdə ifadə olunan başlıca prinsip 1994-cü ilin payızından bəri "Ösrin müqaviləsi"ndəki və sonrakı neft müqavilələrindəki xarici tərafdaşlarla onun apardığı gərgin işlərin mayasını təşkil etmişdi.

"Ösrin müqaviləsi"ndən sonra yeni-yeni neft sazişlərimin imzalanmasına, Xəzərin karbon hidrogen cəhiyatlarının işlənməsi ilə bağlı layihələrdə təmsil olunan ölkələrin coğrafiyasının rəngarəngliyinə də İlham Əliyev dövlətimizin milli-siyasi maraqları baxımından yanaşır və hətə 1998-ci ildə ABŞ-a səfəri zamanı Kaliforniyadakı görüşlərindən birində çıxış edərək deyirdi: "Layihələrimizdə təmsil olunmuş ölkələrin coğrafiyasına nəzər yetərək. Bu da bizim ümumi siyasetimizin bir hissəsidir. Müxtəlif ölkələrdən, qitələrdən şirkətləri dəvət etməkla biz həmin ölkələrlə əlaqələrimizi genişləndiririk. Onlar ölkəmizdəki realllıqları görür və bizim haqqımızda həqiqəti öz ölkələrinə çatdırırlar ... Tarixən məlumdur ki, neft ölkələrə həm dırçılış, həm inkişaf və həm də müharibə gətirə bilər. Mən inanırıam ki, neft sənayesinin inkişafı Azərbaycana və bütün regiona böyük soadət və xoşbəxtlik gətirəcəkdir".

Azərbaycanın yeni neft strategiyası uğurla, lakin həm diplomatik sahədə, həm də digər sahələrdə gərgin zəhmət bahasına reallaşır, necə deyərlər, hər addımbaşı müxtəlif istiqamətlərdən müxtəlif səviyyəli və miqyaslı əngəlləri dəfə etməklə həyata keçirilir. Bu istiqamətdə cərəyan edən bütün məsələlə-

rədə İlham Əliyev peşəkarmasına, real vəziyyəti yetkin siyasetçi və mahir diplomat kimi qiymətləndirməkla münasibət bəsləyir və bu zaman hər an mövcud geosiyasi reallıqlardan və dövlətçilik maraqlarını nəzərə almaq mövqelərindən çıxış edir. Məsələn, Bakı-Tbilisi-Ceyhan layihəsinin tikintisi ilə əlaqədər formallaşmışaqda olan konsorsiumda iştirak etməyə Rusiyadan "LUKoyl" şirkətinin həvəs göstərməməsi ilə bağlı onun hələ ötən ilin yazında "İzvestiya" qəzetiన verdiyi müsbətədən bir parçaaya diqqət yetirək:

*"Siz hesab edirsinizmi ki, Rusiya şirkəti düz hərəkət etmir?"*

Bilirsiniz ki, "Azəri-Çıraq-Güneşli" yataqlarının işlənilməsində və neft hasilatunda "LUKoyl" da iştirak edir. Neft ildən ildən həftəlik məbləğlərdə saxlanılan əks-dəlillərdən biri Azərbaycanın bu kəmərlə ildə 50-60 milyon ton neft nəqli edə biləcəyini və buna görə də iqtisadi baxımdan kəmərin səmərəsiz olacağı idi. Azərbaycan rəhbərliyi məqsədli şəkildə yayılan həmin əsaslı mülahizələrin yüzde-yüz təsdiqlədiyi faktlarla təkzib edərək, BTC-nin rentabelliyyətə şəkkaklıqla yanaşanların da dilini qısaltmağa müvəffəq olmuşdur; avvala, rəsmən səbuta yetirilmişdir ki, Azərbaycanın neft ehtiyatları ildə 50 milyon tondan da çoxdur; ikincisi isə ötən ilin dekabrında Londonda Qazaxistan hökumətinin təmsilçiləri ilə danışıqlar zamanı bu ölkənin ixrac neftinin də Aktau limanından Dübəndi terminalindək tankerlər, oradan isə BTC ilə Avropana nəqli ediləcəyi barədə principial razılıq əldə edilmişdir. Bunun ardıcınca İlham Əliyev Afinada görüşlər keçirmiş və "Şahdəniz" yatağından çıxarılan təbii qazın, Türkiyəyə satılmaqla yanaşı, ildə 1 milyard kubmetrin də Yunanistanın DEPA şirkətinin iştiraki ilə Balkanlara çıxarılması barədə ilkin razılışmaya nail olmuşdur.

İlham Əliyevin bu mülahizələrinin nə dərəcədə əsaslı olduğunu hadisələrin gedişinin özü səbəb etdi: 2002-ci il avqustun 1-də Londonda təsis edilmiş BTC Ko-nun üzvləri sırasına Rusiya şirkəti daxil olmadı; sentyabrın 18-də BTC-nin

məl daşının qoyulması mərasimi keçirildi; dekabrın 23-də isə Azərbaycan Prezidenti ilə görüşü zamanı Yaponiyanın ölkəmizdəki səfiri "LUKoyl"un "Azəri-Çıraq-Güneşli" layihəsindəki 10 faizlik payını onun ölkəsinin "İnpeks" neft şirkətinə satdığını xəbər verdi. İlham Əliyev səhv etməmişdi: "Ösrin müqaviləsi"nin iştirakçı olub BTC-nin sahibkarları sırasına daxil olmamadı, sadəcə, sərfəli deyilmiş!

Yeri gölmüşkən, Bakı-Tbilisi-Ceyhan kəməri ətrafında uzun illərdən bəri döriyyədə saxlanılan əks-dəlillərdən biri Azərbaycanın bu kəmərlə ildə 50-60 milyon ton neft nəqli edə biləcəyini və buna görə də iqtisadi baxımdan kəmərin səmərəsiz olacağı idi. Azərbaycan rəhbərliyi məqsədli şəkildə yayılan həmin əsaslı mülahizələrin yüzde-yüz təsdiqlədiyi faktlarla təkzib edərək, BTC-nin rentabelliyyətə şəkkaklıqla yanaşanların da dilini qısaltmağa müvəffəq olmuşdur; avvala, rəsmən səbuta yetirilmişdir ki, Azərbaycanın neft ehtiyatları ildə 50 milyon tondan da çoxdur; ikincisi isə ötən ilin dekabrında Londonda Qazaxistan hökumətinin təmsilçiləri ilə danışıqlar zamanı bu ölkənin ixrac neftinin də Aktau limanından Dübəndi terminalindək tankerlər, oradan isə BTC ilə Avropana nəqli ediləcəyi barədə principial razılıq əldə edilmişdir. Bunun ardıcınca İlham Əliyev Afinada görüşlər keçirmiş və "Şahdəniz" yatağından çıxarılan təbii qazın, Türkiyəyə satılmaqla yanaşı, ildə 1 milyard kubmetrin də Yunanistanın DEPA şirkətinin iştiraki ilə Balkanlara çıxarılması barədə ilkin razılışmaya nail olmuşdur.

İlham Əliyev səriştəli iqtisadçı kimi, haqlı olaraq, neft sektorunu inkişaf etdirməyi ölkə iqtisadiyyatının digər sahələrinin də inkişafını təmin etməyin, sosial-iqtisadi sahədə ölkənin qarşısında duran cari və perspektiv vəzifələri əlaqələndirməyin başlıca şərti sayır: "...çünki indi Azərbaycanda bu sahə bütün iqtisadiyyatın inkişafının təkanverici qüvvəsidir. Biz Neft Fondu yaratmışq və xarici tərəfdəşlərlə birgə çıxarılan neftin satışından götürülən vəsaiti burada cəmləşdiririk.

Qısa müddətdə fondun hesabında 500 milyon dollardan çox vasait toplanmışdır. Bu fonddan müxtəlif məqsədlərlə, eləcə də yeni iş yerləri, yeni infrastruktur, yeni sənaye yaradılması üçün istifadə ediləcəkdir. İqtisadiyyatdakı uyğunsuzluğun qarşısını almaq lazımdır".

"İşdən qorxmaq lazım deyildir. Ümumiyyətlə isə, çox işləyəndə onun nəticəsini tezliklə görürsən. Mənim iş təcrübəm, həmkarlarının çoxunun iş təcrübəsi yalnız bunu deyir: biz hər şeyə müvəffəq olacaqı" - İlham Əliyev belə deyir və onun fəal iştirakı ilə 2002-ci ildə respublikanın siyasi-iqtisadi həyatının uğurla həyata keçirilmiş bütün mühüm işləri, o cümlədən Bakı-Tbilisi-Ceyhan osas ixrac horu kəmərinin tikintisində sanksiya verilməsi və yaxın günlərdə Bakı-Tbilisi-Örzurum qaz kəmərinin tikintisində sanksiya almaq üçün zəruri tədbirlərin görülməsi sübut edir ki, Azərbaycan onu daha parlaq gölcəyə aparmağa qadir olan, Heydər Əliyev səviyyəli daha bir yetkin siyasetçiyə və dövlət xadimini malikdir!"

### *Dövlət və sahibkarlar*

Bu gün özəl sektor Azərbaycan iqtisadiyyatında bazar münasibətlərinin formallaşmasının və dərinləşməsinin osas amillərindən biri kimi təzahür edir, bunun mənşəti nəticəsi olaraq, iqtisadi inkişafda sahibkarlıq fəaliyyəti öncül mövqelərə çıxmışdır. Hələ Azərbaycanda siyasi rəhbərliyi qayıdışının ilk çağlarında "Sahibkarlığın inkişaf etdirilməsi, sorbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" - deyə bəyan edən möhtərəm Heydər Əliyevin siyasi iradəsi ilə lap əvvəldən özəl bölmənin inkişafı ölkədə həyata keçirilən iqtisadi siyasətin, aparılan radikal islahatların osas istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş və bu sahənin inkişaf etdirilməsi, on çox da kiçik və orta sahibkarlığa (KOS) dövlət himayəsi daim diqqət mərkəzində saxlanılmışdır.

Dövlət əmlakının özolləşdirilməsinin I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, MDB məkanında misli-

bərabəri olmayan torpaq islahatı və "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq dövlət köməyi proqramı (1997-2000-ci illər)" üzrə aparılan məqsədönlü işlər - mahiyyətə sahibkarlıq dövlət köməyinin reallaşdırılmasına yönəlmüş tədbirlər kompleksinin ardıcılıqla yerinə yetirilməsi, o cümlədən kiçik və orta sahibkarlığın hüquqi bazasının inkişaf etdirilməsi, özəl sektora maliyyə yardımı mexanizmlərinin formallaşdırılması, sahibkarlıq üçün vergi sisteminin stimullaşdırıcı roluñun gücləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafələrinin qorunması mexanizmlərinin təkmilləşdirilməsi və s. sayısında özəl sektor çox sürətlə, qısa vaxt ərzində ölkə iqtisadiyyatındaki payına görə hakim mövqeyə yiyələnə bilmişdir. Artıq 2002-ci il yanvarın 1-nə ümumi daxili məhşulda qeyri-dövlət sektorunun payı 71,0 faizə çatmışdır (müqayisə üçün deyək ki, 1995-ci ildə bu göstərici təxminən 30 faiz həddində olmuşdur), o cümlədən sənaye istehsalında 48,3 faiz, kənd təsərrüfatı istehsalında 99,0 faiz, tikiinti işlərində 76,1 faiz, daxili əmtəə dövriyyəsində 98,4 faiz, əhaliyə gəstərilən pullu xidmətlərin həcmində 62,5 faiz, sərnişin daşınmasına 83,9 faiz, ixraeda 52,6 faiz, idxlalda 69,0 faiz təşkil etmişdir; dövlət büdcəsi gölirlərinin 39,6 faizi qeyri-dövlət sektorundan daxilolmalar hesabına formalşmış, əhalinin ümumi məşğullüğündə bu bölmənin payı 70,0 faiz səviyyəsinə yüksəlmişdir.

Qanuni fərəh və iftixar hissi doğuran bu nailiyyətlərin müqabılında kiçik və orta sahibkarlığın inkişafı üçün ölkəmizdəki içtimai-siyasi və makroiqtisadi sabitlikdən tam dölgün şəkildə istifadə edilməməsi, sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin sayının respublikanın mövəud potensialından az olması, özəl sektorun ölkə iqtisadiyyatındaki xüsusi çökisinin böyük olmasına baxmayaraq, bu bölmənin tərkibində strateji əhəmiyyətli müəssisələrin azlığı, ölkənin ixrac potensialının gücləndirilməsinə və strukturunun təkmilləşdirilməsinə kiçik və orta sahibkarların təsirinin zəifliyi, sahib-

karlığın regional inkişafının real imkanlara uygun gölməməsi, habelə sahibkarlığın dövlət tənzimlənməsini həyata keçirən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının özəl sektorla əzimünca qayğı göstərməməsi, onlar tərəfindən sahibkarların işinə yersiz müdaxilələr edilməsi, təsərrüfat subyektlərində qanunsuz yoxlamaların aparılması, bürokratılıqla, bir sırə halarda isə korrupsiyaya yol verilməsi və s. kimi mənfi meyllər diqqətdən yayına bilməzdə.

Ötən ilin aprel-may aylarında ölkə prezidentinin yerli sahibkarlar və xarici iş adamları ilə görüşləri də göstərdi ki, müasir mərhələdə milli iqtisadiyyatın yenidən qurulması sahəsində qarşıda duran genişmiqyaslı vəzifələrin uğurlu həlli Azərbaycanda sahibkarlığın inkişafının sürətləndirilməsi, ölkənin səsial-iqtisadi problemlərinin həllində özəl bölmənin rolunun gücləndirilməsi, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğunlaşdırılması, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın tezliklə və tam dolğun şəkildə reallaşdırılması həyati əhəmiyyətə malik bir işə çevrilmişdir. Həm də bu istiqamətdə həyata keçirilməli olan tədbirlərin, ilk öncə də dövlət tənzimlənməsi tədbirlərinin sistemliliyi daha mükəmməl dövlət programı çərçivəsində təmin edilə bilər.

Avgust-sentyabr aylarında dövlət başçısının imzaladığı altı fərمان məcmu halda sahibkarlığın inkişafının nəinki konseptual əsası olmuş, həm də əməli fəaliyyətin konkret istiqamətlərini müəyyənləşdirmiş, bir növ dövlətin mükəmməl biznes-planı təsirini bağıtlamışdır. Bu fərmanların və onlarla təsdiqlənmiş digər sənədlərin kompleks xarakter daşımı, bunlarda əksini tapan müddəələrin konkretliyi, reallığı və ünvanlılığı bəs bir qəti inam yaradır ki, vəzifələrin yerinə yetirilməsi nticəsində sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə müdaxilə hallarının aradan qaldırılması, azad sahibkarlığın ölkədə geniş vüsət alması, sahibkarlıq fəaliyyətinin struktur, regional və

texnoloji baxımdan təkmilləşdirilməsi kimi vacib məsələlər lap yaxın perspektivdə tam reallaşacaq, ölkənin iqtisadi qüdrəti və adamlarımızın həyat səviyyəsi qat-qat yüksələcəkdir.

Müəyyən mənada strateji əhəmiyyət daşıdığını görə, sahibkarlıqla bağlı dövlət biznes-planının tərkib hissələri olan ayrı-ayrı normativ hüquqi sənədlərin mahiyyəti və onların konkret müddəələrinin yerinə yetirilməsi istiqamətində 2002-ci ildə görülmüş işlər barədə bir qədər ətraflı söz açmağı zəruri sayırıq.

Prezidentin 2002-ci il 17 avqust tarixli fərmani ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Programı (2002-2005-ci illər)" ümumən özəl sektorun formalşamasında yeni bir mərhələdir. Ölkədə kiçik və orta sahibkarlıq sektorunun təşəkkül ilə əlaqədar tədbirləri əhatə edən əvvəlki Dövlət Programından fərqli olaraq, yeni program artıq təşəkkül tapmış bu sektorda ölkə iqtisadiyyatının potensialının daha səmərəli şəkildə reallaşdırılması baxımdan struktur dəyişikliklərinin həyata keçirilməsinə, ölkə iqtisadiyyatında özəl bölmənin rolunun artırılmasına və onun inkişafının çeşidi mexanizmlərinin yaradılmasına, investisiya fəallığının yüksəldilməsinə, kiçik və orta sahibkarlıq dövlət köməyinin səmərəli formalarının bərqərar olmasına istiqamətlənməsidir.

Dövlət Programının məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsindən, texniki və maliyyə köməyi mexanizmlərinin səmərəliliyinin artırılmasından, sahibkarlığın hüquqi təminatının gücləndirilməsindən, regionlarda bu sahənin inkişafına əlavəli şərait yaratmaqdan ibarətdir. Bu məqsədlərin həyata keçirilməsi üçün sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının, lisenziyalasdırmanın və isətsəl olunan məhsulların sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi, müasir texnologiyaların geniş tətbiqi əsasında sahibkarlıq subyektlərinin informasiya təminatının yaxşılaşdırılması, gənclərin sahibkarlıq fəaliyyətinə hazırlan-

ması sisteminin formalaşdırılması, onlar üçün beynəlxalq işgüzar əlaqələrin yaradılmasına və genişləndirilməsinə köməklik göstərilməsi nəzərdə tutulur. Sahibkarlıq subyektləri tərəfindən rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalı üçün texniki, maddi və maliyyə köməyi mexanizmlərinin hazırlanması, onların istehsal yönümlü fəaliyyətinə maliyyə dəstəyinin gücləndirilməsi, regional inkişafın təmin edilməsi, daxili istehsalçılar arasında kooperasiya əlaqələri inkişafının stimullaşdırılması, texnoloji inkişafın dəstəklənməsi, sahibkar hüquqlarının müdafiəsi sisteminin inkişaf etdirilməsi də programın tərkib hissəsidir.

Bütövlükda altı bölmədən ibarət olan Dövlət Programının ayrıca bir bölməsi sahibkarlığın regional inkişafının sürətləndirilməsini nəzərdə tutur. Məlum olduğu kimi, bu gün Azərbaycan iqtisadiyyatının əsas problemlərindən biri regional inkişafdakı qeyri-hərəkərlilikdir. KOS subyektlərinin 70 faiziñin xarici investisiyali müəssisələrin isə 98 faizinin Bakı şəhərində və onun ətrafında cəmləşdiyi bir şəraitdə regional iqtisadi inkişafın ümumi səviyyəsinin aşağı olması təbiidir. Bu problemi aradan qaldırmağın səmərəli yollarından biri isə yerlərdə özəl sektorun inkişaf etdirilməsi və bunun üçün müvafiq mexanizmlərin yaradılmasıdır. Yeni Dövlət Programı Azərbaycan Respublikası regionlarının investisiya xəritələrinin hazırlanmasını, regional təşviq mexanizmlərinin müəyyənləşdirilməsini və həyata keçirilməsini, regional infrastrukturun yaradılmasını və inkişafını, yerli icra hakimiyəti və özünüdürəcəmə orqanlarının bu sahədəki fəaliyyətinin gücləndirilməsini mühüm vəzifələr kimi qarşıya qoymuşdur.

Programın maliyyələşdirilməsinin əsas mənbələri kimi dövlət büdcəsi təxsisatları üzrə ayırmalar, Sahibkarlıq Kəmək Milli Fondu vəsaitləri, əhalinin məşğulluğu üzrə dövlət vəsaitləri, xarici investisiyalar, beynəlxalq və xarici ölkə təşkilatlarının texniki və maliyyə yardımçıları, bələdiyyə vəsaitləri və digər mənbələr nəzərdə tutulmuşdur.

"Azərbaycan Respublikasının Sahibkarlıq Kəmək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" ölkə prezidentinin 2002-ci il 27 avqust tarixli fərmanı Dövlət Programında nəzərdə tutulmuş tədbirlərin əməli olaraq həyata keçirilməsi istiqamətində çox dəyərli konkret addım olmuş və KOS bölməsinin əsas sahələrinə investisiya qoyuluşunun stimullaşdırılmasına geniş imkanlar açılmışdır. Bu mühüm sənəd, eyni zamanda, KOS subyektlərinin dövlət investisiya proqramlarında iştiraki mexanizminin hazırlanması, onların investisiya təklifləri üzrə məlumat bankının yaradılması, vergi sisteminin səmərəliyinin artırılması və kredit təminatı qaydasının təkmiləşdirilməsini nəzərdə tutan tədbirləri müəyyənləşdirir. Adı çəkilən fərman hömçənin KOS-un inkişafının maliyyə təminatı səviyyəsinin yüksəldiləsi məqsədilə kommersiya banklarının sahibkarlığın investisiya ehtiyaclarına uyğunlaşdırılmasını nəzərdə tutmaqla yanaşı, maliyyələşmənin alternativ formalarının tətbiqinə də əlavəlişli şərait yaradır.

Sahibkarlıq Kəmək Milli Fondu nəticədən yeni Əsasnaməsinə görə, onun vəsaiti ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məqsədli proqramlar çərçivəsində özəl sektorun dəstəklənməsinə, idxlər əvəz edən və ixrac yönümlü məhsulların istehsalına, inovasiya yönümlü layihələrə, qədim xalq sənətlərinin inkişafına, xəmmal və dövriyyə vəsaitlərinin alımmasına, turizm infrastrukturunun inkişafına, KIV-ə maliyyə yardımının həyata keçirilməsinə, sahibkarlıq subyektlərinə mikrokreditlərin verilməsinə yönəldiləcəkdir.

"Azərbaycan Respublikası Sahibkarlıq Kəmək Milli Fondu vəsaitinin istifadəsi Qaydaları"na əsasən, kreditlərin verilməsi mexanizmi daha da sadələşdirilmiş və kreditlərin ünvanilığı dəqiqləşdirilmişdir. Belə ki, kiçik kreditlərin ilk dəfə sahibkarlıq fəaliyyətinə başlayanlara, aztomatlı ailələrə verilməsi nəzərdə tutulmuşdur; orta höcmli kreditlər əsasən qeyri-istehsal sahələri üzrə layihələrin maliyyələşdirilməsinə yönəldiləcək ki, buraya da on çox ticarət və xidmət sahələri aid edi-

lir; büyük hacmeli kreditlər isə istehsal və emal yönümlü layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur. Qaydalar görə, sahibkarlar üçün güzəşt müddəti müyyəyən edilmişdir. Belə ki, kreditlərin istifadə müddətlərinin ilk 2/3 dövründə güzəşt müddəti tətbiq edilir. Güzəşt müddətdində istifadəçilər yalnız borc faizləri ödəyir, əsas borc üzrə isə hər hansı bir ödəniş həyata keçirmirlər. Kredit faizlərinin maksimal həddi 7 faiz, minimal həddi isə 0,5 faiz (kütləvi informasiya vəsaitlərinin inkişafı layihələrinin maliyyələşdirilməsi üçün) müyyəyənləşdirilmişdir. Üstəlik, sahibkarların aldiqları kreditlərin daha səmərəli istifadəsinə şərait yaratmaq üçün güzəşt müddəti də iki dəfə artırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisensiya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2002-ci il 2 sentyabr tarixli fərmanı fəaliyyət sahələrinin lisenziyalasdırılması sisteminin qeyri-mükəmməlliyi və bunun ucbatundan bürokratik əngəllərin yaranması, məmər özbaşnalığının, rüşvətxorluğun və digər mənfi halların yayılması, lisenziyalasdırılan sahələrin sayının 240-i ötməsi, lisenziyaların verilməsinin və onlara nəzarətin 27 mərkəzi və yerli icra hakimiyyəti orqanı, onların idarələri və ya digər qurumları tərəfindən həyata keçirilməsi, həm də lisenziyaların bilavasitə təsərrüfat funksiyalarını yerinə yetirən mərkəzi icra hakimiyyəti orqanları tərəfindən verilməsinin haqlı rəqabətin pozulmasına, bazara çıxışın məhdudlaşdırılmasına və digər mənfi hallara görətib çıxarması kimi sahibkarlığın geniş vüsət almasına mane olan çox ciddi məsələlərdə əsaslı qayda-qanun yaratmaqla, çoxsaylı sahibkarlıq fəaliyyəti ilə sərbəst möşgül olmaq istəyənlər üçün geniş imkanlar açılmışdır. Ən əvvəl qeyd etmək lazımdır ki, dövlət başçısının adı çəkilən fərmanı ilə respublika ərazisində xüsusi razılıq (lisensiya) tələb olunan fəaliyyət növlərinin sayı 30-a endirilmiş, lisensiya verən icra hakimiyyəti orqanlarının siyahısında əhəmiyyətli ixtisarlar edilmişdir: indi tütün məmulatının, eti (yeyinti)

spirtinin və alkоqollu içkilərin satışına nəzarət edən şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları, habelə yalnız Naxçıvan Muxtar Respublikasının ərazisində, beş fəaliyyət növü üzrə lisensiya vermək hüququna malik muxtar respublika icra hakimiyyəti orqanlarını nəzərə almasaq, cəmi 17 mərkəzi icra hakimiyyəti orqanı lisensiya vermək hüququna malikdir. Əvvəlki illərdən fərqli olaraq, fəaliyyət növündən asılı olmayaraq, lisensiylər beş il müddətinə verilir, üstəlik də lisensiya almaq üçün təqdim edilən sənədlər (onların sayı da minimum həddə endirilmişdir) lisensiya verən müvafiq dövlət orqanında qeydə alındığı gündən başlayaraq, 15 gündən gec olmayıaraq lisensiya verilmesi barədə qərar qəbul edilir.

Lisensiylərin alınması üçün dövlət rüsumlarının möbəğləri də Nazirlər Kabinetinin 2002-ci il 18 noyabr tarixli 180 nömrəli qərarı ilə əhəmiyyətli dərəcədə (təxminən 2 dəfə) azaldılmışdır.

Dövlət başçısının "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" 2002-ci il 10 sentyabr tarixli fərmanı analitiklər tərəfindən "inqilabi mahiyyətli fərman" kimi dəyərləndirilmişdir. Bu hüquqi aktın başlıca xüsusiyyəti çox önəmli olan belə bir fikrin təsdiqindən ibarətdir ki, ölkədə sahibkarlıq fəaliyyəti və onun yüksəkən xatla inkişafı dövlətin maraq dairəsində və daimi himayəsindədir. Diqqəti çəkən başqa bir məqam isə fərmanın əhatəliliyi və konkretliyidir. Üstəlik, adındakı "sahibkarlıq" kəlməsinə baxmayaraq, bu fərman bütövlükdə ölkə iqtisadiyyatının aktual problemlərinə toxunur və onların həlli yollarına sistemli yanaşma ilə diqqəti cəlb edir.

Fərmandan ilk dəfə olaraq, regional inkişafın təkmilləşdirilməsi və sürətləndirilməsi üzrə konkret tövsiyə və tapşırıqlar verilmişdir. O cümlədən regionlarda işgüzar fəaliyyəti həvəsləndirmək üçün 2003-cü il yanvarın 1-dən vergi növləri üzrə dərəcələrin sahələr və regionlar üzrə fərqləndirməklə aşağı salın-

ması, sadələşdirilmiş vergi sisteminin tətbiqi dairəsinin genişləndirilməsi, sahibkarlar tərəfindən dövlət bütçəsinə artıq ödənilmiş vergilərin qaytarılması və ya gələcək ödənişlərin hesabına aid edilməsi, habelə sosial siyortə haqlarının azaldılması zərurəti sayılmışdır.

Ölkə prezidentinin tövsiyəsi ilə 2002-ci il noyabrın 26-da Milli Məclisin Vergi Məcəlləsində etdiyi dəyişikliklərdə işgüzər fəaliyyəti həvəsləndirmək və regionlarda sahibkarlığın inkişafına təkan vermək üçün bəzi tədiyyə növləri üzrə dərəcələrin aşağı salınması ilə yanaşı, vergi dərəcələrinin sahə və regionlar üzrə fərqləndirilməsi də öz əksini tapmışdır. On əvvəl, sadələşdirilmiş vergi sisteminin tətbiqi dairəsi genişləndirilmişdir. Vergi Məcəlləsinə əsasən, sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün axırıncı 3 ay ərzində vergi tutulan əməliyyatların həcmi 30 milyon manatdan 125 milyon manata qədər artırılmışdır. Bu dəyişiklik nəticəsində vergi ödəyicilərinin taxminanın 95 faizi sadələşdirilmiş sistem üzrə vergi ödəyicisi kimi fəaliyyət göstərəcəkdir. Sadələşdirilmiş vergi dərəcəsinin Bakı şəhərində 4 faiz nəzərdə tutulduğuna baxmayaraq, bu sistem üzrə vergi ödəyicisi kimi fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin vergi yükü əvvəlki illərlə müqayisədə 2 dəfə azalacaqdır. Eyni zamanda, mənfəət vergisinin dərəcəsi 2003-cü il yanvarın 1-dən etibarən 27 faizdən 25 faizə endirilmişdir. Həm də respublikanın bir sıra region və iqtisadi sahələrində mənfəət vergisi güzəştə ödəniləcəkdir. Belə ki, Gəncə, Sumqayıt, Mingəçevir, Əli Bayramlı şəhərlərində və onların tabeliyindəki qəsəbələrdə mənfəət vergisi onun ümumi hacminin 80 faizi miqdardında, yəni faktiki olaraq 20 faiz dərəcə ilə tətbiq ediləcək. Dağ rayonlarında və Naxçıvan Muxtar Respublikasında mənfəət vergisi orta respublika göstəricisinin 40 faizi hacmində, yəni faktiki 10 faiz, respublikanın digər rayonlarında 60 faiz miqdardında, yəni faktiki 15 faiz dərəcəsi ilə tətbiq olunacaqdır.

Oxşar differensiallaşdırma fəaliyyəti sahələri üzrə də aparılmışdır. Məsələn, turizm fəaliyyəti üzrə mənfəət vergisi maksimal həddin 80 faizi həcmində (faktiki 20 faiz), sənətkarlığın misqərlilik, qalayçılıq və saxsı məmələtlərinin, təsərrüfat mülkələşfətinin, bağılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncاقlarının, suvenirlərin, qamışdan və qarğıdan möşəş əşyalarının düzəldilməsi, keramika məmələtlərinin bədii işlənməsi, bədii tikmə, ol üsulu ilə xalçaçılıq, ağaç materiallardan möşəş alətlərinin hazırlanması sahəsində fəaliyyət üzrə 40 faiz həcmində (faktiki 10 faiz) ödəniləcəkdir.

Hökumətin verdiyi bu güzəştlərdən vergi ödəyicilərinin sui-istifadə etməməsi üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Məsələn, müəssisəyə regionlar üzrə nəzərdə tutulmuş güzəştlər yalnız o halda tətbiq edilir ki, vergi ödəyicisi istehsal sahələri, daşınmaz əmlakı və işçi qüvvəsi ilə məhz güzəşt verilən ərazilərdə fəaliyyət göstərmmiş olsun. Güzəşt hüququna malik müəssisənin güzəşt şamil edilən mənfəətdən başqa digər fəaliyyəti də olduqda, o, güzəştə düşən və güzəşt hüququ olmayan fəaliyyət növləri üzrə uçotu ayrı-ayrılıqda aparır. Oks halda, güzəşt tətbiq edilmir. Bakı şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən, lakin digər ərazilərdə vergi uçotunda duran şəxslər Bakı şəhəri üzrə müəyyən olunmuş vergi dərəcələri tətbiq ediləcəkdir.

Təbii inhisarçı təsərrüfat subyektlərinin (elektrik enerjisi, qaz, su, damır yolu, hava və dəniz nəqliyyatı, rabitə xidməti və s.) tariflərinin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının yuxarıda adı çəkilən Fərmanında Nazirlər Kabinetin ilə İqtisadi İnkişaf Nazirliyinə verilən tapşırıq hazırda bu sahədə mövcud olan əsas problemi - ayrı-ayrı xidmət növlərinə görə özəl sektor qurumlarından fərqli tariflərlə haqq alınmasını aradan qaldırmaq məqsədində yönəlmüşdür. Fərmanın bu bəndində əksini tapan məsələ ilə birbaşa bağlı olan daha bir məqam isə inhisarçı təsərrüfat subyektlərinin xidmətdən istifadəyə görə əvvəlcədən haqq alınmaması hallarının qarşısını almaq üçün mü-

vəsiq tədbirlərin görülməsinin nəzərdə tutulmasıdır.

Təşəkkül tapmaqdə olan özəl sektor qurumlarına dövlət tərəfindən maliyyə dəstəyinin artırılması barədə müddəələrə uyğun olaraq, 2003-2005-ci illər üzrə Azərbaycan Respublikasının dövlət bütçəsində sahibkarlığın inkişafına 250 milyard manat, o cümlədən 2003-cü ildə 50 milyard manat vəsait nəzərdə tutulmuşdur. Müqayisə üçün deyək ki, 1999-2001-ci illərdə dövlət bütçəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaitin ümumi həcmi 37,3 milyard manat olmuş, sahibkarlara isə cəmi 5,4 milyard manat həcmində güzəştli kredit verilmişdi.

Bunlardan əlavə, beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ölkədə sahibkarlığın maliyyələşdirilməsi üçün ayrılan kredit xətlərinin tam istifadə olunmasına mane olan amillərin aradan qaldırılması və zəruri hallarda hökumət tərəfindən təminatların verilməsi, sahibkarlıq maliyyə dəstəyini daha da yaxşılaşdırmaq məqsədilə xarici investorların təsisiçiliyi ilə mikrokredit bankının yaradılması istiqamətində görülən işlərin sürətləndirilməsi və 3 ay müddəətində həmin bankın yaradılmasına nail olunması barədə müvafiq orqanlara verilən göstərişlər sahibkarlıq fəaliyyətinə başlayanların ilkin kapital problemlərini həll etmək yolunda "yaşıl işq" yandırmışdır; artıq Bakıda Mikromaliyyələşdirmə Bankı fəaliyyət göstərir; ötən ilin son iki ayı ərzində bu bank ayda 3 faizlə sahibkarlara və ayrı-ayrı vətəndaşlara 130 min dollar həcmində 118 kredit ayırmışdır.

Ölkədə kreditlər üzrə formalılmış illik faiz dərəcələrini aşağı salmaq məqsədilə mərkəzləşdirilmiş uçot dərəcələrinin azaldılması barədə tapşırıq da əməli həllini tapmışdır: Milli Bank mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcəsini 10 faizdən 7 faiza endirmişdir ki, bu da MDB məkanında on aşağı səviyyədir. Rəsmi məlumatə görə, uçot dərəcəsinin endirilməsi artıq kredit bazarında faiz dərəcələrinin aşağı düşməsinə öz təsiri göstərməyə başlamışdır.

"Azərbaycan Respublikasında sahibkarlığın inkişafına döv-

lət himayəsi sahəsində əlavə tədbirlər haqqında" formada özəl sektorun fəaliyyəti ilə birbaşa bağlı olan qanunvericiliyin və normativ hüquqi bazanın da təkmilləşdirilməsinə yönəldilmiş çox konkret göstərişlər əksini tapmışdır. Ölkədə daxili bazarın qorunması və ixracın həvəsləndirilməsi siyasetini təmin edən gömrük rüsumlarının tətbiqi, girov (ipoteka) müqavilələrinin dövlət qeydiyyatının aparılması üçün ölkədə daşımaz əmlakın vahid dövlət reyestrinə yaradılması, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatı prosedurunun sadələşdirilməsi, mülkiyyətçilərin əmlak üzərində mülkiyyət hüquqlarının möhdudlaşdırıran, hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün sümü məncələr yaradan normativ xarakterli aktların dövlət qeydiyyatına alınması hallarına yol verilməməsi və s. üzrə tədbirlər ölkə iqtisadiyyatında özəl sektorun xüsusi çökisini daha da artırmaqdə, iş adamlarına daha geniş fəaliyyət meydani, sərbəstlik verməkdə, dövlət məmurlarından onların asılılığını minimuma endirməkdə əhəmiyyətli rol oynayacaqdır. Milli Məclis, Nazirlər Kabinet, digər səlahiyyətli orqanlar - nazirlik və baş idarələr artıq bu istiqamətdə də intensiv iş aparırlar. Bu məsələlərlə bağlı mövəud qanunlarda bir sıra dayışıklık və əlavələr edilmiş, çox əhəmiyyətli hökumət qərarlarının qəbul olunması, mahiyyətəcə əvvəlki ləklərdən xeyli dərəcədə sərgilənən yeni normativ aktların hazırlanıb təsdiqlənməsi ilə yanaşı, Milli Məclisin bu ilki sessiyaları zamanı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında", "Daşımaz əmlakın dövlət reyestri haqqında", "Tənzimlənən qiymətlər haqqında", "İşəgötürənlər birlilikləri haqqında" qanun layihələrinin müzakirə və qəbul edilməsi də nəzərdə tutulmuşdur.

Sahibkarlığın inkişafına dövlət himayəsindən danışarkən özəl bölmənin hərtərəfli fəaliyyətinə mane olan bürokratik əngəllərin, qanunsuz müdaxilələrin, əsasız yoxlamaların qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Prezidentinin növbəti məqsədönlü addimlarından bəhs etməmək,

sadəcə, mümkin deyildir. "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 2002-ci il 28 sentyabr tarixli fərmando əksini tapan məsələlər kompleksinin genişliyi və həmin məsələlərin həlli naminə dövlət başçısının nümayiş etdirdiyi qətiyyətlilik buna ciddi əsas verir.

Prezidentin bu fərmanında dövlət nəzarəti sisteminde struktur islahatlarına və qanunvericilik bazasının təkmilləşdirilməsinə yönəlmış radikal məhiyyəti müddələrin geniş spektri əksini tapmışdır. Fərmanla Daxili İşlər Nazirliyinin İqtisadiyyatda Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv edilmiş, hüquqmühafizə orqanlarının (məhkəmənin qərarları əsasında hallar istisna olmaqla) sahibkarlıq subyektlərinə müdaxilələri qəti qadağan edilmişdir; şəhər və rayon icra hakimiyyətlərinin nəzarət və yoxlama funksiyalarını yerinə yetirən müxtəlif qurumlarının on gün müddətində ləğv edilməsi məqsədəyən sayılmış və bu tapşırıq yerinə yetirilmişdir; Dövlət Yol Polisinin işini təkmilləşdirmək məqsədilə DYP-nin şəxsi heyətinin 15 faiz. Vergilər Nazirliyinin yoxlama-nəzarət funksiyalarını həyata keçirən və müasir tələblərə cavab verməyən struktur bölmələri işçilərinin say tərkibinin 40 faiz ixtisar olunması zəruri sayılmışdır. Nəticədə daxili işlər nazirinin əmri ilə DYP əməkdaşlarından 306 nəfəri ixtisara salınmış, Vergilər Nazirliyində isə struktur dəyişiklikləri ilə əlaqədar yerli vergi orqanları işçilərinin ştat sayı təxminən 2 dəfə azaldılmışdır. Bu istiqamətdə aparılan işlərin əməli nəticəsi kimi, əvvəlcə respublikanın şəhər və rayon vergilər idarələri (şöbələri) ləğv edilmiş, 62 yerli vergi orqanının əvəzinə respublikanın bütün regionlarını əhatə edən 12 yeni ərazi vergilər idarəsi yaradılmışdır; dekabrın 20-də isə Bakı Şəhər Baş Vergidər İdarəsi və paytaxtın 11 rayonu üzrə vergilər idarələri ləğv edilərək, onların əvəzinə Bakı şəhərinin rayonlarını əhatə edən üç filial da daxil olmaqla, Bakı Şəhər Vergilər Departamenti yaradılmışdır. Vergilər nazirinin əmrinə görə, indən belə əsas yoxlama-nəzarət funksiyasını həyata keçirən audit və operativ nəzarət bölgüsünü həyata keçirən audit və operativ nəzarət bölgüsünü

mələri də yalnız bu departamentin tərkibində fəaliyyət göstərəcəkdir. Prezident fərmanının tələbinə görə, indi dövlət orqanları tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlığın subyektlərində yoxlamalar qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yalnız İqtisadi İnkişaf Nazirliyi nümayəndəsinin iştirakı ilə keçirilə bilər.

Bütövüldə "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmando daha konkret şəkildə əks etdirilən məsələlər dövlət başçısının "Azərbaycan Respublikasının dövlət idarəetmə sisteminde islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" 1998-ci il 29 dekabr tarixli və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində sünə manəsələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli fərمانlarında irəli sürülmüş vəzifələrin yeni tələblər prizmasından həllinə xidmət edir və Azərbaycan Prezidentinin siyasi xəttində möntəqə ardıcılığın parlaq təzahürüdür.

Azərbaycanda sahibkarlığın yenisiş mərhələsinə qədəm qoymasının şərtləndirən prezident fərمانları bir dəha sübut edir ki, dövlət başçısının müəyyənləşdirildiyi iqtisadi siyasetin strateji xətti qətiyyətlə davam etdirilir. Sahibkarlığın inkişafı ilə bağlı nəzərdə tutulmuş genişmiyyətli tədbirlərin uğurla həyata keçirilməsi sayəsində ölkə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin dairəsi dəha da genişlənəcək, milli iqtisadiyyatın strukturunun yenidən qurulmasına, rəqabət potensialının artırılmasına və iqtisadi qloballaşma şəraitinə uyğunlaşmasında kiçik və orta sahibkarlığın rolü güclənəcək, Azərbaycan cəmiyyətinin sosial problemlərinin həllində özəl sektorun fəal iştirakı təmin ediləcək, istehsal sferasında yeni iş yeri açılaçəq, əhalinin möşgullüğünün strukturu təkmilləşəcək, ölkənin xarici ticarət fəaliyyətində, ən əvvəl də ixrac prosesində qeyri-dövlət bölməsinin payı artacaq və iqtisadi fəaliyyətin regional strukturu daha sürətlə formalasacaqdır.

Dövlət başçısının Naxçıvan Muxtar Respublikasına, Gəncəbasar bölgəsinə və Şəki şəhərinə öton ilki səfərləri zamanı yerlərdə sosial-iqtisadi inkişaf imkanlarını dərindən araşdırması, müvafiq mərkəzi və yerli icra hakimiyəti orqanlarıının nümayəndələrinə və hətta yolüstü görüşlər əsasında ölkə əhalisinin ayrı-ayrı təbəqələrinin təmsilçilərinə dəyərlə təvsiyələr verəməsi, həmin təvsiyələrin operativ şəkildə əmlə şəhərliyət məstəvisinə keçirilməsi deyilənlərin çox tezliklə həyatımızın gerçək manzaraşına çevriləcəyinə qatı əminlik yaradır. Bu əminliyin maddi əsası isə odur ki, təkcə 2003-cü ilin dövlət bütçəsində sahibkarlığın inkişafına 5000,0 milyon manat vəsaitin xərcəlməsi, o cümlədən kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə 3000,0 milyon manat həcmində kreditlərin verilməsi nəzərdə tutulmuşdur. Sahibkarlıqla Kömək Milli Fondu isə dövlət bütçəsindən ona ayrılmış vəsaitin 7000,0 milyon manatını məşğulluq tədbirlərinin maliyyətəşdirilməsi çərçivəsində yeni iş yerlərinin yaradılması üçün istifadə olunmasını təmin etməlidir. Bundan əlavə, "Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə ölkə prezidentinin 2002-ci il 26 dekabr tarixli fərmanında İqtisadi İnkışaf Nazirliyinə tapşırılmışdır ki, dövlət sifarişlərinin yerinə yetirilməsində və dövlət investisiya proqramlarının kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı mexanizmində dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin, regionlara investisiyaların cəlb olunması ilə bağlı ardıcıl tədbirlər həyata keçirsin; inhişarlılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması məqsədilə bazarda hökmran mövqə tutan təsərrüfat subyektləri tərəfindən xidmət şərtlərinin sahibkarlığın və istehlakçıların mənəsəflərinə uyğun müəyyən edilməsinə nəzarəti gücləndirsin, bu sahədə qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsinə təmin etsin; iqtisadiyyatın inkişafının sürtünləndirilməsi və ölkəyə investisiyaların cəlb edilməsi üçün

əlverişli şəraitin yaradılması məqsədilə özəlləşdirilməsi məqsədən yaradılmış hesab olunan yeni sahələrin, o cümlədən səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin özəlləşdirilməsi açılması ilə bağlı təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Nazirlər Kabineti isə iqtisadiyyatın inkişafına investisiya qoyuluşunu artırmaq məqsədilə "2003-2005-ci illər Azərbaycan Respublikasının İnvestisiya Programı"nin layihəsini hazırlayıb dövlət başçısına təqdim etməlidir.

### Bütçə - 2003

Yeri golmişkən, bir neçə kölmə də Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqımıza Yeni il təbrikində dövlət bütçəsini ümumən belə xarakterizə etmişdir: "2003-cü ildə Azərbaycanın sürətli inkişafını təmin edəcək qəbul etdiyimiz dövlət bütçəsidir... İnaniram ki, dövlət bütçəsinin ardıcıl surətdə həyata keçirilməsi Azərbaycanda iqtisadiyyatı daha da inkişaf etdirəcək və əhalinin rəfah halını daha da yaxşılaşdıracaqdır". Prezidentin də qeyd etdiyi kimi, ölkənin 2003-cü il üçün dövlət bütçəsi 1 milyard 200 milyon dollar həcmindədir. Müqayisədə bu o deməkdir ki, 1994-cü ildən bəri dövlət bütçəsi 17 dəfə artmışdır; 1996-cı ildə cəmi 640 milyon dollar həcmində olan bütçə indi 1 milyard 200 milyon dollardır. "Bu onu göstərir ki, iləsildə Azərbaycanda iqtisadiyyat inkişaf edir və ölkənin gəlirləri artır. Bu da bizə qarşımızda duran vazifələrin yerinə yetirilməsi üçün əsas yaradır" - deyə dövlət başçısı fikrinə yekun yurur.

2003-cü il dövlət bütçəsinin daxili strukturuna və istiqamət parametrlərinə göldükdə isə, ən əvvəl, qeyd etmək lazımdır ki, cari ilin vergi və bütçə siyasetində xərclər üzrə aşağıdakı cəhətlərə xüsusi diqqət yetirilməsi nəzərdə tutulur: xərclərin investisiya istiqamətinə və sosial yönümlülüyünün təmin etmək; 2003-2005-ci illərdə ölkənin daxili potensialından və bütçə

resurslarından səmərəli istifadə etməklə, iqtisadi regionlar üçün xüsusi əhəmiyyəti olan sahələrin inkişafına, istehsal müssəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin möşğulluq əmsalının yüksəldilməsinə, həyat səviyyəsinin yaxşılaşdırılmasına və ölkə iqtisadiyatinin daha da canlanmasına kömək etmək; yanacaq energetika sektorunun inkişafı, qarşılıqlı ödəmələr və bunun nəticəsi kimi müəssisələr tərəfindən büdcə öhdəliklərinin yeri-nə yetirilməsinə əngəl olan problemlərin həlli üçün məqsəd-yönlü işi davam etdirmək, bütçədən dolayı subsidiya veriləməsi prosesini tənzimləməklə xüsusi monitoringlər keçirmək və s. bu sahədə maliyyə intizamını möhkəmləndirməyə nail olmaq; sosial siyasetin ardıcıl həyata keçirilməsi üçün kasıbılığın mərhələlərlə aradan qaldırılmasına, əmək haqlarının, pensiya-ların və əllilik müaviniatlarının artırılmasına nail olmaq və onların unvanlılığını təmin edən tədbirlər görmək; dövlət qulluq-cularının sosial müdafiəsini gücləndirmək; kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün hazırlanmış programların həyata keçirilməsində bütçənin rolunu və vəsait qoyuluşunu artırmaq.

2003-cü il üçün proqnozlaşdırılan iqtisadi və sosial inkişafın əsas makroiqtisadi göstəriciləri ümumi daxili məhsulun artımına, onun tərkibində qeyri-neft sektorunun və regionların iqtisadi inkişafının xüsusi çəkisinin müsbət istiqamətdə dəyişməsinə, daxili istehsalın həcmiñin genişləndirilməsinə, iqtisadiyyata xarici investisiyaların axınına şərait yaradacaqdır.

Dövlət bütçəsinin xərcləri ümumi daxili məhsulun 19,6 faizini təşkil etməklə, mütləq ifadədə 6.423 milyard manatdır, başqa sözlə desək, 2002-ci ilə nisbatən 1.293 milyard manat və ya 25,2 faiz çoxdur. Xərclərin 60 faizindən çoxu və ya 3.858 milyard manatı sosial yönümlü tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Bu, 2002-ci illə müqayisədə 20,3 faiz artıqdır. 2003-cü ildə təhsildə əmək haqlarının artırılması üçün

140,5 milyard manat, elm, səhiyyə, sosial təminat, gəncələr siyasi və bədən təbiyəsi, mədəniyyət, incəsənat və kütləvi informasiya vəsitsələri xərclərinin artırılması üçün 35,4 milyard manat müəyyən edilmişdir.

Bütçənin sosial yönümlülüyü ilə bağlı bir neçə konkret rəqəmi də göstərməyi lazımlı bilirik.

Dövlət qulluğunda çalışanların maddi rifahının yüksəldilməsi və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqinin tam başa çatması ilə bağlı bu il bütçədən 30,7 milyard manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan və bütçədən maliyyələşən təşkilatların işçilərinin əmək haqlarının artırılması üçün 8,2 milyard manat, möhkəmə, hüquq-mühafizə və təhlükəsizlik orqanlarında çalışanların əmək haqlarının artırılması üçün isə 66,5 milyard manat vəsait ayrılmış nəzərdə tutulmuşdur. Büttövlükdə əmək haqlarının artırılması üçün proqnozlaşdırılan 281,2 milyard manat vəsait 2003-cü il bütçəsində olan artırmanın 21,8 faizini təşkil edir.

Hazırda respublikamızda 1,2 milyondan artıq vətəndaş pensiya və müavinət alır. Əvvəldə qeyd etdiyimiz kimi, demək olar ki, hər bütçə ilində onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılır. Bu il də həmin tendensiya daha ciddi surətdə davam etdiriləcək; pensiya islahatlarının həyata keçirilməsi, yoxsulluğun azaldılması programının icrasına başlangıç kimi pensiya müavinətlərinin artımı üçün 224 milyard manat, o cümlədən dövlət bütçəsindən 138 milyard manat vəsait yönəldiləcəkdir.

Kommunal xərcləri üçün bütçədə 380,8 milyard manat və ya 2002-ci ilə nisbatən 119 milyard manat (45,7 faiz) çox, o cümlədən elektrik enerjisi, qaz və su haqları üçün 310 milyard manat vəsait nəzərdə tutularaq, 2002-ci illə müqayisədə 54 faiz artıma nail olmuşdur.

Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi əllərinə, şəhid ailələrinə və məcburi köçkünlərə kommunal və digər

xidmətlərə görə verilən güzəştlərin lağvi ilə bağlı kompensasiya ödənişi üçün ötən il ənənədən 28 milyard manat və ya 15,8 faiz çox, yəni 107 milyard manat ayrılaçqdır. "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlırlarə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanına əlavələr edilmiş barədə" dövlət başçısının 2002-ci il 28 dekabr tarixli fərmanı ilə sosial müdafiəyə ehtiyacı olan şəxslərin bəzi kateqoriyaları üçün güzəştlər yenidən bərpə edilib. O cümlədən bu il yanvarın 1-dən etibarən Sovet İttifaqı və sosialist əməyi qəhrəmanlarına, "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərə 50 min manat, sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına 30 min manat, 1941-1945-ci illərdə arxa cəbhədə şədakar əməyinə görə orden və medal-larla təltif edilmiş şəxslərə, ikinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci dünya müharibəsi dövründə Leningrad şəhərinin mühəsirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarda işləmiş və "Leningradın müdafiəsinə görə" medallar, "Leningrad mühəsirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirleri kimi iştirak etmiş şəxslərə 25 min manat məbləğində kompensasiya ödəniləcək. Dövlət büdcəsindən bu məqsədlər üçün 15 milyard manat xərclənəcəkdir. Həmçinin sosial təminat xərclərində elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəciyi və digər sahələrdə böyük xidmətləri olan vətəndaşlara ölkə prezidentinin təyin etdiyi fərdi təqaüdlərin ödənilməsi üçün 4,5 milyard manat vəsait nəzərdə tutulmuşdur.

Bunlarla yanaşı, "Azərbaycan Respublikasının 2003-cü il dövlət bütçəsi haqqında" Azərbaycan Respublikası Qanunu-nun tətbiq edilməsi barədə" ölkə prezidentinin 2002-ci il 26 dekabr tarixli fərmanında da sosial yönümlü bir səra tədbirlərin həyata keçirilməsi zoruri sayılmışdır. O cümlədən Nəzirlər Kabinetinə tapşırılmışdır ki, ölkədə aparılan pensiya islahatını sürətləndirsin, pensiya təminatının sosial siyortə principlərinə uyğun olaraq təkmilləşdirilməsi barədə müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; müvafiq dövlət orqanları ilə birlikdə qanunvericiliyə uyğun olaraq müəssisə və təşkilatlarda işbəyən vətəndaşların fərdi uçotunun aparılması üçün zoruri tədbirlər həyata keçirsin; sosial yardım sisteminin, o cümlədən müavinatlırin təyinatı və ödənilməsi sisteminin təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; əmək vəzifələrini yerinə yetirərək bədəxş hadisə noticəsində həlak olmuş işçilərin ailələrinə, əmək zədəsi almış və peşə xəstəliyinə tutulmuş işçi-lərə müəssisə və təşkilatların yaranmış borelarının ödənilməsi barədə təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüslərdə iştirak etmiş və müharibə veteranı statusu qazannmış vətəndaşların sayıni dəqiqləşdirsin və onların sosial müdafiəsinin gücləndirilməsi barədə müvafiq təkliflər versin; əllillərin, iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılışdırmaqla təsdiq etsin; iqtisadiyyatın ali təhsilli mütəxəssislərə tələbatının müəyyən etməklə müvafiq ixtisaslar üzrə dövlət hesabına tələbə qəbulunun həddini hər il may ayının 1-dən gec olmayaraq təsdiq etsin; bütçədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, tipinin dəyişdirilməsi və lağv edilməsi

qaydalarını 2 ay müddətində hazırlayıb təsdiq etsin; müvafiq dövlət orqanları ilə birlikdə ölkədə mənzil tikintisini sürətləndirmək məqsadılıq ipoteka kreditləşməsi sahəsində müvafiq qanun layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. İqtisadi İnkişaf Nazirliyi isə Azərbaycan Respublikasının Milli Bankı və digər aidiyyatlı təşkilatlarla birlikdə kommunal xidmətlərə görə ödənişlərin uçutunun düzgün aparılmasını, vatandaşların rəhahlığını təmin etmək məqsadılıq kart sistemini keçidlə bağlı beynəlxalq maliyyə təsisatları, nüfuzlu xarici şirkətlərlə danışıqlar aparmalı və bu sistemin 2003-cü ildə mərhələlərlə tətbiqini təmin etməli, respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi ilə birlikdə, ictimai təşkilatları cəlb etməklə, Azərbaycan Respublikasında minimum yaşayış səviyyəsinin müəyyən edilməsinə dair normativ hüquqi sənədləri və minimum əmək haqqının mərhələlərlə minimum yaşayış səviyyəsinə uyğunlaşdırılmasına dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Bələliklə, qeyd olunanlar Azərbaycanda dövlətin sosial siyasəti ilə iqtisadi inkişaf siyasetinin üzvi surətdə bir-birini təmamlamasına və məhiyyətən keçid dövrünün tələblərinə təmamilə uyğun gəldiyinə aydınca dəlalat edir. Burada bir məqamı da nəzərə çarpdırmağı lazımlı bilirik ki, həm sahibkarlığın inkişafına yönəlnən və həm də əhalinin sosial müdafiəsi ilə bağlı olan bəzi radikal addımlarımız beynəlxalq maliyyə təsisişlərinin, ilk öncə də Beynəlxalq Valyuta Fonduun Azərbaycan hökuməti qarışısında qoyduğu sərt tələblərlə (mənşət vergisində regional differensiasiyaya getməmək, enerji daşıyıcılarının daxili qiymətlərini qaldırmak və s.) tam ziddiyət təşkil etəcədə, hökumət sosial-iqtisadi inkişafın reallıqlarına və milli maraqlara üstünlük vermiş, bunun ucbatından hətta "Yoxsulluğun azaldılması" və iqtisadi inkişaf üzrə Dövlət Proqra-

mi"nin həyata keçirilməsi üçün BVF-nin 2003-cü ilə vəd etdiyi kreditin növbəti tranşından məhrum olmaq təhlükəsinə də məhəl qoymamışdır. Heydər Əliyevin siyasi iradəsi ilə atılan bu addım o dərəcədə effektli təsir bağışlamışdır ki, Azərbaycan iqtidarıının xarici və daxili siyaseti ilə bağlı hər bir məsələdə orijinal görünmək istəyən müxalifəçi dil pəhləvanları da bu məqamda hökumətin mövqeyini təqdir etməyə məcbur olmuşlar. Onlar etiraf etməsələr də, xalqımız bir daha əmin olmuşdur ki, Azərbaycan dövlətinin rəhbərini birinci növbədə əhalinin sosial vəziyyəti, onun maddi rifahının yaxşılaşdırılması və durmadan yüksəldilməsi düşündürür. Ardıcıl olaraq həyata keçirilən iqtisadi proqramlar və düşünülmüş islahatlar nəticəsində hər yeni büdcə ilə bu istiqamətdə irəliyə doğru növbəti addımm startı kimi yaddaqalan olur.

### *Ümid və inam*

Artıq tarixin növbəti sahifəsinə dönen 2002-ci ili, bütün digər sahələrdəki təleyüklü məqamları ilə yanaşı, həm də iqtisadi həyatda dövlətin fəallığının nəzərəçarpacaq dərəcədə güclənməsi, bazar münasibətlərinin tənzimlənməsində dövlətin təsir mexanizmlərinin rolunun artması ilə xarakterizə olunan büdcə-təsərrüfat ili kimi dəyərləndirə bilərik. Payızda bizi çox mühüm tarixi-siyasi hadisə - 2003-cü ilin prezident seçkisi gözəlyir. Bununla bağlı cəmiyyət həyatının müxtəlisf sahələrində, o cümlədən sosial-iqtisadi sahələrdə aparılan islahatların sürətinin zəifləyəcəyi, yaxud hətta əzəmətli quruculuq işlərinin "fasılı veriləcəyi" barədə bədgümanların proqnozlarına heç bir əsas yoxdur. "Bizim 2003-cü ilə böyük planlarımız var. Ancaq hələ ki, Azərbaycanda bazar iqtisadiyyatını tam bərqərar etmək, özəlləşdirməni sona çatdırmaq üçün, sahibkarlığı inkişaf etdirmək, hər bir sahibkarın səmərəli işləməsinə şərait yaratmaq üçün görüləsi işlərimiz çoxdur" - cəmi

bir neçə gün əvvəl, ölkəmizdə qonaq olan Türkiyənin Ədalət və İnkısap Partiyasının sadri Rəcəb Tayyib Ərdoğanın şərəfinə təşkil edilmiş ziyaftədə möhtəşəm Heydər Əliyevin bayan etdiyi bu fikirlər məğər dövlətimiz və onun müdrik başçısının iqtisadi inkişafin təminatına yönəlmış siyasi kursunun dönməzliliyindən xəbər vermirmi? Məğər ötən il dövlətin əhalinin iştirakı ilə iqtisadi artım sahəsində əldə edilmiş nailiyyyətlər, 2003-cü il dövlət bütçəsinin ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və proqnoz göstəricilərinə maksimum dərəcədə uyğunluğunu səbət etmirmi ki, şəhərsiz milli liderimiz, dünya şöhrəti siyasetçi və müdrik dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında yem Azərbaycan quruculuğu sahəsində ölkədə aparılan genişmişqayış işlərin sürəti nəinki səngiyəcək, əksinə, möhətəzəcə qədəm qoymuşuz 2003-cü il - prezident seçkisi ilə bazar münasibətləri şəraitində iqtisadi inkişaf üçün hayatı shəhəriyyət kəsb edən təbii mühisarların restrukturizasiyası və dərin institusional islahatlar ilə olacaqdır?"

*"Biz 2003-cü ilə böyük nübhənliliklə baxırıq. Ölkəmizdə yaranmış ictimai-siyasi sabitlik davam edir. Biz insanlara rahat yaşamaq imkanı yaratmış və insanların həyat tərzinin ilhəsil, ayhaay yaxşılaşması üçün çalışırıq və bundan sonra da çalışacağıq. Ümidvaram ki, bizim hamumuzın birlikdə göstərdiyimiz səylər 2003-cü ildə öz gözəl nəticələrini verəcəkdir" - bu da möhtəşəm Prezidentimizin sözləridir. Arxada qalan ilin son gecəsində, böyük əminliklə söylənmiş bu kəlmələrə dövlətin, Vətənini sevən, onun bu günü və sabahı namənə var gücünü, bılık və bacarığını sərf etməyə daim hazır olan hər bir vicdanlı Azərbaycan vətəndaşı tərəddüsüz, sidq-ürəkdən imza qoyur..*

*YANVAR 2003-cü II.*

## **SOSİAL-IQTİSADI İNKİŞAFIN YENİ YÜKSƏLİŞ PROGRAMI**

*"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" prezident fərmanını qətiyyətla bu cür xarakterizə etmək olar...*

*Dövlət müstəqilliyimizin son 10 il ərzində Azərbaycan Respublikası özünü siyasi, iqtisadi, sosial və mədəni inkişafında əsər horəbər hər yol keçmişdir. 1993-cü ilin yayında xalqın təkiddi təzbiyi ilə hakimiyətə gəydən möhtəşəm Heydər Əliyev tarix üçün çox qısa olan zaman əsriyində özünün şah əsərini - demokratik dünya döyüşlərinə tam uyğun olan YENİ AZƏRBAYCANI qurmağa müvəffəq olmuşdur. Heydər Əliyevin yenilənzəyi iradəsi, rəhbər qətiyyəti və zəngin idarəetmə təcrübəsi sayəsində ötən illər ərzində Azərbaycan Respublikası Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda dünya siyasetinin başlıca geostrateji maraq mərkəzinə, iqtisadi cəhətdən daim yüksəlişdə olan bir diyara çevrilmişdir.*

Yeddiinci ilidir ki, Azərbaycanda ümumi daxili məhsulun həcmi stabil olaraq hər il 8-10 faiz artıq, inflasiyanın səviyyəsi 1800 faizdən 2-3 faiz həddinə cəmişdir və bu göstəricilər bütün MDB məkanında on yüksək göstəricilər sayılırlar; adambaşına investisiyanın həcmində görə isə Azərbaycan həm MDB-də, həmdə Şərqi Avropa məkanında lider mövcəyindədir. Möhtəşəm Heydər Əliyevin rəhbərliyi altında aparılan məqsədönlü siyasetin, həyata keçirilən düşüncələr islahatların məntiqi nəticəsi olaraq, 1996-2002-ci illərdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfədən çox artmış, ölkənin strateji valyuta ehtiyatları çoxalaraq bir milyard üç yüz milyon dollara çatmışdır. Son 10

ildə Azərbaycanda ÜDM istehsalı 18,3 dəfə artaraq 2002-ci ildə 29,6 trilyon manat olmuşdur. Ötən il ümumi daxili məhsulun 59,8 faizi maddi istehsal sahəsində, 32,9 faizi xidmət sahəsində, 7,3 faizi isə iqtisadiyyatın digər sahələrində yaradılmışdır. On il ərzində (1993-2002-ci illərdə) adambaşına ÜDM istehsalı 222,1 min manatdan 3,7 milyon manata (756,3 ABŞ dolları) çatmış və ya 16,6 dəfə artmış, bu göstəriciyə görə Azərbaycan Respublikası MDB ölkələri arasında Rusiya, Ukrayna, Belarus və Qazaxistandan sonra beşinci yerdə çıxmışdır.

Ümumi daxili məhsul istehsalının dinamikasının təhlili də Azərbaycanda iqtisadi inkişafın üstünlüklerini nümayiş etdirir. Belə ki, əgər 1998-ci ildə respublikamızda adambaşına istehsal edilən ÜDM-in həcmi Ermənistəninin göstəricisini 14,2 faiz qabaqlayırdısa, 2001-ci ildə artıq 2 dəfə - 28,4 faizə qədər artmışdır. Eyni göstərici üzrə əgər Azərbaycan 1998-ci ildə qonşu Gürcüstəndən 27,5 faiz geri qalırdısa, cəmi 3 il ərzində bu gerililik nəinki aradan qaldırılmış, hətta 4,9 faiz üstünlük əldə edilmişdir. Bu müqayisə zamanı bir məqama da diqqət yetirmək yerinə düşərdi ki, Azərbaycan adambaşına düşən göstəricilər üzrə əldə etdiyi üstünlüklərə əhalinin sayının qonşu ölkələrə nisbətən daha sürətlə artlığı bir şəraitdə nail olmuşdur: belə ki, 1998-2001-ci illərdə Ermənistəndə əhalinin sayı cəmi 0,5 faiz artmış, Gürcüstəndə hətta 3,1 faiz azalmış, Azərbaycanda isə 2,4 faiz artmışdır.

1993-cü ilin ikinci yarısından etibarən respublikamızda icimai-siyasi sabitliyin tədricən bərqərar edilməsi yerli və xarici investorlar üçün yeni imkanlar açmış, Azərbaycana xarici investisiyaların axını ildən-ilə artaraq 2002-ci ildə maksimal həddə çatmışdır: həmin il ölkə iqtisadiyyatına 2,2 milyard dollar investisiya qoyulmuşdur. Bu illər ərzində əhaliyət göstərən müştərək və tam xarici investisiyalı müəssisələr tərəfindən Azərbaycan iqtisadiyyatına (neft sənayesi istisna olmaqla)

1,6 milyard ABŞ dolları həcmində vəsait yönəldilmişdir. Həzirdə Azərbaycan MDB məkanında adambaşına on çox xarici investisiya qoyulan ölkədir; adambaşına xarici investisiyanın həcmi 211 dolları ötüb keçir ki, bu da MDB dövlətlərindən on yüksək göstəricidir.

1995-ci ildən indiyədək ölkəmizin iqtisadiyyatına ümumilikdə 9 milyard ABŞ dolları həcmində xarici investisiya qoyulmuşdur ki, bunun da 6 milyard dolları və ya 67 faizi neft sektoruna, qalan hissəsi isə digər sahələrə yönəldilmişdir. Ötən il bütün maliyyə mənbələri hesabına ölkənin iqtisadi və sosial sahələrinin inkişafına 103 trilyon manat həcmində investisiya yönəldilmiş, ümumi investisiya qeyuluşu 2001-ci illə müqayisədə 1,8 dəfədən çox, tikinti-quraşdırma işlərinin həcmi isə 2,7 dəfə artmışdır. Bu, MDB dövlətləri arasında on yüksək göstəricidir. Bu gün ölkənin sosial-iqtisadi inkişafını sürətləndirmək və problemləri kompleks hall etmək məqsədilə 10-dan çox dövlət programı həyata keçirilir.

Dövlətimizin apardığı ardıcıl və məqsədyönlü iqtisadi siyasət və yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində hazırda Azərbaycanda 14 dövlətin 33 aparıcı şirkəti neft müqavilələrinin həyata keçirilməsi ilə məşğuldur. Son on ilin on yaddaqalan hadisəsi - 1994-cü ilin sentyabrında imzalanmış "Ösrin müqaviləsi" artıq əməli böhrasını vermişdir. Ölkədə aparılan uğurlu neft strategiyası nəticəsində ildən-ildə artan neft gəlirlərindən daha səmərəli istifadə etmək üçün Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmışdır. 2001-ci il yanvarın 1-də 270,9 milyon dollar start kapitalı ilə fəaliyyətə başlayan bu fondda hazırda 800 milyon dollardan çox vəsait toplanmışdır və ondan ölkə üçün böyük əhəmiyyət kəsb edən sosial-iqtisadi layihələrin reallaşmasında, habelə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qəçqin və məcburi köçküն vəziyyətinə düşmüş 1 milyon

nəfərə yaxın soydaşımızın çox vacib sosial-məişət problemlərinin həlli üçün istifadə edilir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac nəstə kəmərinin tikintisində və Şahdəniz layihəsinin icrasında işlər proqrama uyğun olaraq uğurla davam etdirilir.

Bəli, Azərbaycanda 1993-1995-ci illərdə tərəbəli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyatlı və məqsədyönlü tədbirlər əvvəllər baş alıb gedən özbaşınaqlılarla və xaosa son qoymuş, içtimai-siyasi sabitliyi təmin etmiş, ölkənin hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq iqtisadi sistemə integrasiyası üçün olverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq, ardıcıl surətdə aparılan düşünülmüş, bir səra məqamlarda isə hətta radikal xarakterli əslahatlar nəticəsinə iqtisadiyyatın inkişafında ciddi irəliliyiş əldə edilmiş, əksər sahələrdə, xüsusilə makroiqtisadi göstəricilərin artımında yüksək nəticələrə nail olmuşmuş, bazar münasibətlərinin dərinləşməsində və iqtisadi potensialın formallaşmasında həllədici rol oynayan azad sahibkarlığın təməli qoyulmuş və əzəl bölmənin, vətəndaş təşəbbüskarlığının inkişafında əhəmiyyətli uğurlar qazanılmış, əhalinin rifah halının yaxşılaşdırılması, cəmiyyətin sosial müdafiyyə ehtiyacı olan üzvlərinə dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmışdır.

Bütün bunlar, mövəud imkanlardan daha səmərəli istifadə etməklə, Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilmesi, onun dünya təsərrüfat sistemində integrasiyası və bu sistemdə özüñə layiq yer tutması, ölkədə sosial problemlərin həlli və əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün etibarlı zəmin yaratmışdır. Eyni zamanda, iqtisadiyyatda müşahidə olunan müsbət meylləri möhkəmləndirmək və daha da inkişaf etdirmək, sosial sahədə qarşıda duran problemlərin həlli ni sürətləndirmək dövlət səviyyəsində yeni səylər göstərilməsinə, dövlətin tənzimləyici rolunun gücləndirilməsinə və sosial-iqtisadi inkişaf tədbirlərinə hərtərəfli dövlət himayəsinin artırıl-

masını tələb edir ki, bütün bunlar da "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli fərmanında özünün tam dolğun ifadəsini tapmışdır.

Baş nazir təyin olunduqdan dərhal sonra jurnalistlərə verdiyi ilk müsahibəsində cənab İlham Əliyev boyan etmişdi ki, "bizim məqsədümüz iqtisadi cəhətdən güclü və siyasi cəhətdən müstəqil Azərbaycan dövləti qurmaqdır". Cənab İlham Əliyev prezident seçimləri marafonuna qoşulduğu ilk gündən boyan etdi ki, onun başheca amali Heydər Əliyev kursunu davam etdirmək və bu istiqamətdə yeni-yeni uğurlar əldə etmək olacaqdır. Oktyabrın 31-də, andırmə mərasimində cənab İlham Əliyev möhtəşəm Heydər Əliyeva müraciətlə belə söylədi: "Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yoluuzla yeni qələbələrə doğru gedəcəyik".

\*\*\*

"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr tarixli prezident fərmanında əksini tapan müddələrin bir qismi artıq şəhəriyyətə olan dövlət programlarının və irrimiqşasiyə sosial-iqtisadi layihələrin, nəzərdə tutulmuş planların həyata keçirilməsi istiqamətində işlərin sürətləndirilməsinə və müvafiq tədbirlərin təkmilləşdirilməsinə yönəldilmişdir. Bütün bunların əsasında fərmandan qızılı xətlə keçən başheca ideya - nəinki bazar iqtisadiyyatına keçid şəraitində, həm də ABS, Yaponiya, Almaniya və digər inkişaf etmiş ölkələrdə olduğu kimi, iqtisadi-sosial inkişafda mühüm rol oynayan dövlətin tənzimləyici rolunun gücləndirilməsi ideyəsi durur.

Dövlət tənzimlənməsinin məqsədi iqtisadi sabitliyi möhkəmləndirmək, dinamik inkişafa nail olmaq və sosial-iqtisadi problemlərin həlli üçün düzgün iqtisadi, maliyyə, xarici iqtisadi, so-

sial, demografik və ekoloji siyaset yeritməklə, bazar subyektlərinin iqtisadi fəallığını yüksəltməkdən və təsərrüfat fəaliyyətini həyata keçirməkdə onlara kömək etməkdən ibarətdir.

Dünya təcrübəsi göstərir ki, dövlətin öz tənzimləyici rolunu uğurla həyata keçirməsi üçün ölkədəki iqtisadi vəziyyətin daim müşahidə edilməsi (monitorinqinin aparılması), sahibkarlıq mühitinin və investisiya axınlarının təhlil edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki:

✓ ölkənin sosial-iqtisadi həyatında əldə edilmiş dinamik inkişafın davam etdirilməsinə nəzarəti artırınsın, bu sahədə qarşıya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirsin;

✓ iqtisadiyyatın müxtəlisf sahələrinin inkişafına dair son illərdə qəbul olunmuş dövlət proqramlarının - Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər), 2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf. Avropa Sosial Xartiyasında nəzərdə tutulmuş normaların tətbiqi. Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafı, Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişaf və digər proqramların icrası vəziyyətini araşdırınsın, bu proqramlarda nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam həcmində yerinə yetirilməsini təmin etsin.

Fərmanda iqtisadiyyatın dövlət tənzimlənməsinin bütün əsas istiqamətlərinin əks olunması bu mühüm sənədin əhəmiyyətini daha da artırır və onu hərtərəfli düşünüb-daşınılmış bir program kimi səcidiyyələndirir.

Mütəxəssislərə məlumudur ki, bütün inkişaf etmiş ölkələrdə iqtisadiyyatın dövlət tənzimlənməsi əsas beş istiqamət üzrə realaşdırılır:

- ölkənin makroiqtisadi siyasetinin mühüm istiqamətlərinin müəyyənləşdirilməsi;

- ölkənin maliyyə vəziyyətinin stabillaşdırılmasının təmin edilməsi;

- xarici iqtisadi tarazlığın təmin edilməsi;
- əhalinin sosial müdafiəsinin həyata keçirilməsi;
- sosial-iqtisadi problemlərin həll edilməsi.

Bu mənada fərmandə respublikanın regionlarında rəvan sosial-iqtisadi inkişafa nail olunması zərurəti haqqı olaraq ön plana çəkilmiş, Nazirlər Kabinetinə tapşırılmışdır ki, regionların yerli resursları və digər amillər nəzərə alınmaqla, onların sosial-iqtisadi inkişafı məqsədilə müvafiq dövlət programının layihəsinə 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Bazar iqtisadiyyatı şəraitində ölkədə mövcud olan iqtisadi subyektlərin dünya təsərrüfat əlaqələrində mütəmadi olaraq iştirak etməsi və beynəlxalq integrasiyaya nail olunması bütövlükdə iqtisadi dırçəlişin stimullaşdırılmasının mühüm istiqamətlərindəndir. Ona görə, heç də təsadüfi deyildir ki, ölkə prezidenti müəssisələrdə beynəlxalq standartlara cavab verən məhsul istehsalını və onların dünya bazarlarına ixracını stimullaşdırın müvafiq tədbirlər görüləməsinə məqsədə uyğun sayaraq, fərmandə bununla bağlı Nazirlər Kabinetinə xüsusi tapşırıq vermişdir. Fikrimizə, bu tədbirlər sırasına təsərrüfat subyektlərinin xarici yarmarka və sərgilərdə iştirak etmələrinə yardım edilməsi, xarici tərofdaşlarla əlaqələrin qurulmasına şərait yaradılması, ixrac kreditləri üzrə zəmanətlərin verilməsi, reklam işlərinin aparılmasında köməklik göstərilməsi, habelə ixracın inkişafına maliyyə dəstəyi, stimullaşdırılan güzəşt və subsidiyaların verilməsi də aid edilməlidir.

Prezident fərmanında iqtisadiyyatın hərtərəfli tərəqqisine nail olmaq məqsədilə qeyri-neft sektorunun sürətli inkişafını təmin edən işlərin görülməsi, bu sahəyə investisiyaların cəlb edilməsinin stimullaşdırılması istiqamətində məqsədönlü tədbirlərin həyata keçirilməsi və onların nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tələb olunur.

Bu, hər şeydən əvvəl, ölkə iqtisadiyyatının strukturunun optimallaşdırılması deməkdir və öz növbəsində, həm mütərəqqi, həm də ənənəvi sahələri əhatə etməklə, iqtisadiyyatın sahə və ərazi strukturunun təkmilləşdirilməsini ön plana çəkir. Bu zaman yeni təsəkkür və bazar iqtisadiyyatı qanunları əsas götürülməklə, struktur, sənaye, investisiya, elmi-texniki və digər vəcib sahələrdə siyaset işlənişin hazırlanması və həyata keçirilməlidir. Elə etmək lazımdır ki, ölkədə mövcud olan resurslardan istifadə asanlaşım və onun səmərəliliyinin yüksəldilməsinə nail olunsun, təkmil regional siyaset yeritməklə istehsalın resurs mənbələrinə yaxınlaşdırılması və regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi təmin edilsin.

Sosial sahələrdə əvvəlki illərdə başlanmış islahatların sürətləndirilməsi, əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyətinin əsaslı surətdə yaxşılaşdırılması, mövcud nöqsanların və neqativ halların aradan qaldırılması üçün müvafiq tədbirlərin hazırlanıb həyata keçirilməsi də hökumətin diqqət mərkəzində dayanmalıdır, bu işlər Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və digər dövlət orqanları ilə əlaqəli şəkildə aparılmalıdır.

Iqtisadiyyatın idarə edilməsi sistemində islahatların başa çatdırılması, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunun təkmilləşdirilməsi və bir sira icra həkimiyəti orqanlarında vəzifə və səlahiyyətlərin dəqiqləşdirilməsi ilə bağlı təkliflərin 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə tapşırıq iş idarəetmədə və struktur dəyişikliklərinin aparılması istiqamətində nəzərdə tutulmuş tədbirlərin tezliklə həyata keçirilməsinə xidmət edir.

Məlum olduğu kimi, son illərdə ölkədə bazar münasibətlərinin dərinləşdirilməsinə xidmət edən dövlət səviyyəli tədbirlər sırasında sahibkarlığın hərtərəfli inkişafına, əzəlləşdirmənin ikinci mərhələsinin keçirilməsinə və inhisarçılıq səaliyyətinin möhdudlaşdırılmasına, haqsız rəqabətin qarşısının alınmasına yön-

nəlmış qanunvericiliyin təkmilləşdirilməsi xüsusi diqqət mərkəzində olmuşdur. Prezident fərmanında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə bir vəzifə olaraq tapşırılmışdır ki, dövlət əmlakının əzəlləşdirməsinin II Dövlət Programına uyğun olaraq əzəlləşdirməyə açıq elan olunmuş dövlət məssisələrinin əzəlləşdirilməsini və idarəetməyə verilməsini sürətləndirsin, inhisarçılıq səaliyyətinin möhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması məqsədi qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirsin, sahibkarlığın inkişafı ilə bağlı əvvəller qəbul olunmuş qararların icrasını sürətləndirsin və bu işdə qarşıya çıxan maneolərin aradan qaldırılması üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görsün, o cümlədən Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə sahibkarların maliyyə resurslarına olan ehtiyaçını daha dolğun ödəmək məqsədilə verilən kreditlər üçün girov təminatının təkmilləşdirilməsi barədə təklifləri 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, beynolxalq və regional maliyyə və iqtisadi qurumlarla ölkənin əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində məqsədyönlü iş aparılmasını təmin etsin.

Prezident fərmanının mahiyyətini öks etdirən ikinci qrup müddəalar inдиq qədər təşkilati-hüquqi höllini tapmayan tədbirləri əhatə edir. Respublikanın Nazirlər Kabineti adiyyatı dövlət orqanları ilə birlikdə ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gəncərin faydalı əməkla məşğullüğünün artırılmasına yönəldilmiş tədbirlər planı, çadır şəhərciklərində məskunlaşmış qacqınlar və məcburi köçkünlər üçün yeni mühəqqəti qəsəbələrin və evlərin tikilməsinə təmin etmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq və məşğullüğünü artırmaq məqsədilə xüsusi dövlət programı, agrar sektorda islahatların ikinci mərhələsinə başlamaq və bununla əlaqədar lazımi tədbirlərin görüləməsini sürətləndirmək məqsədilə (texniki servis mərkəzlərinin təşkili, fermerlərin texnika ilə daha böyük həcmdə təmin olunması, toxumçuluq bazasının inkişaf etdirilməsi, yeni emal

müəssisələrinin yaradılması və s.) müvafiq təkliflər hazırlayıb 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Hökumət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə əmək haqqı və təqaüd sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparmalı və 2004-cü ilin birinci yarısının nəticələrinə görə onların artırılması barədə təkliflərini, əhalinin pensiya təminatını yaxşılaşdırmaq məqsədilə sosial siyorta sistemində islahatları sürətləndirməli və vətəndaşların pensiya təminatı ilə bağlı yeni qanun layihəsini, ölkədə kommunal islahatların aparılması mexanizmini 2 ay müddətində hazırlayıb baxımaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Dünya təcrübəsində olan alternativ enerji mənbələrindən (günəş, külək, termal sular enerjisindən, kiçik su elektrostansiyalarından) ölkədə istifadə etmək və onları inkişaf etdirmək məqsədilə müvafiq təkliflərin hazırlanması, əhalinin sağlamlığını qorumaq məqsədilə yüksək keyfiyyətli məhsul və dərman təvazimətin istehsalını və idxləmini təmin edən tədbirlərin (keyfiyyətə nəzarətin maddi-texniki bazasının gücləndirilməsi də daxil olmaqla) hazırlanıb həyata keçirilməsi də zəruri sayılır.

Üçüncü qrup müddəələr ölkədə bank sisteminin, maliyyə-kredit siyasetinin təkmilləşdirilməsi, bu işdə şəffaflığın təmin edilməsi məqsədlərinə yönəlmüşdür. O cümlədən Nazirlər Kabinetinə tapşırılmışdır ki, neft-qaz sənayesində galirlərin idarə olunması üzrə uzunmüddətli strategiya barədə təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; ölkənin sosial-iqtisadi problemlərinin həlli üçün Dövlət Neft Fondundan ayrılan vasaitin şəffaflığını qorumaq məqsədilə onun büdcə xərcləri çərçivəsində ünvanlı istifadəsini təmin edən tədbirlər görsün; dövlət büdcəsi xərclərinin strukturunun təkmilləşdirilməsinə dair 2 ay müddətində təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Azərbaycan Respublikasının Milli Bankı bank sistemində islahatların sürətləndirilməsinə və bank xidmətinin yaxşılaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nəhayət, sadalananlarla birbaşa bağlı olan digər müddəələr icra, maliyyə və vəzifə intizamının gücləndirilməsinə xidmət edir. Nazirlər Kabinetinə tapşırılır ki, ölkənin sosial-iqtisadi həyatında əldə edilmiş dinamik inkişafın davam etdirilməsinə nəzarəti artırsın, bu sahədə qarşıya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirsin və görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Maliyyə Nazirliyi dövlət müəssisələrində maliyyə intizamının möhkəmləndirilməsini, gölərlərin artırılmasını və xərclərin səmərəli istifadəsini təmin etmək məqsədilə müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, dövlət bütçəsi vəsaitinin təyinatına görə səmərəli istifadə olunmasına və dövlət vəsaiti hesabına satınalmalara nəzarəti gücləndirməli, maliyyə intizamına riayət etməyən bütçədən maliyyələşən təşkilatlara qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görməlidir.

Dövlət müəssisələrinin, şirkətlərinin, səhmdar cəmiyyətlərin və digər təşkilatların rəhbərləri maliyyə intizamını gücləndirməli, bu sahədə mövcud olan nöqsanları aradan qaldırmalı və ödəməmələr probleminin həlli istiqamətində konkret tədbirlər hazırlanıb həyata keçirməli, görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər. Nazirlər Kabinetinə isə bu məsələlərin icrasını daim nəzarətdə saxlamalı, yaranmış vəziyyəti aşaşdırıb müvafiq tədbirlər görməli və nəticəsi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Prezident fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq qəbulunu, onların müraciət-

lərinə, orıza və şikayətlərinə vaxtında baxılmasını və haqlı tələb-  
lərinin həll edilməsini təmin etsinlər, müvafiq icra hakimiyyəti  
organlarının aparatlarında nizam-intizamın gücləndirilməsi  
fürün zəruri tədbirlər görsünlər.

\*\*\*

Andiçmə mərasimində cənab İlham Əliyev demişdir: "Okt-  
yabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək  
Heydər Əliyev siyasetinə səs veribdir. Bu siyasetə Azərbaycanda  
alternativ yoxdur". Bu gün - 2003-cü ilin sonunda 10 il əv-  
velki dövrlər nəzər salanda, yeni Azərbaycan quruculuğunu ar-  
xada qalan hər bir ilin göz öününe gətirənən bir dəha əmən olu-  
ruq ki, cənab Heydər Əliyevin siyasi sabitlik, əmən-əmanlıq, in-  
kişaf və tərəqqi siyasetinin, həqiqətin, alternativi yoxdur və bu  
siyaset əlkədə sosial-iqtisadi inkişafın yeni yüksəlişini təmin et-  
məya qadir olan yeganə düzgün siyasetdir. Bu siyasetin əsasında  
dayanan konseptual vəzifələrin uğurlu həlliñə nail olmağın  
içəri birey yolu var; dövlət başçımızın strafında möhkəm birləşə-  
rək qarşıda duran quruculuq işlərində yaxından iştirak etmək.  
hər bir məsələdə vətəndaş azmını və qətiyyəti nümayiş etdirmək.

NOVEMBER 2003-cü II

### III.

"Korrupsiya ilə mübarizə  
bizim fəaliyyətimizin  
əsas istiqamətlərinindən biridir  
və gələcəkdə də biri olacaqdır".

*Heydər ƏLİYEV,  
Azərbaycan xalqının  
ümummilli lideri*

"Bu gün Azərbaycanda  
audit xidməti...  
iqtisadi siyasetin aparılması  
mühüm rol oynayır".

*İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının  
Prezidenti*

---

## HEYDƏR ƏLİYEV – KORRUPSİYAYA QARŞI MƏTİN MÜBARİZ

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim Heydər Əliyevin dövlətçilik strategiyasının mühüm qollarından birini təşkil etmişdir. Hələ 1969-cu ilin iyul ayında Azərbaycana birinci dəfə rəhbər seçilən dövründə başlamış bu mübarizə indi də böyük mətinlik və ardıcılıqla aparılmışdır. Bu, özünü bir də ha 1999-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev conabalarının yekun nitqində bariz surətdə göstərdi: "Korrupsiya Azərbaycanda biza çox zərər vurur. Korrupsiya ilə mübarizə bizim fəaliyyətimizin əsas istiqamətlərinən biridir və gələcəkdə biri olacaqdır".

Son dövrlərdə müxtəlif şəxslərə "korrupsiya", "mafya", "iqtisadi cinayətkarlıq" və başqa terminlər işlədiilsə də, araşdırımlar göstərir ki, bu məshumlar heç də həmişə düzgün açıqlanır, yaxud da onları yalnız bugünkü həyatımıza xas olan bir reallıq kimi göstərməyə cəhd edilir. Əslində isə bu, heç də belə deyildir. Fikrimizi əsaslandırmak üçün korrupsiya, mafya kimi ictimai təhlükəli bələlərin mahiyyətini açıqlamağı və bütün dünyada onların mövcud olan formalarını və yayılma səbəblərini göstərməyi, onlara qarşı mübarizə yolları barədə mülahizələrimizi bildirməyi məqsədəməvəsəf hesab edirik.

**Mafya** mütəşəkkil cinayətkarlıq sistemində daxil olan, bir-biri ilə çülgəşən və bir-birini tamamlayan aşağıdakı əlamətlərə malik gizli cinayətkar təşkilatdır:

a) gizli təşkilat kimi mafya konspirasiyaya, sərt intizama və ciddi iyerarxiyaya, susmaq əhdini pozmaq üstündə cəza qanunlarına və qan intiqamına əsaslanır;

b) cinayətkar təşkilat kimi mafya universal ola bilər (hədəliyə tələb etməkdən tutmuş külli miqdarda oğurluğadək, nar-

kotik maddələrin daşınmasından tutmuş təxribatlaradək hər növ cinayət törədə bilər) və ixtisaslaşmış (məsələn, yalnız nar-kobiznes və ya yalnız avtomobilərin qaçırlılıb satılması istiqamətində) ola bilər;

c) korrupsiyalı əlaqələri olan təşkilat kimi mafya, əvvələ, məhkəmə təqibi riskini azaltmağa çalışır; ikincisi, hakimiyət, xüsusi xidmət və bank nümayəndələrini ələ almaqla, onları sadəcə olaraq bu və ya başqa xidmətlər göstərməyə deyil, mafiya-yə qulluq etməyə, onun gəlirlərinin artmasına yardımçı olmağa məcbur edir.

Məhz son əlamət mafiyani cəmiyyətdə korrupsiyanın yaranması və yayılması işində zəruri təməl kimi səciyyələndirir.

Bütövlükdə **korrupsiya** xüsusi mənaseləri təmin etmək üçün qulluq mövqeyində maliyyə sövdələşmələri və rüşvətxorluqla müsayiət olunan sui-istifadə kimi başa düşülür.

Başqa bir anlayışa görə, "mükafat" műqabilində digər bir şəxsə "qulluq göstərən" dövlət məmərunun qəbul olunmuş normalardan fərqlənən hərəkəti korrupsiyadır.

Lakin bunlar korrupsiyanın nisbəton dar anlayışıdır.

Korrupsiya üçün səciyyəvi olan yuxarıdakı tipik hərəkətlə yanaşı, onun aşağıda sadalanan bir sıra əlamətləri də qeyd olunmalıdır:

✓ şəxsi və korporativ mənşət əldə etməkdən ötrü vəzifəli şəxslərin və dövlət qulluqçularının kommersiya fəaliyyətində bilavasitə iştirak etməsi;

✓ dövlət vəsaitini kommersiya strukturlarına "ötürmək" və pulu "nağdlaşdırmaq" üçün qulluq mövqeyində istifadə edilməsi;

✓ dövlət resurslarından istifadə etməklə özünün korporativ (siyasi, dini, milli, tayfa və s.) qrupuna güzəştlər verilməsi;

✓ şəxsi və korporativ mənşət əldə etməkdən ötrü kütlövi informasiya vasitələrinə təsir göstərmək üçün qulluq mövqeyindən istifadə edilməsi;

✓ vəzifəli şəxslərin və dövlət qulluqçularının kommersiya

strukturlarında qondarma şəxslərdən və qohum-aqrəbasından istifadə etməsi.

### I. Korrupsiyanın formaları

Bütün dünyada korrupsiyanın formaları aşağıdakı şəkildə qruplaşdırılır:

1) dövlət məmuru dövlətin özündən oğurlayır. Məsələn, dövlətin yerli hakimiyyətə, məktəbə və ya müəssisəyə ayırdığı subvensiya konkret sahibinə çatanadək bu zəncirin bir və ya bir neçə həlqəsində qismən və ya tamamilə talan edilir, özü də çox zaman məhz məmurlar tərəfindən. Buna istədiyin qədər misal götirmək olar;

2) dövlət məmuru müəssisələrdən və ya xüsusi sahibkarlardan pul tələb edir, onlar isə könüllü və ya məcburən bu sövdəleşməyə gedirlər. Əksər hallarda dövlət müəssisələrə xüsusi güzəştərlər, xidmətlər, vergilər, imtiyazlar "satır" və ya qanun pozuntularına (təhlükəsizlik normalarına, iqtisadi normalara əməl olunmamasına və s.) göz yumacağıını vəd edir.

Bu cür havadarlıq münasibətləri müəssisələr arasında azad rəqabətin inkişafına əngəl törədir və ayrı-ayrı sahələrdə, xüsüsən xammal məhsulları istehsalında öz inhişarını saxlama vəsaitidir;

3) dövlətin nümayəndələri vətəndaşı aldadır, soyur, vətəndaş isə istər-istəməz rüşvətxorluğu dəstəkləyir;

4) müəssisə və ya maliyyə qrupu dövlət nümayəndələrinin köməyi ilə korporativ və xüsusi mənaselər üçün əmlak sərvətlərini talan edir. Milli sərvətlərin qiymətinin aşağı salınmasına və qeyri-qanuni mənimsənilməsinə dair çoxlu misal göstərmək olar.

### II. Korrupsiya bazar iqtisadiyyatının nəticəsi deyil

Korrupsiyanın səbəbini sovet tipli iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidə görəmək yanlışlıqlı olardı. Xalq malının dağıdılması, hakimiyyətdən sui-istifadə hələ SSRİ dövründə

funksionerlər mühitində özünü göstərirdi.

İnamla demək olar ki, korrupsiya üçün əlverişli zəmin yaranan, çox zaman qeyd olunduğu kimi, islahatlar deyil, qanunun və ədalət mühakiməsinin zəifliyi, ümumi səhələnkarlıq şəraitidir.

Hətta artıq demokratik qayda və normaların təşəkkül tapıldığı ölkələrdə belə korrupsiyanın yeni-yeni formaları yaranır və inkişaf edir. Bu, ilk növbədə, mütsəkkil cinayətkarlığının kapital qoyuluşları yolu ilə xəlvəti iqtisadiyyatın genişlənməsində özünü göstərir.

Korrupsiyanın getdiyən inkişaf edən formalarından biri də çox zaman iqtisadi əməkdaşlıq adı altında həyata keçirilən **beynəlxalq korrupsiyadır**. Dünya ölkələrinin təcrübəsi göstərir ki, birgə həyata keçirilən layihələr və beynəlxalq qurumlardan alınan subsidiyalar maliyyə sırlıdaqları və korrupsiya üçün müabit zəmin yaradır.

### III. Korrupsiyanın tarixi

Qeyd etmək lazımdır ki, korrupsiya, xüsusən mafiya təzəşəy deyil, onların dərin kökləri və tarixi var.

Amerika tarixinin ilkin çağlarında dövlət əmlakının talan edilməsinə dair ən məşhur misal korrupsiyada və rüşvətxorluqda ittihad edilən Pek və Fletçerin işi olmuşdur. 1795-ci ildə Corciya ştatının qanunvericilik hakimiyyəti ştatın qərbindəki Yazu vadisində otuz beş milyon akı torpağı (sonralar həmin torpaqlar Alabama və Mississipi ştatları ərazilərinin əksər hissəsini təşkil edəcəkdir) özəlləşdirərək, bu torpaqları yaxşı əlaqələri olan bir qrup möhtəkira 500 min dollara, yəni hər akı üçün 2 sentdən də aşağı qiymətə satdı. Həmin torpaqları alan firmalar üzrə tərəfdəşar arasında Amerika Birləşmiş Ştatlarının senatorları və konqresmenləri, federal hakimlər və ştatların hakimləri, dairə qubernatoru, habelə gənc Amerika hökumətinin baş maliyyəçisi, Şimali Amerika Bankının yaradıcısı və Con Marşalın iş tərəfdəsi Robert Morris də vardi. Ali-

cılardı sırasında Ali Məhkəmənin hakimi Ceyms Uilson da olmuşdur. O, torpağın satışına icazə verilən gün 25000 dollar nağd pulla Corciya ştatına gölmüşdi. Təzə özəlləşdirilmiş bu torpaq sahələri sonrakı aylarda təkrarən bir neçə dəfə alınmışdır. Onların satışından əldə edilən yekun məbləğ 1,5 milyon dolları ötmüşdür. Bu dəfə alıcılar arasında konqresmenlər, prezident kabinetinin üzvləri, Massaçusets ştatının gubernatoru, ABŞ-in baş poçtmeysteri və ABŞ-in baş prokuroru da olmuşdur. Torpağın satışına icazə verən Corciya ştatının qanunvericilərinə mülkə möşgül olan şirkətlərdən birində pay şəklində, yaxud bilavasitə nağd pulla rüşvət verilməsi ilkin sövdələşməni sürətləndirmiştir. Ceyms Medison (prezident Cefersonun administrasiyası torpağın satışına dair həmin fakt üzrə tədqiqat aparılmasını ona tapşırılmışdı) prezidentə məlumatında göstərmüşdi ki, bir nəşər istisna olmaqla, torpağın satılması lehina səs vermiş bütün qanunvericilərin bu sövdələşmədə öz maliyyə mənəsəyi olub. Sonralar qanunvericilərdən biri öz liberallığını nümayiş etdirmək istəyərək demişdi ki, torpaqların satışı lehina ləp 600 dollara da səs verməyə hazır idi, halbuki onun həmkarlarından bəziləri 1000 dollar tələb etmişdilər.

Yazu vadisində torpaqların satışına dair sövdələşmə 1795-ci ildə Corciya qanunvericilik orqanına seçkilərdə dərhal əsas məsələ kimi müzakirə obyektinə çevrildi. Bu torpaqların satılmasının əleyhdarları ştatın qalmaqaldı əli olan qanunvericilərinin işdən kənarlaşdırılmasına nail oldular. 1796-ci ilin fevralında ştatın yeni qanunvericilik məclisi satış aktını etibarsız hesab etdi və bu sövdələşməni gizli əlbirlik və korrupsiya əsasında tərədilmiş dələduzluq kimi qiymətləndirdi.

#### *IV. Sosializmdə korrupsiya*

Sovet İttifaqı dövründə korrupsiyanın olmadığını düşünənlər də səhv edirlər. Lenin özü birinci olaraq kommunist partiyasının xəzinəsini doldurmaq üçün canlıların xidmətindən istifadə etmişdir. Cinayətkar ünsürlərin köməyi ilə o, 1905-ci ildə Tiflisdə silahlı soyğunluğun təşkilatçısı olmuşdur. Kamo adı ilə tanınan məşhur canının hazırladığı bu soyğunçuluğu Stalinin özü istiqamət vermişdi. Stalin hakimiyətə gəldikdən sonra da banditlərlə bu cür olverişli əlaqələrini davam etdirmişdir. İyirminci və otuzuncu illərdə cinayətkarlardan noinki hədə-qorxu taktikası vasitəsilə Stalinin hakimiyətini gücləndirmək üçün, həm də külli miqdarda saxta pul çap etmək yolu ilə Qərb iqtisadiyyatının sabitliyini pozmaq üçün istifadə olunurdu.

SSRİ-də var-dövlət gözə çarpmırdı, gizli idi və bələşdürülmüşdü.

İndiki şəraitdə "pul" korrupsiyasının xeyli genişləndiyi müşahidə olunsa da, sovetlər dövründə korrupsiyanın bu növü demək olar ki, az iddi. "Qapalı" iqtisadiyyat və bazarın olmaması şəraitində sovet manatının yüksəkləndirilməsi o qədər də mənəsi yox idi. Yalnız məhdud hakim elitaya valyuta yüksək və var-dövlət içində yaşamaq imkanı verilmişdi. Nomenklatur şəxslər bürokratik hakimiyətin onlara verdiyi, adı adamlara müvəssər olmayan imtiyaz və xidmətlərdən (maşın, bağ, xaricə safərlər) sui-istifadə edərək sırvan hayatı sürürdü. Onlar bir çox şəyleri heç də real dəyərinə uyğun olmayan aşağı qiymətə alırlılar, qarşıqliq alqı-satçı münasibətləri çox zaman pulla deyil, natural mübadilə (mal və ya xidmətlər) ilə ifadə olunurdu.

Başqa sözlə, sosializmdə əsas məsələ var-dövlət yüksəklikləri deyil (olsa-olsa, ən çoxu bağ, maşın, məşət texnikası və iki-üç qərb oyun-oyuncağı ala bilərdin), sistemdə sənən yerin və həmin yeri mümkün qəsdlərdən qorumaq qabiliyyəti idi.

#### *V. Yenidənqurma dövründə korrupsiya*

Hədise'lərin inkişafı göstərdi ki, iqtisadiyyatda və cəmiyyətin ictimai-siyasi həyatında getdikcə genişlənən böhran keçmiş SSRİ-nin bütün respublikalarında mütsəkkil cinayətkarlığın inkişafına müəyyənedici təsir göstərmişdir.

Yenidənqurma başlanarkən bu respublikalarda çox mütəşəkkil antisosial qüvvələr – partiya-dövlət bürokratiyasının korrupsiyaya qurşanmış hissəsi və mafioz strukturlar mövcud idi. Məhz onlar inzibati strukturların yixılması nəticəsində yaranan boşluğa tökülmüşərək mövəud strukturları ciddi-cəhdələ dəgmiş və xaos şəraitində varlanmışlar.

Məlumdur ki, alkoqołla qarşı kampaniya nəinki dövlət bütçəsində böyük kosıraq səbəb oldu, həm də yeni sabit mafioz strukturların meydana gəlməsinə, xəlvəti kapitalın sürətlə artmasına kömək etdi; bu kampaniya nəticəsində cinayətkarların əlinə külli miqdarda start kapitalı keçdi.

Mütəşəkkil cinayətkarlıqla qarşı mübarizə sahəsində son dərəcə gərgin vəziyyət 1988-ci ildən yaranmışdır; keçmiş SSRİ-nin kooperasiya haqqında məlum qərarından sonra kərtəbi, nəzarət olunmayan kapital yığıımı, külli miqdarda dövlət vəsaitinin kooperativ sektoruna, daha doğrusu, özəl sektora axını başlamışdı ki, bu da əksər hallarda qeyri-qanuni xarakter daşımışdır. Totalitar rejim illərində yığılmış xəlvəti mafioz kapitalı ilə demokratikləşmənin ilk illərinin təzə, aqressiv, qanqster kapitalının birləşməsi də elə bu vaxtdan başlanır.

Rublun konversiya edilmədiyi, əlkədə dənənya qiymətləri ilə müqayisədə sünü surətdə aşağı salılmış daxili qiymətlərin tətbiq edildiyi və külli miqdarda xəlvəti kapitalın olduğu bir şəraitdə kooperativ və birgə müəssisələrə nəzarətsiz xarici ticarətlə məşğul olmağı icazə verilməsi milli sərvətlərin alverinə götürüb çıxardı.

Qaçaqmalçılıq yolu ilə xaricdən gətirilən malların həcminin artması, emal olunmamış xammalın ixracı, fondlaşdırılan müxtəlif məhsulların və xammalın dövlət sisarişlərinin zərərinə olaraq kooperativ və birgə müəssisələr arasında bölüşdürülməsinə dair sırlıqlar, malların xaricə aparılmaq üçün kooperativ və birgə müəssisələrə satılması, özünün birgə istehsalını təşkil etmədən kapitalın qanunsuz olaraq ölkəyə gətirilməsi və ölkədən çıxarılması birgə müəssisələrin hesablarında iri məbləğ-

lərin yiğilmasına səbəb oldu, bu məbləğlər "qara bazar"ın məzənnəsi üzrə xarici valyutaya dəyişdirilirdi. Bütün bunların ucbatından son illərə qədər ölkənin iqtisadi təhlükəsizliyi üçün real qorxu yaranmışdı. Maliyyə-bank sistemində pul sırlıqları, bank çeklərinin və kredit vərəqələrinin saxtalaşdırılması, pul məbləğlərinin hesabdan çıxarılması və köçürülməsi üzrə qeyri-qanuni əməliyyatlar aparılması yolu ilə cinayətlərin mütəşəkkiliyi artmışdı.

Bəzə bir şəraitdə yeni sinfin - iri kapital sahibinin meydana gəlməsi üçün kriminal mühitin reket şəklində müdaxiləsinin avvalca kortəbi, sonra isə mütəşəkkil formalarının, habelə tamah məqsədi digər zoraklıq cinayətləri formalarının yaranması labüb idi.

#### *VI. Bazar iqtisadiyyatına keçid dövründə korrupsiya*

Dünya təcrübəsi göstərir ki, bazar iqtisadiyyatının qurulması dövründə korrupsiyaya birinci növbədə maddi məsul şəxslər və kommersiya strukturlarının işçiləri ilə yanaşı, həm də müəssisə rəhbərləri, çox zaman da hakimiyətin yuxarı ezelənlərdə əsas kürsüləri tutan vəzifəli şəxslər vələb olunurlar. Dövlət obyektlərinin özəlləşdirilməsində, respublikadan kənara aparılan qiymətli məhsullara (xammala) lisensiya verilməsində, kommersiya strukturlarına kredit buraxılmasında, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsində bu, xüsusi şəhər özünü göstərir.

Cinayətlərin törədilməsi mexanizminin dünya təcrübəsinin təhlili göstərir ki, cinayətkar qrup çox zaman sosial nəzarətin bütün formalarının plana uyğun neytrallaşdırılması, məqsəd-yönü löks-təsir tədbirləri hazırlanması (hüquq-mühafizə, nəzarət orqanları işçilərinin əla alınması), cinayətkar fəaliyyətinə əlavəli istiqamətlərinə lazımi informasiya əldə etmək üçün cinayətkar qrupun iştirakçılarının dövlət və hüquq-mühafizə orqanlarına yeridilməsi və s. bu kimi üsullardan istifadə edir.

Keçid dövründə mütəşəkkil cinayətkarlığın tipi də dəyişir;

hakimiyyətin mərkəzləşdirilməsinin sərt mexanizminin götürdüyü, iqtisadi və sosial proseslərin dövlət tənzimlənməsi funksiyalarının kəskin döyişdiyi bir şəraitdə idarəetmədə yanmış boşluğu mafioz tipli strukturlar doldurmağa başlayılar, burada isə əlaqələndirici rolunu korrupsiyalı dövlət məmurları deyil, cinayətkar aləmin liderləri oynayır. Həmin proses mafiyanın dövlətişməsi, yəni dövlət orqanlarının statusunun və funksiyalarının cinayətkar təşkilatlar tərəfindən əla keçirilməsi adlandırılır.

### VII. 90-cı illərin əvvəllərində Azərbaycanda korrupsiya

Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikasında hadisələrin inkişafı mütəşəkkil cinayətkarlığın artmasına əlverişli zəmin yaratdı. Bununla da iqtisadiyyatın kriminallaşması gücləndi, xolvot kapital bütün islahatlar prosesini pozan alata çevrilərkən hiperinflyasiya proseslərinə təkan verdi. Bu amil, eləcə də sahibkarlıq, bank strukturlarının ilkin kapitalının yaranmasının qanuniliyinə səmərəli nəzarət vasitələrinin olmaması sahibkarlıq haqqında, banklar və bank fəaliyyəti haqqında, kooperasiya haqqında, vergilər haqqında qanunlara və antiühisar qanunvericiliyinə əməl edilməsinə prokuror və digər hüquq-mühafizə nəzarətinin təmin olunmasına xüsusiət mənfi təsir göstərmişdir. Nəticədə 1990-1993-cü illərdə mülkiyyət formasının dəyişməsi prosesi, bir qayda olaraq, qeyri-sivil, anomal, kriminal formalarda getmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunduğu kimi, demokratik unitar dövlət olan Azərbaycanın təşkülü və inkişafı əsil bazar mexanizmlərinin və sosial yönümlü iqtisadiyyatın formalaşmasını tələb edir.

Məhz buna görə də iqtisadiyyatın inkişafının konseptual modeli rəqabətə əsaslanan bazar infrastrukturunun yaradılmasını nəzərdə tutur; bu zaman mülkiyyətin əsas formalarının hər biri (xüsusi və dövlət mülkiyyəti) əlaqələndirilməklə və qarşı-

lıqli təsir göstərməklə, qarşılıqlı iqtisadi və sosial əlaqələrin ümumi sistemində öz funksiyalarını həyata keçirir.

Göstərilən mürakkəb sosial-iqtisadi vəzifələrin uğurla yerinə yetirilməsi üçün dövlət hakimiyyəti və idarəetmə orqanlarının dəqiq işləməsi, islahat proqramlarının yerinə yetirilmə mexanizminin təkmilləşdirilməsi, intizam və məsuliyyətin yüksəldiləməsi tələb olunur. Lakin siyasi və iqtisadi sistemlərin köklü dəyişilməsi ilə əlaqədar cəmiyyətin bir keyfiyyət halından digərino keçməsi təsəssüf ki, ağrısız olmur.

Iqtisadiyyat sahəsində tamah məqsədilə tərədilən cinayətlərin miqyası xüsusiət təşviş doğurur.

Bu məsələyə öz münasibətini bildirən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fikirləri çox maraqlıdır: "Bazar iqtisadiyyati, sərhəd iqtisadiyyat şübhəsiz ki, insanlara təşəbbüskarlıq göstərmək imkanı verir, hər bir kəsin var-dövlətə malik olmasına tömənat yaradır". O, eyni zamanda, qeyd edir ki, "bütün bular oğurluq, ayrılık, sırlıdaq, başqasının, dövlətin, xalqın malını oğurlamaq yolu ilə deyil, qanun çörçivəsində, doğrudüzgün yolla, ədalət yolu ilə olmalıdır. Təsəssüf ki, idiki mürakkəb dövrədə bəzi adamlar, gruplar fürsətdən istifadə edərək dövlətin də, xalqın da malını oğurlamış, cürbəcür qanunsuz horakatlarla sərvət toplamışlar və indi özlərini xalqın, cəmiyyətin yeni bir təbaqəsi sayırlar. Mən yenə də deyirəm: biz sərhəd iqtisadiyyat yolu ilə gedərkən onun nəticələrini bilirik və bu da töbüidir. Ancaq gərək heç kəsə imkan yaranmasın ki, o, rüyətəxorluq, əliyərlik, sırlıdaq, dövlətin, xalqın malını oğurlamaq, mənimsemək yolu ilə özünə sərvət toplasm. Bunların qarşısı alınmalıdır".

"Demokratik hüquqi dövlət quruculuğunu strateji siyasi xətt hesab etmək heç də baş verən mənfi hallara, nizam-intizam, qayda-qanunu pozanlara göz yummaya demək deyildir. Əksinə, dövlət quruculuğunu həyata keçirərkən və iqtisadi islahatlara rəvəc verərkən biz bütün sahələrdə qayda-qanunun möhkəmlənməsini nail olmalıyıq". Bu fikirlərin müəllifi olan dövlət başçımız onu da

göstərir ki, "demokratik hüquqi dövlət, cəmiyyət eyni zamanda intizam, hörmət və ehtiram, dövlətin qanunlarına lazımlıca əmlə olunmasını tələb edir". 1994-cü il martın 30-da söylədiyi bu fikirlərə Heydər Əliyev həmin il mayın 20-dəki çıxışında aşağıdakiləri əlavə etmişdir: "Bazar iqtisadiyyatının, sərbəst iqtisadiyyatın ən böyük üstünlüyü ondan ibarətdir ki, burada... nizam-intizam, qanunlar var: qanunsuz olaraq heç kəs heç nə edə bilmir. Əgər kimse qanundankənar bir iş görürsa, dərhal onun biləyindən tuturlar. Buna görə də mən nizam-intizamın möhkəmləndirilməsini əsas şərt hesab edirəm".

İctimai-iqtisadi və təsərrüfat münasibətlərinin gərginliyi, bir çox kommersiya, səhmdar və bank strukturlarının, eləcə də öz təsərrüfat fəaliyyətində müştəqillik qazanmış dövlət müəssisələrinin fəaliyyətinə nəzarətsizlik iqtisadiyyatın ayrı-ayrı sahələrində kriminal vəziyyəti xeyli gərginləşdirmişdi. Maliyyə və təsərrüfat əməliyyatları apararkən vəzifəli şəxslərin yol verdikləri, çox zaman oğurluqla və tamah məqsədilə edilən digər cinayətlərlə müşayiət olunan müxtəlif cinayətkar sui-iştisadçılar bir sıra hallarda açılmırdı. Bu onunla izah edilir ki, belə cinayətlər əsasən dövlət orqanları strukturunda müxtəlif, bəzən də kifayət qədər yüksək mövqelər tutan, bir-birini ört-basdır edən və cinayətkar öhdəliklərlə bir-birinə sıx bağlı olan mütəşəkkil, çox zaman da korrupsiyaya qurşanmış bir qrup şəxs tərəfindən törədir, onların fəaliyyəti böyük hiyləgərlik və zirəkliliklə səciyyələnirdi.

Bələ bir faktu da diqqət yetirmək lazımdır ki, bazar münasibətlərinə geniş rəvac verilməyə başlandığı indiki şəraitda iqtisadi cinayətkarlığının "ənənəvi" növləri ilə bərabər, yeni iqtisadi mühitdə öz inkişafını tapmış, əvvəllər az məlum olan iqtisadi cinayətlər təhlükəli səviyyəyə golub çatmışdı. Yalançı sahibkarlığa, qəsdən iflasa, qanunsuz kredit verməyə, kreditlərdən təyinatı üzrə istifadə etməməyə, valyuta vəsaitlərini xaricdən vaxtında və tam gətirməməyə, əmlakı zorakılıqla almağa (reketə), vergi ödənilməsindən boyun qaçırmaga və ya yayınmağa daha tez-tez rast gəlinirdi.

Respublika iqtisadiyyatının sağlamlaşdırılması kommersiya strukturları müəssisələrinin və təşkilatlarının iqtisadi fəaliyyəti sahəsində cəmiyyətə zidd belə təzahürlərə qarşı mübarizənin gücləndirilməsini indi də təkidlə tələb edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci il oktyabrın 18-də keçirilən and içmə mərasimindəki nitqində demişdir: "Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək üçün dövlət orqanları cinayətkarlıqla mübarizəni gücləndirmişlər. Bu gün məmənniyətə deyə bilsəm ki, bu mübarizə öz müsbət nticələrini vermişdir. Bir neçə il bundan əvvəl Azərbaycanda mövcud olan mütəşəkkil cinayətkarlar dəstəsi zərərsizləşdirilmiş, ləğv olunmuş, cinayətkarlar caşallandırılmış və beləliklə də Azərbaycan vətəndaşlarının rahat yaşaması, işləməsi, fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır".

### VIII. İqtisadi cinayətkarlıq və korrupsiya

Heydər Əliyevin hakimiyyət qayitetdiyi ilk vaxtlar dövlətin iqtisadi və siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların mülkiyyət hüquqları əleyhinə cinayətlər, maliyyə-kredit firidiqları və iqtisadi xarakterli başqa cinayətlər əsasən qəbul edilmişdir. Təhlükəli bir səviyyəyə gəlib çatmışdı.

Bunu nəzərə alan ölkə rəhbəri təsirli tədbirlər görüdü.

"Cinayətkarlıqla qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Prezidentin 1994-cü il avqustun 9-da verdiyi fərman bu cəhətdən xüsusi əhəmiyyət kəsb edirdi.

Fərmanda hüquq-mühafizə orqanlarının rəhbərlərinə təpşirildi ki, müəssisə, idarə və təşkilatlarda rüşvətxorluq faktlarının aşkarlanması, belə hallara yol vermiş vəzifəli şəxslərin qanuna müvafiq surətdə caşaldırılması, rüşvətxorluğun qarşısının alınması üçün təsirli tədbirlər görsünlər. Bununla yanaşı, Azərbaycan Respublikasının möhkəmələrinə təklif edilirdi ki, rüşvətxorluq faktları ilə bağlı açıq və səyyar məhkəmə prosesləri təşkil etsinlər.

Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanlarına tapşırılırdı və məhkəmə orqanlarına təklif edilirdi ki, ağır cinayətlərin törədilməsi ilə, habelə mütsəkkil cinayətkar dəstələr tərəfindən törədilmiş cinayətlərlə əlaqəsi olan hüquqi və fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, onların banklardakı şəxsləri və hesabları üzrə əməliyyatlar haqqında müvafiq əmanatları və hesabları üzrə əməliyyatlar haqqında müvafiq orqanların vəzifəli şəxslərindən zəruri hallarda, qanunvericiliklə müyyənolşdırılmış qaydada müvafiq sənədləri və məlumatları tələb edib alımlar və belə tələblərin yerinə yetirilməsinə mane olan və ya bundan yayanın şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görsünlər.

Bu mənada Prezidentin "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 1996-ci il 17 iyun tarixli səfərmanı və "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" 1998-ci il 27 yanvar tarixli sərəncamı xüsusi qeyd olunmalıdır.

Göstərilən sərəncam Azərbaycan xalqının mənəviyyatına mənfi təsir göstərən, tarixi adət-ənənələrinə zidd olan hallara yol verməmək, həmçinin iqtisadi sahədə cinayətkarlıqla mübarizənin möhkəmləndirildiyi və bazar münasibətlərinin bərqrər olunduğu bir zamanda həmin sahədə müxtəlif əyintilərin qarşısını almaq məqsədi daşıyır.

Ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilən bu sərəncamda bazar münasibətlərindən irəli gələn yeni növ cinayətlərin cəmiyyətimizdə yuva salması və bu cinayətlər üçün bir sıra dövlət orqanları tərəfindən zəmin yaradılması açıqlanır və Azərbaycanda kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirən obyektlərin və milli mənəviyyatımıza zidd əyləncə yerlərinin sayının çoxalması kəskin tənqid edilir. Qeyri-qanuni yollarla mənimşənilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaranan bu və ya digər halların qarşısını almaq tədbirlərinə dair dövlət programının hazırlanmasını nəzərdə tutan həmin sənəd Heydər Əliyevin kor-

rupsiyaya və iqtisadi cinayətkarlığa qarşı amansız və ardıcıl mübarizə olduğunu nəinki Azərbaycanda, həm də beynəlxalq aləmdə bir daha sübut etdi.

Iqtisadiyyat sahəsində tamah məqsədilə törədilən cinayətlər arasında **vergi cinayətləri** adlanan cinayətlər son zamanlar geniş yayılmışdır. Törədilmə mexanizmi bir o qədər də mürəkkəb olmayan bu cinayətlər çox çətinliklə üzə çıxarırlar və açılır. Bunun səbəbi isə aydınlaşdır, məsələn, kommersiya strukturlarının ayrı-ayrı ticarəti obyektlərinin məhsulunun həcmində daqiq nəzərat etmək qeyri-mümkündür. Şübhəsiz ki, iki firmalar, səhmdar comisiyyətləri, konsernlər və başqaları da vergi müsəfişliklərinə faktik galirlərinin həcminin bilərkən azaldıldıığı yalan məlumatlar və saxta sənədlər təqdim etməklə, öz galirlərini "məhərətlə" gizlədirlər.

Təcrübə vergi cinayətlərinin törədilməsinin müxtəlif üsullarının mövcud olduğunu göstərir. Onlardan ən səciyyəvi olanı aşağıdakılardır:

- ayrı-ayrı kommersiya əməliyyatlarının uçtdan gizlədilməsi;
- kommersiya müəssisələrinin istehsal etdiyi məhsulun həcmindən və mənəfətin miqdarının gizlədilməsi;
- güya xeyriyyəcilik və digər tədbirlərin həyata keçirildiyi barədə saxta sənədlər təqdim edilməsi yolu ilə qanunsuz olaraq güzəştli vergi hüququ əldə edilməsi;
- istehsalına dövlətin stimul yaratdığı bu və ya başqa məhəsulların, materialların buraxılmasına dair yalan məlumatlar təqdim edilməsi və s.

1998-ci ilin doqquz ayında yoxlanılan hüquqi şəxslərin 57 faizində vergi qanunvericiliyinin müxtəlif şəkildə pozulması faktları aşkar edilmişdir.

Bəs cinayətlərin törədilməsinin üstüörtülü üsullarından biri kommersiya müəssisələrini vergidən azad etmək üçün onların saxta yolla yenidən qeydə alınmasıdır. Məlumudur ki, mövcud qaydaya əsasən, yeni yaradılan kommersiya strukturları (kiçik müəssisələr, məhdud məsuliyyətli ortaqlıqlar və s.) ilk iki-üç il

üçün vergidən azad edilirlər və ya onlar üçün daha aşağı vergi dərəcələri nəzərdə tutulur. Bəzi kommersiya müəssisələri bu qaydadan istifadə edərək, 2-3 il fəaliyyət göstərdikdən sonra kifayat qədər kapital toplayıb bir neçə yeni kommersiya müəssisəsinə çevirirlər.

Təkrar qeydiyyatdan sonra onların hər biri güzəştli vergi hüququndan istifadə edən yeni kommersiya müəssisəsi kimi fəaliyyət göstərir, bəziləri isə vergidən tamamilə azad olunur.

Yalançı sahibkarlıq, yəni ayrı-ayrı şəxslərin nizamnamədə nəzərdə tutulan fəaliyyəti həyata keçirmək niyyəti olmadan gizli gəlir və ya digər əmlak mənşəti götürmək üçün müəssisələr və başqa sahibkarlıq təşkilatları yaratması da vergi cinayəti sayılır.

Cox zaman belə cinayətlər oğurluqla müşayiət olunur, cünki bu müəssisələrin qanunsuz fəaliyyəti təkcə vergidən yاخmaqla deyil, həm də bəzən dövlət müəssisələrinin maşın və qurğularının, enerji resurslarının əvəzsiz işlədilməsi, güzəştli şərtlərlə (topdansatış qiymətləri ilə) ciddi fondlaşdırılan xammal və materiallar alınması, dövlət strukturu müəssisələrinə və təşkilatlarına məxsus binalardan istifadə edilməsi ilə bağlı olur.

## IX. Maliyyə cinayətləri

Mütəşəkkil cinayətkarlığın yuxarıda göstərilən bütün növlərinə cəlb olunanlar tərəfindən gəlir götürülməsinin əsas forması bütövlükdlə **banklardan və maliyyə sistemindən** vəsaitlərin çıxarılması olmuşdur. Bu proses mütəşəkkil cinayətkarlıq strukturlarının birləşdiyi 1989-cu ildən biləvasitə sonra başlamışdır. Reket, embarqonun kütləvi şəkildə pozulması, qaçaqmalçılıq və digər cinayətkar fəaliyyət nəticəsində bir neçə il ərzində yığılmış gəliri "qanuniləşdirib" legal şəkildə xarici banklarda yerləşdirmək lazımdı.

Xarici ölkələrə milyardlarla manat məbləğində mal göndərib haqqın ödənilməməsi, ayrı-ayrı adamların belə vəziyyətdən istifadə edərək dövlətin, xalqın vəsaitini mənimseməsi, "məş-

hur" kliring əməliyyatlarındakı "unutqanlıq", idxlə əməliyyatlarından respublikaya gölməli olan vəsaitlərin başqa ölkələrin banklarında "ilişib" qalması, bu məbləğin inflyasiya nəticəsində öz dəyərini itirməsi Heydər Əliyevin kəskin etirazını doğururdu. O, bununla əlaqədar demişdir: "Mən belə vəziyyəti, bununa əlaqədar heç bir izahati qəbul edə bilmərəm".

Kriminal strukturlar nizama salınmamış və yaygın maliyyə sektorunu pulların "qanuniləşdirilməsi" mexanizminə çevirmişdilər, həmin mexanizm isə "öz adamlarına" dövlət tərəfindən təminat verilən bank kreditləri buraxılması sistemi vasitəsilə aktivlərin dağıdılmasına kömək edirdi, sonralar bu adamların həmin kreditləri ödəmək iqtidarından olmadıqları aşkarla çıxırı.

Bu barədə Heydər Əliyev 1993-cü il dekabrın 8-də keçirilən müşavirədə çıxış edərkən demişdir: "Respublikamız ağır bir dövr keçirir, iqtisadiyyat böhran vəziyyətindədir. Maliyyə bizim üçün əsaslı bir sahədir. Əgər bu sahədə işləyən şəxslər ayrı-ayrı koperativlərin, assosiasiyaların, şirkətlərin mənafəyini, yaxud da onlarla əlaqəli olaraq öz şəxsi mənafələrini ölkənin, xalqın, dövlətin mənafəyindən üstün tutursa və cürbəcür qeyri-qanuni yollarla gedirlərsə, bütün bunlar dəhşət doğurur və bir daha sübut edir ki, son illərdə respublika iqtisadiyyatının, çox mühüm sahə olan maliyyənin dağılmasının, böhran halına düşməsinin səbəbləri də birinci növbədə buradadır".

Təəssüf ki, maliyyə pozuntularına və firldaqlarına indinin özündə də rast gəlinir. Bu barədə "1998-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının yekunları və qarşıda duran vəzifələr, qaçqınların və məcburi-köçkünlərin problemlərinin həlli, 1998-1999-cu illərin payız-qış mövsumuñə həzirlıqla bağlı məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 noyabr tarixli sərəncamında deyilir: "Maliyyə-kredit sistemində də ciddi çatışmazlıqlara yol verilmədir. Sənaye-Investisiya Səhmdar Kommersiya Bankının Səbail rayon filiali tərəfindən dövlət bütçəsinə köçürülmək üçün daxil olmuş 100,3 milyard manat vəsait yerli bütçə təşkilatlarına, özəl

*qurumlara və xarici ölkələrin banklarına köçürüldürək mənimsa-nılmışdır".*

### **X. Korrupsiyanın tərəfdiyi təhlükə**

Korrupsiya dünyasının hər tərəfində böyük narahatlıq və etiraz doğurur. Dövləti və iqtisadi inkişafı sarsıdan və zəiflədən bu "ictimai xəstəliyə" qarşı mübarizədə dünya ölkələrinin ali audit qurumları birgə strategiya və konkret tədbirlər hazırlamağı 1995-ci ildə INTOSAI-in Qahirədə keçirilən XV konqresində özlərinin əsas məqsədlərindən biri hesab etmişdilər.

Təsadüfi deyil ki, bu beynəlxalq qurumun 1998-ci il noyabrın 7-14-də Uruqvayın paytaxtı Montevideo şəhərində keçirilən XVI konqresində əsas müzakirə obyekti da elə korrupsiya və maliyyə firqləşmələrini aşkar etməkdə və onları aradan qaldırmaqdə ali audit qurumlarının rolunun müəyyənləşdirilməsi problemi idi.

Korrupsiyanın vurduğu ziyan yalnız ölkə bütövü üçün maliyyə itkişləri baxımından qiymətləndirilməməlidir.

Əsas təhlükə korrupsiya ucbatından vətəndaşların hökumətə olan etimadının qırılmasıdır.

İctimaiyyət dövlət idarələrinin vəzifəli şəxslərinin korrupsiyaya qurşanması faktları ilə qarşılaşdıqda, hakimiyyət orqanlarına inamını itirməyə, qorxu keçirməyə başlayır və onlarla əməkdaşlıq etmək istəmir. Cəmiyyət üzvlərinin onənəvi sosial strukturları dəstəkləmək arzusunun zəifləməsi cəmiyyətə ciddi ziyan vurur. Başlıca ziyan ondan ibarətdir ki, dövlətin cinayətkar qruplaşmalar sırasında gücsüzlüğünü əhalinin başa düşməsi onun qanunu inamını azaldır.

Postkommunist ölkələrində qanunçuluğun və konstitusiyaya əsaslanan siyasi sistemin yaradılması və təmin olunması yolda meydana çıxan saysız-hesabsız maneələrdən heç biri özəl sektordaki cinayətkarlığın dövlət sektorunun korrupsiyası ilə birləşməsi qədər təhlükəli xarakter daşımır. Bu təhlükə öz ifadəsinə nədə tapır?

### **Təhlükənin obyekti şəxsiyyətdir**

Korrupsiya şəraitində şəxsiyyətin hüquq və azadlıqlarına real təhlükə zoraklıq hərəkətlərində, lobbizmde, proteksionizmde təzahür edir. Müşəkkil cinayətkarlığın mövcudluğu şəraitində mafioz qrupların mənafeyi vətəndaşların əsas konstitusiya hüquqlarını xeyli "təshih edir", bəzən də tamamilə boğur, bu qruplar nümayəndəlik, icra və məhkəmə hakimiyəti orqanlarına mafiya üçün sərfli olan namizədləri qəbul etdirməyə çalışırlar.

Birbaşa və ya dolayı müşəkkil cinayətkar şəhəriyyət nəticəsində insan haqları, milyonlarla adamın hüquqları daim pozulur: "müdafiə olunmaq" üçün pul verməkdən imtina edən xırda sahibkarların müssisələri məhv edilir; adı vətəndaşlar axşamlar küçəyə çıxmaga qorxular, çünki narkotik maddələr və spirtlər içkilər əldə etmək üçün daim pula cəhiyacı olan narkomanların və alkogoliklərin hücumuna məruz qala bilərlər; malların və xidmətlərin dəyəri artır.

Əsas sosial qruplara və təsisatlara fiziki və maddi terror tətbiq edilməsi yolu ilə vətəndaşların konstitusiya hüquqları və azadlıqlarının tamamilə boğulması, bu hüquq və azadlıqların mafioz qüvvələrin mənafelərinə uyğunlaşdırılması mexanizmlərinin mafioz strukturlar tərəfindən hazırlanmış həyata keçirilməsi ehtimalı vətəndaşların hüquq və azadlıqları üçün potensial təhlükə doğurur.

### **Təhlükənin obyekti cəmiyyətdir**

Beynəlxalq təcrübə göstərir ki, mafiya sahibkarlıq şəhəriyyəti ilə bu və ya digər şəkildə bağlı olanlar barədə mənfi rəy yaratmaqla və qeyri-qanuni galirləri "qanuniləşdirmək" üçün xidmətindən istifadə etmək istədiyi vəzifəli şəxsləri korrupsiyaya cəlb etməklə qanuni sahibkarlıq sahəsinə müdaxilə edir.

Mafiya və korrupsiyanın külli miqdarda kapitalın köməyi ilə hər cür firqlədə ol atmaq, qanuni sahibkarlıq sahəsinə soxulmaq və qiymətlər üzərində nəzarət yolu ilə öz rəqiblərini var-yoxdan çıxarmaq imkanları hər hansı cəmiyyətin özünün

varlığı üçün çox ciddi təhlükə yaradır. Xəlvəti iqtisadiyyat qanunu ticarəti sərəsida bilər, bunun da siyasi və sosial nəticələrini təsəvvür etmək çətin deyil.

Dünya iqtisadiyyatına keçən böyük məbləğdə qeyri-qanuni vəsaitlər bu və ya başqa ölkənin tədiyyə balansını, pul sistemini, bank işini, özəl firmaların rentabelliliyini, istehlak mallarını və xidmətlərin qiymətlərini pozur.

Mütəşəkkil cinayətkar qruplaşmalarla daxil olan şəxslərin əldə etdikləri müəssisələr, bir qayda olaraq, qanunlara əmlə edən rəqiblərinə nisbətən üstünlüklərə malikdir; axı onların rəqibləri əldə edilən gəlirin miqdarı, istehsal məsrəfləri və banklarda borcların ödənilməsi məsələlərinin qayğısına qalmalıdır. Bundan əlavə, mafiya və korrupsiya üzvləri, adətən, bu üstünlüyü, lazımlı gəldikdə, zorakılıq vasitələri ilə genişləndirməyə çalışırlar. Belə əsulların köməyi ilə, demək olar, inhisarlaşdırılmış strukturlar yaradılır ki, bu da mütəşəkkil cinayətkarların daha yüksək qazanc götürməsinə götərib çıxarırlar; viedənli sahibkarların bir çoxu isə müflislişdini elan etməyə məcbur olur. Beləliklə, mütəşəkkil cinayətkarlığın qanuni mühitə soxulması istər-istəməz bazar qüvvələrinin təbii fəaliyyətinin pozulması ilə nəticələnir. Nəhayət, bu, istehlakçıların xərəclarına öz təsirini göstərir; onlar birbaşa və ya dolayısı ilə daha baha qiymətlərlə üzləşirlər.

Bəzi dövlət məmurları tərəfindən sahibkarlara və özəl qurumlara yerli-yersiz göstərilən təzyiqlərə etiraz edən Heydər Əliyev deyir: "Hökumət orqanlarından tələb edirəm ki, sahibkarlığın inkişafına mane olunmasın" (1999-cu ilin dövlət hündəsi laiyihəsinin müzakirəsinə həsr olunmuş respublika müşavirəsinə dək yekun nitqindən).

Bu barədə ölkə prezidentinin 1998-ci il oktyabrın 18-də keçirilən andığın mərasimindəki nitqində söylədiyi aşağıdakı fikirlər də sahibkarlar tərəfindən xüsusi rəğbətlə qarışlanmışdır: "Təsəssüf ki, Azərbaycanda hakimiyyət orqanlarında, dövlət orqanlarında, icra orqanlarında hələ öz vəzifələrini layiqincə yer-

na yetirə bilməyən şəxslər də var. Vəzifələrindən öz şəxsi mənafələri üçün sui-istifadə edənlər, qanunları pozanlar, rişvətxorluq, korupsiya ilə məşğul olanlar də var. Azərbaycanda sərbəst iqtisadiyyatın həyata keçirilməsinə mane olan ənsürlər də var. Biz bir tərəfdən Azərbaycanda sahibkarlığın inkişaf etməsi uğrunda çalışırıq, sahibkarlar təbəqəsi yaratmaq istəyirik, insanlara mülkiyyətçilik keyfiyyətləri aplamaq istəyirik və insanların hər birinin öz işi ilə sərbəst, özü istədiyi kimi məşğul olmasına şərait yaratmaq istəyirik, beləliklə də sərbəst iqtisadiyyatın, bazar iqtisadiyyatının inkişaf etməsini istəyirik.

Ancaq təsəssüf ki, hakimiyyət orqanlarında bizim bu işlərimizi maneçilik göstərənlər də var. Yerli icra orqanlarında, ayrı-ayrı nazirliliklərdə olan qanunsuzluqlar, hüquq-mühafizə orqanlarında olan səhvələr və nöqsanlar bizim bu siyasetimizin və tədbirlərimizin həyata keçirilməsinə mane olur".

Mütəşəkkil cinayətkar fəaliyyət iqtisadiyyatın başqa sahələrinə də hərtərəfli pozucu təsir göstərir. Pulları "qanuniləşdirmək" və ya qeyri-qanuni gəlirlər əldə etmək məqsədilə mütəşəkkil cinayətkar qruplaşmaların valyuta firıldaqları mübadilə məzənnələrinə və bank sistemlərinə çox zərərli təsir göstərə bilər.

Bu cür neqativ və cəmiyyət üçün təhlükəli vəziyyət 1995-ci ilədək müşahidə edilmişdir.

Cəmiyyət üçün xarici və daxili təhlükə mənbələri ehtimalı cənə dərəcədə böyükdür, çünki daxili mütəşəkkil cinayətkar strukturlar inkişaf etdikcə, beynəlxalq cinayətkar qruplarla da ha six birləşirlər.

Mütəşəkkil cinayətkar birləşmələrin koordinator və liderlərinin kriminal aləmin ideologiyasını yayması da cəmiyyət üçün real təhlükə doğurur. Bu iş asasən kütləvi informasiya vasitələrinin, kino-, video- və şoubiznesin ələ alımmasına (korrupsiya yasına) əsaslanır. Mafiya və korrupsiya münasibətlərinin yayılması mafiya və korrupsiya obruzunu cəmiyyətin adı attributuna çevirir, mafianın "nemətləri"nin (narkotiklər, qumar, fahişə-

lik, qıt mallar, sələmçilik və s.) istehlakçıları dairəsini genişləndirir, gənələrin antisosial və oks-mədəni davranışını modellərini formalasdırır, bu isə cəmiyyətdə qeyri-məhsuldar (istismarçı, pulgir, alverçi) təməyüllü şəxsiyyət tiplərinin hökmran mövqə tutmasına doğru aparır.

### Təhlükənin obyekti dövlətdir

Mütəşəkkil cinayətkarlığın mənafeyini qorumaq üçün mafianın qeyri-legal hakimiyyət strukturları, qanunsuz silahlı dəstələr yaratması real təhlükə doğurur. Elə bu məqsədlə cinayətkar aləmin elitarı milli ədavətin qızışdırılması, kütləvi iğtişaşlar, hakimiyyəti əla keçirmək məqsədi sui-qəsədlər şəklində konstitusiyaya zidd əməllər hazırlayırlar, onları maliyyələşdirir və təşkil edir, banditizm və qaçaqmalçılıq kimi dövləti cinayətləri stimullaşdırır.

Mütəşəkkil cinayətkarlığın dövlət aparatına, o cümlədən yerli hakimiyyət orqanlarına nüfuz etməsi və onlara təsir göstərməsi, eləcə də siyasi xadimlərin və vəzifəli dövlət şəxslərinin korrupsiyaya qurşanması hökumətə və siyasi xəttə ictimai etimadın itirilməsinə, cəmiyyətdə gərginliyin artmasına gətirib çıxarır.

Mütəşəkkil cinayətkar şəhəriyətin zorəli təsirini bir də onda görmək olar ki, bəzən seki kampaniyalarının keçirilməsinə pul qoyulması yolu ilə qanunvericilik orqanlarına nüfuz etmək mümkündür, korrupsiyalı siyasi xadimlər burada öz səlahiyyətləri çərçivəsində "sponsorsarımın" mənafeyinin müdafiəsini təmin etməyə çalışacaqlar.

Öz fikrini ifadəetmə azadlığı üçün təhlükə də yuxarıda göstərilən təsirlər ilə bağlıdır; bu təhlükə onun nəticəsində yaranır ki, mütəşəkkil cinayətkar qruplaşmalar ya qəzetləri, radio və televiziya kanalları, ya da kütləvi informasiya vasitələrinin rəhbərələrinin, yaxud nüfuzlu nümayəndələrinin xidmətlərini almaq yolu ilə kütləvi informasiya vasitələrini öz nəzarətləri altına götürürərlər. Jurnalist ictimai fikrə çox böyük təsir göstərə bilər. Aparılan hər hansı ince təbliğat hakimiyyət orqanlarının

mütəşəkkil cinayətkarlıq qarşı mübarizə üçün göstərdikləri söylərin vətəndaşlar tərəfindən yanlış qarvanılmasına səbəb ola bilər və bununla da həmin siyasetin ictimaiyyət tərəfindən dəstəklənməsini zəiflədə bilər.

### XI. Korrupsiya və bürokratiya

**Korrupsiya** dövlət hakimiyyətinin daşıyıcısı və cəmiyyətin rifahının qaranti olan **dövlətin zəifliyinin eyni zamanda həm sababı, həm də nəticəsidir**. Məmurların hakimiyyəti artıqca dövlət hakimiyyəti də zəifləyir.

Bürokratiyanın mənafeyini ifadə edən başlıca söz "dövlət"dir. Bürokratlar öz təsirlərini satmaqla varlanmaqdə davam etmək üçün bürokratik dövləti qorumağa çalışırlar. Yeni "kapitalistlər" öz inhisarlarını saxlamaq və real rəqabətdən qaćmaq istəyirlər. Onlara xarici rəqiblərindən qorunmaq üçün dövlətin verdiyi olverişlilik statusunun saxlanması lazımdır, lakin yalnız iri kapital qoyuluşu tələb etməyən sahələrdə. Bəzi siyasetçilər həmçinin özəlləşdirmə prosesini longitəm və ciddi dövlət nəzarəti altında saxlamaq istərdilər, çünki bacarıqlıda kapitalistlər dən geri qalan onlar yalnız bürokratiya oyunlarından varlanmağa qadırdılar.

Rüşvətxorluğu yeni yaranan Azərbaycan dövləti üçün çox böyük bəla sayan Heydər Əliyev ayrı-ayrı rəhbər işçilərin öz şəxsi mənafelərini xalqın, dövlətin mənafeyindən üstün tutaraq cürbəcür qeyri-qanuni yollara getməsini, bir sıra müəmmələ asosiasiya və şirkətləri "qəyyumluğa" götürməsini, şübhəli bağlaşmalar imzalamasını dəfələrlə öz çıxışlarında kəskin təqnid etmiş, belələrini düzgün yola çağırılmışdır. Götürək elə əhalinin çörəkələ təminatı məsələsini. "Bəzi adamlar xalqın ac qalmamasına məhəl qoymayıb, bu bağışmalardan necə faydalananmaq, mənəfət götürmək barədə düşümlərlər. İnanın ki, bütün bunları görüb eşidəndə insan dəhşətə gəlir".

Hələ 5 il bundan once - 1994-cü il mayın 20-də ölkəmizin başçısı nizam-intizamın möhkəmləndirilməsinə birinci növbədə

dövlət orqanlarından başlamağın və hər bir dövlət orqanı işçisinin məsuliyyətini artırmağın zəruriliyini göstərmişdir. O, demişdir ki, indi dövlət orqanında işləyən adam bu orqandan çox, öz şəxsi məsələləri ilə məşğuldur, özəl bölmə ilə əlaqə yaradır.

Fərasətli nomenklatur nümayəndələri postkommunist tərəqqisinin sırrını özləri üçün çox tez açıdlar: onlar dövlət müəssisələrinin aktivlərini necə "özəlləşdirməyi" və passivlərini "milliləşdirməyi" öyrəndilər.

Dövlət firmalarının dəstəsinə saziş bağladığı özəl podratçılar bundan böyük mənəfət götürürdülər, halbuki bu sövdəloşmələr nəticəsində yaranan itkiłar dövlət borcları kimi siliniridi.

"Elmi sistem" adı ilə məşhurlaşan bu fenomen geçikmiş özələşdirmə prosesinin başlanması nəticəsində mümkün olmuş, həmin proses keçmiş funksionerlərin kapital yiğmasını asanlaşdırmışdır. Əslində tam inhisara malik olan özəl məlgəndərənlər xammalı artırılmış bazar qiymətləri ilə iri dövlət şirkətlərinə satıldılardı, bunlar isə sonra hazır məhsulu ucuz qiymətə özəl alıcılara satıldılardı. Bu cür sazişlər bağlayan dövlət müəssisələrinin rəhbərləri rüvət şəklində və ya hər hansı başqa şəkildə öz paylarını alırdılar. Beləliklə, müəssisələr əvvəlcə özəl firmaların xeyrinə pul itirirdilər, sonra kommersiya banklarından borc götürür, lakin onu qaytarmaq iqtidarımda olmurdular, nəticədə həmin borclar kommersiya banklarına Milli Bank tərəfindən dövlət xəzinəsinin vəsaiti hesabına ödənilirdi ki, bu da inflayasiyanın növbəti dövrəsinə təkan verirdi.

Aparılmış yoxlamaların təhlili göstərir ki, bir sira dövlət qurumlarının istehsal zərurətlərinə ayrılmış xüsusiət külli miqdarda dövlət vəsaiti təyinatı üzrə istifadə edilmək əvəzinə, özəl bölmədə dövriyyəyə buraxılmışdır.

Ölkəmizdə on illərlə yaranmış sənaye müəssisələrinin baş-həsəna qalmasında, dağılımasında və yaxud istifadəsiz qalmasında bir sira dövlət orqanları məmurlarının da "əməyi" az olmamışdır. Azərbaycan Prezidenti 1998-ci il dekabrın 17-də ke-

çirilən respublika müşavirəsində bu hallara qarşı öz qəti mövqeyini bir daha nümayiş etdirmiştir: "Bütün işlərimizin hamisi-nin lazımi səviyyədə həyata keçirilməsi üçün biz qanun-qaydan, nizam-intizam möhkəmləndirməli, vəzifəli şəxslərin məsuliyyətinə artırılmalıdır. Dövlət, hökumət işində işləyən hər bir şəxs bilməlidir ki, böyük məsuliyyət dayıyr və birinci növbədə öz vəzifəsini sağlam mənəviyyatla yerinə yetirməlidir. Kimsə bunu bacarmarsa, yaxud bu təsləblərə uyğunlaşa bilmirsə, indi ölkədə sərbəstlikdir, gedib başqa bir yerdə işləyə bilər. Ancaq dövlət işində işləyib vəzifəsindən sui-istifadə etmək hallarına biz döza bilmərik".

## XII. Korrupsiya ilə mübarizə yolları

"Biz korrupsiya ilə, rüvətxorluqla mübarizəni gücləndirmək üçün əlavə tədbirlər görməliyik"

(Heydər Əliyevin 1998-ci il dekabrın 17-də 1999-cu il dövlət budżətinin layihəsinin müzakirəsinə həsr olunmuş respublika müşavirəsindəki yekun nitqindən)

Azərbaycan Respublikasında sosial-iqtisadi islahatların həyata keçirildiyi bir dövrdə kriminogen vəziyyət, onun mürəkkəblişməsində mütləqqəkil cinayətkarlığın və korrupsiymanın rolunu bu təzahürə qarşı mübarizə tədbirlərini vahid milli təhlükəsizlik sisteminde (MTS) nəzarədən keşirməyi tələb edir.

Ümumiyyətlə, iqtisadiyyatın kriminallaşması və dövlət sektorunun korrupsiyaya qurşanması bir medalın iki üzüdür. Birincini toxunmadan digəri ilə mübarizə aparmaq faydasıdır.

Elsə buna görə də özəl sektorun sürətlə inkişaf etdiyi indiki şəraitdə bir tərəfdən yaranmaqdə olan özəl sektor dövlətin müdaxiləsindən qorunmalı olan, digər tərəfdən isə ümumi həkimiyətə qanunların yerinə yetirilməsi nöqtəyi-nəzərindən özəl sektora nəzarət etmək imkanı verən sərt qanunvericilik və iş üsulu tətbiq olunmalıdır.

Beynəlxalq təcrübə göstərir ki, idarəetmənin diktatura formasından demokratiyaya keçid dövrünü yaşayan ölkələrdə

korrupsiya ilə mübarizə ən əvvəl hüquqi və inzibati strukturlarda islahat aparılmasını, müstəqil məhkəmə və ekspertiza sisteminin yaranmasını tələb edir.

Habelə bu da məlumdur ki, maliyyə firqləşənlərinə və korrupsiyaya qarşı profilaktik mübarizə onları aşkar etməkdən daha asandır. Başqa sözlə, korrupsiyaya dair qeyri-qanuni hərəkətləri araşdırmaqdən daha çox onları yaradan səbəbləri aradan qaldırmağa fikir verilməlidir.

Korrupsiyaya qarşı mübarizənin təkmilləşdirilməsi korrupsiyanın üzə çıxarılan və cinayət cəzasına səbəb olmayan bütün təzahürləri haqqında, həmçinin antiinhisar, vergi, maliyyə qanunvericiliyinin, istehlakçıların hüquqlarının müdafiəsinə dair qanunvericiliyinin, ixrac-idxlə əməliyyatlarına lisenziya veriləsi, kvota təyin edilməsi, sənaye sirlərinin qorunması, gömrük qaydaları sahəsində pozuntulara qarşı mübarizə üçün normativ tələblərin pozulması haqqında avtomatlaşdırılmış vahid məlumat bankının yaradılmasını nəzərdə tutur.

**Axi mafiyani dövlətiləşdirmə səviyyəsi nə qədər yüksək olarsa, həkimiyətin legitimliyi səviyyəsi bir o qədər aşağı olar.** İqtisadiyyata, bölgü proseslərinə dövlət nəzarətinin ləğv olunması heç də cəmiyyətin avtomatik surətdə demokratikləşdirilməsi demək deyil. Qeyri-qanuni vəsaitərlə həddən artıq mənşət əldə etmək məqsədi güdən güclü xəlvəti strukturların mövcud olduğunu bir şəraitdə dövlət nəzarəti itirildikdə iqtisadiyyatı və cəmiyyəti idarəetmə sahəsi "kütlələrin canlı yaradıcılığı" ilə və "azad sahibkarlar assosiasiyaları" ilə deyil, məhz bu strukturlar tərəfindən tənzimlənməyə başlayır. **Mütəşəkkil cinayətkarlığın tösərini yalmız sərt dövlət antimafiya siyaseti yeridilməsi, Azərbaycan Respublikasında mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizənin dövlət konsepsiyasının və mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizənin Dövlət Proqramının işlənişib hazırlanması yolu ilə məhdudlaşdırmaq olar.** Bu, korrupsiya qarşı mübarizədə vahid dövlət mexanizminin birinci qolu kimi qiymətləndirilməlidir.

Səmərəli dövlət siyasetinin həyata keçirilməsi korrupsiyanın yaranmasına şərait yaradan və hətta buna maraq oyadan qanunvericilik aktlarına yenidən baxılmasını tələb edir. Eyni zamanda, qanunvericilikdə olan dəlaşıqlığı və hədsiz tənzimləməni azaltmaq korrupsiyaya qarşı əsas tədbirlərdənədir.

Bizim fikrimizcə, xüsusən aşağıdakı istiqamətlərdə mövcud qanunvericiliyin xarici ölkələrdə öz səmərəliliyini sübut etmiş hüquqi normalarına uyğunlaşdırılması məqsədə uyğundur:

- qeyri-qanuni əldə edilmiş gölirlərin üzə çıxarılmasını, dondurulmasını və müsadirəsinə asanlaşdırma biləcək bütün hüquqi vəsaitərin möhkəmləndirilməsi;

- mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin səmərəliliyini təmin etmək üçün vergilər, əmanətlərin sırrı barədə qanunlara yenidən baxılması, yaxud təzə qanunlar qəbul edilməsi;

- bank sırrının cinayətlərin istintaqına mane olmaması üçün hüquqi prinsiplərin müəyyən edilməsi;

- yeni hüquqi normaların qəbul edilməsi; həmin normalara əsasən korporativ məsuliyyət prinsipinə görə qeyri-qanuni müəssisələrin təkcə qulluqçuları və ya üzvləri deyil, həm də bu müəssisələrin özləri hüquqi məsuliyyət daşımaçılarından;

- bəzi hərəkət növlərini, məsələn, cinayətkar təşkilatlara maliyyə yardımını göstərilməsini cinayətkar hərəkətlər hesab edən qanunvericilik müddəələrinin hazırlanması və qəbul edilməsi;

- hüquq-mühaflizə orqanlarının vəzifəli şəxslərinə pulların yerdəyişməsinə nəzarət üçün zəruri olan sənədlərlə tanış olmaq hüququ verilməsi haqqında qanunvericilik müddəələrinin qəbul edilməsi;

- uydurma ad altında hesablar açılmasını və istifadə olunmasını cəzalandırılan hüquq pozuntusu hesab edən qanunvericilik müddəəsinin qəbul edilməsi.

**İkinci. Mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətçiliyinin dirçəliş ideologiyasının tərkib hissəsi olmalıdır.** "İnsan insanların qənimidir", "yaşamaq həqiqi güclünündür", "sərvət toplamaq üçün hər bir vasitə yaxşı-

dir", "xəlvəti iqtisadiyyatın islahatın başlıca resursudur" kimi şüiarlarla çıkış edən kriminal ideologiyanın Azərbaycanın dirçəliş ideologiyası ilə bir araya siğmaması prinsipini aydın başa düşmək lazımdır. Bu prinsipə əməl edilməməsi iqtisadi, sosial və mənəvi sahələrdə bütün təşəbbüsleri sarsıdır.

**Üçüncüsü. Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə hər hansı müsbət nəticəyə o zaman nail olmaq mümkündür ki, iqtisadi islahatlar antikriminogen istiqamətə yönəldilsin.**

INTOSAI-in XVI konqresində korrupsiyanın yarana biləcəyi aşağıdakı hüquqi-inzibati aspektlərə xüsusi fikir verilməsi tövsiyə olunmuşdur:

- ✓ norma və qaydalar hazırlanın mərhələdə korrupsiya;
- ✓ qaydaların tətbiqi dövründə korrupsiya;
- ✓ qaydalara əməl olunması və cərimələrin tətbiqi zamanı korrupsiya.

İfşa olunma təhlükəsi olmayan, əməllərə görə cavabdehlik hiss edilməyən və beləliklə, günahkar sayılmaq və cəza çəkmək şəraitli olmayan bir ölkədə korrupsiyanı aradan qaldırmak demək olar ki, mümkün deyildir.

Yuxarıda təhlilində belə bir nəticəyə gəlmək olar ki, həyata keçirilən islahat modellərinin məhz kriminal nəticələri iqtisadiyyatın pozulmasının, sosial, siyasi, milli və dini gərginliyin artmasının başlıca amiliidir. Bu halda islahatların yönümüzün dəyişdirilməsi heç da "qışas" və ya "geriləmə" siyasəti deyil, cinayətkar qrupların əməllərinə qarşı sərt sıpər (qanunvericilik, digər normativ aktların və təşkilati qərarların köməyi ilə) çəkilmişədir.

Məsələn, özəlləşdirmə sahəsində təklif olunur:

- özəlləşdirmənin gedisində cinayətlərə və korrupsiyalı hüquq pozuntularına kömək edən şəraitin aşkara çıxarılması üçün bütün qanunvericilik və normativ aktların inventarizasiyasının və kriminoloji ekspertizasının keçirilməsi;
- özəlləşdirmə prosesində yol verilən sui-istifadə faktları haqqında vətəndaşların hakimiyət və idarəetmə orqanlarına müraciət və ərizələrinin kompleks təhlili;

- özəlləşdirmə sahəsində dövlətə külli və xüsusi külli məqdarda zərər vurulmasına səbəb olmuş sui-istifadə faktlarının ilkin yoxlanışı üçün Daxili İşlər Nazirliyinin, Baş Dövlət Vergi Mükəttişliyinin, Auditorlar Palatasının əməkdaşlarını cəlb etməklə, özəlləşdirmə məsələləri üzrə müvəqqəti yardımçı komisiya yaradılması.

Xarici iqtisadi fəaliyyət sahəsində təklif olunur:

- Azərbaycan Respublikasının bütün inzibati sərhədi boyanca mühafizə olunan gömrük sərhədinin formalasdırılması;

- gömrük nəzarəti və xarici iqtisadi fəaliyyətdə qanunvericiliyi riayət edilməsinə nəzarət sahəsində müasir hüquqi bazanın formalasdırılması (yanacaq-energetika ehtiyatlarını və digər müvafiq malları lisenziya almadan və rüsum ödəmədən Azərbaycanın hüdudlarından kənara aparmağa görə cinayət məsuliyətinin müəyyən olunması); demənq qiymətləri ilə satış üçün sərt hüquqi sanksiyaların tətbiqi;

- lisenziya alınan malların ekspertizasına və valyuta mədaxilinin qeydiyyatına vahid nəzarət sisteminin formalasdırılması;

- strateji xammal ixrac edənlərin qeydə alınması (xarici iqtisadi qanunvericiliyi pozanların "qara siyahısının" tutulması, vicedansız fəaliyyət göstərən firmalar haqqında məlumatlar bankının yaradılması və s.);

- ixrac və valyuta nəzarəti sisteminin formalasdırılmasının başa çatdırılması (valyutanın respublikadan çıxarılması yollarının bağlanması, dollar depozitlərinin və başqa depozitlərin ölkəyə qaytarılması və s.).

Maliyyə sahəsində təklif olunur:

- iqtisadiyyatda hesablaşmaların dəqiq normativ bazasının yaradılması;

- hesablaşmaların sürətinə xələl göturmədən, nəzarət üçün maksimum imkanlar yaradılması məqsədi hesablaşma-kassa mərkəzləri sisteminin təşkilati cəhətdən yenidən qurulması;

- kommersiya banklarına çok büyük məbləğlərdə nağd pul daxil olmasına nəzarət sisteminin yaradılması;

- bank sisteminin tam avtomatlaşdırılması, kompüter sisteminə cinayətkarların girməsinin qarşısını almaq üçün tədbirlər görülməsi;

- banklararası təhlükəsizlik sisteminin yaradılması; bu isə ilk növbədə bankların müştəriləri, kredit almaq üçün müraciət edən firmalar, müəssisələr və s. haqqında məlumatları olan avtomatlaşdırılmış informasiya-axtarış sistemlərinin (IAS) formalaşdırılmasını nəzərdə tutur; belə IAS-lərin hüquq-mühafizə və nəzarət orqanlarının müvafiq informasiya sistemləri ilə birləşdirilməsi.

Eyni zamanda, "Banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa aşağıdakılardan nəzərdə tutan dəyişiklik və əlavələr edilməsi də məqsədəyən sayılır:

- Azərbaycan bankının təyinatı üzrə deyil, qeyri-qanuni olaraq başqa məqsədlərə xərclənən mərkəzləşdirilmiş kreditlərinin onların müəyyən misli məbləğində dövlət mədaxilinə keçirilməsi və kommersiya bankları, onların müştəriləri tərəfindən yüksək cərimə ödənilməsi;

- bankın nizamnamə kapitalının yaradılmasında iştirak edən hüquqi və fiziki şəxslərin öz gölərlərini bəyan etməsi sisteminin tətbiqi;

- pul hesablaşmalarının norma və qaydalarını pozmağa, ödənişləri gecikdirməyə, pul ehtiyatlarını qanunsuz olaraq tutmağa görə məsuliyyət.

Vergi sahəsində təklif edilir:

- vergi orqanlarının və bütün vergi prosesinin vahid informasiya təminatı sisteminin (vergi sənədlərinin işlənməsinin, vergi ödəyicilərinin və vergiləri ödəməyənlərin uçotunun avtomatlaşdırılmış sisteminin) yaradılması;

- vergi nəzarətinin informasiya təminatı, habelə vergi ödəməkdən yayınlanan, digər iqtisadi hüquq pozuntuları tərəfdən yalançı sahibkarlıq strukturlarının mərkəzləşdirilmiş uçotunun

və həmin strukturlarda çalışan şəxslərin uçotunun aparılması məqsədilə bank, fond və əmtəə əməliyyatlarının vahid uçot sisteminin yaradılması.

Dördüncü. **Dövlət qulluğunun yaxşılaşdırılması və məmərların hazırlıq səviyyələrinin yüksəldilməsi.** Bu məqsədə aşağıdakılardır:

- dövlət məmərlərinin obyektiv seçiləməsi və xidməti inkişafının ədalətli həyata keçirilməsi;

- dövlət məmərlərinin ixtisaslarının sistematiq yüksəldilməsi;

- əmək haqlarının artırılması və məmərlərin hüquq və vəzifələri, habelə hazırlıq səviyyələri ilə əlaqələndirilməsi;

- bürokratik qurumların azaldılması;

- dövlət məmərlərinin hüquq və vəzifələrinin müəyyənləşdirən qanun və ya qaydaların qəbul edilməsi.

Dünya auditorlarının ali məclisində belə bir fikir də səslənmişdir ki, siyasetçilər və dövlət idarələrinin rəhbərələri öz kaptallarını həm vəzifəyə goldikdə, həm də vəzifədən getdikdə bəyan etsinlər və onların bəyannamələri auditorlar tərəfindən qiymətləndirilsin.

Besinci. **Korrupsiya ilə mübarizə aparan orqanların özü ilk növbədə mafianın təsirindən təmizlənməli və korrupsiyadan qorunmalıdır.**

Digər ölkələrin (ilk növbədə, six iqtisadi əlaqələr saxladığı müəvafiq hüquq-mühafizə, nəzarət, audit və başqa qurumları ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi, tərəbə və informasiya mübadiləsinin həyata keçirilməsi bu sahədə mühüm nəticə əldə etməyə imkan yaradardı.

Altıncı. **Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə bu məsələdə bütün siyasi partiyaların və ietimai hərəkatlarının, hakimiyyətin bütün qollarının milli həmrəyliyini tələb edir.** Həmin problemin bütün siyasi qüvvələrin, hətta radikal təməyüllü qüvvələrin iştirakı ilə "dəyirmi masa" arxasında müzakirə olunması baxış və maraqların üst-üstə düşdürücə sahələri aşkar edərdi. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin yekdil prinsiplərini möhz

bu siyasi çarpışmalar "meydanında" işleyib hazırlamaq mümkündür, həmin prinsiplər isə mafsiya əleyhinə dövlət siyasetinin əsasını təşkil etməlidir.

APREL 1999-cu IL

## EKOLOJİ AUDİT VƏ AZƏRBAYCANDA ONUN İNKİŞAFI KONSEPSİYASI

Son dərəcə geniş və əhatəli olan bu mövzunu tezislər şəklinde aşağıdakı məsələlər ətrafında qurmaq istərdim:

### *I. Ekoloji audit nədir?*

Öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış əlkə Konstitusiyasında əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında sağlam ətraf mühitdə yaşamaq hüququ ayrıca bir maddə ilə təsbit olunmuşdur. Konstitusiyanın 39-cu maddəsində deyilir:

"Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozmə ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır".

Ölkəmizin ali qanununda təsbit olunmuş bu hüquqların reallaşmasının əsas həlli yollarından biri, beynəlxalq təcrübədə olduğu kimi, ekologiya və ətraf mühitə səmərəli nəzarət mexanizminin qurulmasıdır.

Bu mənada, ümumi nəzarət sisteminin bir qolu kimi, ekoloji auditin yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Sevindirici haldır ki, əlkə prezidentinin imzaladığı "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununda ekoloji audit "Ekoloji audit və onun həyata keçirilməsi" adlı ayrıca bölmə həsr edilmişdir. Həmin bölmədə "ekoloji audit", "ekoloji auditor" anlayışları və ekoloji auditin həyata keçirilməsi müddələləri təsbit edilmişdir.

**Ekoloji audit** – təbii resursların istifadəsi və bərpası üzrə hesabatların düzgün tərtib edilməsi də daxil olmaqla, təbiətdən istifadəçi tərəfindən ekoloji tələblərin, ətraf mühitin mühafizəsi normalarının və qaydalarının gözlənilməsi məqsədilə onların təsərrüfat və digər fəaliyyətinin müstəqil yoxlanılmasıdır. **Qanunvericiliklə müyyəyən edilmiş hallarda ekoloji audit məcbudur.**

Ekoloji auditin tərkibində "ekoloji auditor məsləhəti" anlayışı da daxildir. Qanunvericiliyə görə, "ekoloji auditor məsləhəti" ekoloji auditorun ətraf mühitin mühafizəsi və onun keyfiyyətinin yaxşılaşdırılması, təbii resursların səmərəli və qonaqla istifadəsi, bərpası, təbiətdən istifadəçi tərəfindən ekoloji tələblər, ətraf mühitin mühafizəsi normalarına və qaydalarına riayət edilməsi üzrə məsələlətlər vermekdir.

Yuxarıda qeyd olunanlar bütövlükdə auditin, o cümlədən də ekoloji auditin təsərrüfat subyektlərinin məsləhətçi-tərəfdəsi kimi çıxış etməsini nümayiş etdirir. Elb əhəmi də auditin təşitidən və digər dövlət nəzarətindən keyfiyyətə fərqləndirir.

Eyni zamanda, ekoloji auditin bir sıra konkret istiqamətləri geniş əhali qrupları üçün xüsusi maraq doğurur. Məsələn, ekoloji auditdən danışarkən, məhsulun keyfiyyətinə nəzarətə bağlı onun **təbiəti mühafizə mənecəmenti** kimi rolü mütləq qeyd olunmalıdır.

İnkışaf etmiş ölkələrdə "ekoloji audit" ilə yanaşı, "sağlamlığın və ətraf mühitin təhlükəsizliyinin auditü" anlayışından da geniş istifadə olunur.

Məsələ bundadır ki, həmin ölkələrdə məhsulun keyfiyyətinin ekoloji standartlara uyğunluğu barədə sertifikat almaq üçün mütləq ekoloji auditor rəyi tələb olunur. Fikrimizə, bu praktikanın Azərbaycanda da tətbiq edilməsi müsbət nticələr vera bilər. Eyni zamanda, bəzi ölkələrin, o cümlədən Alma-

niyanın təcrübəsi göstərir ki, ekoloji audit müəssisənin real gölərinin və imicinin artmasında önəmlü rol oynayır.

## **2. Ekoloji auditin predmeti**

Beynəlxalq təcrübədə ekoloji auditin predmetinə aşağıdakılardan aid edilir:

- ✓ ekoloji təhlükənin müəyyənləşdirilməsi, bu istiqamətdə zoruri xəbərdarlıq tədbirlərinin görülməsi və ekoloji təhlükənin qarşısının alınması;
- ✓ ekoloji təhsil, məarifləndirmə fəaliyyətinin təşkili və ekoloji informasiyanın yayılması;
- ✓ təbiəti və ətraf mühiti mühafizə sahəsində yaranacaq riskin qiymətləndirilməsi, onun aşağı endirilməsinə nail olunması;
- ✓ təbiəti mühafizəni həyata keçirən dövlət və icimai orqanlarla fəaliyyətin əlaqələndirilməsi;
- ✓ ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş monitörinqlərin keçirilməsi;
- ✓ təbii resurslardan, cəhiyatlardan, həmçinin hazır məhsullardan səmərəli istifadə üzrə tövsiyələrin hazırlanması.

## **3. Ekoloji auditin beynəlxalq inkişaf təcrübəsi**

Ekoloji audit hazırda bir çox ölkələrin və beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Buna konkret misal kimi, dünəyvi auditor təşkilati olan INTOSAI-ı göstərmək olar. Belə ki, bizim də iştirakçısı olduğumuz və 1998-ci ildə Uruqvayda keçirilmiş XVI konqresində INTOSAI dünəyvi bəla olan korrupsiyaya qarşı auditin mübarizə yolları ilə yanaşı, ekoloji audit xüsusi yer ayırmışdı.

İdarəetmə elementi kimi, ekoloji auditor fəaliyyəti dünəy praktikasında 1970-ci ildən etibarən inkişaf etməkdədir.

Ətraf mühitin mühafizəsi üzrə nəzarət sisteminin təşkili inkişaf etmiş ölkələrdə son illərdə geniş yayılmışdır. Xüsusilə, ABŞ, Kanada, Qərbi Avropa ölkələrində, Yaponiyada ekolo-

ji audit daha yüksək səviyyədədir və bu istiqamətdə fəaliyyət dövlət səviyyəsində tənzimlənir.

1995-ci ilin aprelində Avropa Şurası tərəfindən üzv ölkələr üzrə ekoloji auditor və ekoloji menecmet fəaliyyətinin tənzimlənməsi ilə bağlı normativ hüquqi sənədlər paketi qəbul olunmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan qanunvericiliyində auditin, o cümlədən ekoloji auditin təsbit olunmasında Avropa Şurası ekspertlərinin tövsiyələri az rol oynamamışdır.

Beynəlxalq qanunvericilikdə ekoloji auditor fəaliyyəti könülü və məcburi prinsiplər üzrə həyata keçirilir. Məcburilik prinsipi, əsasən fiziki və hüquqi şəxslərin fəaliyyətinin cəmiyyət üçün zərərlilik amili üzrə müəyyən olunur. Zəruri hallarda biziş-inkişaf planı hazırlanarkən, ekoloji hissə xüsusi bölmə ki-mi tərtib olunur və ekoloji program hazırlanır.

Beynəlxalq praktikada iqtisadiyyata investisiya qoyuluşu zamanı ümumi audit programının tərkibində ekoloji bölməyə xüsusi yer ayrıılır. Belə program ümumilikdə həm cəmiyyət üçün, həm də investisiya yönəldən tərəf üçün xüsusi maraq kəsb edir. Buna misal olaraq, Avropa Yenidənqurma və Inkişaf Bankı və Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı xətti ilə qoyulan investisiyaları göstərmək olar. Belə ki, bu banklar üçün ekoloji auditorun rəyi investisiya qoyuluşu məsələsində son qərara gəlmək mənasında çox önəmlü rol oynayır.

Inkişaf etmiş ölkələrdə (ABŞ, Kanada, Avropa Birliyi ölkələri, Yaponiya) fəaliyyət göstərən firmalar öz nüfuzunu qorumaq məqsədilə ekoloji tələblərə ciddi əməl edirlər. Firmaların bu istiqamətdəki fəaliyyətinə dövlət nəzarəti ilə yanaşı, ekoloji audit yolu ilə cəmiyyətin və icimai təşkilatların da nəzarəti həyata keçirilir. Həmin ölkələrdə hər hansı bir firmanın bu tələblərə riayət etməməsi faktı aşkar olunsa, firmanın müflisləşmə səviyyəsinə enəcək qədər dəhşətli aqibət gözləyir.

#### **4. Ekoloji auditin təşkili məsələləri**

Ekoloji auditin təşkili və tənzimlənməsi prosesi aşağıdakılari tələb edir:

- ✓ ekoloji audit dair qanunvericilik aktlarının, normativ hüquqi sənədlərin, standartların hazırlanması;
- ✓ ekoloji auditor kadrlarının hazırlanması və onların peşə-iqtisas səviyyəsinin artırılmasının təşkili;
- ✓ ekoloji auditor fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslərə mövcud qanunvericilik üzrə rəsmi icazələrin (lisensiyaların) veriləməsi;
- ✓ ekoloji auditlə məşğul olan auditorların və auditor təşkilatlarının fəaliyyətinin təşkili və tənzimlənməsi;
- ✓ ekoloji audit xidmətinin keçirilməsinin keyfiyyətinə nəzarətin təşkili.


#### **5. Ekoloji audit programının hazırlanması**

Ekoloji auditin aparılması bu məqsədlə xüsusi programın hazırlanmasını tələb edir. Bu program isə, öz növbəsində, beş əsas mərhələni əhatə edir. İlk dörd mərhələ bilavasitə ekoloji auditin xüsusi programını, beşinci - sonuncu mərhələ isə audit materiallarının müxtəlif istifadə formalarını əhatə edir.

Ekoloji audit programının planlaşdırılması ekoloji audit prosesinin ən vacib hissəsidir və onun əsas mərhələləri aşağıdakılardır:

- ✓ müəssisənin əsas ekoloji sənədləri üzrə ilkin araşdırma aparılması, yekun sənədlərinin formalasdırılması üzrə məlumatların toplanması;
- ✓ yekun məlumatların təhlili, əsas audit obyektiinin, qiymətləndirmənin metodik program və meyarının müəyyənləşdirilməsi;
- ✓ ekoloji audit üzrə xüsusi (fərdi) programın hazırlanması.

Ekoloji audit programının əsas mərhələləri bilavasitə audit keçirilən obyektdə icra olunur. Programın icrası zamanı audit keçirilən obyekt üzrə icmal prosedurun aparılması, sahə



üzrə müvafiq sxem və marşrutların müəyyənləşdirilməsi, iş sənədləri, işçi heyəti ilə təməşlik, iş prosesində yekun sənədlərin dəqiqləşdirilməsi və ona əlavələr olunması əsas amil sayılır.

Ekoloji audit programının yekun mərhələsi programda nəzərdə tutulmuş tələblərin yekunlaşdırılması və son nəticənin müəyyənləşdirilməsidir.

Ekoloji audit programının yekun mərhələsi:

- ✓ alınmış məlumatın təhlili və qiymətləndirilməsi;
- ✓ ekoloji audit programının nəticələri ilə bağlı konkret təklif və tövsiyələrin hazırlanması;
- ✓ program ilə bağlı məlumatların təqdim edilməsi, onların sıfırıçı və digər maraqlı şəxslərlə birgə istifadəsinin təhlil imkanları;
- ✓ auditin nəticələri ilə bağlı yekun hesabatın hazırlanması, təqdim edilməsi və ehtiyac olduqda yayılması;

✓ program materiallarının reallaşması ilə bağlı planın tərtib olunması və onun icrasına nəzarət.

Ekoloji audit programı üzrə yekun proseslərlə bağlı ümumilaşdırılmış təklif və tövsiyələr hazırlanıqdan, auditin nəticələri müəyyənləşdirildikdən sonra onun təqdim olunmasının son mərhələsi xüsusi şəhəriyyat kəsb edir. Ekoloji audit programının materiallarından istifadə müvafiq qanunvericilik və razılışma yolu ilə həyata keçirilir. Bu zaman auditin sifarişçisinin və ya müvafiq şəhəriyyətli orqanların rəyi, qərarı nəzərə alınmalıdır. Xüsusilə program materiallarından göləcəkdə istifadə daha çox istehsalın təkmilləşdirilməsi, regionun, ərazinin təbii mühitinin qorunması, mütərəqqi təcrübənin yayılmaşı məqsədilə aparılmalıdır.

### **6. Ekoloji auditor**

**Ekoloji auditor** – mövcud qanunvericilik üzrə xüsusi icazə və əsasən ekoloji auditor şəhəriyyəti göstərmək hüququna malik olan hüquqi və ya fiziki şəxsdir. Ekoloji auditor şəhəriyyəti ilə məşğul olmaq hüququ verən xüsusi icazə (lisensiya) Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq, Auditorlar Palatası tərəfindən verilir. Ölkədə xarici auditorlar və auditor təşkilatları da ekoloji audit aparılmasında, bu sahədə məsləhətlər verilməsində iştirak edə bilərlər.

Ekoloji auditor şəhəriyyətinin tənzimlənməsində ekoloji auditorun hüquq və vəzifələrinin müəyyənləşdirilməsi xüsusi şəxslə zəruridir.

#### **Ekoloji auditorun vəzifələri:**

- ekoloji auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmək;
- auditor yoxlamalarını və zəruri məsləhət xidmətlərini mövcud qanunvericilik üzrə keyfiyyətli həyata keçirmək;
- yoxlanılan təsərrüfat subyektində şəxsi əmlak mənafeyi,

qarşılıqlı iqtisadi və işgüzar maraqları, əlaqələri müəyyənləşdikdə, auditin aparılmasında iştirakın qeyri-mümkünlüyü barədə dərhal sifarişçi (səlahiyyətli dövlət orqanına) xəbər vermək;

- təbəciliyindən asılı olmayaraq, təbiətdən istifadəçilərin təbii resurslardan istifadə və onun bərpası ilə bağlı maliyyə-təsərrüfat şəhəriyyətinin auditini aparmaq;

- ekoloji auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, maliyyə-mühasibat uçotunun aparılması və hesabatların tərtibi, ekoloji tələblərə əməl olunmaması ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə rəsmi məlumat vermək;

- təbiətdən istifadəçilərin tələbi ilə aparılan ekoloji audit zamanı əldə edilən məlumatları (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlamaq;

- yoxlama gedisində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanılmasını təmin etmək.

#### **Ekoloji auditorun hüquqları:**

- müvafiq qanunvericiliyə əsasən təbiətdən istifadəçilər və digər sifarişçilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq, auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;

- ekoloji audit aparılan təsərrüfat subyektlərinin ekoloji və maliyyə-təsərrüfat şəhəriyyətinə dair bütün sənədlərlə tanış olmaq və lazımi məlumatlar almaq;

- ekoloji audit aparılan təsərrüfat subyektlərinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;

- səlahiyyətli dövlət orqanlarının sifarişi ilə ekoloji auditor xidməti göstərərkən müəyyən edilmiş nöqsan və pozuntular haqqında onlar qarşısında məsələ qaldırmaq;

- yoxlanılan təbiətdən istifadəçi müəssisə və təşkilat audit üçün lazım olan sənədləri təqdim etməkdikdə, yoxlama keçirməkdən imtina etmək.

Yüksek ixtisaslı ekoloji auditor kadrlarının hazırlanması təhsil sistemi qarşısında duran mühüm problemlərdəndir.

### *7. Ekoloji dövlət nəzarəti və ekoloji audit*

İdarəetmə prosesində ekoloji dövlət nəzarəti ilə ekoloji audit arasındaki sərqləri düzgün müəyyənləşdirmək mühüm əhəmiyyət kəsb edir.

Ekoloji dövlət nəzarəti təbiətin mühafizəsinə dair qanunvericiliyi əməl olunmasına nəzarət etmək səlahiyyətinə malik dövlət orqanlarının fəaliyyətini əks etdirir. Bu fəaliyyət müvafiq hüquqi sənədlərdə təsbit olunmaqla, mütləq məcburi xarakter daşıyır. Ekoloji dövlət nəzarəti ekoloji-hüquqi məsuliyyətin müxtalif formaları ilə bilavasitə əlaqədardır.

Ekoloji audit - onun aparılması üçün xüsusi lisenziyaya malik fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti olmaqla, ekoloji menecmentin səmərəliliyini yüksəltmək və təbiətin mühafizəsi üzrə mövcud qanunvericiliyi uyğunluğunu qiymətləndirmək məqsədi daşıyır. Ekoloji audit qanunvericiliklə müyyən edilmiş hallarda məcburi, digər hallarda isə əsasən könüllü xarakter daşıyır və ekoloji-hüquqi məsuliyyətlə əlaqəli deyildir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, dövlət nəzarəti ilə ekoloji audit bir-birini nəinki təkrarlayır, əksinə, onlar bir-birini tamamlayır və yalnız nəzarətin bu iki qolu arasında sıx əlaqə yaratmaqla qarşıya qoyulan məqsədə nail olmaq mümkündür. Artıq Azərbaycanda bu sahədə müəyyən nailiyyətlər əldə olunmuş, müvafiq icra hakimiyyəti orqanı ilə Auditorlar Palatası arasında işgüzar əməkdaşlıq münasibətləri yaranmışdır.

Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivi ekoloji auditin inkişafına dair üzərinə düşən vəzifələri öz səlahiyyətləri daxilində bundan sonra da layiqincə yerinə yetirəcəkdir.

*AVQUST 2000-ci İL*

## **MALİYYƏ NƏZARƏTİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNDE VƏ İNKİŞAF ETDİRİLMƏSİNDE ALI MALİYYƏ NƏZARƏTİ ORQANLARININ YERİ VƏ ROLU, ONLARIN QARŞILIQLI FƏALİYYƏTİNİN FORMA VƏ METODLARI\***

Çıxışimin əvvəlində Müstəqil Dövlətlər Birliyi ölkələrinin ali nəzarət-təftiş orqanları rəhbərlerinin iştirak etdiyi bu vacib və əlamətdar müşavirin keçirilməsi ideyasına və təşəbbüsünə görə Rusiya Federasiyası Hesablama Palatasının sədri cənab Stepaşinə minnətdarlığı bildirmək istəyirəm.

Bu məclisin əhəmiyyəti onun gündəliyi ilə, yəni dövlət maliyyə nəzarətinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində MDB-nin iştirakçısı olan dövlətlərin ali nəzarət-təftiş orqanlarının yeri və rolunun müzakirəsi ilə müəyyənləşir. Beynölkəlxalq integrasiyanın dünyada aparıcı meyllərdən birinə çevrildiyi bir şəraitdə həm beynölkəlxalq təşkilatlar, həm də MDB çörçivəsində müxtəlif sahələrdə əməkdaşlıq xüsusi aktuallıq kəsb edir.

Bu baxımdan, dövlət maliyyə nəzarəti da istisnalıq təşkil etmir. Qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirilməsi, birləşmiş təcrübə mübadiləsi bizim ölkələrimizdə dövlət maliyyə nəzarəti sisteminin inkişaf etdirilməsinə və təkmilləşdirilməsinə böyük xeyir verə bilər. Ona görə də, hesab edirik ki, MDB çörçivəsində ali nəzarət-təftiş orqanlarının qarşılıqlı fəaliyyətinin forma və metodlarına tamamilə haqlı olaraq əsas məruzədə xüsusi diqqət yetirilmişdir.

\* Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ali nəzarət-təftiş orqanları rəhbərlerinin müşavirinəsindəki (Moskva, 2-3 noyabr 2000-ci il) çıxışı əsasında.

Demokratianın inkişafı, əhalinin hüquqi müdafiəsinin artırılması hər bir ölkədə fəaliyyət göstərən maliyyə vəsaitlərindən istifadə üzərində mexanizmlə bilavasitə bağdır. Bu mexanizm isə maliyyə resurslarından istifadənin şəffaflığını təmin etməlidir.

Bizim ölkələrimizdə bazar münasibətlərinin inkişafı, bazar iqtisadiyyatına xas olan strukturların (səhmdar cəmiyyətləri, kommersiya bankları, fond və maliyyə birjaları, investisiya təsisatları və s.) meydana gəlməsi maliyyə nəzarəti sisteminin köklü surətdə yenidən qurulmasını tələb edir.

Hər bir vətəndaşın və bütövlükdə iqtisadiyyatın mənafeləri müstəqil maliyyə nəzarəti organının - auditor xidmətinin yaradılmasını zoruri edir. Auditor xidmətinin qarşısında qoyulmuş vəzifələri yerinə yetirə bilmək üçün auditin özü düzgün qurulmalı və dünya praktikasında qəbul edilmiş qaydalarla uyğun olaraq, müstəqil, obyektiv və qarzsız xarakter daşımalıdır.

Qeyd etmək istəyirəm ki, bizim respublikada Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi altında auditin rolü və şəhərimiyəti get-gedə artır, mövqeləri möhkəmləndir. Maliyyə nəzarəti üzrə beynəlxalq təcrübə nəzərə alınıraq, habelə maliyyə resurslarından səmərəli istifadə olunması və sahibkarlıq fəaliyyətinin inkişafına mane olan əngolşaların aradan qaldırılması məqsədilə ölkə prezidentinin imzaladığı "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsəssiz yoxlamaların qadağan edilməsi barədə", "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində sünə maneşərin aradan qaldırılması haqqında" fərmanları respublika iqtisadiyyatında demokratik prinsiplərin bərəqərət edilməsində və korrupsiyaya qarşı mübarizədə müstəsna dərəcədə böyük rol oynamışdır.

Audit təsisatının inkişafı və onun fəaliyyət sferasının geniş-

ləndirilməsi son vaxtlar qəbul edilmiş Mülki Məcəllə, Əmək Məcəlləsi və Vergi Məcəlləsi, "İnvestisiya fondları haqqında", "Prokurorluq haqqında", "Maliyyə-sənaye qrupları haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Sığorta haqqında", "Məhdud məsuliyyətli müəssisələr haqqında", "Hesablaşma Palatası haqqında" Azərbaycan Respublikasının qanunları kimi qanunvericilik aktlarında, habelə dövlət əmlakının özolləşdirilməsinin II Dövlət Programında və s. sənədlərdə hüquqi həlli ni tapmışdır.

"Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" prezident fərmanında əsas diqqət dövlət sektorunda islahatlar aparılması zamanı fəaliyyətin dörd istiqamətinə yönəldilmişdir ki, bunlar da aşağıdakılardır: dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması; audit sisteminin islahatı; dövlət idarəetmə sisteminin islahatı; hüquq və məhkəmə sisteminin islahatı.

Hazırda respublikada auditin hər üç istiqaməti (qolu) - həm daxili audit, həm kənar (müstəqil) audit və həm də dövlət auditi sistemli şəkildə inkişaf etdirilir.

Auditin inkişafının bu üç istiqamətinin ayrı-ayrı aspektləri üzərində bir qədər ətraflı dayanmaq istəyirəm.

**Daxili audit.** 1999-cu ilin iyununda Azərbaycan auditorları MDB-də birinci olaraq ABŞ Daxili Auditorlar İnstytutunun üzvlüyüne qəbul edilmiş və müvafiq beynəlxalq sertifikat almışlar.

1999-cu ilin sentyabrından etibarən ölkəmizdə beynəlxalq Daxili Auditorlar İnstytutunun "Audit-Azərbaycan" bölməsi fəaliyyət göstərir, bizim daxili auditorlar beynəlxalq görüşlərdə, seminar və treninqlərdə yaxından iştirak edirlər. Təkcə son beş ayda onlar Nyu-Yorkda, İstanbulda və Berlində keçirilmiş irimiqyaslı forumların iştirakçı olmuşlar.

Baş institutdan və onun filiallarından alınan tövsiyələr və metodik vəsaitlər daxili auditorlara öz peşə-ixtisas səviyyəsini

yükseltməyə və işlərini beynəlxalq standartlara və qaydalara uyğun şəkildə qurmağa kömək edir.

Daxili auditorların hazırlanmasının aktuellığı bir də onunla izah olunur ki, "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində sünə maneolörin aradan qaldırılması haqqında" prezident fərmanına uyğun olaraq, Maliyyə Nazirliyi istisna olmaqla, respublikam qalan nazirlik, baş idarə və digər mərkəzi icra hakimiyyəti orqanlarında nəzarəti-tətbiqi qurumları tamamilə läğy edilmişdir.

**Kənar audit.** Azərbaycan Respublikasının Konstitusiyasına və "Auditor xidməti haqqında" Qanuna uyğun olaraq, ölkədə bazar iqtisadiyyatına xas olan yeni struktur - Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılmışdır. Palatanın fəaliyyəti ölkə parlamenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" Əsasnamə ilə tənzimlənir. Faktiki olaraq, Palata 1996-cı ilin aprelində fəaliyyətə başlamışdır.

Palatanın işinin əsas istiqamətlərini aşağıdakılardır təşkil edir: auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; respublikada auditin inkişafına və təkmilləşdirilməsinə yönəlmış normativ aktların layihələrini və tədbirlər sistemini işləyib hazırlanmaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə etmək; habelə auditorların (auditor təşkilatlarının) fəaliyyəti üzərində nəzarəti həyata keçirmək.

Auditorlar Palatasının sadri və onun müavini ölkə parlamenti tərəfindən təyin olunur.

Palata müstəqil maliyyə təşkilatıdır, respublikanın qanunvericilik və icra hakimiyyəti orqanları qarşısında hesabat vermir.

Palata əsasən aşağıdakı funksiyaları yerinə yetirir:

Azərbaycan Respublikasında auditor xidmətinin işini təşkil edir və tənzimləyir;

sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir, onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin

"Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanunu uyğunluğuna nəzarət edir;

auditor təcrübəsinin ümumişdirilməsi və mövcud qanunvericilik aktlarının tətbiqi məsələləri ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına məsləhətlər verir, auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi üçün təkliflər hazırlayırlar və onların həyata keçirilməsinə nəzarət edir;

auditor xidməti göstərilməsinin forma və metodlarına dair normativ sənədlər tərtib edir, milli və beynəlxalq təcrübənin daimi öyrənilməsi əsasında müvafiq tövsiyələr hazırlayırlar;

peşə funksiyalarını lazımi səviyyədə yerinə yetirməməsi ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına qarşı sifarişçilərin iddialarına respublikanın qanunvericilik aktlarına müvafiq surətdə baxılmasını təmin edir;

səlahiyyətli dövlət orqanlarının, daha konkret desək, Prezidentin İcra Aparatı, Milli Məclis, respublika Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisad Məhkəməsi və s. orqanların xüsusi sifarişi (qərarı) ilə dövlət müəssisələrində auditor yoxlamaları aparır;

sərbəst auditorlارın və auditor təşkilatlarının hüquqlarının və qanuni mənafətlərinin qorunması üçün müvafiq tədbirlər həyata keçirir;

təkrar audit həyata keçirir;

dövlət müəssisələrinin özəlləşdirilməsi və ya başqa məqsədlərlə əlaqədar olaraq təsərrüfat subyektlərinin əmlaklarının qiymətləndirilməsinin düzgünlüyüնə auditor röyləri verir.

Son üç il ərzində adımı çəkdiyim dövlət orqanlarının sifarişi ilə 50-dən çox auditor yoxlaması aparılmış, nəticədə dövlət mülkiyyətinin xüsusiş iri məbləğdə oğurlanması, mal-material və xammal resurslarının dağıdılması beynəlxalq kreditlərin, maliyyə vəsaitlərinin, xeyriyyəçilik yardımlarının və s. istifadəsində sui-istifadə faktları aşkar olunmuşdur.

**Dövlət auditü.** Ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi 1999-cu ilin iyulunda

"Hesablama Palatasi haqqında" Qanun qəbul etmiş, Hesablama Palatasının statusu, funksiyaları və səlahiyyətləri müəyyən olunmuşdur. Qanuna əsasən, Hesablama Palatasi Milli Məclisə hesabat verən, daimi səaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.

Hesablama Palatasının səaliyyətinin əsasını respublikanın dövlət bütçəsinin təsdiqi və onun icrasına nəzarət üzrə parlamentin səlahiyyətlərinin həyata keçirilməsinə yardım göstərməkdir. Bu məqsədlə Palata aşağıdakı funksiyaları həyata keçirir:

- dövlət bütçəsi layihəsinə və onun icrası barədə hesabata rəy verir;
- bütçədən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət bütçəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir;
- dövlət bütçəsinin gəlir və xərclərinin icrası barədə parlamentə məlumat verir;
- Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və dövlət bütçəsi ilə bağlı olan qanun layihələrinin maliyyə ekspertizasını keçirir;
- dövlət hesablarının illik auditor yoxlamasını keçirir və bu yoxlanmanın nəticələri barədə parlamentə hesabat təqdim edir.

Bəzəliklə, Hesablama Palatasi bütçə və maliyyə məsələlərinin müzakirəsi prosesində, ən əvvəl, parlamentin məsləhətçi orqanı qismində çıxış edir.

Hesablama Palatasi sədrən, sədr müavinindən və yeddi auditordan ibarət olmalıdır; onların səlahiyyət müddəti 7 il müəyyənləşdirilmişdir.

Hesablama Palatasi dövlət bütçəsinin gəlir və xərclərini təhlil edərkən zərurət yarandıqda müəssisə və təşkilatlarda audit apara bilər.

Həmçinin Palata öz səlahiyyətlərini həyata keçirəkən qarşılıqlı razılıq əsasında dövlət hakimiyəti orqanlarının nümayəndələrini, habelə müqavilə əsasında müstəqil auditorları,

ayrı-ayrı mütəxəssisləri cəlb edə bilər.

Bütün bunlarla bərabər, zənnimizə, qüvvədə olan hüquqi əsaslar ali audit səaliyyətinin şəhət dairəsini dəqiq müəyyən etməyi imkan vermir. "Hesablama Palatasi haqqında" Qanunda yalnız bütçə hesablarından bəhs edilir, bunlar isə, məlum olduğu kimi, dövlət sektorunda əməliyyatların yalnız müəyyən bir hissəsidir. Əməliyyat və hesabların: bütçədənkanan hesablar; mərkəzi hökumətlə digər dövlət idarələri arasında kvazifiskal əməliyyatlar; dövlət aktivləri kimi növləri isə auditor yoxlamasından konnada qalır; bundan əlavə, dövlət hakimiyəti orqanları, təsərrüfatlı hesabatçılar dövlət müəssisəsi və təşkilatları da auditor yoxlamasından keçirilmirlər.

Fikrimizcə, Hesablama Palatasının səaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirmək və sadalanan əməliyyatların bütün növlərini, bütçədənkanan hesabları, habelə dövlət hakimiyəti orqanlarını və dövlət müəssisələrini oraya daxil etmək gərəkdir.

Hesablama Palatasının hüquqi statusunu, funksiya və vəzifələrini beynəlxalq qaydala uyğunlaşdırmaq üçün birinci növbədə aşağıdakılardan tələb olunur:

1) Hesablama Palatasi ali dövlət bütçə-maliyyə nəzarəti orqanı kimi təsbit olunmalı və ölkənin bütçə-maliyyə sistemi ilə əlaqədar Prezidentin və Milli Məclisin səlahiyyətlərinin həyata keçirilməsi üzrə funksiyalara malik olmalıdır;

2) Respublika bütçəsində əks etdirilməsindən asılı olmayaq, bütün maliyyə resurslarının idarə edilməsi Hesablama Palatası kimi bir dövlət orqanının nəzarəti altında olmalıdır.

Yeri gölmüşkən, bu tələblər "Maliyyə nəzarətinin rəhbər prinsipləri" adlı Lima konvensiyasının müddəələrindən irəli gəlir.

Bunlarla yanaşı, dünya praktikasında qəbul olunduğu kimi, Hesablama Palatasının funksiyalarına aşağıdakılardan əlavə olunmalıdır.

- özəlləşdirmənin auditü;

- maliyyə-iqtisadi fəaliyyət üzrə dövlətlərarası sazişlərin auditü;

- maliyyə resurslarının planlaşdırılması və onlardan səmərəli istifadə olunması üzrə Prezidet və parlamentə, habelə yoxlanılan müəssisələrə təklif və tövsiyələrin verilməsi;

- ekoloji audit.

Məlum olduğu kimi, hüquqi dövlətin təşəkkül tapmasının sürətlə dəyişən şəraitində baş verən bazar iqtisadiyyatına keçid prosesi və maliyyə nəzarəti sisteminin, o cümlədən də dövlət nəzarəti sisteminin formalşaması qabaqcadan müəyyən edilmiş parametrlərə malik qısamüddətli proses ola bilməz. Bu mənənda, Azərbaycanda auditor xidmətinin inkişafı və audit sisteminin islahati "Hesablama Palatasi haqqında" Qanunun əməli olaraq həyata keçirilməsini və "Auditor xidməti haqqında" Qanunda dəyişikliklər edilməsini, daxili auditin təşkili və islahati ilə bağlı sənədlərin təsdiqlənməsini, habelə Azərbaycan Respublikasının müvafiq qanunvericilik və normativ hüquqi aktlarına dəyişiklik və əlavələr olunmasını tələb edir.

Bütövlükda isə biza belə göril ki, MDB ölkələrində, o cümlədən Azərbaycanda dövlət nəzarət sisteminin ümumi konsepsiyasını işleyib hazırlamaq və onu "Dövlət maliyyə nəzarəti haqqında" qanunda hüquqi cəhətdən təsbit etmək zərurəti çoxdan yetmişdir. Adı çökəkən qanunda həmçinin bazar şəraitində dövlət maliyyə nəzarətinin hüquqi əsaslarını təsbit etmək, onun məqsəd və vəzifələrini müəyyənləşdirmək, maliyyə nəzarətinin həyata keçirmək hüququ verilmiş orqanları göstərmək, onların səlahiyyətlərini və funksiyalarını müəyyən etmək olardı.

Fikrimizcə, dövlət nəzarəti sisteminin struktur əsasını, bir tərəfdən, dövlət auditü, yəni Konstitusiya və qanunla nəzarət etmək hüququ verilmiş ali nəzarət-təşşit orqanları təşkil etməli, digər tərəfdən isə hazırda fəaliyyət göstərən xüsusi dövlət nəzarət orqanları, auditin digər istiqamətləri (qolları) onun əsas hissəsi ola bilərlər.

Qeyd olunanlarla əlaqədar, biz Azərbaycan Respublikasının Auditorlar Palatasında respublikada audit sisteminin daha da təkmilləşdirilməsinə və islahatına yönəlmış təklifləri işleyib hazırlanmaq üçün komissiya yaratmışdıq. Komissiya göstərilən sənəd üzərində işini başa çatdırmış və həmin məsələ üzrə təkliflərin Auditorlar Palatasi Şurasının qərarı ilə bayonilmuş yekun variantı müvafiq mərkəzi orqanlara və prezident fərmanı ilə yaradılmış dövlət komissiyasına təqdim edilmişdir.

Bizim işleyib hazırladığımız konsepsiaya görə, Azərbaycanda audit sistemi islahatının başlıca məqsədi ölkə iqtisadiyyatında zəruri maliyyə şəffaflığının təmin edilməsidir. Auditin təşkili sahəsində islahatın aparılmasının əsas vəzifələri aşağıdakılardır:

- ✓ dövlət auditinin və daxili auditin yaradılması, beynəlxalq standartların tələblərinə cavab verən kənar (müstəqil) auditin təkmilləşdirilməsi;

- ✓ auditin bu üç istiqaməti (qolu) arasında qarşılıqlı əlaqə və əməkdaşlığın qurulması;

- ✓ məsləhətlər verilməsində və təsərrüfat subyektlərinə xidmətlər göstərilməsində auditdən istifadənin səmərəliliyinin yüksəldilməsi.

Bu vəzifələrin həlli üçün, ilk növbədə, təklif olunur:

- ✓ auditin normativ hüquqi bazasının təkmilləşdirilməsi;
- ✓ kadrların hazırlanması və onların peşə-ixtisas səviyyəsinin artırılması;

- ✓ auditin keyfiyyətinin yüksəldilməsi və ona nəzarətin təkmilləşdirilməsi;

- ✓ daxili auditin təşkili.

Hazırda keçmiş İttifaqın bütün respublikalarının nəzarət-təşşit orqanları təxminən eyni şəraitdə fəaliyyət göstərir, maliyyə nəzarətinin təkmilləşdirilməsi, korrupsiya ilə, dövlət vəsaitlərinin və əmlakının dağıdılması ilə mübarizənin gücləndirilməsi, nəzarətin maksimum səmərəliliyini təmin edən təminatlı sistemin yaradılması ilə bağlı məsələləri həll edirlər.

Buna görə, MDB-nin iştirakçısı olan dövlətlərin ali dövlət maliyyə nəzarəti orqanlarının rəhbərləri Şurasının yaradılması ideyasına tərəfdar çıxaraq, biz tezislər şəklində müzakirənizə təqdim etdiyimiz aşağıdakı mühüm problemlərin birgə söylərlə həll olunmasını məqsədə uyğun hesab edirik:

**birincisi**, iştirakçı ölkələrin maliyyə nəzarəti və audit sahəsində qanunvericiliyi üzrə kompüter informasiya-məlumat bazasının işlənilib hazırlanması;

**ikincisi**, qanunvericiliklərin ahəngdarlığına nail olmaq məqsədilə Şuranın üzvü olan ölkələrin qanunvericilik fəaliyyətində istifadə olunması üçün dövlət maliyyə nəzarəti məşələlərinə dair model qanun layihələrinin işlənilib hazırlanması;

**üçüncüsü**, korrupsiyaya və maliyyə firıldaqlarına qarşı mübarizəyə dair tədbirlərin hazırlanması üzrə əlaqələndirici komitənin yaradılması;

**dördüncüsü**, birgə yoxlamaların keçirilməsi;

**beşinci**, dövlət auditoru peşəsinin inkişafı və təkmilləşdirilməsi üzrə, habelə onun statusunun və nüfuzunun yüksəldilməsi üzrə üzv təşkilatların fəaliyyətinin əlaqələndirilməsi;

**altıncısı**, üzv təşkilatlar arasında peşə və texniki informasiya mübadiləsi;

**yedinci**, nəzarət sahəsində mütəxəssislərin müzakirələr aparmağa və fikir mübadiləsi etməyə imkan verən bir şəraitdə görüşməsinə, habelə peşə təmsilçilərinin dövlət maliyyə nəzarətinin və auditin aktual problemləri barədə məlumatlandırılmasına və həmin problemlərə diqqət yetirilməsinə imkan yaratmaq məqsədilə konqreslərin, konfrans və seminarların keçirilməsi;

**şəkkizincisi**, Şuranın fəaliyyətinə ictimaiyyətin və dövlət orqanlarının marağını stimullaşdırmaq məqsədilə informasiyaların dərc etdirilməsi və yayılması;

**doqquzuncusu**, dövlət auditinə dair beynəlxalq standartların və iştirakçı ölkələrin milli standartlarının müqayisəli

təhlili üzrə sənədlərin işlənilib hazırlanması;

**onuncusu**, dövlət auditinə dair beynəlxalq tədbirlərin materiallarının və standartlarının rus dilinə tərcümə edilməsi və iştirakçı ölkələrdə yayılması;

**on birincisi**, dövlət auditinin aparılması dair metodik tövsiyələrin işlənilib hazırlanması;

**on ikincisi**, peşə təhsili məsələlərinə dair informasiya-analitik xarakterli materialların hazırlanması;

**on üçüncüsü**, peşə təhsili sahəsində qarşıqli təcrübə mübadiləsinin təşkilində Şura üzvlərinə yardım göstərilmesi.

Çıxişimin sonunda sizin hamınıza peşəkar fəaliyyətinizdə böyük uğurlar arzulayaraq, ümidi edirəm ki, bu görüşümüz əməkdaşlığım inkişaf etdirilməsində "istinad nöqtəsi" rolunu oynayacaq və ölkələrimizin iqtisadiyyatında maliyyə nəzarətinin möhkəmənənməsinə yardım edəcəkdir.

NOYABR 2000-ci IL

## **YENİ İSTEHSAL-MÜLKİYYƏT MÜNASİBƏTLƏRİ ŞƏRAİTİNDƏ AUDİTİN ROLU**

Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi islahatlar dövlətin idarəetmə funksiyalarının yenidən qurulmasını tələb edir ki, bu funksiyalar arasında də mühüm yeri nəzarət tutur.

Bu mənada çox səciyyəvidir ki, nəzarət sisteminin təkmilləşdirilməsi və bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaşdırılması möhtərəm Prezidentimiz Heydər Əliyevin daim diqqət mərkəzindədir.

Ölkə prezidentinin hələ 1996-ci ildə imzaladığı "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi" fə-

mani paralel və lüzumsuz yoxlamaların azaldılmasında, iqtisadi subyektlərin qanuni mənafelərinin qorunmasında mühüm rol oynamışdır.

Beynəlxalq standartlara cavab verən nəzarət mexanizmini tətbiq etmək məqsədiilsə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Dövlət nəzarəti sisteminin təkmiləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində sünə maneşlərin aradan qaldırılması haqqında" fərmanı iqtisadiyyatımızda demokratik prinsiplərin bərqərar olunması baxımından müstəsnə əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında dərin sosial-iqtisadi dəyişikliklərin getdiyi, büdcə və vergi intizamının möhkəmləndirilməsinin dövlət siyasetində üstünlük təşkil etdiyi, azad və sosial yönümlü vətəndaş cəmiyyətinin bərqərar olduğu indiki şəraitdə maliyyə nəzarətinin, o cümlədən bütün dünyada mütərəqqi maliyyə nəzarəti forması kimi qəbul edilmiş auditin rolu ikiqat artırt. Bu mənada heç də təsadüfi deyildir ki, audit sisteminin islahati "Azərbaycan Respublikasının dövlət idarəetmə sisteminde islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanında müasir şəraitdə dövlət quruculuğunu dörd əsas istiqamətində biri kimi qarşıya qoyulmuşdur.

Qeyd etmək lazımdır ki, son illərdə ölkədə nəzarət sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması sahəsində xeyli iş görülmüş, müvafiq hüquqi baza və bunun nəticəsi olaraq Hesablama Palatası, Auditorlar Palatası, daxili auditorların "Audit-Azərbaycan" bölməsi yaradılmışdır.

1994-cü ildən etibarən ölkə prezidenti Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda auditin hüquqi normativ bazasının yaradılmasına başlanmış və qısa müddət ərzində kifayət qədər mükəmməl olan bir qanunvericilik sistemi formalasılmışdır. Son illərdə ölkəmizdə qəbul olunmuş 15-dən çox qanun və məcəllədə, habelə ölkə prezidentinin imzaladığı 10-dək fərman və sərəncamda cəmiyyətin demokratikləşməsində və iq-

tisadi həyatımızda auditin rolu, bütövlükdə audit sisteminin qarşısında duran vəzifələr hüquqi həllini tapmışdır. Bunlara "Hesablama Palatası haqqında", "Auditor xidməti haqqında", "Mühasibat uçotu haqqında", "Maliyyə-sənaye qrupları haqqında", "Məhdud məsuliyyətli müəssisələr haqqında", "İnvestisiya fondları haqqında", "Prokurorluq haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Kredit təşkilatları haqqında" qanunları, habelə bank qanunvericiliyini, Mülki Məcəlləni və Vergi Məcəlləsini aid etmək olar.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin "Vergi ödəyiçisinin vəzifələri" adlı 16-ci maddəsinin 1.4-cü bəndi ilə "Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən təsdiq olunmaqla təqdim edilməsi nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə edilmək-lə vergi hesabatını təqdim etmək" vergi ödəyiçisinin vəzifələrinə daxil edilmişdir ki, bu da audit sahəsində mövcud problemlərin həllində ənənəvi rol oynamışdır.

Yaradılan normativ hüquqi baza ölkədə auditin dünyada qəbul edilmiş hər üç qolu (dövlət auditı, konar və daxili audit) istiqamətində müəyyən inkişafə nail olmağa zəmin yaratmışdır.

Auditorlar Palatası tərəfindən 1996-2001-ci illər ərzində ölkədə auditor xidmətinin təşkilinən tənzimlənməsini rəqləmtəşdirən 22 milli audit standartı və 30-dan çox normativ hüquqi sənəd hazırlanaraq qəbul edilmişdir. Müvafiq dövr ərzində auditor adı almaq üçün keçirilmiş imtahanlarda 244 nəfər Azərbaycan vətəndaşı iştirak etmiş və onlardan 192 nəfəri imtahanları müvəffəqiyətlə vermişdir.

Eyni zamanda, Avropa İttifaqının TACIS programı çərçivəsində həyata keçirilən "Azərbaycan Respublikası Auditorlar Palatasının audit keçirmə qabiliyyətinin yüksəldilməsi, müflisləşmə və iflas üzrə mütəxəssislərin hazırlanması" layihəsinə uyğun olaraq beynəlxalq kurslar keçirilmişdir. Bu tədbir auditin Azərbaycanda yayılmasında və imicinin artma-

sında mühüm əhəmiyyət kəsb etmişdir. Həmin kurslarda Auditorlar Palatasının 100-dək auditor və mütəxəssisi, ümumiyyətdə isə 450-dən artıq Azərbaycan vətəndaşı iştirak etmiş və kursların yekunlarına əsasən beynəlxalq sertifikat almışdır. Həmçinin bu kurslar üzrə təcrübə mübadiləsi keçmək üçün ölkəmizin 36 auditor və mütəxəssisi Almaniya Federativ Respublikasında təcrübə mübadiləsində olmuşdur.

Bununla yanaşı, ötən illərdə Azərbaycan auditorları Pakistan, Çin, Hindistan, Malayziya və Türkiyədə təşkil edilən beynəlxalq kursların da iştirakçı olmuş, həmin kursları müvəffəqiyyətlə bitirərk müvafiq sertifikatlar almışlar. Auditorlarımızın beynəlxalq audit təcrübəsini öyrənməsi, peşə-ixtisas sahviyyosunu yüksəltməsi sahəsində işlər indi də davam etdirilir.

Yeri gölmişkən, ölkə başçısının dünya iqtisadiyyatına ineqrasiya kursunu dəstəkləyən Azərbaycan auditorları beynəlxalq əlaqələrin təşkili və inkişafı sahəsində də bir sira mühüm tədbirlər həyata keçirmişlər. Artıq Azərbaycan Respublikasının Auditorlar Palatası yeddi beynəlxalq audit təşkilatının üzvüdür və auditorlarımız həmin qurumların keçirdiyi tədbirlərdə müntəzəm iştirak edirlər. Belə ki, hazırda Azərbaycan auditü dünya ölkələri ali audit qurumları təşkilatı olan INTOSAI-da (1997), İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin ali audit qurumu olan ECOSAI-da (1997), Asiya ölkələrinin ali audit qurumu olan ASOSAI-da (1999), habelə Mühasiblərin və Auditorların "Avrasiya" Beynəlxalq Regional Federasiyasında (1999), MDB ölkələrinin ali dövlət maliyyə nəzarəti orqanları rəhbərlərinin Şurasında (2000) və Avropa ölkələri ali audit qurumları təşkilatı olan EUROSAI-da (2001-ci il) təmsil olunmuşdur. MDB ölkələri arasında birinci olaraq Azərbaycan Respublikası beynəlxalq Daxili Auditorlar İstututu kimi mötəbər təşkilata üzv seçilmiş (1999) və həmin dünyəvi institutun ölkəmizdə "Audit-Azərbaycan" bölməsi yaradılmışdır.


Ümumiyyətlə, son illərin təcrübəsi göstərir ki, müstəqil nəzarət ideyası təkcə bazar münasibətlərinin ideoloqlarına deyil,

həm də praktik mütəxəssislərə qolban yaxın və anlaşıqli olan bir ideyadır. Bu işə deməyə asas verir ki, cəmiyyətin iqtisadi-psixoloji baxış "hədəflər" i dəyişmişdir, yəni "təftişçilik" konsepsiyası ilə müqayisədə auditor nəzarəti konsepsiyasının üstünlük təşkil etməsinə kecid baş vermişdir.

Lakin apardığımız müşahidələr göstərir ki, auditə münasibət biziñ inkişaf etmiş ölkələrdən xeyli fərqlənir və ictimaiyyətin auditdən çox az şey gözləməsi ilə səciyyələnir. Bu, qismən auditin ölkəmizdə nisbətən yaxın vaxtlarda meydana gəlməsi ilə, qismən də auditin müvəyyən mənənədə rəğbat doğurmayan təftişdən fərqli olmasının dərk edilməməsi ilə izah olunur. Halbuki məlumudur ki, audit və təftiş arasında hər şəydən əvvəl, müstəqillik və məxfilik meyarlarına görə, auditorla sifarişçi-müştəri arasındaki münasibətlərin kommersiya xarakteri daşımasına görə ciddi fərqlər mövcuddur. Belə ki, əgər təftişin vəzifəsi çatışmazlıqları aşkarla çıxırb təqsirkarların cəzalandırılmasına nail olmaqdırsa, auditin məqsədləri xidmət və yardım göstərmək, sifarişçi-müştəri ilə əməkdaşlıq etməkdir. Müfəttişin (M) maraqları ilə iqtisadi subyektin işçi heyətinin (İH) maraqlarının toqquşmasını əks etdirən I struktur (**Şəkil 1**) auditorun (A) işçi heyətlə əməkdaşlığını, habelə auditorla sifarişçi-müştərinin qarşılıqlı münasibətlərdəki hüquq bərabərliyini xarakterizə edən II struktur (**Şəkil 2**) çevirilir:



Şəkil 1. I struktur



Şəkil 2. II struktur

I-ci şəkildə müfəttişin mövqeyi üstün mövqe kimi təsvir edilmişdir, çünki müfəttiş təftiş edilən azaldan qeyri-bərabər

vəziyyətdədirlər, bu vəziyyət isə məcburiyyətə əsaslanır: təftiş yuxarı orqanların sərəncamına əsasən aparılır, təftişin aparılması ilə bağlı xərcləri də həmin orqanlar ödəyirlər.

Audit zamanı isə sıfarişçi-müştərini təkcə növədən dair məsləhət almaq maraqlandırırmır, o, həm də istəyir ki, şirkətin təqdim etdiyi mühasibat (maliyyə) hesabatı auditor yoxlamasından keçirilsin, çünki auditorun müstəqil rəyi kreditorlarda, tərəfdəşlarda və maliyyə informasiyasının digər istifadəçilərində iqtisadi subyektin hesabat informasiyasına daha böyük inam yaradır.

Eyni zamanda, audit sisteminin formallaşdırıldığı informasiya dövlətin, sahibkarların və əhalinin mənafeyi ilə bağlı müənqəşərin optimallı həllinə imkan yaradır.

Bu, ilk növbədə, onuna bağlıdır ki, auditin "məhsulu" olmaq etibarılı informasiya şəffaflığı idarəetmə obyektiinin səmərəli qərarlar qəbul etməsində əsas rol oynayır.

Başqa sözlə, audit sisteminin məqsədi planlaşdırma, formallaşdırma, bögü və istifadə mərhələlərini daxil olmaqla, maliyyə resurslarının, material dəyərlilərinin və qeyri-material obyektlərin idarə edilməsi, qorunub saxlanması və artırılması sahəsində sərəncamverici və icraedici hərəkətlərin qanuniliyi, məqsədənməvafiqliyi və səmərəliyi prinsiplərinə riayət olunmasının təmin etməkdir.

Audit sisteminin məqsədlərinə nail olunması onun mühasibat uçotu və vergi sistemi ilə qarşılıqli əlaqədə inkişafını və tənzimlənməsini tələb edir. Bunu nəzərə alaraq, audit sisteminin islahatını həyata keçirməklə bərabər respublikada mühasibat uçotuna dair mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi, o cümlədən beynəlxalq mühasibat uçotu standartlarının respublikamızda tətbiqinə nail olunması, habelə vergi orqanları ilə audit sistemi arasında qarşılıqli əlaqə və koordinasiyanın həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Məsələ ondadır ki, hazırda Azərbaycan Respublikasında mövcud olan mühasibat uçotu və audit sistemləri xarici inves-

torlar tərəfindən inamın möhkəmləndirilməsinə və ya daha etibarlı vəsait qoyuluşuna deyil, başlıca olaraq maliyyə hesabatının vergi qanunvericiliyi tələblərinə uyğunluğunun təmin edilməsinə yönəldilmişdir. Elə buna görə də, bu gün Azərbaycan Respublikasında mühasibat uçotu və audit sistemində beynəlxalq standartlara uyğun islahatlar davam etdirilməli, bu isə mənətiqi olaraq maliyyə hesabatlarının etibarlılığının artmasına gətirib çıxarmalıdır.

Bizim fikrimizcə, mühasibat uçotu və auditin beynəlxalq standartlar və prosedurlar əsasında təkmilləşdirilməsi maliyyə şəffaflığını təmin etməkla, xarici investorların ölkə iqtisadiyyatına marağını daha da artıracaq və Azərbaycanın dünya iqtisadiyyatına integrasiyasını gücləndirmək üçün yaxşı zəmin yaradacaqdır.

Ümidvaram ki, auditin etibarlı, müstəqil, peşəkar bazar təsisatı olması faktı ictimaiyyət tərəfindən hamılıqla getdiçə də haçox qəbul edildiyi və ya rəğbətlə qarşılandığı bir şəraitdə audit sistemi özünün sosial-iqtisadi funksiyalarını yüksək səmərəliliklə yerinə yetirə biləcək və vətəndaş əməyiyyətinin təşəkkülündə daha mühüm rol oynayacaqdır.

DEKABR 2001-ci İL

## SAHİBKARLIĞIN İNKİŞAFINDA BAZAR İNFRASTRUKTURUNUN ROLU (Auditor xidmətinin timsalında)

Məlumdur ki, bazar infrastrukturları sistemi daxil olan sahələrdən biri da bazar iqtisadiyyatı şəraitində mühüm əhəmiyyət kəsb edən auditdir. Məhz auditin "məhsulu" olan şəffaf informasiya iqtisadiyyatın idarə olunmasında və səmərəli qərarların qəbul edilməsində, dövlətin, sahibkarların və əhalinin mənafelərinin qorunmasına mühüm rol oynayır. Konkret olaraq, sahibkarlığın inkişafında auditin rolunu üç istiqamətdə qiymətləndirmək olar:

1) maliyyə-təsərrüfat fəaliyyətinin normativ hüquqi aktlara uyğunluğunun təminatı;

2) kontrollinq;

3) məsləhət-konsalting.

Əgər birinci halda audit iqtisadi subyektin yoxlanılan hesabatlarında mövəud olan nöqsanları və normativ hüquqi aktlardan kənarlaşmaları vaxtında üzə çıxarmaq yolu ilə təsərrüfat subyekti sahiblərinin müdafiəsini və həmin obyektdə maliyyə maraqları olan bütün qrupların (o cümlədən sahmdarlar, əmanətçilərin, investorların və s.) hüquqlarının qorunmasını təmin edirəs, ikinci halda audit sahibkarlıq subyektdə mövəud olan daxili nəzarəti təhlil etməklə, işlərin yaxşılaşdırılmasına əsas yaradır, məsləhət-konsalting xidmətləri göstərməklə isə sahibkarlıq subyektinin və onun əməkdaşlarının fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün onları zəruri təklif və tövsiyələrlə təmin edir.

Dünya təcrübəsi göstərir ki, mülkiyyətçilərin əmlak hüquqlarının qorunması müstəqil audit sistemi qurulmadan mümkün ola bilməz.

Ümumiyyətlə isə, beynəlxalq aləmdə formalasmış rəya görə, hər bir ölkədə iqtisadi demokratianın inkişafı, korrupsiya hallarının qarşısının alınması və ən əsası, əhalinin hüquqlarının qorunmasının vəziyyəti dünyada müstəqil ekspertizanın mühüm qollarından biri kimi qəbul olunmuş auditin səviyyəsindən birbaşa asildir.

Böyük məmənuniyyət hissi ilə qeyd etməyi lazımlı bilirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtəşəm Heydər Əliyevin rəhbərliyi altında son illərdə audit ölkəmizin iqtisadi həyatında öz mövqeyini getdiyə məhkəmələndirir. Bu, hər şəyden əvvəl, onuna bağlıdır ki, sahibkarlıq fəaliyyətinin bu növünün ölkəmizdə kifayət qədər möhkəm hüquqi bazası yaradılmışdır. Bircə faktı nəzərinizə çatdırmaq istərdim ki, auditin bazar iqtisadiyyatı infrastrukturunun vacib sahəsi kimi iqtisadi İslahatlarda əhəmiyyəti və funksiyaları 1994-cü ildən başlayaraq

ölkə başçısının imzaladığı 40-a qədər qanun, məcəllə, fərman və sərəncamlarda təsbit olunmuşdur. Belə bir qayğı və diqqətin nəticəsidir ki, Azərbaycan auditı durmadan inkişaf edir və ölkəmizin iqtisadi həyatında öz mövqeyini getdiyə məhkəmələndirir.

Əgər 1996-ci ildə Azərbaycan Respublikasında 8 auditor təşkilatı fəaliyyət göstərirdi, hal-hazırda auditor təşkilatlarının sayı 40-a çatmış və ya 5 dəfə, o cümlədən yerli təşkilatların sayı 5-dən 35-ə qədər və ya 7 dəfə artmışdır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan sərhəd auditorlarının sayı isə göstərilən dövrə nəzərəçarpacaq dərəcədə - 2-dən 53-ə qədər çoxalmışdır.

1996-2002-ci illər ərzində sıfarişçılara göstərilən auditor xidmətinin həcmi 3,3 milyard manatdan 31,2 milyard manata qədər və ya 9,5 dəfə artmışdır.

Bir mühüm cəhət də diqqət yetirmək çox vacibdir. Məlumdur ki, ölkə prezidenti möhtəşəm Heydər Əliyev qanunsuz yoxlamaların və sahibkarlığın inkişafını ləngidən sünə maneələrin aradan qaldırılmasını öz iqtisadi siyasetinin tərkib hissəsi kimi dönmədən həyata keçirir.

"İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsəssiz yoxlamaların qadağan edilməsi barədə" 1996-ci il 17 iyun tarixli fərmandan başlayaraq, ölkədə həyata keçirilən maliyyə nəzarətinin dünyada qəbul olunmuş sivil qaydalarla uyğun qurulması istiqamətində ardıcıl iş aparılır. Eyni zamanda, bizim üçün çox önemlidir ki, elə həmin fərmandan başlayaraq ölkə prezidentinin imzaladığı çoxsaylı qanun, fərman və sərəncamda maliyyə nəzarətinin sivil bir forması olan auditin ölkənin iqtisadi həyatında da ha geniş tətbiq edilməsi zorurati dəfələrlə təsbit olunmuşdur.

Başqa sözə, ölkə başçısının iqtisadi siyasetində yersiz və qanunsuz yoxlama və müdaxilə halları ilə audit arasında hüquqi sədd çəkilmiş, birincilər qadağa qoyulduğu bir zamanda auditin inkişafının əhəmiyyəti dəfələrlə vurğulanmışdır.

Ölkə prezidentinin sahibkarlığın inkişafına dair son fərmanları da auditor fəaliyyəti ilə birbaşa bağlıdır. Axi özlündə auditor fəaliyyəti sahibkarlığın bütün dünyada qəbul edilmiş bir növüdür. Auditorlar Palatasında ölkə başçısının 2002-ci ilin avqust-sentyabr aylarında imzaladığı fərمانlar hərtərəfli öyrənilmiş və onların audit sistemində tətbiqinə dair tədbirlər planı işlənib hazırlanmışdır. O cümlədən regionlarda auditor xidmətinin rəvan inkişafını təmin etmək sahəsində konkret tədbirlərin həyata keçirilməsinə başlanılmışdır, müvafiq rayon və şəhər icra hakimiyyəti orqanları ilə birgə bu istiqamətdə səmərəli iş aparırıq. Bunun da nəticəsində bu yaxnlarda Sumqayıt və Mingəçevir şəhərlərində auditor təşkilatları fəaliyyətə başlamışdır.

Qeyd etmək istərdim ki, auditorların fəaliyyətinə yersiz müdaxilə hallarının qarşısının alınması və aparılan planlı yoxlamaların sayının azaldılması istiqamətində də tədbirlər həyata keçirilməyə başlanılmışdır. Eyni zamanda, yeni fəaliyyətə başlayan sərbəst auditorlar və auditor təşkilatları daxili planlı yoxlamalardan azad edilmiş, bunun müqabilində onlara yardım mexanizmləri formalasdırılmış və tətbiqinə başlamışdır.

Auditorlar Palatası sahibkarlığın inkişafı üzrə prezident fərmanlarının icrası istiqamətində sərbəst auditorlarda və auditor təşkilatlarında yoxlamaların uçotunun aparılması məqsədilə tətbiq olunan "Nəzarət kitabçası"ndan istifadənin mövcud vəziyyətini təhlil etmiş və onun səmərəliliyini artırmaq üçün zoruri tədbirlər həyata keçirmişdir. Bu zaman çox maraqlı məqamlar üzə çıxmışdır. Araşdırmlardan belə məlum olmuşdur ki, 42 sərbəst auditordan yalnız 3-də, yəni 7,1 faizində, auditor təşkilatlarının isə 12-də, yəni 44 faizində "Nəzarət kitabçası" vardır. Qısa bir dövrda Auditorlar Palatası tərəfindən auditorlara əməli köməklək göstərilmiş, onlara nəzarət kitabçalarından istifadənin səmərəliliyinin artırılması üçün məsləhətlər verilmişdir. Əgər 2002-ci il noyabrın

1-i tarixinə ümumilikdə auditorların 21,7 faizində "Nəzarət kitabçası" mövcud, olmuşdursa, cəmi 20 gün sonra bu göstərici 74 faizə çatmışdır.

Auditin inkişafında onun əhəmiyyətinin və cəmiyyətin həyatında oynaya biləcəyi rolun təbliği çox mühümdür. 2002-ci ildə Auditorlar Palatası tərəfindən "Auditor xidməti bazarının öyrənilməsi" mövzusunda keçirilmiş sosioloji sorğunun nəticələri bu sahədə bir sira problemlərin mövcud olduğunu üzə çıxarımuşdır.

Bələ ki, auditor xidməti barədə geniş məlumatı olanların sayı ilə bu xidmət barədə heç bir məlumatı olmayanların sayı bərabərdir (hər biri 30 faiz), az məlumatı olanlar isə 40 faiz təşkil etmişdir. Bunu nəzərə alaraq, ötən ilin noyabr ayında Auditorlar Palatasında "Auditor xidmətinin inkişaf problemləri ilə bağlı informasiya vəsitələrində müvafiq təbliğati tədbirlərin təşkili barədə" müvafiq iş planı qəbul edilmiş və onun icrası üzrə konkret addımlar atılmasına başlanılmışdır. Məsələn, 2002-ci ilin dekabr ayında müvafiq dövlət orqanlarının və sahibkarların iştirakı ilə "İqtisadiyyatın inkişafında auditin rolu" mövzusunda "dəyirmi masa" keçirilmiş. 2003-cü ilin yanvar ayında "İqtisadiyyat" qəzetində iri həcmli "dəyirmi masa" səhəbəti dərc edilmiş, dövlət televiziyasında "Ölkədə auditor xidmətləri bazarının müasir vəziyyəti və problemləri" mövzusunda geniş canlı dialoq verilişi yayımlanmışdır. Hal-hazırda audit üzrə reklam çarxının və Auditorlar Palatasının Internet sayının hazırlanması ilə bağlı işlər başa çatdırılmaq üzərdir.

Beynəlxalq audit təcrübəsinin ölkəmizdə daha geniş yarılmasını, gənc auditor kadrlarının hazırlanmasını, müxtəlif seminar-konfrans və müsabiqələrin keçirilməsini nəzərdə tutmuşuq. Yeri gəlmışkən, bu gün iştirakçısı olduğumuz konfrans da ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlı ölkə başçısının imzaladığı fərmanlardan irəli gələn tədbirlər plannına uyğun olaraq təşkil edilmişdir. Fikrimizə, Auditorlar

Palatası sistemində 2003-cü ilin əvvəlində yaratdığımız "Auditor xidmətinin inkişafına kömək fondu" da ölkə prezidentinin sahibkarlığın inkişafına yönəlmış fərمانlarının reallaşması istiqamətində önəmlı rol oynayacaqdır.

Məlumat üçün bildirmək istəyirəm ki, dövlət başçısının məlum fərمانlarının içərisi ilə əlaqədar Nazirlər Kabinetin tərəfindən qəbul edilmiş qərara əsasən, auditor xidməti sahəsində dövlət rüsumunun məbləği 2 dəfədən də çox azaldılmışdır.

Ümumiyyətlə, biz bu lükirdiyik ki, sahibkarlığın inkişafına dair imzalanmış məlum fərman və sərəncamlar, habelə onların reallaşması üzrə həyata keçirilən təşkilatlı tədbirlər ölkəmizdə auditin daha geniş yayılması üçün əlverişli zəmin yaratmışdır. Dediklərimə sübut olaraq bir faktı nəzərinizə çatdırmaq istərdim.

Cənab Prezidentin öton ilin avqust-sentyabr aylarında imzaladığı məlum fərمانlarından keçən bu 7 ay ərzində Auditorlar Palatası tərəfindən 13 auditor təşkilatına lisenziya verilmişdir ki, bu da 1999-2001-ci illəri əhatə edən 3 ildə verilmiş lisenziyaların ümumi sayına bərabərdir. Məlumat üçün onu da qeyd edim ki, Palata tərəfindən lisenziyaların verilməsi müddəti müraciətlər daxil olduqdan sonra cəmi 3-5 gün təşkil edir. Bu barədə heç bir şikayət və narazılıq hallarına yol vreilməmişdir.

Göstərilənlərlə yanaşı, sahibkarlığın mühüm sahəsi olan audit sistemində də bəzi problemlər mövcuddur və biz onların həlli üzərində çalışırıq. Bunlara aşağıdakılardı aid etmək olar:

audit sahəsində qanunvericiliyə əməl olunmasının təmin edilməsi;

audit sistemində tənzimlənmənin təkmilləşdirilməsi;

auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi;

auditor kadrlarının hazırlanması və onların ixtisasartıma sisteminin yenidən qurulması;

auditin təşkilinin forma və metodlarının beynəlxalq təcrübə əsasında işləhəti.

Vaxt məhdudiyyətini nəzərə alaraq, bu istiqamətlərin yalnız bəziləri barədə qisaca da olsa, danışmaq istərdim.

Məlumdur ki, Azərbaycan Respublikasının bir sıra qanunvericilik aktlarında bəzi təsərrüfat subyektlərinin məcburi auditdən keçmələri təsbit edilmişdir. Eyni zamanda, auditdən keçməyən qurumlar üçün qanunvericilikdə müvafiq qaydalar da müəyyən olunmuşdur. Məsələn, məcburi auditdən keçməli olan müəssisələrdə auditor yoxlaması aparılmadıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 126.3-cü maddəsinə əsasən onların illik balansı qəbul edilməməlidir.

Vergi Məcəlləsində də auditor röyimin əlavə olunması hesabatın mütləq ünsürü kimi təsbit edilmişdir. Belə ki, Məcəllənin "Vergi ödəyicisinin vəzifələri" adlı 16-cı maddəsinin 16.1.4-cü bəndinə görə, "vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor röyi əlavə edilməklə vergi hesabatını təqdim etmək" tələb olunur.

Azərbaycanda sahibkarlıq fəaliyyəti göstərən xarici iş adamları öz maliyyə-mühasibat hesabatlarını bir qayda olaraq hər il auditorlar tərəfindən yoxlatdıqdan sonra vergi və digər aidiyyəti olan orqanlara təqdim edirlər. Bu isə bir da-ha işgüzər fəaliyyət üçün auditor yoxlamalarının vacibliyini və əhəmiyyətini göstərir. Eyni zamanda, auditor xidmətindən istifadə beynəlxalq standartların tələbidir.

Apardığımız araşdırmaclar göstərir ki, mövcud qanunvericiliyə görə, məcburi auditdən keçməli olan təsərrüfat subyektlərinin müəyyən hissəsi qanunvericiliyə məhəl qoymayaq, hələ də məcburi auditdən keçmirlər. Belə ki, qanunvericiliyin əksinə olaraq, tələb edildiyi hallarda təsərrüfat subyektlərinin bir hissəsinin ya öz maliyyə hesabatlarını dərc etdirməməsi, yaxud da bu hesabatları dərc etdirərkən məcburi auditdən keçmədikləri müşahidə olunur ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxarırlar.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan auditorların adından bələ qanunsuzluqlara yol verilməməsi barədə müvafiq qurumların tədbir görənlərini xahiş edirəm. İlk növbədə, bu məsələdə vergi orqanlarının yardımına bundan sonra da böyük etdiyiçimiz vardır.

2002-ci il 26 noyabr tarixli Azərbaycan Respublikası Qanunu ilə Vergi Məcəlləsinin 23.1.4-cü maddəsində dəyişiklik edilmişdir. Maddənin tələbini görə, məcburi auditor rəyi tələb olunan müəssisələrdən illik hesabatları qəbul edərkən vergi orqanları həmin rəyi tələb etməlidirlər. İndiyədək vergi orqanlarının əməkdaşları Vergi Məcəlləsində onlar üçün bələ vəziyyət məsələsindən bəzən tələb etməyini bildirirlər. Yəqin ki, Məcəlləyə edilən bu dəyişiklikdən sonra onlar auditor rəyini tələb etməyi öz vəzifələrindən biri sayacaqlar.

Ümidvar olmaq mümkündür ki, Azərbaycanın vergi siyasetində aparılan islahatlarla yanaşı, vergi ödəyicilərindən qanunların alılıyinə riayət olunması ciddi şəkildə tələb ediləcək və onlara müvafiq rəsmi göstərişlər veriləcəkdir.

İndi də auditin tənzimlənməsinin təkmilləşdirilməsi barədə.

Auditin təşkili bu sahədə yol verilə biləcək hər hansı bir inhisarlaşdırma və ya haqsız rəqabət hallarına qarşı kompleks tədbirlər işlənbən hazırlanmasını tələb edir.

Qeyd etmək istərdim ki, ölkəmizin auditor xidməti bazarında haqlı rəqabətin bərəqərər olması üçün ilkin zəruri şərait mövcuddur. Belə ki, auditor xidmətləri təklif edən kifayət sayda auditor təşkilatı və sərbəst auditorlar, həmin xidməti tələb edən çoxsaylı sahibkarlıq subyektləri, ən əsası isə sifarişçi subyektlərin auditor seçməkdə qanunvericiliklə təsbit olunmuş sərbəstlik hüquqları rəqabət mühitinin sivil meyarlara uyğun qurulması üçün kifayət qədər əsas verir. Diger tərəfdən də auditor xidməti bazarının iştirakçısı kimi fəaliyyətə başlamaq istəyənlər üçün münbit hüquqi və iqtisadi şərait vardır. Bu, müəyyən mənada, auditin öz səciyyəvi xüsusiyyətləri ilə bağdırısa (auditor fəaliyyətinə başlamaq istəyənlər üçün bö-

yük həcmində ilkin kapitalın, bina və torpağın, çoxsaylı işçilərə ehtiyacın olmaması), digər tərəfdən də auditor fəaliyyəti üçün xüsusi icaza (lisensiya) alınğıñ ölkəmizdə kifayət qədər libe-rallaşması ilə əlaqədardır. Bir faktı nəzərinizə çatdırmaq istərdim. ABŞ-da auditor adı almaq üçün imtahanlarda iştirak edənlərin cəmi 11 faizi imtahanı müvəffəqiyyətlə vəro bilirlər. Bizdə isə bu rəqəm nəzərəçarpacaq dərəcədə yüksəkdir və ümumilikdə 69 faiz təşkil edir. Özü də bu göstərici 2000-ci ildə 58,3 faiz, 2001-ci ildə 70 faiz təşkil edirdi, 2002-ci ildə 73 faiza qədər artmışdır. Qeyd etmək istərdim ki, ölkə prezidentinin sahibkarlığın inkişafı ilə bağlı fərmanlarından sonra bütövlükdə audit, o cümlədən də auditor peşəsinə maraq xeyli artmışdır.

Bununla belə, auditor xidməti bazarında hələ də haqsız rəqabət hallarına səhəb olan amillərlə rastlaşırıq. Bu mənada, auditə xas olan bəzi cəhətləri göstərmək yerinə düşərdi, o cümlədən xidmət iştirakçılarının cari və perspektiv maraqlarının uzlaşmamasını. Belə ki, auditor təşkilatının cari marağı sifarişçi toplamaq ucbatından istənilən sifarişçi ilə müqavilə bağlamağı və "əlüstü" xidmət göstərməyi zəruri edirə, hər bir sifarişçiyə diqqətlə yanaşmaq və auditor təşkilatının nüfuzunun, eləcə də auditor peşəsinin imicinin yüksəldilməsi qayğısına qalmaq həmin təşkilatın perspektiv maraqlarının əsasını təşkil edir.

Audit bazarında haqlı rəqabətin təmin edilməsinə mane olan səhəblərdən damşarkən auditor xidmətinin qiyməti problemi gündəmə gəlir. Məsələ ondadır ki, bazar iqtisadiyyatına xas olan qiymətin tələb və təklif əsasında tənzimlənməsi mexanizmi audit sahəsində özünü heç də həmişə doğrultmur. Belə ki, audit bəlkə də yeganə sahədir ki, keyfiyyətsiz xidmət göstərilməsində həm icraçının (auditorun), həm də sifarişçinin (təsərrüfat subyekti) maraqları üst-üstə düşə bilər. Bu, aşağı qiymət və keyfiyyətsiz xidmət göstərilməsində - "qara audit" deyilən halarda özünü bürüzə verir. Lakin məsələ bundadır ki, həm

auditoru, həm də sisərişçini razi salan bələ bədnam "xidmət" auditin nəticələrində maraqlı olan (və əslində onların maraqlarının qorunması üçün auditü zəruri edən) tərəflərin - səhmdarlar, əmanatçıların, investorların və başqalarının maraqlarına ciddi ziyan vura bilər. Elə ona görə də auditor xidmətinin qiymətinin tənzimlənməsi, habelə auditin keyfiyyətinə nəzarətin təkmilləşdirilməsi, xüsusi şəhərəvət kəsb edir.

Sonda iso iqtisadi inkişafda audit sisteminin rolunu və əhəmiyyətini gücləndirə biləcək istiqamətləri tezis formasında məruzə etmək istərdim:

1) Auditin inkişafını şərtləndirən əsas amillərdən biri kimi beynəlxalq təsləblər səviyyəsində fəaliyyət göstərmək iqtidarında olan auditorların hazırlanması və onların ixtisas səviyyəsinin daim artırılması.

Bu məqsədə nəzərdə tutduğumuz digər tədbirlərlə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti və Auditorlar Palatası arasında bağlanacaq əməkdaşlıq haqqında saziş böyük ümid bəsləyirik. Bu sazişin əsas mahiyyətini maliyyə, mühasibat uçotu və audit sahəsində dönyanın qabaqcıl ölkələrinin təcrübəsini ümumiləşdirmək, ölkənin gələcəyi namənə daha kamil mütxəssislər yetişdirmək təşkil edir.

Məlumat üçün bildirirəm ki, ölkə prezidentinin məlum fərmanlarını əsas tutaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Sahibkarlar (İşçögötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə də əməkdaşlıq sazişləri artıq razılaşdırılıb;

2) Beynəlxalq audit praktikasında geniş tətbiq olunan fəaliyyət növlerinin və metodlarının tətbiqi ölkəmizdə hədəfə təşkilatları da şəhər olunmaqla, bütün iri qurumlarda daxili auditin təşkilinin həyata keçirilməsini tələb edir. Bu, Dünya Bankı tərəfindən də dəsteklənən bir təklifdir;

3) Dünya audit praktikasında qəbul olunduğu kimi, Azərbaycan Respublikasında da təsərrüfat idarəətməsinin auditinin, ekoloji auditin təşkili və həyata keçirilməsi mühüm yer tutmalıdır;

4) Beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı tərəfindən Azərbaycan auditinin inkişafı üzrə irəli sürülen təkliflərin müvafiq qurumlar tərəfindən dəstəklənməsi sahibkarlıq bu qolunun tərəqqisi üçün önəmli rol oynamış olardı. O cümlədən auditdən keçməsi tələb olunan hüquqi şəxslərin sihisinin vahid bir qanunvericilik sənədində, daha yaxşıdır ki, Mülki Məcəllədə eks etdirilməsi;

5) Beynəlxalq audit standartlarının təmliqlə qəbul edilməsi və onların dövlət qeydiyyatına alınması;

6) Beynəlxalq əlaqələrin gücləndirilməsi, peşkar auditorların Etika Komissiyasının yaradılması və bu qəbildən olan həlli vacib digər problemlər.

Son olaraq, əmin edirəm ki, Azərbaycan auditorları ölkə iqtisadiyyatının, o cümlədən də azad sahibkarlığın inkişaf etdirilməsi üçün əllərindən gələni edəcək və iqtisadi İslahatların bütünlükə reallaşması üçün səylərini asırğomayaçılardır.

APREI 2003-erü II

## AZƏRBAYCANDA AUDİT: TƏŞƏKKÜLÜ, İNKİŞAFI VƏ PERSPEKTİVLƏRİ

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalannmış "Auditor xidməti haqqında" 1994-cü il 16 sentyabr tarixli Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 10-cu ildönümü tamam olur. Ölkə auditorları üçün çox əlamətdar olan bu tarixi hadisə ərəfəsində Azərbaycan auditinin on il-də keçdiyi inkişaf yolundan söz açarkən, hər seydən əvvəl, sonsuz minnətdarlıq hissi ilə qeyd etməyi vacib sayırıq ki, Azərbaycan Respublikasının hər bir vətəndaşında, təleyin hökmü ilə dövranın müxtəlif güşələrinə səpələnmiş coxsaylı soydaşlarımızda və yaxın-uzaq ellərdəki dostlarımızda, xeyir-xaharalarımızda Vətənimizin bu günü və sabahı üçün qanuni ifti-

---

*xar hissi doğuran bütün nailiyyətlərimiz kimi, "Auditor xidməti haqqında" Qanunun qəbul edilməsi və bunun əsasında ölkədə milli audit sisteminin hərəkətli formalaşdırınca inkişaf etməsi də bilavasitə müstəqil Azərbaycan dövlətinin banisi və qu-rucusu, ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.*

Xalqın təkidlə tələbi ilə, taleyüklü bir məqamda ölkədə siyasi rəhbərliyə qayıdan Heydər Əliyevin işləyiş hazırladığı və sərt planlı təsərrüfat sistemindən bazar münasibətlərinə keçidin bitkin konsepsiyası olan iqtisadi inkişaf strategiyası tarixən qısa müddət ərzində Azərbaycanda sosial-iqtisadi inkişafın ayrı-ayrı istiqamətlərini şəhər edən və yeni iqtisadi-mülkiyyət münasibətlərinin formallaşmasını və hüquqi tənzimlənməsini nəzərdə tutan mükəmməl qanunvericilik bazasının formallaşdırılmasına, idarəetmə və nəzarət strukturunun təkmilləşdirilməsinə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə, MDB məkanında analoqu olmayan torpaq islahatının aparılmasına, sahibkarlığın ardıcıl inkişaf etdirilməsinə, bank-maliyyə, vergi və gömrük sistemlerinin sivil dünya təcrübəsi əsasında qurulmasına, investisiyaların qorunması və təşviqi üçün möhkəm zəmin yaradılmasına, xarici iqtisadi fəaliyyətin hər vasitə ilə genişləndirilməsinə, transmili və transkontinental layihələrin həyata keçirilməsində, beynəlxalq integrasiya proseslərində ölkəmizin fəal iştirakına nail olunmasına, ümumilikdə isə iqtisadi inkişafın bütün əsas göstəricilərinə görə Azərbaycanın MDB dövlətləri arasında öncül mövqelərə çıxmasına və beynəlxalq maliyyə təsisatlarının dəyərləndirmələrində "sabit və dinamik inkişaf edən ölkə" imicini qazanmasına imkan yaratmışdır.

\*\*\*

Yetmiş ildən artıq bir müddət ərzində kommunist ideolojiyasına, inzibati-amirlik idarəetməsinə əsaslanan İttifaq dövlətinin tərkibində olmuş Azərbaycan Respublikasının müstəqil, demokratik inkişaf yoluna qədəm qoymasından sonra ölkədə milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasına başlanması, mülkiyyət çoxnövlülüyünün hərəkətar edilməsi, azad

---

sahibkarlığın məqsədyönlü şəkildə genişləndirilməsi və elə bu əsasda da bazar iqtisadiyyatına xas olan mülkiyyət münasibətlərinin formallaşdırılması, planlı sosialist təsərrüfatçılığı üçün "arzuolunmaz" sayılan maliyyə-təsərrüfat subyektlərinin - səhmdar cəmiyyətləri, kommersiya bankları, birləşmələr, xarici investisiyali müəssisələr, investisiya təsisatları, maliyyə-sənaye qrupları və digər qurumların yaranması ölkədə maliyyə nəzarəti sisteminin də yeni əsaslar üzrə qurulmasını zərurətə çevirdi. Bu zərurət həm də mülkiyyət münasibətlərinin köklü surətdə dəyişdiyi bir şəraitdə yeni idarəetmə sisteminin və metodlarının tətbiq edilməsi tələbindən irəli gəldi: çünki inzibati-amirlik metodlarına əsaslanan idarəetmə sisteminin nəzarət və təftiş metodları yeni iqtisadi şəraitdə mütərəqqi nəzarət funksiyası rolunu oynaya bilməzdi. 90-ci illərin ortalarından Azərbaycan Respublikasında həyata keçirilən radikal iqtisadi islahatlar və idarəetmə sisteminin təkmilləşdirilməsi, xəzinədarlıq sisteminin yaradılması, nazirlik, komitə və başqa mərkəzi icra hakimiyyəti orqanlarında mövcud olan nəzarət-təftiş qurumlarının ləğv olunması, iqtisadi sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin möhdudlaşdırılması və yoxlamalarla möşgül olan müvafiq qurumların ləğv edilməsi, dövlət orqanlarına onların öz səlahiyyətlərinə aid olmayan yoxlamaların aparılmasıının qadağan edilməsi və bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən digər məqsədyönlü tədbirlər ölkədə beynəlxalq standartlara cavab verən maliyyə nəzarəti sisteminin qurulması və inkişafı üçün zəruri şərait yaradırdı.

Bələliklə, maliyyə nəzarətinin geniş yayılmış və mütərəqqi formasiyi olan auditin (auditor xidmətinin), dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da tətbiqi həyatı tələbata döndü. Audit, hər şeydən əvvəl, müstəqil (kənar) nəzarət olduğu üçün auditor yoxlamasının nəticələrindən asılı olanların heç bir müdaxiləsi və ya təzyiqi olmadan təsərrüfat subyektlərində maliyyə hesabatlarının mötəbərliyini daha obyektiv və düzgün müəyyənləşdirməyi, bunun əsasında isə cəmiyyətdə ma-

liyyə şəffaflığını təmin etməyə, tərəflər arasında maliyyə münasibətlərini və vergiçiyəni düzgün qurmağa imkan verir. Ona görə də cəmiyyət həyatında peşkar auditə tələbat durmadan artır və bu, bir tərəfdən, sahibkarlığın və kapital bazarının özünütənzimləmə meylinin inkişafı, işgüzar tərəfdaşlar arasında qarşılıqlı inama əsaslanan maliyyə münasibətlərinin yaradılması zərurəti ilə bağlıdır, digər tərəfdən isə dövlətin özünün də auditdə marağının olması ilə əlaqədardır.

Ölkədə hərbi-siyasi əziziyətin o qədər də ürəkaçan olmadığı, iqtisadiyyatda hökm sürən tənzəzzülün qarşısını almaq və onun inkişafını dövlət başçısının qətiyyətlə bayan etdiyi bazar münasibətləri müstəvəsinə keçirmək üçün ilkin-müqəddəmə şərtlərin, bütövlükdə isə siyasi-iqtisadi sabitliyin hələ tam təmin olunmadığı bir vaxtda "Auditor xidməti haqqında" Qanunun layihəsinin parlamentin müzakirəsinə çıxarılması, əməli müzakirələrdən sonra qəbul olunması və on nəhayət, 1994-cü il sentyabrın 16-da ölkə prezidenti tərəfindən imzalanması Azərbaycanın dövlət müstəqilliyinin banisi və yeni Azərbaycan quruculuğunun memarı, ümumimilli liderimiz Heydər Əliyevin demokratik dünya döyərlərinə sədاقətinin, bazar iqtisadiyyatına keçidin reallaşdırılması istiqamətində rəhbər qətiyyətinin və bazar infrastrukturları sistemində auditə verdiyi dəyər və əhəmiyyətin parlaq təzahürü idi.

Sonralar ölkədə qanun yaradıcılığı işi intensiv xarakter alıncaya, cəmiyyət həyatının bütün sahələrində demokratiya dərinləşdikcə bu sahələri şəhərə edən qanunvericilik aktlarının keçid dövründə xas olan bir tərzdə müntəzəm olaraq təkmilləşdirilməsi və yeniləşdirilməsi üzrə aparılan məqsədyönlü işlər, mülkiyyət münasibətlərinin, iqtisadi-maliyyə əziliyyətinin normativ hüquqi bazasında baş verən dəyişikliklər audit qanunverciliyinin də təkmilləşməsinə səbəb olmuş, "Auditor xidməti haqqında" 1994-cü il 16 sentyabr tarixli Qanunda bir neçə dəfə müxtəlif səciyyəli dəyişiklik və əlavələr edilməklə yanaşı, "Mühasibat uçotu haqqında", "Azərbaycan Respublikasının

Milli Bankı haqqında", "Kredit ittifaqları haqqında", "Sığorta haqqında", "Maliyyə-səçəye qrupları haqqında", "Prokurorluq haqqında", "Məhdud məsuliyyətli müəssisələr haqqında", "İnvestisiya fondları haqqında", "Ötrəf mühitin mühafizəsi haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Hesablaşma Palatası haqqında", "Yerli (bələdiyyə) vergilər və ödönçlər haqqında", "Büdcə sistemi haqqında", "İchbari ekoloji siğorta haqqında", "Banklar haqqında" Azərbaycan Respublikası qanunlarında, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, iqtisadi-maliyyə əziliyyətinə dair əvvəllər qəbul edilmiş bir sıra qanunları da özündə cəmləşdirilmiş Mülki Məcəllədə və Vergi Məcəlləsində, habelə ölkə prezidentinin imzaladığı 10-dək fərman və sərəncamda auditin yeri və rolü da aydın və birmənəli şəkildə hüquqi təsbitini tapmışdır.

"Auditor xidməti haqqında" Qanunun 9-cu maddəsinə görə, ölkədə auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmış normativ aktların layihələrim, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafələrini müdafiə etmək; öz əziliyyətində "Auditor xidməti haqqında" Qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditor təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədiylə yaradılan və 1996-ci il aprelin 4-dən əziliyyətə başlayan Azərbaycan Respublikasının Auditorlar Palatası da ötən illər ərzində milli audit sisteminin normativ hüquqi bazasının formalaşması sahəsində xeyli iş görmüşdür.

Öz əziliyyətində "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" Əsasnaməni, qüvvədə olan digər qanunvericilik aktlarını, Palata Şurasının qərarlarını və iş planını rəhbər tutan Azərbaycan Respublikasının Auditorlar Palatası ölkə orzusunda auditor xidmətinin dövlət tənzimlənmə-

sinin təmin olunması və auditorların fəaliyyətinə nəzarətin təşkili məqsədilə beynəlxalq audit standartlarına və Azərbaycan Respublikasının qanunvericilik aktlarına müvafiq olaraq, 35 əsas və 3 köməkçi (xidmətdeci) milli audit standartı, "Auditorların Peşə Etikası Məcəlləsi". 30-dək təlimat, tövsiyə və metodiki göstəriş, habelə sahəvi auditlərin aparılmasına dair 7 program işleyib hazırlamış və tətbiq olunmaq üçün auditorlara tövsiyə etmişdir. Milli audit standartlarından beşi ("Auditorun yekun sənədləri", "Auditin planlaşdırılması", "Mühasibat hesabatlarında təhriflər aşkar etdiğədə auditorun hərəkəti", "Təsərrüfat subyektimin rəhbərliyi tərəfindən auditora təqdim edilən məlumatlar" və "Təsərrüfat subyektlərinin mühasibat (maliyyə) hesabatının auditi zamanı normativ hüquqi aktların nəzərə alınması haqqında təlimat") Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına götürülərək, normativ hüquqi aktların dövlət qeydiyyatı haqqında şəhadətnamə almışdır.

Bəzəkliklə, on il ərzində Azərbaycanda auditor xidmətini müttəqiqi dünya təcrübəsinə uyğun şəkildə təşkil etmək və tənzimləmək, milli audit sisteminin perspektiv inkişafını təmin etmək üçün mükəmməl qanunvericilik və normativ hüquqi baza yaratmağa nail olunmuşdur.

Ölkə qanunvericiliyinə görə, auditor fəaliyyəti sahibkarlığın xüsusi razılıq (lisenziya) tələb edən bir növüdür və Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti göstərmək hüququ verən lisensiyyaların verilməsi Auditorlar Palatasının səlahiyyətlərinə aid edilmişdir. Eyni zamanda, "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununa görə, auditor adı almaq, yəni auditor fəaliyyəti göstərmək hüququ verən lisenziyanı əldə etmək üçün fiziki şəxslər müəyyən olunmuş qayda da imtahan verməlidirlər.

Auditorlar Palatası auditor adı almaq üçün imtahanların təşkili və keçirilməsinə kadr hazırlığı sahəsində fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi baxır. Yeri gölmüşkən, burada

"hazırlıq" ifadəsi o mənada işlədir ki, auditor adı almaq üçün imtahanların təşkili və keçirilməsi, sadəcə olaraq, müyyən sayıda iddiaçıdan orzızlər toplandıqdan sonra, təyin olunmuş vaxtda imtahan komissiyasının üzvləri ilə imtahan verənlərin üz-üzə oturub konkret mövzular ətrafında sual-cavab etməsi və yekunda cavabların qiymətləndirilməsi prosesindən ibarət olmur, ümumiyyətlə, praktikada belə bir yanaşma da əs拉 məmkün deyildir. Səbəbi də budur ki, əvvələ, ölkənin ali təhsil müəssisələrində müvafiq ixtisasa yiylənənlərin hazırlıq səviyyəsi yenidən hazırlıq keçmədən auditor fəaliyyəti ilə məşğul olmaq üçün praktik tələblərə cavab vermır; digər tərəfdən isə, qanunvericiliyə görə, auditor hüququnu əldə etmək üçün, sadəcə, ali təhsil diplomuna malik olmaq yox, mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşunas ixtisaslarından biri üzrə ali təhsilsə və ixtisas üzrə azi üç il iş stajına malik olmaq tələb edilir. Müşahidələr isə göstərir ki, praktik cəhətdən bu halda da iddiaçının auditor adı almaq üçün müyyən edilmiş imtahan programının öhdəsindən gəlməsi müvafiq əlavə hazırlıq keçmədən məmkün deyildir. Ona görə də, Auditorlar Palatası, beynəlxalq audit qurumlarının tövsiyələrini nəzərə almaqla, hazırlanmış imtahan proqramları əsasında iddiaçilar üçün 220 saatlıq hazırlıq kursları keçirməli olur, bilavasitə imtahanların özünü isə yüksək səviyyəli mütəxəssislərin apardıqları nəzəri və praktik məşğələlərin yekunlarına əsasən təşkil edir.

Auditor adı almaq istəyən fiziki şəxslər üçün Auditorlar Palatası tərəfindən 15 dəfə imtahan hazırlıq kursu təşkil edilmiş, həmin imtahanlarda Azərbaycan Respublikasının 329 vətəndaşı iştirak etmiş və onlardan 241 nəfəri imtahanlarda müvafiq natiqə göstərərək, auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almaq hüququ qazanmışdır. Ümumiyyətlə, 2004-cü il iyulun 1-dək Auditorlar Palatası tərəfindən 59 hüquqi şəxş (o cümlədən 8 xarici hüquqi şəxş) və 234 fiziki şəxş auditor li-

senziyası verilmiştir. Auditor lisensiyesi almış fiziki şəxslərin 89%-i iqtisadçı, 5%-i hüquqşunas, 4%-i mühəsibat uçotu və 2%-i maliyyəçi ixtisasları üzrə ali təhsil və ixtisas üzrə azı 3 illik iş stajına malik Azərbaycan vətəndaşları olmuşlar.

Auditorlar Palatası həmcinin auditor kadrlarının peşə-ixtisas səviyyəsinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır və bu sahədə işin on müxtəlif forma və metodlarından istifadə edir. O cümlədən Palatanın özündə xüsusi program əsasında auditorlar üçün ixtisasartırma kursları təşkil olunur; beynəlxalq və regional təşkilatların humanitar yardım proqramları çərçivəsində Azərbaycanda və onun hədudlarından kənarda, habelə beynəlxalq və regional audit qurumlarının dünyanın müxtəlif güşələrində keçirdiyi təlim kurslarında auditorların və audit mütxəssislərinin iştirakı təmin olunur; təmsilçilərimiz həm xaricdə, həm də ölkə daxilində müxtəlif miqyaslı və səviyyəli peşə tədbirlərində iştirak edirlər və s.

Yeri gəlməkən, Auditorlar Palatası özünün beynəlxalq əlaqələr üzrə fəaliyyətinə - beynəlxalq və regional peşə qurumlarında təmsilçiliyə, ikitarəfli əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə də məhz mütərəqqi xarici audit təcrübəsinin öyrənilməsi, milli kadrlara çatdırılması və yerli xüsusiyyətlər nəzərə alınmaqla, ölkədə tətbiq edilməsi baxımından yanaşır. Hazırda Palatanın nüfuzlu peşə qurumlardında - Mühəsiblərin və Auditorların "Avrasiya" Beynəlxalq Regional Federasiyasında və Avropa Mühəsiblər və Auditorlar Federasiyasında təməhüquqlu üzv və Beynəlxalq Mühəsiblər Federasiyasında müxbir üzv sıfıro təmsilçiliyi, bütün dünyada daxili audit peşəsinin nüfuzlu lideri kimi tanınan beynəlxalq Daxili Auditorlar İstítutunun (IA) ölkəmizdə "Audit-Azərbaycan" bölməsinin yaradılması və dövlət qeydiyyatından keçmiş ictimal birlik kimi səmərəli fəaliyyət göstərməsinə nail olunması, Rusiya Federasiyası Auditorlar Kollegiyası, Türkiyə Daxili Auditorlar İstítutu, Ukrayna Peşəkar Mühəsiblər və Auditorlar Federasiyası ilə əməkdaşlıq barədə niy-

yət protokollarının imzalanması, AFR, Pakistan, Slovakiya, Gürcüstan, Qırğızıstan və digər ölkələrin audit qurumları ilə intensiv işgüzər əlaqələr həm də Azərbaycan auditorlarının peşə-ixtisas səviyyəsinin müntəzəm olaraq təkmilləşdirilməsi məqsədlərinə xidmət edir.

Bundan əlavə, Auditorlar Palatası Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Dövlət İqtisad Universiteti və Sahibkarlar (İşsənətçilər) Təşkilatları Milli Konfederasiyası ilə partnörlük sazişləri bağlanmış, digər məsələlərlə yanaşı, kadr hazırlığı və auditorların ixtisasartırılması istiqamətində fəaliyyətdə bu əməkdaşlıq imkanlarından da səmərəli şəkildə böhrələnməyə çalışır.

Fəaliyyət göstərdiyi ilk illərdən etibarən Auditorlar Palatasının çoxcəhətli fəaliyyətdən mühüm yer tutan təbliğat və nəşr işləri də həm sahibkarlıq fəaliyyətinin bir növü olan auditor xidmətinin təbliğinə, dövlətin maliyyə-iqtisadi fəaliyyətinin həyatı keçirilməsi, iqtisadi demokratianın genişləndirilməsi və ölkədə maliyyə şəffaflığının bərqrar edilməsi və zifolərinin həllində auditin yeri və rolü barədə dolğun təsvirlərin formallaşmasına, cəmiyyət tərəfindən auditin idarəetmə prosesində nəzarət-analitik infrastruktur kimi qəbul edilməsinə yardımçı olmaq, həm də auditor kadrlarının hazırlanması və onların peşə-ixtisas səviyyəsinin yüksəldilməsinə kömək etmək məqsədi güdür.

1996-2004-cü illərdə Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının qüvvəsi ilə hazırlanaraq nəşr etdirilmiş "Audit. İzahlı lügət" və "Auditin əsasları" adlı kitablar, "Audit" dərs vəsaiti, "Audit. Qanunvericilik və normativ sənədlər" ikiçildiliyi, "Azərbaycanda audit: təşəkküldən inkişafa doğru (1996-2001-ci illər)" icmal-məlumat kitabı, "Daxili audit" tədris-praktika vəsaiti, "Azərbaycanın milli audit standartları" və "Daxili audit standartları" topluları, "Auditorların Peşə Etikası Məcəlləsi", çoxsayılı tematik yaddaş-bukletlər, təqvimlər və s. təkcə auditorlar və audit mütxəssisləri tərəfin-

dən deyil, həm də iqtisadiyyat profilli təhsil müəssisələrinin professor-müslüm heyətləri, tələbə, magistrant və aspirantları tərəfindən gərəkli mənbə kimi yüksək qiymətləndirilmişdir.

2000-ci ilin iyul ayından Palatanın təsisçiliyi ilə nəşr edilən aylıq "İqtisadiyyat və audit" elmi-praktik jurnalı təkcə auditin nəzəri və praktik problemlərinin deyil, həm də bütövlükdə bazar iqtisadiyyatının aktual məsələlərinin tədqiqi və işıqlandırılması sahəsində respublikada nüfuzlu bir dövri nəşrə çevrilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrlər kataloquna daxil edilmişdir.

Bələdliklə, milli audit sisteminin formallaşmasına və inkişafına ardıcıl dövlət qayğısı, Auditorlar Palatasının ölkədə auditor xidmətinin təşkili və tənzimlənməsi istiqamətində bəzi məqamlarına toxunduğumuz məqsədyönlü fəaliyyəti Azərbaycanda auditin hər üç qolunun - həm dövlət auditinin (Azərbaycan Respublikası Hesablaşma Palatasının timsalında), həm kənar (müstəqil) auditin (Auditorlar Palatasının timsalında) və həm də daxili auditin ("Audit-Azərbaycan" İctimai Birliyinin timsalında) hərtərəfli inkişafı, auditor xidmətləri bazarının genişlənməsi və auditin keyfiyyət səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi üçün hərtərəfli imkan və şərait yaratmışdır.

Auditin "özünü göstərmək", gərəkliliyini sübuta yetirmək meydani kimi qəbul edilən auditor xidməti bazarı, bütün dünyada olduğu kimi, Azərbaycanda da öz xidmətlərini təklif edən təcrübəli və peşəkar auditorlarla (auditor təşkilatları ilə) bu xidmətlərə cəhətiyəci olan və onlardan istifadə edən fiziki və hüquqi şəxslər arasındakı əlaqələrin tənzimləndiyi mökan kimi çıxış edir. Auditorlarla auditor xidmətinin istifadəçiləri (sifarişçilər) arasındaki əlaqələr iki istiqamətdə inkişaf edir: birincisi, qanunvericiliklə məcburi auditdən keçməli olan təsərrüfat subyektləri; ikincisi, auditor xidmətindən könülü istifadə edən təsərrüfat subyektləri. Hər iki halda auditor xidməti sirf tələb və təklif amili ilə tənzimlənir və bu yanaşma auditor xidmətinin istifadəsində sifarişçiye böyük se-

çim imkanı yaratmaqla, auditin həyata keçirilməsində keyfiyyət amilinin əsas götürülməsini şərtləndirir. Bu mənada auditin tədqiqi və təşkili ilə bağlı məsələlər bütövlükdə audit sisteminin inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu üçün xidmət bazarının və auditor fəaliyyətinin əməli problemlərinin öyrənilməsi istiqamətində Auditorlar Palatası tərəfindən ardıcıl olaraq həyata keçirilən tədbirlər bazar infrastrukturları sistemində auditin rolunun yüksəldilməsinə əlverişli zəmin yaradır.

Azərbaycanda auditor xidmətləri bazarının inkişafı ölkədə bazar münasibətlərinə kecidin əsasını müəyyən edən və iqtisadi-maliyyə fəaliyyətinə tənzimləyən qanunvericilik bazasının formallaşdırılması, iqtisadi həyatın ayrı-ayrı sahələrini əhatə edən düşüncümüş islahatların və struktur dəyişikliklərinin həyata keçirilməsi, azad sahibkarlığa və vətəndaş təşəbbüskarlığına geniş meydən veriləsi, investisiya fəaliyyətinin gücləndirilməsi üçün dövlət səviyyəsində ardıcıl tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə başlanılmışdır. Auditorlar Palatasının yaradılması, auditor fəaliyyəti ilə məşğul olan səbst auditorların və auditor təşkilatlarının, xarici auditor təşkilatları filial və ya nümayəndəliklərinin Auditorlar Palatasından lisenziya alaraq fəaliyyətə başlaması da məhz bu dövrdə təsadüf etmişdir.

Fəaliyyətin ilk illərində Auditorlar Palatası da, özünün Əsasnaməsində göstərildiyi kimi, auditor xidmətlərinin göstəriləməsi ilə məşğul olmuş, respublika ərazisində auditor fəaliyyətinin daha rəvan inkişafına nail olmaq və bölgələrdə fəaliyyət göstərən təsərrüfat subyektlərini də auditor xidmətləri ilə əhatə etmək məqsədilə, Bakı şəhəri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında, Gəncə, Sumqayıt və Lənkəran şəhərlərində, Kürdəmir, Zərdab, Şəmkir və Quba rayonlarında da auditor təşkilatları təsis etmişdir. Lakin sonrakı illər də - artıq regional inkişafın sürətlənməsi, sahibkarlıq mühitinin daha əlverişli xarakter alması və buna müvafiq olaraq,

auditə tələbatın, auditor peşəsinə, auditor fəaliyyətinin genişləndirilməsinə ictimai marağın artması ilə əlaqədar Auditorlar Palatası bilavasitə auditor xidməti göstərməklə bağlı fəaliyyətini dayandırmış, auditor təşkilatları təsis etmək praktikasından imtina etmiş və hətta təsisçisi olduğu, maliyyə-təsərrüfat göstəriciləri baxımından özünü doğrultmayan bəzi təşkilatların fəaliyyətinə də xitab vermişdir. Bunun əzəzində Palata əsas diqqətini ayrı-ayrı sərbəst auditorlar və auditor təşkilatları tərəfindən auditor xidməti bazarında haqsız rəqabətə zəmin yaradan və auditorun peşə etikasına uyğun gəlməyan tərzdə münasibətlər qurulması, aşağı keyfiyyətli audit aparılması, xidmət üzrə müqavilə haqlarının müyyəyen olunmasında auditorun peşə inicimə xələl götürən üsullara rəvəc verilməsi - müqavilə qiymətlərinin sümü surətdə azaldılması, gəlirlərin gizləndirməsi və beləliklə də, dövlətə və sahibkarlara zərər vurulması kimi negativ halları aradan götürmək, auditor etikasına və mövcud normativ hüquqi aktlara riayət edən auditorların və sıfarişçi təsərrüfat subyektlərinin qanuni hüquq və mənafətlərinin qorunması, vergidən yoxma hallarının qarşısının alınması və dövlət bütçəsinə daxil olmalı vəsaitlərin düzgün hesablaşmasının təmin edilməsi məqsədilə təsirli tədbirlərin həyata keçirilməsinə yönəltmişdir; o cümlədən mövcud qanunvericilik aktlarına və standartlara əməl etməyən auditorların (auditor təşkilatlarının) apardıqları auditorların Auditorlar Palatasının təşəbbüsü və tapşırığı ilə təkrar auditə dəha geniş şəkildə cəlb olunmasına, bir auditorla müqavilə bağlanmış və sonradan onun xidmətindən imtina edərək digər auditorla aşağı məbləğdə müqavilə bağlayan təsərrüfat subyektlərindən aparılmış auditlərin keyfiyyətinin audit standartlarına uyğunluğunun araşdırılmasına diqqəti artırmışdır.

Bütün bunlar isə son nticədə həm auditor xidməti göstərmək üçün bağlanmış müqavilələrin sayının və həm də xidmətin həcmiñin dinamik artmasına əhəmiyyətli dərəcədə təsir göstərmüşdür. Belə ki, Palatanın yaradıldığı 1996-ci ildə res-

publikada cəmi 8 auditor təşkilatı (o cümlədən 3 xarici auditor təşkilatının filial və ya nümayəndəliyi) və 2 sərbəst auditor fəaliyyət göstərmmiş, onların qüvvəsi ilə 179 təsərrüfat subyektiñə 3300,0 milyon manatlıq auditor xidməti göstərilmişdir; üstəlik, ümumi xidmətlərin 5/6 hissəsindən də çoxu - 87,4 faizi xarici auditor təşkilatları təmsilçilərinin, 11,7 faizi yerli auditor təşkilatlarının və yalnız 0,9 faizi sərbəst auditorların payına düşmüştür. Aparılan məqsədönlü işlərin və bu na uyğun olaraq, Azərbaycan əməniyyətində auditin yaşamaq haqqı qazanmasının nticəsi kimi, göstərilən istiqamətlərdə qısa vaxt ərzində əhəmiyyətli irəliləyişlər əldə edilmişdir. Beləliklə, 2004-cü il iyulun 1-i vəziyyətinə respublikada 47 auditor təşkilatı (o cümlədən 5 xarici auditor təşkilatının filial və ya nümayəndəliyi) və 51 sərbəst auditor fəaliyyət göstərmışdır. Sonuncu hesabat ilində - 2003-cü ildə respublikada təsərrüfat subyektlərinə 3587 və ya 1996-ci ildəkinə nisbətən təxminən 20 dəfə çox müqavilə üzrə 28482,3 milyon manatlıq və ya 1996-ci ildəkinə nisbətən təxminən 8,6 dəfə çox auditor xidməti göstərilmişdir. Eyni zamanda, 1996-ci illə müqayisədə xidmətin ümumi həcmində xarici auditor təşkilatlarının filial və ya nümayəndəliklərinin payı 29,8 bənd-faiz alarıq 57,6 faiz təşkil etmiş, yerli auditor təşkilatlarının və sərbəst auditorların payı isə, müvafiq olaraq, 19,0 və 10,8 faiz-bənd artıraq, uyğun surətdə 30,7 və 10,8 faiza qalxmışdır.

\*\*\*

Azərbaycanda auditin on illik təşəkkül və inkişaf təcrübəsi qeyd olunanlarla yanaşı, milli audit sistemində bəzi məsələlərin təxirəsalınmaz həllini zəruri edir. Bunlara aşağıdakılardır aid etmək olar:

- ✓ auditin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və iqtisadi subyektlər tərəfindən audit qanunvericiliyinə əməl olunmasının təmin edilməsi, auditor məsuliyyətinin siğortalanması;
- ✓ auditor kadrlarının hazırlanması və ixtisasartırma sisteminin yenidən qurulması; bu prosesdə müvafiq ali təhsil müəs-

sisələri ilə Auditorlar Palatasının əlbir fəaliyyətinin vəhdətinə nail olunması;

- ✓ auditin təşkilimin forma və metodlarının beynəlxalq təcrübə, ilk növbədə, keçid iqtisadiyyatı ölkələrinin audit təcrübəsi əsasında islahatı;

- ✓ auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi və ona nəzarətin təkmilləşdirilməsi;

- ✓ audit sisteminde tənzimlənmənin, habelə maliyyə intizamının gücləndirilməsi, bündən vəsaitlərindən səmərəli və təyinatlı üzərə istifadə, korrupsiyaya qarşı mübarizə məsələləri sahəsində səlahiyyətli dövlət orqanları ilə əlaqələrin yenidən qurulması.

Bazar infrastrukturunu olmaq etibarı ilə milli iqtisadiyyatın, ilk növbədə də, sahibkarlığın inkişafına auditin töhfəsini daha da artırmaq üçün auditor xidmətinin daha geniş anlamda qəbul edilməsi, həmin anlayışa sıfarişçilərə iqtisadi strategiyaya dair məsləhət və tövsiyələr verməkdən tətmiş optimallaşdırma məsələlərinə qədər şəhərli bir xidmət sahəsinin daxil edilməsi tələb olunur. Ölkəmizdə elə bir audit sistemi qurulmalıdır ki, onun fəaliyyətinin müümü istiqamətlərindən biri iqtisadiyyat-maliyyə sahəsində təkcə mövəud durumu göstərmək yox, daha çox bu sahədə inkişafın perspektiv istiqamətlərini aşkara çıxarmaq olsun.

Beynəlxalq audit praktikasında geniş tətbiq olunan fəaliyyət növlərinin və metodlarının tətbiqi ölkəmizdə auditin təşkilinin əsas istiqamətləri kimi müümü əhəmiyyət kəsb edir. Məsələn, dünya audit praktikasında qəbul olunduğu kimi, Azərbaycan Respublikasında da təsərrüfat idarəetməsinin auditinin təşkili və həyata keçirilməsi müümü yer tutmalıdır.

Bazar iqtisadiyyatı və təsərrüfat subyektlərinin sayının artması şəraitində, dünya təcrübəsinə uyğun olaraq, ölkəmizdə də yeni ekoloji sahibkarlıq mədəniyyətinin formalasdırılması və inkişafı zərurətə çevrilir. Bununla əlaqədar bir çox xarici dövlətlərdə müvəffəqiyətlə tətbiq olunan ekoloji auditin formalasdırılması və inkişafı xüsusi əhəmiyyət daşıyır.

Araşdırmalar göstərir ki, mövcud qanunvericiliyə görə, məcburi auditdən keçməli olan təsərrüfat subyektlərinin müayyən hissəsi auditdən keçmir, maliyyə hesabatlarını dərc etdirmir, yaxud bu hesabatları dərc etdirərkən onun dürüstlüyünü auditor rəyi ilə təsdiqləmirlər. Halbuki xüsusi qanunvericilik aktları ilə yanaşı, Azərbaycan Respublikasının Vergi Məcəllasında da məcburi auditdən keçməli olan təsərrüfat subyektlərinin öz hesabatlarını dövlət vergi orqanlarına təqdim edərkən (və ya mətbuatda dərc etdirərkən) auditor rəyinin əlavə olunması hesabatın mütləq ünsürü, vergi ödəyicilərinin vəzifəsi kimi təsbit edilmişdir.

Auditin təşkili bu sahədə yol verilə biləcək hər hansı bir inisiallaşdırma və ya haqsız rəqabət hallarına qarşı kompleks tədbirlərin işlənilib hazırlanmasını tələb edir. Auditor xidməti bazarında haqlı rəqabətin təmin edilməsinə mane olan səbəblərən dənişərkən qeyd etmək lazımdır ki, auditor xidmətinin qiymətinin bazar iqtisadiyyatına xas olan tərzə - tələb və təklif əsasında tənzimlənməsi mexanizmi audit sahəsində özünü heç də həmişə doğrultmur. Çünkü audit bəlkə də yeganə sahədir ki, keyfiyyətsiz xidmət göstərilməsində icraçı (auditor) ilə sıfarişçinin (təsərrüfat subyekti) maraqları üst-üstə düşü bilər. Bu, aşağı qiymətə və keyfiyyətsiz xidmət göstərilməsində - "qara audit" deyilən hallarda özünü bürüza verir. Lakin həm auditoru, həm də sıfarişçini razi salan belə bədnam "xidmət" auditin nöticələrində maraqlı olan (və əslinde onların maraqlarının qorunması üçün auditi zəruri edən) tərəflərin - səhmdarlar, əmanətçilərin, investorların və s. maraqlarına ciddi ziyan vura bilər. Elə ona görə də, auditor xidmətinin qiymətinin tənzimlənməsi əvvəzinə, auditin keyfiyyətinə nəzarət xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında audit sisteminin inkişafı konsepsiyasını həzərlayarkən biz qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla, daxili auditin ölkəmizdə geniş tətbiq edilməsini mü-

hüm bir vəzifə kimi qarşıya qoymuşuq. İndiki halda bu istiqamətdə aparılan işlər kütləvi xarakter almamışdır və zənnimizcə, bunun başlıca səbəblərdən biri, banklar istisna olunmaqla, iqtisadi-maliyyə fəaliyyətinin digər sahələrində daxili auditin təşkilinin qanunvericilik qaydasında təsbit olunmamasıdır.

Auditin inkişafını şərtləndirən əsas amillərdən biri də beynəlxalq tələblər səviyyəsində fəaliyyət göstərmək iqtidarında olan auditorların hazırlanması və onların ixtisas səviyyəsinin daim artırılmasıdır. Auditorların milli və beynəlxalq təcrübə baxımından hazırlanması mərhələsində göznlənilən nəticələrin əldə olunması üçün aşağıdakı xüsusiyyətləri nəzərə almaq xüsusilə vacibdir:

- ✓ auditor adı almaq istəyən şəxslər qarşısında ixtisasın əhəmiyyətliliyi baxımından zəruri tələblər qoymaq;
- ✓ hazırlıq kurslarında beynəlxalq təcrübəyə uyğun zəruri ixtisas səviyyəsinə yiyələnməni təmin etmək;
- ✓ hazırlıq kursları dövründə praktika (təcrübə) keçilməsini təşkil etmək;
- ✓ auditor adı almaq üçün imtahan vermiş şəxslərin bilik səviyyələrini müvafiq beynəlxalq təcrübəyə uyğun hazırlanacaq meyarlar üzrə qiymətləndirmək.

Audit sisteminin təşkilində əsas məsələlərdən biri müxtəlif səviyyəli auditlərin (dövlət audit, kənar audit və daxili audit) funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi və onlar arasında əlaqələrin tənzimlənməsidir. Auditin hər üç qolu sərbəst və müstəqil maliyyə nəzarəti qurumları olsalar da, iqtisadiyyatdakı mövcud maliyyə sistemlərinin qarşılıqlı əlaqə durumu onlar arasında six əməkdaşlıq qurulmasını şərtləndirir. Dünya təcrübəsi göstərir ki, yoxlamalar onların birgə iştirakı ilə keçirilə bilər, yaxud da onlar ayrı-ayrı yoxlama məsələlərini qarşılıqlı razılıq yolu ilə bir-birinə vərə bilərlər. Bununla yanaşı, dövlət audit, kənar (müstəqil) audit və daxili audit qurumları rəhbərliklərinin və mütəxəssislərinin iştirakı ilə müntəzəm keçirilən müzakirə və toplantılar bütövlükdə ölkədə auditin

karşısında duran problemlərin birgə söylərlə həlli üçün münbət zəmin rolunu oynaya bilər.

Kənar (müstəqil) auditlə daxili audit arasında da əlaqələrin genişlənməsinə xüsusi fikir verilməlidir. O cümlədən sifarişçi təsərrüfat subyektlərinin illik mühəsibat (maliyyə) hesabatlarının auditü və başqa auditlər aparılarkən daxili auditorların yoxlamalarının nəticələrindən kənar auditorların istifadə etməsi məqsədə uyğun olardı.

Hesablaşma Palatası ilə Auditorlar Palatası arasında əməkdaşlığın və qarşılıqli əlaqənin qurulması xüsusi əhəmiyyət daşıyır. Bu mənada Hesablaşma Palatası təsərrüfat subyektlərində aparılacaq müxtəlif auditlərin Auditorlar Palatasına sifariş edilməsini, Auditorlar Palatası isə bunların öz üzvləri vasitəsilə araşdırılmasını təmin etməlidir.

Hesablaşma Palatası ilə Auditorlar Palatası arasında əməkdaşlığın mühüm bir istiqaməti də aparılan auditlərin qayda, plan və proqramlarının birgə işlənməsini, habelə beynəlxalq standartlar və audit prosedurları əsasında milli audit standartlarının hazırlanmasını təmin etməkdir.

Azərbaycan Respublikasında auditin dünya standartları səviyyəsində təşkili ona yalnız mühəsibat uçotu kontekstində baxılmasını yox, idarəetmə prosesində nəzarət-analitik infrastruktur elementi kimi qəbul edilməsini tələb edir.

Audit sisteminin islahatı həmçinin onun mühəsibat uçotu və vergi sistemi ilə qarşılıqli əlaqədə inkişafını və tənzimlənməsini tələb edir. Bunu nəzərə alaraq, audit sisteminin beynəlxalq tələblərə uyğun islahatını həyata keçirməklə bərabər, respublikada mühəsibat uçotuna dair mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi, o cümlədən beynəlxalq mühəsibat uçotu standartlarının respublikamızda tətbiqinə nail olunması sahəsində işləri sürətləndirmək, habelə vergi orqanları ilə audit sistemi arasında qarşılıqlı əlaqə və koordinasiyanın həyata keçiriləsi üçün əməli tədbirlər görmək mühüm əhəmiyyətə malikdir.

\*\*\*

Beləliklə, qeyd edilənlərə yekun vuraraq demək lazımdır ki, audit müstəqil Azərbaycan Respublikasının bazar yönümlü iqtisadi strukturları sistemində möhkəm yer tutmuş, özünü əsl mənada müstəqil, qərəzsiz maliyyə nəzarəti sistemi kimi təsdiqləmiş. Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyət göstərdiyi müddət ərzində auditor xidməti ölkədə maliyyə şəffaflığının təmin edilməsinə nail olmaq istiqamətində xeyli iş görmüşdür. Bununla birləşdə müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən dövlət idarəetməsi sistemində və bazar iqtisadiyyatına keçid vəzifələrinin uğurlu həlli istiqamətində həyata keçirilən məqsədönlü işlər, dövlət başçısının "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli fərmanı və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)" ilə müəyyən edilmiş vəzifələr ölkəmizdə audit sistemini də təkmilləşdirməyi, onun hər üç qolu-nun maliyyə nəzarəti sistemində tam qüvvə ilə fəaliyyət göstərməsinə nail olmayı, başlıcası isə elə bir audit sistemi qurulmasını tələb edir ki, bu sistem daha çox iqtisadi inkişafın perspektivlərini aşkarlamaya yönəlsin.

*Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən-  
ləşdirilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab  
İlham Əliyev tərəfindən ardıcıl şəkildə həyata keçirilən da-  
xili və xarici siyaseti birmənəli şəkildə qəbul edən, bu siya-  
sətə fəal surətdə dəstək verən ölkə auditorları özlərinin bütün  
qüvvə və səylərini, bılık və bacarıqlarını qarşıda duran döv-  
lət əhəmiyyətli vacib vəzifələrin həlli naməni sərf etmək az-  
mında olduqlarını bir daha bəyan edirlər.*

**SENTRYABR 2004-cü İL**

# MÜNDƏRİCAT

<b>REDAKTORDAN</b> .....	3
<b>I.</b>	
Azərbaycan zaman qovuşlığında .....	10
Azərbaycan: Avropa Şurasından Avropa İttifaqına doğru .....	13
Dönən, sarsılmaz və əbədi! .....	16
Dövlət quruculuğunun etibarlı sabahına təminat .....	21
Heydər Əliyevin iqtisadi inkişaf strategiyası .....	24
Azərbaycanın təminatlı uğur faktorudur .....	40
Prezidentin yüz günü və ya müstəqil Azərbaycan Respublikasının inkişafında yeni mərhələnin startına bir nəzər .....	54
<b>II.</b>	
Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyası fəaliyyətdədir (2001-ci ilin yekunları və 2002-ci ilin nəzər) .....	76
Sahibkarlığın inkişafına dövlət qayğısı Heydər Əliyev iqtisadi strategiyasının çox mühüm istiqamətlərindən biridir .....	119
2002: Azərbaycan tarixinin sahibkarlıq ili .....	142
Sosial-iqtisadi inkişafın yeni yüksəliş programı .....	191
<b>III.</b>	
Heydər Əliyev - korrupsiyaya qarşı matin mübariz .....	204
Ekoloji audit və Azərbaycanda onun inkişafı konsepsiyası .....	234
Maliyyə nəzarətinin möhkəmləndirilməsində və inkişaf etdirilməsində ali maliyyə nəzarəti orqanlarının yeri və rolu, onların qarşıqliq fəaliyyətinin forma və metodları .....	243
Yeni istehsal-mülkiyyət münasibətləri şəraitində auditin rolu .....	253
Sahibkarlığın inkişafında bazar infrastrukturunun rolu (Auditor xidmətinin timsalında) .....	259
Azərbaycanda audit: təşəkkülü, inkişafı və perspektivləri .....	269

Tərtibat və dizayn:  
Elşən ƏLİOĞLU

Korrektoru:  
Nəsimi HƏBİBOĞLU

Yığım operatoru:  
Mətanət EYVAZOVA

Yıqılımaga verilib: 18.11.2004. Çapa imzalanmışdır: 23.12.2004

Kağız formatı: 60x90 1/16. Şərti çap varaqı 18,0 v.

Sayı: 300 nüsxə. Sifariş № 52.

---

"Nağıl evi" şirkətinin mətbəəsində  
hazır diapoziitlərdən çap olunub.

Mətbəənin ünvanı:

AZ 1010. Bakı şəhəri, 28 May küçəsi, 78/5.

Tel.: 498 56 38

YOL  
N84



Vahid Tapdıq oğlu Novruzov 1950-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmiş, Q.V.Ple-xanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda 1978-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. İqtisad elmləri doktoru, professordur.

1972-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda müxtəlif vəzifelərdə çalışmış, 1992-1996-ci illərdə Milli Məclisin Mülki hüquq və iqtisadi qanunvericilik şöbəsində bölmə müdürü və şöbə müdürü işləmişdir. 1996-cı ilin aprelindən Azərbaycan Respublikası Auditorlar Palatasının sədridir.

V.T.Novruzov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat və hüquq elmləri bölməsi ekspert şurasının sədri, beynəlxalq Daxili Auditorlar İnstitutu "Audit-Azərbaycan" bölməsinin prezidenti, Mühasiblərin və Auditorların "Avrasiya" Beynəlxalq Regional Federasiyası Şurasının üzvüdür. Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 80-dən artıq elmi əsərin, monoqrafiya və dörs vəsaitlərinin müəllifidir.